

**T.M.İlyash, J.M.Seyfullayeva**

# **QEYRİ-ÜZVİ KİMYA**

## **ELEMENTLƏR KİMYASI**

**I CILD**

**BAKİ - 2009**

546

7139

Elmi redaktor:

Ö.M.Əliyev

kimya elmləri doktoru,  
professor.

Rəyçilər:

F.M.Sadıxov

kimya elmləri doktoru,  
professor.

Y.Yusubov

kimya elmləri doktoru,  
professor.

242200

**Kimya fakültəsinin elmi və metodiki şurasının  
02.04.2009 tarixli 1 sayılı qərarı ilə çap olunur.**

**T.M.İlyash, J.M.Seyfullayeva.** Qeyri-üzvi kimya. Elementlər kimyası.  
Cild I. Dörslik. Bakı, "Ləman", 2009. - 288 səh.

Dörslikdə elementlər kimyasının nəzəri və eksperimental problemləri  
nəzərdən keçirilmişdir. Elementlər və onların birləşmələri, Mendeleyevin  
dövri sistemində uyğun qruplar üzrə, əvvəlcə qeyri-metallar (s- və p-ele-  
mentləri-I cild), sonra isə metallar (s-, sp-, d-elementləri - II cild) təqdim  
edilmişdir.

Dörslikdə ayrı-ayrı elementlərin alınma üsulları, fiziki, kimyəvi və mex-  
aniki xassələri la yanaşı, onların təbiətdə yayılması, mineralları, birləşmələrinin əmaləgəlmə xüsusiyyətləri, quruluşu, bioloji sistemlərdə rolü ver-  
ilmişdir.

Kitab ali məktəblərin kimya və biologiya təmayüllü fakultələrinin tələba  
və magistrları üçün nəzərdə tutulmuşdur.

I 1802000000 - 75  
2009

## Ön söz

Qeyri-üzvi kimya bir elm kimi yüzdən artıq kimyəvi elementin, o cümlədən yüksək aktivliyə malik metalların (məs., Na, K və s.), nəcib metalların (məs., Au və s.), aqressiv və digər qeyri metalların, təsirsiz - inert qazların (He və onun analoqları), onların əmələ gətirdiyi birləşmələrin xassələrini, quruluşunu, sintez və tədqiqat üsullarını əhatə edir.

Məlum olduğu kimi, ümumi dövri qanuna uyğunluqlar qeyri-üzvi kimyanın labüb olan özüldür. Bu baxımdan qeyri-üzvi kimya fənninin geniş və dərindən tədrisi üçün, elementlərin xassələri, quruluşu, reaksiyaya qabilliyyi onların dövri sistemdə tutduğu yerə əsaslanır.

Lakin, bu elm sahəsi, kimyanın digər qolları kimi (üzvi kimya, biokimya və s.) öz möğzinə görə eksperimental xarakter daşıyır. Hal-hazırkı qədər, qeyri-üzvi kimyanın geniş sahələri tam öyrənilməmişdir. Qeyri-üzvi kimyanın inkişafı ilə əlaqadər olaraq, aparılan tədqiqatlar, yeni birləşmələrin sintezinə, onların quruluşunun öyrənilməsinə, tətbiq sahələrinin genişlənməsinə səbəb olur.

Qeyri-üzvi kimya təkcə nəzəri deyil, eyni zamanda böyük praktiki əhəmiyyətə malik olan elm sahəsidir. Bu baxımdan qeyri-üzvi kimyanın geniş miqyasda tədrisi mühüm məsələlərdəndir.

Uzun müddət ərzində kitabın müəllifləri qeyri-üzvi kimyadan tələbə və magistrlara mühazirələr oxumuş, laboratoriya, seminar dərsləri aparmış və təcrübələrinə əsaslanaraq, təqdim olunan dərsliyi hazırlamışlar.

Kitabda elementlər kimyasının nəzəri və eksperimental məsələləri nəzərdən keçirilmişdir. Dərslik iki cilddə buraxılmışdır. I cilddə qeyri-metallar (s- və sp-elementləri), II cilddə isə metallar (s-, sp-, d- və f-elementləri) bəhsləri təqdim edilmişdir.

Kitab ali məktəblərin kimya, biologiya fakültələrinin tələbə və magistrları üçün nəzərdə tutulmuşdur.

T.M.İlyaslı  
J.M.Seyfullayeva

ELEMENTLERİN DÖVİRİ SİSTEMİ

፩፻፭፻

PLANTANOIDES

AKTINOIDER

## GİRİŞ

Elementlər kimyasına başlamazdan öncə yaşadığımız Günəş sisteminin mənşəyi materianın təbiəti haqqında müasir görüşlər ilə qısa da olsa tanış olmaq məqsədə uyğun olardı. Hal-hazırda müasir dünya görüşlərinin əsasında duran Kainatın genişlənməsi faktı, 15 milliard il öncə çox kiçik həcmində cəmlənmiş materianın kəskin surətdə genişlənməsinə əsaslanır. Bu hadisə Böyük partlayış adlandırılmışdır. Böyük partlayışdan dərhal sonra, elementar hissəciklər,  $10^9$ K temperaturda çox böyük kinetik enerjiyə malik olduqlarından, öz aralarında birləşərək hal-hazırda bizə məlum olan formaları əmələ gətirə bilmişdilər. Lakin, Kainat genişləndikcə soyuyur və buna görə də hissəciklərin sürəti azalırdı. Tezliklə müxtəlif qüvvələrin təsiri altında onların arasında cazibə qüvvələri meydana çıxmaya başlayıb. Bu baxımdan atom nüvələrinin yaranması qısa müddətli, lakin çox qüvvəli cazibənin yəni nuklonlar arasında (proton və neutronlar) qüvvəti qarşılıqlı təsirin nəticəsidir. Ardıcıl olaraq materianın temperaturunun

**Cədvəl 1**

**Kimyada istifadə olunan elementar hissəciklər**

hissəcik	simvol	kütə, a.k.v.*	kütə adədi	yükü,e**	spin
elektron	e-	$5,486 \cdot 10^{-4}$	0	-1	1/2
proton	p	1,0073	1	+1	1/2
neytron	n	1,0087	1	0	1/2
foton	g	0	0	0	1
neytrino	n	~ 0	0	0	1/2
pozitron	e+	$5,486 \cdot 10^{-4}$	0	+1	1/2
a-hissəcik	a	$\text{nüvə}^4_2\text{He}^{2+}$	4	+2	0
b-hissəcik	b	nüvənin burax-dığı e-seli	0	-1	1/2
g-kvant	g	nüvənin elektromaqnit şüalanı	0	0	1

\*) atom kütə vahidi 1 a.k.v.= $1.6605 \cdot 10^{-27}$ kg;

\*\*) elektron yükünün mütləq qiyməti  $e=1,602 \cdot 10^{-19}$  KJ

kiçilməsi artıq daha zəif, lakin uzun məsafələrdə təsir göstərən qüvvələrin meydana gəlməsinə səbəb olur. Bu təsir yüksək hissəciklər arasında baş verən elektromaqnit qarşılıqlı təsir qüvvələridir. Məhz bələ təsir nəticəsində elektronlar ilə nüvələrin bağlanması baş verərək, atomları meydana gəltəsinə səbəb olmuşdur.


Kimyada böyük əhəmiyyət kəsb edən elementar hissəciklərin bəzi xassələri 1 sayılı cədvəldə verilmişdir.

Bu elementar hissəciklərdən yüzdən artıq kimyəvi element (hal-hazırda 109 element kəşf olunmuş hesab edilir) əmələ gəlmişdir. Bu elementlərdən hər birinə onun nüvəsindəki protonların sayına bərabər olan **Z** atom sıra nömrəsi uyğundur. Elementlərin çoxunun izotoplari (atom nömrəsi eyni, atom kütləsi isə fərqli) mövcuddur. Izotoplardan biri-birindən atom kütləleri **A** (proton<sup>+</sup> neytron) yəni neytronların sayı ilə fərqlənirlər. A məfhumunu “nuklon ədədi” adlandırmaq daha düzgün olardı.

Müasir təsəvvürlərə əsasən, Böyük Partlayışdan artıq 2 saat sonra temperatur o dərəcədə aşağı düşmüşdür ki, materiya əsasən hidrogen (89%) atomları ilə helium (11%) atomlarından təşkil olunmuşdur. Elə bunun nəticəsi kimi də hidrogen və helium Kainatın ən çox yayılmış kimyəvi elementləridir. Lakin baş verən nüvə reaksiyalarının nəticəsi kimi geniş çeşiddə yeni kimyəvi elementlər də meydana gəlmüşdir və bu da Kainat materiyasını bu dərəcədə zənginləşdirmişdi.






İllkin ulduzların meydana gəlməsi hidrogen və helium atomlarından təşkil olunmuş buludların cazibə qüvvələri altında kondensleşməsinin nəticəsidir. Cazibə qüvvələrinin təsiri altında bu buludların sıxlımları onların daxili temperaturunun və sıxlığının atmasına və bunun nəticəsi kimi nüvələrin birləşməsinə səbəb olmuşdur. İllkin nüvə reaksiyaları müasir dövrdə beynəlxalq proqramlar çərçivəsində aparılan idarə olunan nüvə sintezləri ilə çox oxşardır.

Yüngül nüvələrin qarşılıqlı təsiri nəticəsində daha ağır elementlər alınaraq, enerjinin ayrılması prosesi baş verir.




Yuxarıda göstərilən nüvə reaksiyası nəticəsində daha ağır element olan oksigen alınmış və 7,2 MeV miqdardında enerji ayrılmışdır. Qeyd etmək lazımdır ki, nüvə reaksiyaları zamanı ayrılan enerjinin miqdarı ( $10^9$  kC/mol) adı kimyəvi reaksiyalara ( $10^3$  kC/mol) nəzərən çox böyük olur. Nüvə reaksiyaları zamanı nuklid ( $Z + A$ )  $^{A_Z}E$  kimi ifadə edilir. Nüvə reaksiyalarının tənliklərində ilkin reagentlərin ayrı-ayrılıqlıda atom nömrələrinin və kütlə ədədlərinin cəmi reaksiya məhsullarının atom nömrələrinin və kütlə ədədlərinin cəminə bərabər ( $12 + 4 = 16$ ;  $6 + 2 = 8$ ) olmalıdır.

Atom nömrələri 26-ya qədər olan elementlər ulduzların daxilində sintez olunmuşdur. Belə elementlər nüvə yanma proseslərinin yəni nüvələrin bilişməsinin məhsuludurlar. Bu reaksiyaları adı kimyəvi yanma reaksiyaları ilə səhv salmaq olmaz. Ulduzlarda baş verən bəzi reaksiyaları göstərmək məqsədə uyğun olardı:




Bu dörd ardıcıl nüvə reaksiyasının nəticəsində dörd proton  ${}^1_1p$  yəni  ${}^1H$  hidrogen nüvələri birləşərək a -hissəcik ( ${}^4_2He$ ) əmələ gətirir:




Belə reaksiyalar çox yüksək temperaturlarda ( $10^7$  K) və böyük sürətlə gedir. Adı kimyəvi reaksiyalar isə yüz min dəfələrlə daha kiçik

temperaturlarda baş verir. Beləliklə orta enerjiyə malik olan hissəciklərin toqquşması adı kimyəvi çevrilmələrə gətirib çıxarırsa, yüksək enerjili hissəciklərin toqquşması zamanı nüvə reaksiyaları üçün xarakter olan energetik baryerin dəf edilməsi mümkün olur.

Daha ağır elementlərin əmələ gəlməsi hidrogenin tam yanması baş verdikdən sonra mümkün olur. Bu zaman ulduz nüvəsinin sıxlığı artaraq  $10^8 \text{ kq/m}^3$  (suyun sıxlığından təxminən  $10^5$  dəfə çox), temperatur isə təxminən  $10^8 \text{ K}$  bərabər olur. Belə ekstremal şəraitdə heliumun “yanması” adı altında məlum olan proseslər mümkündür:



$\alpha$  - hissəciklərin toqquşması nəticəsində alınan berillium yenidən  $\alpha$  - hissəciklərlə toqquşur və  ${}^{12}_6\text{C}$  izotopuna çevrilir:





Məhz buna görə də ulduz təkamülünün mərhələsi kimi müəyyən edilən heliumun yanma prosesinin nəticəsində, müasir Kainatda  ${}^8_4\text{Be}$  miqdarı xeyli az olduğu halda,  ${}^{12}_6\text{C}$  geniş yayılmış elementlər sırasına daxil olur. Analoji səbəblərə görə də litium, bor az yayılmış elementlər sırasına aiddirlər. Belə bir fərziyyə var ki, onlar C, N, O-nin yüksək enerjili hissəciklərlə toqquşmaları zamanı baş verən nüvə parçalanması zamanı əməl gəlirlər.

Kainatda dəmir və nikel kimi elementlərin geniş miqyasda yayılması, onların nüvələrinin yüksək davamlılığa malik olması ilə əlaqədardır. Davamlı nüvəyə malik olan dəmir və ona yaxın elementlərin əmələ gəlməsi enerjinin udulması ilə müşayət olunur. Bu proseslər neytronun udulmasını daxil edirdi. Lakin ulduz təkamülünün ilk mərhələlərində sərbəst neytronların meydana gəlmə prosesi hələ yox idi və onlar sonradan bir sıra reaksiyalar nəticəsində əmələ gəlmişdilər:



Sonradan yeni ulduzlarda intensiv neytron selinin təsiri altında, nüvələr tərəfindən neytronların udulması prosesləri gedir və beləliklə də daha ağır izotoplari alınması baş verirdi. Daha sonra baş verən b-parçalanma prosesləri nəticəsində nuklidin atom kütlesi dəyişməz qalaraq, atom nömrəsi bir vahid artaraq yeni kimyəvi element əmələ gəldi:



Nüvə reaksiyalarının törəmə nuklidləri yenidən neytronlarla qarşılıqlı təsirdə olur və yeni daha ağır elementlərin əmələ gəlmə prosesi baş verirdi. Beləliklə neytron zəhti və sonradan b-parçalanma prosesi nəticəsində ağır elementlər əmələ gəldi.

Yuxarıda göstərilən proseslər nəticəsində meydana gəlmiş kimyəvi elementlər bizi əhatə edən materiyanın əsasını təşkil edir. Hal-hazırkı kimyəvi element adlandırılan bir sıra maddələr, məsələn, kükürd, karbon, dəmir, mis, gümüş, qızıl, cüvə hələ antik dövrdən məlumdur. XIX əsrin əvvələrində bu elementlər sırasına əvvəlcə əl-kimyaçılar sonradan isə klassik kimyaçılar tərəfindən yenidən 18 element əlavə olundu. Həmin dövrə element üçün müasir dövrün tərifinə çox yaxın olan bir ümumiləşdirilmə verilmişdir: "Eyni atomlardan ibarət olan maddə - element adlandırılır. "Elementləri metal və qeyri-metallara bölmək qəbul alınmışdır. Metallar - bir qayda olaraq metalliq parıltısına, plastikliyə, elektrik və istilik keçiriciliyinə malik olan bərk maddələrdir. Qeyri-metallar sinfinə isə qaz, maye, elektrik keçiriciliyinə malik olmayan bərk maddələr aid edilir. Bu təsnifatın əsasında elementlərin kimyəvi xassələri durur:

- Metalların qeyri-metallarla qarşılıqlı təsiri zamanı əmələ gələn birləşmələr adətən bərk, yçycu olmayan birləşmələrdir (məs., natrium xlorid);

- Qeyri-metalların qarşılıqlı təsiri nəticəsində əmələ gələn birləşmələr, bir qayda olaraq, molekulyar xassələrə malik olan uçucu maddələrdir (məs., fosfor trixlorid);

- Metalların bir-biri ilə qarşılıqlı təsiri və yaxud əridilməsi zamanı xəlitələr və ya intermetallik birləşmələr alınır və onlar metallara xas olan xassələrə malik olurlar.

Elementlərin daha təfərrüatlı təsnifatı 1869-cu ildə D.I.Mendeleyev tərəfindən verilmişdir. Hal-hazırda müəyyən səviyyədə təhsil almış hər bir insanın Mendeleyevin verdiyi elementlərin Dövri Sistemi haqda məlumatı vardır. Mendeleyev məlum olan elementləri atom kütlələrinin artması sırasında düzmiş və bununla əlaqədar olaraq müəyyən etmişdir ki, oxşar kimyəvi xassəli elementlər müəyyən ardıcılıqla təkrar olunur. Bu isə eyni tipli elementləri müəyyən qruplarda birləşdirməyə imkan verdi. Məsələn, elementlərin bəziləri üçün hidrogenli birləşmələrin formulları bəlli olduğundan, onlar iki qrupda toplanmışdır ( $\text{CH}_4$ ,  $\text{SiH}_4$ ,  $\text{GeH}_4$ ,  $\text{SnH}_4$ ;  $\text{NH}_3$ ,  $\text{PH}_3$ ,  $\text{AsH}_3$ ,  $\text{SbH}_3$ ). Bu elementlərin digər birləşmələri də formulların qrup oxşarlığına malik idilər ( $\text{CF}_4$  və  $\text{SiF}_4$ ;  $\text{NF}_3$  və  $\text{PF}_3$ ).


Mendeleyev özünün təsnifatında elementlərin kimyəvi xassələrinə daha önməli yer vermişdir. Həmin bövrdə alman alimi L. Meyer elementlərin fiziki xassələrini öyrənərkən, müəyyən etmişdir ki, onlar da elementlərin atom kütlələrinin artması sırasında dövri olaraq tətrar olunur. 1.saylı şəkildə elementlərin molyar hacminin (1 mol atomun hacmi) atom nömrəsindən asılılığının klassik misalı verilmişdir.

D.I.Mendeleyev, dövri sistemdən elementlərin xassələri haqda məlumat vermək üçün, əyani bir vəsait kimi istifadə olunmasının mümkünüyünü öz tədqiqatları ilə təsdiq etmişdir (boş qalımış xanələrdə yerləşəcək elementlərin kimyəvi və fiziki xassələri haqda əvvəlcədən mülahizələr yürütməklə). Dövri sistemdən hal-hazırda da bu məqsədlə istifadə olunur.

Kimya fizika elmlərinin əldə etdiyi nailiyyətlər əsasında qeyd etmək lazımdır ki, dövri sistemdə elementlərin atom kütlələrinin deyil atom nömrələrinin artması sırasında yerləşmişdir. Elementin atom nömrəsi onun nüvəsinin yükünü və elektronların sayını göstərir. Dövri

sistemin üfqü sıraları dövr, şaquli sıraları isə qrup adlanır. Eyni qrup elementləri qohum elementlər adlandırılır. Dövri sistemə daxil olan elementlər 4 bloka bölünüb s-, p-, d, f-elementləri. Burada s- və p-blok elementləri əsas, d- və f-blok elementləri isə eləvə yarımqrup elementləri (keçid elementləri) sırasına aid edilir. Qeyd edək ki, hal-hazırda qədər qrupların nömrələnməsi üçün vahid sistem qəbul edilməmişdir. İstifadə olunan sistemlərdən biri -ənənəvidir, burada roma rəqəmləri ilə I -VIII (A və B) qruplar qeyd olunur, IUPAK təklif etdiyi sistemə gösə s-, p-, d-, f-elementləri 1-18-ə qədər nömrələnmiş qruplara yerləşdirilir.

Dərsliyin birinci hissəsində qeyri-metalların, ikinci hissəsində isə metalların sistemləşdirilmiş ümumi və fördi xassələri ümumi kimyanın elmi nailiyyyətlərinə əsaslanaraq təqdim edilmişdir.




Şek. 1. Elementin molyar həcmiñin atom nömrəsindən dövri asılılığı

## QEYRİ-METALLARIN ÜMUMİ XARAKTERİSTİKASI



Kimyəvi sistematikanın əsası olan elementlərin Dövri sistemi, elementlərin xüsusiyyətlərini nəzərə alaraq, bəsit maddələrin xassələrini müəyyən etmək üçün imkan yaradır. Məlum olduğu kimi, bütün bəsit maddələr şərti olaraq iki hissəyə - metallar və qeyri-metallara bölünür. Bu təsnifat, bəsit maddələrin fiziki və kimyəvi xassələrindəki fərqə əsaslanır.


Ümumiyyətlə bütün maddələrin xassələrindəki fərq, onların tərkibinə daxil olan elementlər arasındaki kimyəvi əlaqənin təbiətində asılıdır. Elə buna görə də bəsit maddə şəklində mövcud olan metal və qeyri-metallar biri-birindən çox fərqlidirlər. Belə ki, qeyri-metallarda atomlar arası qarşılıqlı təsir nəticəsində lokallaşmış elektron cütü hesabına qeyri-polyar kovalent əlaqə, metallarda isə delokallaşmış elektron qazı hesabına yaranan metal əlaqəsi mövcud olur. Bu əlaqələrin təbiətinin müxtəlifliyi metal və qeyri-metalların xassələrini müəyyən edir. Bəsit maddələrdə qeyri-metallıq xassələri kovalent əlaqələr hesabına formalasdır. Kovalent əlaqənin yaranması üçün qarşılıqlı təsirdə olan atomların valent elektronlarının miqdarı kifayət qədər çox olmalıdır. Dövri sistemdə IIIA və IVA qrupları arasında Sintl sərhədi adını daşıyan şaquli sərhəd çəkilərsə, ondan solda elektron çatışmamazlığı olan elementlər, sağda isə elektron artıqlığı ilə xarakterizə olunan elementlər yerləşmiş olar. Müasir nəzəriyyələrə əsasən, xüsusi davamlılığa malik olan kovalent əlaqənin yaranması üçün, nəcib qazlara xas olan, tam dolmuş oktet elektron konfiqurasiyası  $ns^2np^6$  yaranmalıdır. Məhz bu da Dövri sistemdə Sintl sərhəddinin yerini müəyyənləşdirir. Kovalent əlaqə hesabına yaranan bəsit



Şək. 2. Almazın quruluşu

maddələrin yəni qeyri-metalların əmələ gəlməsi üçün hər bir atomun s- və p-energetik səviyyələrində on azı 4 elektron olmalıdır. Belə halda dörd kovalent əlaqənin ( $sp^3$  hibrid vəziyyəti) əmələ gəlməsi mümkün olur. Qeyd edilən hal, IVA qrup elementlərində özünü göstərir və karbon, silisium, germanium,  $\alpha$ -qalay  $k.e.=4$  olan, almaz tipli kristal qəfəsi əmələ gətirir (şək.2).


Valent elektronlarının sayı beşə bərabər olan VA qrup elementləri üçün oktetin tamamlanmasına üç elektron çatır. Ona görə də bu elementlər tərəfdəşləri ilə yalnız üç kovalent əlaqə ( $k.e.3$ ) əmələ gətirə bilirlər. Bu zaman əmələ gələn bəsit maddələr laylı quruluşa malik olur və hər bir lay daxilində atomlar arası məsafə, müxtəlif laylarda yerləşən atomlar arası məsafələrə nisbətən kiçikdir. Belə bəsit maddələrə misal olaraq qara fosforu, arseni, stibiumu göstərmək olar (şək.3).



Şək. 3. Qara fosforun quruluşu

Yuxarıda göstərilən qanuna uyğunluqlara əsasən Yum-Rozeri kristallokimyəvi qayda verilmişdir. Bu qaydaya görə, Sintl sərhəddinin sağ tərəfində yerləşən elementlərin əmələ gətirdiyi bəsit maddələrin kristal qəfəslərində koordinasiya adədi ( $8 - N$ ) bərabərdir və burada  $N$ , Dövri sistemdə elementin yerləşdiyi qrupun nömrəsini göstərir. Məsələn VIA qrup elementləri üçün ( $S$ ,  $Se$ ,  $Te$ ) oktetin tamamlanmasına iki elektron çatır, ona görə də onların əmələ gətirdiyi bəsit maddələrin kristal quruluşunda quruluş vahidləri,  $k.e = 2$ -yə bərabər olan xətti və ya qapalı ziqzaqvari zəncirlərdir. Bu zəncirlər bir-biri ilə zəif Van-der-Vaals qüvvələri ilə bağlanır. VA qrupu ilə analoji olaraq, VIA

qrup elementlərinin də əmələ gətirdiyi bəsit maddələrdə zəncir daxilində atomlar arası məsafə, qonşu zəncirlərdə atomlar arası məsafəyə nisbətən çox kiçik olur (şək. 4).




Şək. 4. S<sub>8</sub> molekulunun quruluşu

Yum-Rozeri qaydasına görə VIIA qrup elementlərinin əmələ gətirdiyi bəsit maddələrdə  $k.e.=1$ , ona görə də hər atomun yalnız bir qonşusu ola bilər (Hal<sub>2</sub>). Doğrudan da bütün halogenlər molekulalar kristal qəfəsi əmələ gətirirlər. Bu kristal qəfəsinin düyü nöqtələrində Hal<sub>2</sub> molekulları yerləşir və molekulda qonşu atomlar arasındaki məsafə (0,202 nm), molekullar arası məsafədən (0,334 nm) çox-çox kiçik olur.

Ön nəhayət, VIII A qrup elementlərinə Yum-Rozeri qaydası tətbiq edildikdə məlum olur ki, bu elementlər üçün koordinasiya ədədi sıfır bərabərdir. Doğrudan da nəcib qazların kristal qəfəsləri bir-biri ilə zəif Van-der-Vaals qüvvələri ilə bağlanmış bir atomlu molekulardan ibarətdir.

Yum-Rozeri qaydasından kənara çıxmalar da vardır. Belə ki, Sintl sərhəddindən sol tərəfdə yerləşən bor, elektron çatışmamazlığı ilə xarakterizə olunmasına baxmayaraq, bəsit maddə şəklində qeyri-metaldır. Borun 2p-kaynosimmetrik orbitala malik olması nəticəsində, onun ionlaşma potensialı və elektromənfiyi yüksəkdir. Elə bu səbəbdən də borda bütün kristal boyu elektronların umumişdirilməsi çətinləşir. Lakin borda olan elektron çatışmamazlığı özünü kristal qəfəsinin quruluşunda aydın göstərir. Belə ki, bu qəfəsin düyü nöqtələrində 12 bor atomundan təşkil olunmuş iyirmiüzvlü klaster tipli ikosaedrlər yerləşir və bu elementlərin valent elektronları quruluş vahidində atomlar arasında lokallaşmış olur (şək.5).



Şək. 5. Borun kristal quruluşunun elementi olan ikosaedr

Beləliklə, aydın görünür ki, Sintl sərhəddi də elementləri metal və qeyri-metallara bölmür. Bu bölgü dioqanal üzrə B-Al, Si-Ge, As-Sb, Te-Po elementləri arasından keçir və Dövri sistemin 18 və 32 xanlı cədvəlində daha aydın görünür. Lakin elementlərin metal və qeyri-metallara bölgüsü nisbi xarakter daşıyır. Amfoter xassalı elementlər metal və qeyri-metallar arasında özünü keçid kimi göstərir və dioqanal sərhəd ətrafında qruplaşır.

**Təbiətdə yayılması.** Qeyri metallar təbiətdə həm sərbəst, həm də birləşmələr şəklində yayılmışdır.

Dövri sistemin ilk elementi olan hidrogen, kosmosun ən yayılmış elementidir. Hidrogenə həm sərbəst və həm də birləşmələr şəklində rast gəlinir. O, suyun, üzvi mənşəli birləşmələrin, bütün canlı orqanizmlərin, gilin əsas tərkib hissəsidir.

Fəal qeyri-metallar olan halogenlər yalnız birləşmələr, əsasən də qələvi metallarla əmələ gətirdikləri binar birləşmələr şəklində təbiətdə rast gəlinirlər. Okisgen və kükürd aktiv mineral əmələ gətirən elementlər olub, keçid metalları ilə binar birləşmələr əmələ gətirirlər. Bundan başqa oksigen külli miqdarda silikat və alümosilikat, kükürd isə sulfatlar şəklində təbiətdə rast gəlir. Hər iki element - həm oksigen və həm də kükürd yüksək fəallığına baxmayaraq, sərbəst halda da ( $O_2$ ,  $O_3$ , S) mövcuddurlar. Bu isə təbiətdə baş verən törəmə proseslərin (otosintez, vulkan püşkürmələri və s.) nəticəsidir. Azot təbiətdə əsasən sərbəst halda yayılmışdır. Azot molekulunun xüsusi davamlılığa malik olması, onun atmosferin ən böyük tərkib hissəsi kimi mövcudluğunu əsaslandırır. Lakin ona, təbiətdə şoralar (nitratlar) şəklində də rast gəlinir. Fosfor - fosfat minerallarının tərkibinə daxil olur. Karbon həm üzvi və həm də mineral mənşəli formalarda mövcuddur. Bundan başqa o, sərbəst şəkildə - almaz və qrafit kimi rast gəlir. Silisium litosferanın yəni yer qabığının əsas elementidir. O, çoxsaylı silikat və alümosilikat minerallarının əsas tərkib hissəsidir.

Nəcib qazlara təbiətdə yalnız sərbəst halda, əsasən də atmosferdə rast gəlinir.



**Alınma üsulları.** Ümumiyyətlə hər hansı bir maddənin alınması üçün üsul seçdikdə ilk növbədə həmin üsulun iqtisadi cəhətdən səmərəli olması hər tərəfli əsaslandırılmalıdır.

Təbiətdə sərbəst şəkildə rast gələn bəsit maddələri adətən fiziki üsulların köməyi ilə qarışqlardan ayıırlar. Məsələn, maye havanın fraksiyal distilləsi zamanı  $N_2$ ,  $O_2$  və nəcib qazlar biri-birindən asanlıqla ayılır.



Qeyri-metallar təbii birləşmələrində həm oksidləşmiş və həm də reduksiya olunmuş şəkildə rast gəlir. Aktiv qeyri-metallar, yəni halogenlər, oksigen, xalkogenlər (küükürd sulfatlarda oksidləşmiş şəkildədir) yalnız reduksiya olunmuş vəziyyətdə, hidrogen, azot, fosfor, karbon, silisium, bor oksidləşmiş halda (su, nitratlar, fosfatlar, karbonatlar, silikatlar, boratlar) təbii birləşmələrin tərkibinə daxil olur.

Məhz buna görə də, təbii birləşmələrdən bəsit maddələrin alınması mütləq oksidləşmə-reduksiya prosesidir. Bəsit maddələrin, o cümlədən də qeyri-metalların oksidləşmə-reduksiya reaksiyaları ilə alınması birləşmələrin kimyəvi, elektrokimyəvi və termiki parçalanma üsulları ilə həyata keçirilir.







Yüksək elektromənfiliyə malik olan elementlərin əmələ getirdiyi bəsit maddələri almaq üçün, birləşmələrin kimyəvi oksidləşməsindən istifadə edirlər:





Molekula daxili oksidləşmə-reduksiya reaksiyalarının tətbiqi ilə də bir sıra qeyri-metalları almaq mümkündür:



Təbii birləşmələrin tərkibinə oksidləşmiş halda daxil olan, nisbətən az aktiv qeyri-metallar (B, Si, Ge, P, As), reduksiyaedicilərin təsiri ilə alınır:








Azot və fosfordan başqa digər pniktogenləri, onların oksidlərinin, fosforu isə fosforitin karbotermik üsul ilə reduksiyasından alınır:



Sənaye miqyasında fluor, xlor və oksigen elektrokimyəvi (anod) oksidləşmə üsulu ilə alınır. Bunun üçün fluoridlərin ərintisi, xloridlərin məhlulları və ərintiləri, sudan istifadə edilir.

Bəs it maddələrin alınma üsullarından biri də termiki parçalanma - pirolizdir. Bu üsul ilə metal və qeyri-metalları eyni zamanda almaq mümkün olur:



Bu üsulen müsbət cəhati - piroliz prosesləri nəticəsində yüksək təmizliyə malik maddələrin alınmasının mümkünüyidür. Məhz buna görə də onlar müasir texnoloji proseslərdə geniş istifadə edilirlər.

**Fiziki xassələri.** Bəsit maddələrin xassələri - sıxlığı, ərimə və qaynama temperaturu, özlülüyü, elektrik keçiriciliyi və s., onların quruluşundan və kimyəvi əlaqənin təbiətindən asılı olaraq dəyişir.

Adı şəraitdə qeyri-metallar bəsit maddə kimi müxtəlif aqreqat halında mövcud olurlar:

- qaz H<sub>2</sub>, O<sub>2</sub>, N<sub>2</sub>, F<sub>2</sub>, Cl<sub>2</sub>, He, Ne, Ar, Kr, Xe, Rn
- maye Br<sub>2</sub>
- bərk B, C, Si, P, As, S, Sc, Te, I<sub>2</sub>, At

Ümumiyyətlə qaz və maye aqreqat halında olan bütün maddələr diamaqnit xassələrə malik olurlar. Bu baxımdan oksigen müstəsnalıq təşkil edir. Onun ikiatomlu molekulunun paramaqnit xassələri MO üsulu ilə izah edilir. Bərk halda qeyri-metalların kristal qəfəsində əsas rol kovalent əlaqəyə malik olduğundan, spin paramaqnetizminin imkanları çox cüzdidir və buna görə də onlar əsasən diamaqnetikdirlər.

Qeyri-metallar bərk halda kövrək olub, istilik və elektriki pis keçirirlər. Onların elektriki və istiliyi pis keçirməsi, onların kristallarında sərbəst elektronların cüzi miqdarda olması ilə əlaqədardır. Buna görə də qeyri-metallar dielektrik və ya yarımkəciriçi xassəlidirlər. Az miqdarda olsa da onların istilik keçiriciliyinə malik olması, kristal qəfəsinin rəqsini hərəkəti ilə müəyyən edilir.

**Kimyəvi xassələri.** Hər hansı bir kimyəvi qarşılıqli təsir atom və ya molekul səviyyəsində baş verdiyindən, bəsit maddələrin kimyəvi xassələri atom və ya molekulların xüsusiyyətləri ilə müəyyən olunur. Bununla bərabər, real olaraq, bərk kristal maddələrin kimyəvi fəaliyi onların toxunma səthinin ölçülərindən, kristal quruluşundan və s. makroskopik faktorlardan da asılıdır. Eyni zamanda bəsit maddələrin


fəallığı onların allotropik şəkildəyişmələri ilə də müəyyən edilir. Məsələn, ağ, qırmızı və qara fosfor aktivliyinə görə biri-birindən çox fərqlənir.

Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, bəsit maddələrin kimyəvi xassələri, onların atom, molekul və kristal formalarının bütün xüsusiyyətlər toplusunun vəhdəti ilə müəyyən edilir.


Qeyri metallar öz aralarında və metallarla kimyəvi reaksiyalara daxil olaraq, binar birləşmələr əmələ gətirirlər. Belə birləşmələrə oksidlər, halogenidlər, hidridlər, xalkogenidlər, pniktogenidlər, karbidlər, silisidlər, boridlər və bir sıra başqa birləşmələr aiddirlər.

Kimyəvi reaksiyaların böyük hissəsi sulu məhlulda getdiyindən bəsit maddələrin suya və sulu məhlullara münasibətini öyrənmək vacibdir. Su, kimyəvi xassələrinə görə həm oksidləşdirici və həm də reduksiyaedicidir.



Yüksək elektromənfiyiə malik olan elementlərin əmələ gətirdiyi bəsit maddələrin ( $\text{Cl}_2$ ,  $\text{Br}_2$ ,  $\text{I}_2$  və s.) su ilə qarşılıqlı təsiri zamanı disproporsionlaşma reaksiyaları gedir:




Flüor və suyun qarşılıqlı təsiri oksigenin ayrıılması ilə başa çatır. Bu zaman su reduksiyaedici kimi çıxış edir:





Qeyri-metallar oksidləşdirici olmayan duru turşularla reaksiyaya girmədikləri halda, oksidləşdirici turşuların məhlulları ilə reaksiyaya daxil olurlar. Qati nitrat və sulfat turşuları ilə qeyri-metalların qarşılıqlı təsiri nəticəsində oksigenli turşular əmələ gəlir:



Qeyri-metallar qələvi məhlulları ilə reaksiyaya daxil olaraq, duz əmələ gətirirlər. Qeyri-metalların fəallıq səviyyəsindən asılı olaraq, bu reaksiyalar ya bəsit maddələrin oksidləşməsi və hidrogenin ayrılması ilə nəticələnir:



və yaxud da disproporsionlaşma hesabına gedir:



Hal-hazırda texnikanın inkişafını nəzərə alsaq metal və qeyri-metalları ekstremal şəraitdə biri-birinə xassəcə yaxınlaşdırmaq olar. Məsələn, tipik qeyri-metal olan hidrogen ifrat yüksək təzyiq altında özünü metal kimi aparır. Tipik metal olan natrium isə ifrat yüksək temperaturlarda qaza bənzər  $\text{Na}_2$  molekulu əmələ gətirir. Buradan belə nəticəyə gəlmək olar ki, metal və qeyri metallar arasında kəskin sərhəd qoymaq heç də düzgün deyil və bu sərhədlər şərti xarakter daşıyır.

## HİDROGEN



Dövri sistemin ilk elementi olan hidrogen, ən sadə elektron quruluşuna ( $1s^1$ ) malikdir. Bu element iki elementar hissəcik olan proton və elektronundan ibarətdir və bunlar arasında yalnız cazibə qüvvəsi mövcuddur. Hidrogenin elektron quruluşunun sadəliyi heç də onun kimyasının sadəliyi demək deyil. Əksinə, onun kimyası digər elementlərdən fərqlənir. Hidrogeni başqa elementlərdən fərqləndirən əsas xüsusiyyət (helium müraciət olaraq) onun valent elektronun bilavasitə nüvənin təsir sferasında olmasıdır. Müsbət yüklü hidrogen ionu  $H^+$ , elementar hissəcik olan protondan ibarətdir.

Formal olaraq s-elementlərinə aid olan hidrogen, IA qrupunun tipik elementlərinin (Li, Na) tip analogudur. Onun üçün IA qrup elementləri kimi  $+1$  oksidləşmə dərəcəsi xarakterdir. Hidrogen tipik reduksiyaedicilər sırasına daxildir. Qeyd etmək lazımdır ki, kation halında ( $H^+$ ) hidrogenin analogu yoxdur. Hidrogen atomunun yeganə elektronu kaynosimmetrikdir, məhz buna görə də o, nüvə ilə çox sıx əlaqədədir. Hidrogenin ionlaşma enerjisi 13,6 eV (1317 kC) bərabərdir.

Digər tərəfdən hidrogenda halogenlərdə olduğu kimi, sonradan gələn təsirsiz qazın elektron quruluşuna çatmaq üçün bir elektron çatmir. Bu səbəbdən də hidrogen, halogenlər kimi oksidləşdirici olaraq  $-1$  oksidləşmə dərəcəsi göstərir. Özünün aqreqat halına,  $H_2$  tipli ikiatomlu molekul əmələ gətirmə xassələrinə görə də hidrogen halogenlərə çox oxşayır. Eyni zamanda hidrogenin MO, halogenlərin molekulyar orbitalından təmamilə fərqləndiyi halda, o, qələvi metal-larin buxar halında mövcud olan  $Me_2$  tipli molekullarının MO ilə çox oxşardır.


Beləliklə, digər elementlərdən fəqli olaraq, hidrogen atomunun əsil element analogları yoxdur, və bu səbəbdən o, dövri sistemdə xüsusi mövqeyə malikdir. Hidrogenin xüsusi mövqeyi onun xassələrinin ayrıca olaraq öyrənilməsini labüb edir.

Hidrogen yunanca "sudoğuran" deməkdir. Onun üç təbii izotopu məlumdur - protium  ${}^1_1\text{H}(\text{p}+\text{e})$  - 99,984%, deyterium  ${}^2_1\text{H}(\text{p}+\text{n}+\text{e})$  (D) - 0,16%, tritium  ${}^3_1\text{H}(\text{p}+2\text{n}+\text{e})(\text{T})$  -  $10^{-10}$  %. Tritium radioaktiv element olub, yarımparçaalanma dövrü  $T_{1/2} = 12,26$  ildir.

**Təbii ehtiyatları.** Hidrogen kainatın ən yayılmış elementidir. O, günəş, ulduz və başqa kosmik cisimlərin əsas tərkib hissəsini təşkil edir. Yer kürəsində hidrogenin kütlə payı ilə miqdarı 1%, atom payı ilə isə 95%-dir. Hidrogen, atmosferin yuxarı qatlarında atomar, yer qabığında isə su şəklində rast gəlinir. Vulkan və təbii qazların tərkibinə də az miqdarda hidrogen daxil olur. Üzvi maddələrin əsas tərkib hissəsi olan hidrogen, canlı organizmlərin və onların çevrilmiş məhsulu olan neft, daş kömür və təbii qazların tərkibinə daxil olur.



**Ahnma üsulları.** Laboratoriyyada hidrogen aşağıdakı üsullar ilə alınır.

Kipp aparatında xlorid və ya duru sulfat turşuları ilə sinkin qarşılıqlı təsirindən. Sinkin tərkibinə az miqdarda As daxil olduğundan bu zaman alınan hidrogenin tərkibinə  $\text{AsH}_3$  də daxil olur.  $\text{AsH}_3$  çox zəhərli maddədir və buna görə də reaksiyanın aparılması müddətində ehtiyatlı olmaq vacibdir.





Təmiz hidrogen almaq üçün KOH məhlulunu elektroliz edirlər. Bu zaman katod zonasında hidrogen ayrılır.

Amfoter metallarla qələvi məhlullarının qarşılıqlı təsirindən də hidrogen almaq mümkündür:



Qələvi, qələvi-torpaq elementlərinin və onların hidridlərinin su ilə qarşılıqlı təsiri zamanı da hidrogen alınır:




Sənayedə hidrogeni əsasən təbii qazdan, yanacağın qaz məhsullarından və koks qazından alırlar. İstehsal prosesinin əsasında karbohidrogenlər və dəm qazının su buxarı ilə katalitik qarşılıqlı təsiri durur. Bu üsullar konversiya üsulları adlanır. Katalizator kimi  $\text{Cr}_2\text{O}_3$ ,  $\text{Al}_2\text{O}_3$ ,  $\text{K}_2\text{O}$  və s. ilə aşşarlanmış  $\text{Fe}_2\text{O}_3$  tətbiq edilir.



Son reaksiyada əmələ gələn karbon qazını ayırmak üçün qaz qarışığı təzyiq altında su, sonra isə qələvi məhlulu ilə yuyulur və beləliklə təmiz  $\text{H}_2$  alınır. Proses üçün tələb olunan CO mənbəyi, su və ya generator qazıdır.

Hidrogen cyni zamanda karbohidrogenlərin oksigen çatışmamazlığı şəraitində yanmasından da alınır.




Yüksək təmizlikli  $\text{H}_2$ , suyun (30%-li KOH iştirakı ilə) elektrolisindən alınır.


**Fiziki xassələri.** Adı şəraitdə elementar hidrogen üçün davamlı olan forma hidrogen molekuludur  $\text{H}_2$  - dihidrogen. Bu molekulda kimyəvi əlaqə yüksək entalpiyaya (436 kJ/mol) və kiçik uzunluğa (0,074 nm) malikdir. Hidrogendə elektronların sayı az olduğundan, molekullar arası təsir qüvvələri zəifdir və ona görə də hidrogenin

atmosfer təzyiqində ərimə temperaturu  $-259^{\circ}\text{C}$ , qaynama temperaturu isə  $-253^{\circ}\text{C}$ -dir. Hidrogen rəngsiz, iysiz qazdır. Digər qazlara nisbətən suda az həll olur ( $0^{\circ}\text{C}$  temperaturda 1 həcm suda 0,02 həcm  $\text{H}_2$ ). Bərk hidrogenin sıxlığı  $\rho = 0,08 \text{ g/sm}^3$ -dir. Hidrogen, yüngül, asan difuziya edən, yaxşı istilik keçirən qazdır. Təbii hidrogenin tərkibində 0,02% deyterium vardır. Ağır su ( $\text{D}_2\text{O}$ ) suyun elektrolizindən alınır. Hal-hazırda, deyteriumu almaq üçün hidrogenin rektifikasiyası metodundan istifadə edirlər.


Tritiumu, litiuma neytronlarla təsir etməklə alırlar



Təbiətdə tritium atmosferin yuxarı qatlarında nüvə reaksiyaları nəticəsində alınır



Tritium radioaktiv parçalanmaya məruz qalır



Başqa elementlərin izotoplardan fərqli olaraq hidrogenin izotoplarının kütlələri arasındaki fərq (uyğun olaraq 2 və 3 dəfə) çox böyükdür, bu isə onların xassələrindəki müxtəlifliyi labüb edir. Hidrogen izotoplarının xassələrindəki bu fərq, onlardan kimyəvi reaksiyaların mexanizmini spektroskopik üsullarla öyrənməkdə nişanlanmış atomlar kimi istifadə üçün imkanlar yaradır.



Nüvə spinlərinin orientasiyasına görə hidrogen molekulunun iki növ xüsusi şəkildəyişməsi mövcuddur:

- nüvə spinləri paralel (eyni istiqamətdə) olan orto-hidrogen ( $\text{o-H}_2$ ) ( $t_{\text{ər}} -259,2^{\circ}\text{C}$ ,  $t_{\text{qay}} -252,76^{\circ}\text{C}$ )
- nüvə spinləri antiparalel (əks istiqamətdə) olan para-hidrogen ( $\text{p-H}_2$ ) ( $t_{\text{ər}} -252,32^{\circ}\text{C}$ ,  $t_{\text{qay}} -252,89^{\circ}\text{C}$ ).


Orto- və para hidrogen molekullarının enerjisi eyni olmadığından, onlar müxtəlif xassələrə malikdirlər.

Bərk halda hidrogen heksoqonal molekulyar kristal qəfəsə malikdir. Hidrogen molekulu yüksək dissosiasiya enerjisini malik olduğundan (435 kC/mol), yalnız 2000°C-dən yuxarı temperaturlarda nəzərə çarpacəq dərəcədə dissosiasiya edir. Kvant-mexaniki hesablamalara görə, yüksək təzyiqdə hidrogen metallaşmalıdır. Bu zaman molekulyar hidrogen atomar hala keçməli və atom kristal qəfəsi əmələ gətirməlidir. Əmələ gəlmış kristal qəfəsinin düyünlərində protonlar yerləşməli və alınmış sistem metal keçiriciliyinə malik olmalıdır. Metallik hidrogenin Yupiterin qabığında olması haqda fərziyyələr irəli sürülmüşdür.

**Kimyəvi xassələri.** Hidrogen, elektron quruluşunun xüsusiyyətləri ilə əlaqədar olaraq həm reduksiyaedici və həm də oksidləşdirici xassələr göstərir. Adı şəraitdə molekulunun davamlılığı ilə əlaqədar olaraq, o, az aktiv olub, yalnız fluor ilə reaksiyaya daxil olur. Qızdırıldıqda isə, hidrogen, demək olar ki, qeyri-metalların hamısı ilə reaksiyaya daxil olaraq, kimyəvi birləşmələr əmələ gətirir. Hidrogenin reduksiyaedici xassələri bir sıra bəsit maddələrin, onların oksid və halogenidlərindən alınmasında geniş tətbiq edilir



Oksidləşdirici kimi, hidrogen fəal metallarla qarşılıqlı təsirdə olur və hidridlər əmələ gətirir



Məlumdur ki, hidrogenin alındığı anda reaksiyaya girmə qabilliyi daha yüksəkdir. Bu halda reaksiyaya hidrogen molekulu deyil, atomar hidrogen daxil olur. Artıq otaq temperaturunda atomar hidrogen ka-

lium permanqanat məhlulunu rəngsizləşdirir, oksigen və bir sıra metal və qeyri-metallar (N, P, As, S, Si və s.) ilə reaksiyaya daxil olur. Atomar hidrogen, molekulyar hidrogenin termiki dissosiasiyasından, kimyəvi qarşılıqlı təsir, elektrik boşalması, ultrabənövşəyi şüalanma nəticəsində alına bilər. Atomar hidrogen, xüsusən alınma anında çox fəaldır. Aşağı təzyiqlərdə qaz halında hidrogendən yüksək gərginlikli elektrik boşalması keçdikdə, hidrogen molekulları dissosiasiyaya uğrayır, ionlaşır və rekombinasiya edərək plazmaya çevrilir. Plazmanın spektroskopik analizi onun tərkibində H, H<sup>+</sup>, H<sub>2</sub><sup>+</sup> və H<sub>3</sub><sup>+</sup> hissəciklərinin müəyyən oluna biləcək miqdardarının mövcudluğunu sübut edir. Sərbəst hidrogen kationu yəni proton üçün yük/radius nisbəti çox böyük olduğundan o, qüvvətli Lyuis turşusudur və buna görə də H<sup>+</sup> qaz fazada başqa molekul və atomlarla asanlıqla birləşir. Belə ki, proton He ilə qarşılıqlı təsirdə olaraq HeH<sup>+</sup> hissəciyini əmələ gətirir. Kondensləşmiş fazada H<sup>-</sup> həmisi Lyuis əsası ilə tarazlıqda olub, bir Lyuis əsasından digərinə keçmək qabiliyyətinə malik olur. H<sub>2</sub><sup>+</sup> və H<sub>3</sub><sup>+</sup> kationları qaz fazasında ani olaraq mövcud olur, məhlulda isə onlar məlum deyillər. H<sub>3</sub><sup>+</sup> kationu Uran, Yupiter, Saturnun atmosferində və ulduzlararası boşularda müəyyən edilmişdir. Spektroskopik dəllillərə əsasən H<sub>3</sub><sup>+</sup>(q) bərabərəfli üçbucaq formasına malikdir və bu ionda üçmərkəzli iki elektronlu rabitə növü mövcuddur.

Reaksiyaya daxil olduğu elementin təbiətindən asılı olaraq, hidrogen atomu birləşmələrdə müsbət (+1) və mənfi (-1) polyarlaşa bilər.

H<sup>+</sup> birləşmələri - LiH, NaH, CaH<sub>2</sub>, BeH<sub>2</sub>, MgH<sub>2</sub>, AlH<sub>3</sub> və s.

H<sup>-1</sup> birləşmələri - H<sub>2</sub>O, HF, HCl, HBr, HI, H<sub>2</sub>S, H<sub>2</sub>Se və s.

H<sup>+</sup> və H<sup>-1</sup> birləşmələri arasında, aralıq mövqə tutan birləşmələr də mövcuddur. Bu birləşmələri şəraitdən asılı olaraq həm H<sup>+</sup>-in və həm də H<sup>-1</sup>-in törəmələri kimi nəzərdən keçirmək olar.

Oksidləşdirici rolunda hidrogen özünü halogen kimi apararaq, hidridlər əmələ gətirir. Qeyd etmək lazımdır ki, H<sub>2</sub> molekulundan H<sup>+</sup> ionunun əmələ gəlməsi endotermik prosesdir ( $H_{298}^0 = +150,5 \text{ kC/mol}$ ).

$$\frac{1}{2}\text{H}_{2(\text{q})} = \text{H}_{(\text{q})}, \text{H}^0_{298} = 217,4 \text{ kC}$$

$$\text{H}_{(\text{q})} + \text{e} = \text{H}_{-(\text{q})}, \text{H}^0_{298} = -66,9 \text{ kC}$$

---

$$\frac{1}{2}\text{H}_{2(\text{q})} + \text{c} = \text{H}_{-(\text{q})}, \text{H}^0_{298} = 150,5 \text{ kC}$$

Buradan aydın görünür ki oksidləşdirici xassələrinə görə hidrogen, halogenlərdən xeyli zəifdir. Elə bu səbəbdən də qələvi və qələvi-torpaq metallarının hidridlərində əlaqənin polyarlığı daha zəifdir. Litium hidrid az polyar maddədir.

Hidrogenin əmələ gətirdiyi binar birləşmələri aşağıdakı kimi təsnif etmək olar:

1) Molekulyar quruluşlu birləşmələr - element və hidrogen arasında yaranmış cütlükler fərdi diskret molekullar şəklində mövcud olur. Belə birləşmələrə p-elementlərinin hidridlərini ( $\text{B}_2\text{H}_6$ ,  $\text{CH}_4$ ,  $\text{NH}_3$ ,  $\text{H}_2\text{O}$ ,  $\text{HF}$  və s.) misal göstərmək olar.

2) İon və ya duzabənzər hidridlər - NEM görə biri-birindən kəskin fərqlənən elementlər arasında yaranan bu cütlükler uçucu olmayan, elektrik cərəyanını keçirməyən kristal quruluşlu bərk madələrdir. Belə birləşmələrə s-elementlərinin hidridlərini ( $\text{NaH}$ ,  $\text{LiH}$ ,  $\text{CaH}_2$  və s.) misal göstərmək olar.

3) Metalabənzər hidridlər - qeyri-stexiometrik tərkibli, elektrik cərəyanını keçirən bərk maddələrdir. Belə birləşmələr sırasına d- və f-elementlərinin hidridləri ( $\text{VH}$ ,  $\text{TiH}_{1,607-2,00}$  və s.) aid edilir.

6 sayılı şəkildə s-, p-, d-elementlərinin əmələ gətirdiyi binar birləşmələrin elementlərin dövri sistemi əsasında təsnifatı verilmişdir. Qeyd etmək lazımdır ki, bəzi keçid elementləri, məsələn  $\text{Fe}$ ,  $\text{Ru}$  binar hidridlər əmələ gətirmədiyi halda, onların liqand kimi hidrid ionu saxlayan kompleks birləşmələri mövcuddur.

**Hidrogenin molekulyar quruluşlu binar birləşmələri.** Bu tip birləşmələrin hidrogenlə IIIA - VIIA (13-17) qrup elementləri ( $\text{B}_2\text{H}_6$ ,  $\text{CH}_4$ ,  $\text{NH}_3$ ,  $\text{H}_2\text{O}$ ,  $\text{HF}$  və s.) arasında yaranması daha xarakterdir. Onların nomenklaturası elementin adının sonuna -an şəkilçisi əlavə etməklə alınır:

## Sak.6. Hidrojenin binar ilişkilerinin təsnifikasi

11

metabenz

amfoter

molekulyar

namelum


$\text{PH}_3$  - fosfan (fosfin)  $\text{H}_2\text{S}$  - sulfan ( hidrogen sulfid)

$\text{NH}_3$  - azan ( ammoniyak)  $\text{H}_2\text{O}$  - oksidan (su) və s.

Lakin son zamanlara qədər bəzi ənənəvi adlardan geniş istifadə edilir. Hidrogenin molekulyar quruluşlu binar birləşmələrini öz növbəsində yenə də üç qrupa bölmək məqsədə uyğun olardı:

1) Mərkəzi atomun bütün valent elektronlarının kimyəvi əlaqə yaratmaqdə iştirakı təmin olunanlar:  $\text{CH}_4$ ,  $\text{C}_2\text{H}_6$ ,  $\text{SiH}_4$ ,  $\text{GeH}_4$  və s. Bu molekullar üçün iki mərkəzli iki elektronlu əlaqələrin mövcudluğu xarakterdir və burada mərkəzi atomun sərbəst elektron cütü yoxdur.

2) Elektron çatışmamazlığı ilə xarakterizə edilən birləşmələr. Bu halda molekulun Lyuis quruluşunu yazmaq üçün elektronların sayı kifayət etmir. Məsələn, diboran ( $\text{B}_2\text{H}_6$ ) üçün Lyuis quruluşunu yazmağa ən azı 14 valent elektronu tələb olunur ki, 8 atom bir yerdə birləşmiş olsun. Lakin  $\text{B}_2\text{H}_6$  molekulunda cəmi 12 valent elektronu vardır. Bu molekulun quruluşu körpüçük tipli  $\text{B} - \text{H} - \text{B}$  əlaqələrinin mövcudluğu ilə izah edilir. Hidrogen burada bor atomları arasında körpüçük rolunu oynayaraq, iki elektronlu üç mərkəzli əlaqənin köməyi ilə üç atomu birləşdirir. Bu tipli birləşmələrə eyni zamanda  $\text{Be}$ ,  $\text{Mg}$  və  $\text{Al}$  polimer hidridlərini ( $\text{AlH}_3$ )<sub>n</sub>, ( $\text{BeH}_2$ )<sub>n</sub> də aid etmək olar.



Elektron çatışmamazlığı ilə əsasən alüminium və borun hidrogenli birləşmələri xarakterizə edilir.


3) Elektron artıqlığı ilə xarakterizə edilən hidrogenli binar birləşmələr.

Bu birləşmələrdə mərkəzi atom kimyəvi əlaqə yaratmaq üçün kifayət edəcək miqdardan daha çox elektron cütünə malikdir. Elektron artıqlığı ilə xarakterizə edilən hidrogenli birləşmələri VA-VIIA(15-17) qrup elementləri əmələ gətirir: Qeyd edilən hidrogenli birləşmələrin elektron quruluşunu nəzərdən keçirsək görərik ki,  $\text{NH}_3$  bir sərbəst elektron cütünə,  $\text{H}_2\text{O}$  isə iki sərbəst elektron cütünə malik olaraq,

adətən Lyuis nəzəriyyəsinə görə əsasi xassələr göstərir. Hidrogen halogenidlər də elektron artıqlığı ilə xarakterizə olunan birləşmələrdir.

Bələliklə, hidrogenin molekulyar quruluşlu birləşmələrini - elektron çatışmamazlığı yəni defisiyi, elektron artıqlığı və mərkəzi atomun bütün valent elektronlarının kimyəvi əlaqə yaratmaqdə iştirak edən növlərinə bölmək olar.

Molekulyar quruluşlu binar hidrogenli birləşmələrin xassələrini aydınlaşdırmaq üçün onların elektron quruluşunu nəzəre almaq vacibdir. 1940-cı ildə N.Sicvik və Q. Pauell, Lyuisin fərziyyələrinə əsaslanaraq, valent örtüklərdə yerləşən elektron cütlərinin biri-birini dəfət-mə qanuna uyğunluqlarını model şəklində təklif edirlər. Sonradan bu model R.Qillepsi və R.Nayxolm tərəfindən genişləndirilərək, müasir səviyyədə təqdim olunmuşdur. Verilmiş modelə əsasən, elektron sıxlığı daha çox olan sahələr biri-birindən maksimal uzaq məsafədə yerləşir, molekulların həndəsi forması isə alınmış quruluşda atomların qarşılıqlı yeri ilə müəyyən edilir. Aşağıdakı sxem bunu əks etdirir:




Beləliklə elektron cütlərinin sayı molekulun əsas həndəsi quruluşunu müəyyən edir, lakin onun dəqiqləşdirilməsi üçün bölünən və bölünməyən elektron cütlərinin elektrostatik dəfətmə qüvvələri arasındakı fərq mütləq nəzərə alınmalıdır. Ümumi halda dəfətmə qüvvələri aşağıda göstərilmiş ardıcılıqla kiçilir:

bölməmiş cüt : bölməmiş cüt > bölməmiş cüt : bölmüş cüt > bölmüş cüt : bölmüş cüt.

Bu hadisəni yəqin ki, belə izah etmək olar: bölməmiş elektron cütü bölmüş elektron cütünə nəzərən nüvəyə daha yaxın yerləşir və buna görə də digər elektron cütlərini nibətən böyük qüvvə ilə dəf edir.

Bu modelə əsasən  $\text{CH}_4$  molekulu tetraedrik,  $\text{NH}_3$  piramidal,  $\text{H}_2\text{O}$  bucaq,  $\text{HF}$  isə xətti quruluşludur. Həmin birləşmələrin kimyəvi xassələrini nəzərdən keçirsek görərik ki, mərkəzi atomun bölməmiş elektron cütünün sayı artıqca binar hidridin əsasi xassələri zəifləyir, turşu xassələri isə qüvvətlənir.




Yüksek NEM xarakterizə edilən atomlarda (N, O, F) cyni zamanında bölməmiş elektron cütlərinin mövcudluğu onların hidrogen əlaqəsi yaratmaq qabiliyyətini müəyyən edir. Bildiyimiz kimi hidrogen əlaqəsi hidrogen atomu ilə iki yüksək elektromənfiliyə malik olan qeyri-metal atomlarının iştirakı ilə əmələ gəlir. Bunlara misal olaraq

N-H...N, O-H...O, F-H...F əlaqələrini göstərmək olar. Lakin bir daha qeyd etmək vacibdir ki, B-H-B tipli körpük əlaqələri verilmiş sıraya aid edilə bilməz.

Hidrogen əlaqələrinin mövcudluğunu sübut edən əsas qanuna uyğunluqlardan biri belə əlaqələr saxlayan moleküllardan təşkil olunmuş maddələrin ( $\text{H}_2\text{O}$ ,  $\text{NH}_3$ , HF) yüksək qaynama temperaturuna malik olmasıdır. Qeyd etmək lazımdır ki, buzun karkas quruluşunun, bərk halda HF-in spektroskopik NMR və difraksiya üsulları ilə təsdiqi zamanı hidrogen əlaqələrinin mövcudluğu sübut edilmişdir. Hidrogen əlaqəsinin çox gözəl təzahürü buzun quruluşundadır. Buzun yeddi allotrop şəkildiyişməsi məlumdur. Onlardan yalnız biri heksaqaonallı quruluşlu buz aşağı təzyiqlərdə davamlıdır. Bu quruluşda hər bir oksigen atomu digər oksigen atomlarının tetraedrik əhatəsində olur və onların bir yerdə saxlanması hidrogen əlaqəsinin hesabınadır. Qeyd etmək lazımdır ki, O-H...O və O...H-O əlaqələri bu quruluşda əsasən nizamsız olaraq paylanmışdır. Elə buna görə də buzun sixlığı suya nisbətən kiçikdir. Buz əridikdə hidrogen rabitələrinin bir qismi parçalanır.

Oksigenin molekulyar quruluşlu hidrogenli binar birləşməsi olan su, klatratlar adlanan birləşmələr də əmələ gətirir ki, burada molekullar öz aralarında hidrogen əlaqələrinin köməyi ilə karkas tipli kristal qəfəsi yaradır. Karkasin daxilində “qonaq” adlandırılan molekul və ya ionlar yerləşmiş olur:  $\text{Cl}_2$ ,  $7\text{H}_2\text{O}$ ,  $\text{Xe} \cdot 6\text{H}_2\text{O}$  və s. Yerin dərinliklərində olan təbii qazın əsas hissəsi klatratlar şəklindədir.


**İon və ya duzabənzər hidridlər.** Berillium müstəsna olmaqla s-elementlərinin bütün hidridləri bu qrupa aid edilir. İon hidridləri suda yaxşı həll olduğu halda, digər həllədicilərdə demək olar ki, heç həll olmur:



s-Elementlərinin hidridləri ilə su arasındakı qarşılıqlı təsir reaksiyalarından laboratoriya şəraitində digər həllədicilərdən, azot, argon kimi təsirsiz qazların tərkibindən suyun izlərini aradan qaldırmaq üçün

istifadə edirlər. Həllədicilərin tərkibində suyun miqdarı çox olarsa, onu bu üsül ilə qurutmaq mümkün olmur, çünki, yüksək ekzotermikliyə malik olan bu reaksiya nəticəsində asanlıqla altşan hidrogen alınır.


Duzabənzər hidridlər qələvi metalların ərintilərində həll olur və bu ərinti məhlulularının elektrolizi nəticəsində anod üzərində hidrogen ionları  $H^-$  oksidləşərək hidrogen qazı əmələ gətirirlər:



Bu reaksiya kimyəvi nöqtəyi-nəzərdən sübut edir ki, hidrogen anionu  $H^-$  mövcuddur.

Qələvi metalların hidridləri digər elementlərin hidridlərinin sintezi üçün əlverişli reagentdir.

**Metalabənzər hidridlər.** III, IV, V qrupun keçid elementləri və eləcə də f-elementləri ilə qeyri-stexiometrik metalabənzər hidridlər əmələ gətirirlər. VI qrupun keçid elementləri üçün yalnız bir hidrid  $CrH$  məlumdur. Nikel və palladium müstəsna olmaqla VII və VIII qrupun keçid elementləri üçün də hidridlər məlum deyil. Dəmirin yüksək təzyiq altında hidrogeni özündə həll etməsi haqda məlumatlar vardır. Bundan əlavə belə bir fərziyyə də mövcuddur ki, yer kürəsinin nüvəsi xeyli miqdarda dəmir hidridi saxlayır. Nikel yarımqrupu elementlərinin (Ni, Pd, Pt) xassələrini nəzərdən keçirdikdə məlum olur ki, onlar müxtəlif hidrogenləşdirmə proseslərində effektiv katalizator rolu oynayırlar. Beləliklə, ehtimal var ki, onların səthində hidridlərin yaranması bu proseslərin gedişini izah edə bilər. Lakin maraqlı odur ki, yalnız palladium müəyyən təzyiq altında davamlı həcmi hidrid fazası əmələ gətirir və onun tərkibi  $PdH_x$  ( $x < 1$ ) uyğun gelir. Nikel yalnız yüksək təz-yiqlərdə hidrid əmələ gətirir, platin isə hidrid əmələ gətirmir. Bu hadisənin izahı üçün M-M əlaqəsinin Ni - Pd - Pt sırasında süblümə entalpiyasını nəzərdən keçirək:



Aydındır ki, Pt - H əlaqəsinin entalpiyası H - H əlaqəsinin qırılması üçün kifayat edirə, Pt - Pt rabiəsinin qırılma enerjisini kompensasiya edə bilmir və məhz buna görə də platin hidridi əmələ gəlmir.




**d- və f- elementlərinin hidridləri.** Metalabənzər hidridlərin eksəriyyəti metal keçiriciliyinə və dəyişkən tərkibə malik olurlar. Onların bu xassələrini zona quruluşunun modeli əsasında izah etmək olar. Burada keçiricilik zonası hidrogen atomlarının müyyəyen hissəsinin elektronları hesabına dolur və hidrogen atomları metal atomları ilə bərabər elektron qazında fiksə edilmiş yerləri tuturlar. Qalan atomların elektronları isə metalların qoşalaşmamış elektronları ilə kovalent əlaqə əmələ gətirir. Məhz buna görə də metalabənzər hidridlərin bərkliyi uyğun metallara nisbətən daha yüksək olur.


Hidrogenin miqdardından asılı olaraq, metalabənzər hidridlərin elektrik keçiriciliyi müxtəlifdir. Bu isə həmin birləşmələrdə keçiricilik zonasının dolma səviyyəsindən asılıdır. Germanium hidridlərini nəzərdən keçirsək görərik ki,  $\text{GeH}_{2-x}$  metal keçiriciliyinə malik olduğu halda,  $\text{GeH}_3$  (burada keçiricilik zonası təmamilə dolmuşdur) izolyatordur. Bu maddələr adətən istiyə və korroziyaya qarşı çox davamlı olurlar. Metalabənzər hidridlərin sıxlığı metalların özlərinin sıxlığından kiçik, əmələgəlmə entalpiyası isə duzabənzər hidridlərdən böyük olur.

**s- və p- elementlərinin hidrogenli birləşmələri** suya münasibətlərinə görə altı qrupa bölürlər:


1. Su ilə fəal reaksiyaya girənlər (duzabənzər birləşmələr)



2. Su ilə zəif reaksiyaya girənlər (bir sıra kovalent tipli hidridlər)




3. Kimyəvi qarşılıqlı təsiri döñər proses olanlar ( $\text{NH}_3$ )



4. Sulu mühitdə zəif turşu əmələ gətirənlər (kükürd yarımqrupu elementləri).



5. Sulu məhlulda qüvvətli turşu əmələgətirənlər (xlor yarımqrupu elementləri).

Kimyəvi xassələrinə görə hidridləri əsası, turşu və amfoter hidridlər kimi də təsnif etmək olar. Su ilə qarşılıqlı təsir zamanı əsası hidridlər qələvi, turşu hidridləri isə turşu əmələ gətirir. Elə buna görə də turşu hidridləri hidrogen anhidridlər də adlandırılır. Əsası və turşu hidridləri arasındaki fərq onların qarşılıqlı təsiri zamanı özünü aydın göstərir:




Burada əsası xassəli litium hidridin tərkibindəki  $\text{H}^+$  ionu donor, turşu xassəli  $\text{BH}_3$  isə akseptor kimi özünü aparıır.

Amfoter xassəli  $\text{AlH}_3$ , tərəfdəsinin xassələrindən asılı olaraq həm əsası (donor) və həm də turşu (akseptor) xassələri göstərir:




Formal olaraq kompleks hidridlər də  $\text{H}^+$  ionunun törmələri sırasına daxil olurlar ( $\text{Li} [\text{BH}_4]$ ,  $\text{Li} [\text{AlH}_4]$  və s.). Kompleks hidridlər sadə hidridlərə nisbətən termodinamiki nöqteyi-nəzərdən daha stabilidlər. Belə ki, qələvi və qələvi-torpaq elementlərinin boro- və alümohidridləri parçalanmadan əriyirlər. Bir sıra üzvi həllədicilərdə yaxşı həll olurlar. Sudan hidrogen ayıraq parçalanırlar. Fəal metalların kompleks hidridləri yüksək temperaturda hidrogenin iştirakı ilə elementlərin birbaşa sintezindən, və yaxud sadə hidridlərin halogenidlər ilə


qarşılıqlı təsirindən alınır. Başqa metalların kompleks hidridlərini, onların halogenidlərinin qələvi metalların boro- və ya alümohidridləri ilə mübadilə yolu ilə parçalanmasından əldə edirlər:




Hidrogenin binar birləşmələrinin sintez üsullarını nəzərdən keçirsek, görərik ki, onlar öz tərkibinə hidrogenin element ilə birbaşa qarşılıqlı təsir reaksiyalarını:



qeyri-metal anionlarının protonlaşdırılması:




hidrid ionları ilə halogenid və ya psevdohalogenid ionları arasında dəyişmə reaksiyalarını daxil edirlər:




Hidrogenli binar birləşmələrin iştirakı ilə gedən reaksiyaları mexanizmində (E - H qırılma üsuluna əsasən) görə üç qrupa bölmək olar:


1) Hidrid ionunun əmələ gəlməsi ilə E - H əlaqəsinin heterolitik parçalanması:




Aktiv metalların hidridləri tərkibində proton saxlayan birləşmələrlə (H<sub>2</sub>O, spirtlər) fəal reaksiyaya girərək hidrogen əmələ getirirlər:



Onlar eyni zamanda halogenid ionlarını da əvəz edərək anion hidrid komplekslərini əmələ gətirə bilirlər:




2) E - H əlaqəsinin homolitik üsul ilə qırılması:



Homolitik üsul ilə E - H əlaqəsinin parçalanması ilə E. və H<sub>2</sub> əmələ gəlməsi ağır p-elementləri üçün daha xarakterikdir.

3) Protonun əmələ gəlməsi ilə E - H əlaqəsinin heterolitik parçalanması:




Bu tipli parçalanma daha çox p-elementlərinin hidrogenli törəmələri üçün xarakterdir. p-Elementləri hidridlərinin davamlılığı qrup boyu yuxarıdan aşağı getdikcə azalır, dövr boyu isə soldan sağa getdikcə artır. Protonun ayrılması ilə reaksiyaya daxil olan maddələr Brensted turşuları sırasını aid edilirlər və onların turşu xassələri dövr boyu soldan sağa və qrup boyu yuxarıdan aşağıya doğru artır (CH<sub>4</sub>, NH<sub>3</sub>, H<sub>2</sub>O, HF).

Hidrogenin əsas qeyri-üzvi binar birləşməsi sudur - H<sub>2</sub>O. Su molekulunda kimyəvi əlaqələrin təbiəti və onun xassələri bu vaxta qədər müxtəlif istiqamətlərdə nəzərdən keçirilib və bundan sonra da bu problemdə qayıdılacaqdır (oksigen bəhsində).


Hidrogenin əmələ gəlməsinin standart HfBbs enerjisi çox böyük mənfi (-237,1 KC/mol) qiymətə malikdir. Ona görə də bu birləşmə ilkin elementlərə qarşı termodinamiki davamlıdır. Suyun kimyəvi xassələri onu, müxtəlif ion tipli birləşmələr və hidrogen əlaqələri yaratma

qabiliyyətinə malik olan maddələr üçün ideal həllədici kimi müəyyən edir. Su molekulları Lyuis əsası ro-lunda çıxış edirlər. Metal kationları suda oksigen atomu ilə bağlanmış akva kationlar şəklində mövcud olur. Su yumşaq reduksiyaedicidir. Lakin onun öz elektronlarını verməsi üçün qüvvətli oksidləşdiricilərdən istifadə etmək lazımdır. Suyun oksidləşdirici xassələri daha qüvvətlidir.

Suyun əmələ gəlməsi ilə nəticələnən - hidrogen ilə oksigenin qarşılıqlı təsir reaksiyasının mexanizmi geniş miqyasda öyrənilmişdir. Hal-hazırda qəbul olunmuş reaksiya mexanizmi, sadə və şaxələnmiş zəncirvari reaksiya mexanizmlərinin toplusuna əsaslanır. Bu isə reaksiyanın daha da mürəkkəb olmasını təsdiq edir. Sadə zəncirdə ( $\cdot\text{OH}$ ) radikalı, ( $\cdot\text{H}$ ) radikalının alınmasına sərf olunur:



Şaxələnmiş reaksiya mexanizmində bir neçə radikal əmələ gəlir:



Normal şəraitdə radikallar reaktorun divarları ilə toqquşduqda və qaz fazasında zəncirin qırılması nəticəsində məhv olurlar. Lakin şaxələnmə mərhələsində radikalların əmələ gəlmə sürəti, onların məhvini nisbətən çox yüksək olur. Buna görə də radikalların əmələ gəlməsi çox böyük sürətlə artır və nəticədə partlayış baş verir. Ona görə də hidrogenin hava ilə qarışığı geniş parsial təzyiqlər intervalında çox təhlükəli olub, partlayışla nəticələnə bilər.

**Tətbiqi.** Hidrogenin əsas hissəsi kimya sənayesində nitrat turşusu və gübrə istehsalının əvəzcdilməz xammalı olan ammoniyakın istehsalına sərf edilir. Bundan başqa, hidrogen xlorid turşusu, metil spiriti sintezi proseslərinin əsas komponentlərindəndir. Hidrogenin böyük bir hissəsi piy, yağ, kömür, neft istehsalı qalıqlarının katalitik



hidrogenləşməsində tətbiq edilir. Hidrogenin yüksək reduksiyaedicilik qabiliyyəti metallurgiya sahəsində metalların oksid və halogenidlərindən alınması proseslərində istifadə olunur.

Hidrogenin xüsusi yanma entalpiyasının (nümunənin yanma entalpiyasının onun kütləminə olan nisbəti) qiyməti yüksək olduğundan o, böyük raketlər üçün ideal yanacaqdır. Hidrogenin yanacaq kimi geniş istifadə olunması probleminə keçən əsrin 70-ci illərindən başlayaraq ciddi yanaşmağa balayıblar. Bu isə həmin illədə neftin qiymətlərinin kəskin olaraq qalxması ilə əlaqədar idi. Bu baxımdan "hidrogen energetikasının" strategiyası hazırlanmış və həmin strategiyaya əsasən hidrogen əsas yanacaq növü kimi qəbul olunmuşdu. Hidrogen mənbəyi kimi burada fotoqalvnik elementlər vasitəsi ilə toplanan günəş enerjisi hesabına suyun elektrolizinin hə-yata keçirilməsi idi. Elektroliz üsulu ilə alınan hidrogen, günəş enerjisinin toplanma forması idi və ondan yanacaq və ya kimyəvi reaksiyaların reagenti kimi istifadə etmək mümkün olardı. Hidrogenin yanacaq kimi tətbiq olunmasının əsas müsbət cəhətlərindən biri də o idi ki, onun yanma mənsulu məhz sudur. Su isə karbon qazından fərqli olaraq ştitlik effekti yaratmadığından, hidrogen energetikası qlobal istilaşmaya səbəb ola bilməz. Beləliklə, hidrogen energetikasına qarşı yönəlmış ilk addım, elektrokimyəvi və fotokimyəvi üsullarla alınmış hidrogenin kimya və nəft sənayesində tətbiqidir.

Deyterium və tritium qarışığının, idarə olunan nüvə reaksiyalarında yaxın gələcəkdə geniş istifadə ediləcəyi gözlənilir. Müasir dövrün mühüm problemlərindən olan hidrogen energetikası gələcəkdə özünün geniş inkişafını tapmalıdır.



Dövri sistemin yeddinci qrupu öz tərkibinə tipik elementlər olan fluor və xlordan başqa brom və manqan yarımqupu elementlərini daxil edir. Tipik elementlər – fluor, xlor və brom yarımqrup elementlərinin xarici elektron təbəqələrinin tamamlanmasına 1 elektron çatmadığından bu elementlər tipik qeyri-metallardır. Fluor dövri sistemin on yüksək nisbi elektromənfiyə malik olan elementidir. Xlor və brom bu baxımdan azotla müqayisə olunduğu halda, yod elektromənfiyinə görə kükürdə yaxındır. VIIA(17) qrup elementləri halogenlər adlandırılır (duz əmələ gətirən) və bu isə onların əksər metallarla əmələ gətirdiyi birləşmələrin tipik duz ( $\text{NaCl}$ ,  $\text{KI}$ ,  $\text{MgBr}_2$ ,  $\text{CaF}_2$  və s.) olması ilə əlaqədardır. Halogenlərdən hər biri öz dövründə təsisiz, yaxud nəcib qazlardan əvvəl yerləşdiyindən, onlar yerləşdiyi dövrün on elektromənfi elementidirlər. Bu elementlərin elektron quruluşu aşağıdakı kimdir:



Yəni xarici elektron örtüyünün tamamlanması üçün 1 elektron çatışır. Məhz buna görə də, onlar üçün elektron birləşdirmək daha xarakterdir. Lakin qeyd etmək lazımdır ki, sira nömrəsi artıqca halogenlərin qeyri-metalik xassələri zəifləyir və uyğun olaraq metallik xassələri güclənir. Bu özünü ionlaşma potensiallarının, NEM və standart – redoks potensiallarının azalmasında göstərir. Artıq yod özünü yumşaq oksidləşdirici kimi aparır, metal parıltısına malik bərk maddə olaraq, zəif amfoter xassələr göstərir. Yuxarıdakı 2 sayılı cədvəldə VIIA (17) qrup elementlərinin bəzi xassələri verilmişdir.

Halogenlərin xarakter fiziki xassələrindən biri onların rəngidir. Qaz fazada onların rəngi fluorda açıq sarı, xlorda yaşılımtıl-sarı, bromda qəhvəyi-qırmızı və yodda isə bənövşəyi olmaqla geniş intervalda


## VII A qrup elementlərinin bəzi xassələri

	F	Cl	Br	I
Atom radiusu, nm	0,064	0,099	0,114	0,133
İon radiusu, nm	0,133	0,181	0,196	0,220
Atom polyarlığı, nm <sup>3</sup>	0,4	2,3	3,3	5,1
Rabitənin uzunluğu, nm	0,142	0,199	0,228	0,267
Elektrona hərislik kC/mol	-339,13	-355,88	-330,76	-301,67
NEM	3,9	3,1	2,9	2,6
$\Delta H_{(diss.)}^{\circ} \text{Hal}_2$ kC/mol	159,1	242,8	192,6	150,7
$\Delta H_{(hidr.)}^{\circ} \text{Hal}^-$ kC/mol	-535,9	-405,7	-386,0	-301,7
$E^0_{(\text{Hal}^+/\text{Hal}^-)}$ , V	2,87	1,36	1,07	0,54
Ərimə temperaturu, °C	-220,6	-100,9	-7,2	113,5
Qaynama temperaturu, °C	-187,7	-34,2	58,8	184,5
$\Delta H_{(\text{gr.})}$ kC/mol	0,51	6,41	10,60	15,56
$\Delta H_{(\text{qay.})}$ kC/mol	6,55	20,42	30,31	41,81
Sıxlıq, g/sm <sup>3</sup>	1,3	1,9	3,4	4,4
pK <sub>(diss.)</sub> Hal <sub>2</sub>	2,4	6,8	4,5	2,6


dəyişir. Qrup boyu yuxarıdan aşağıya getdikcə aşağı və yuxarı dolmuş molekulyar orbitallar arasında enerji fərqi kiçilir, bu isə udma maksimumlarının böyük dalğa uzunluqları tərəfə yerdəyişməni təmin edir. Bütün hallarda optiki udma spektrləri elektronların yüksək dolmuş  $\sigma$  və  $\pi$  orbitallarından boş  $\sigma$  orbitalına keçidi ilə bağlıdır (şək.7).

Flüor müstəsna olmaqla bütün halogenlər üçün UB udma spektrləri halogen molekullarının dəqiq dissosiasiya enerjilərini (şək.8) verir. Müəyyən edilmişdir ki, qrup boyu xlordan yoda tərəf getdikcə əlaqənin davamlılığı kiçilir. Flüor üçün udma dissosiasiya ilə müşayət olunduğundan, UB spektr qeyri-məhdud olur.

Flüor ən yüksək elektromənfiliyə malik element kimi və elektron formulunda d- yarımsəviyyəsi olmadığından birləşmələrində yalnız (-1) oksidləşmə dərəcəsi göstərir. Digər halogenlərin də (-1) oksidləşmə dərəcəsi göstərməsinə baxmayaraq, onlar üçün +1; +3; +5;



Şek. 7.  $\text{Cl}_2$ ,  $\text{Br}_2$ ,  $\text{I}_2$  üçün molekulyar orbital energetik diaqramı.  $\text{F}_2$  üçün  $\sigma$ \* ve  $\pi^*$  - orbitalları eks ardıcılıqlıdır.






Şek. 8. Halogen molekullarında rabbitenin dissosiasiya entalpiyası.

+7 oksidləşmə dərəcələri də mümkündür. Bununla da onlar fluordan çox fərqlənirlər. Astat göstərilən oksidləşmə dərəcələrinin hamısına uyğun gələn birləşmələr əmələ gətirir.

Halegenlərin elektron quruluşlarını nəzərdən keçirdikdə aydın görünür ki, özüne elektron birləşdirmə tendensiyası onların kimyəvi xassələrinə əsaslı surətdə təsir edir. Bu elementlər fərdi olaraq öz aralarında yalnız bir kovalent əlaqə yaradaraq yeganə  $\text{Hal}_2$  formasında mövcud olur. Yüksək elektromənfiliyə malik olmaları səbəbindən və oktet quruluşunun təmamlanmasına doğru yönələn imkanlar bu elementlərin təkcə qeyri-polyar əlaqəli  $\text{Hal}_2$  molekullarını deyil, eyni zamanda digər elementlərlə polyar kovalent və ion tipli molekullar əmələ gətirməsinə səbəb olur. Belə birləşmələrin yaranma reaksiyaları bir qayda olaraq ekzotermik proseslərdir. Halegenlərin sulu məhlulda oksidləşmə imkanları haqda mülahizələri onların standart redoks potensiallarının qiymətlərinə əsasən yürütmək olar:





Standart redoks potensiallarının  $E^\circ$  müqayisəsindən aydın görünür ki, flüordan yoda getdikcə oksidləşdirici xassələr zəifləyir, reduksiyaedici xassələr isə güclənir.


Halogenlər öz aralarında halogenlərarası (interhalogenidlər) adlanan birləşmələr əmələ gətirirlər. Molekulyar quruluşlu halogenlərarası birləşmələr  $\text{XY}$ ,  $\text{XY}_3$ ,  $\text{XY}_5$ ,  $\text{XY}_7$  formuluna malikdirlər. Bu birləşmələrdə daha ağır və elektromənfiyi az olan X halogen atomu birləşmənin mərkəzi atomudur.

Nisbətən az yayılmış elementlər sırasına daxil olan halogenlərin miqdarı flüordan yoda getdikcə azalır. Yüksek fəallığa malik elementlər kimi yalnız birləşmələr şəklində rast gəlinirlər. Onlar həm minerallar əmələ gətirir və həm də ion şəklində okean, dəniz, şor göl, mineral su mənbələrinin tərkibinə daxil olurlar. Brom və yodun fərdi yataqları yoxdur. Onlar əsasən dəniz və neft yataqlarına yaxın yerləşən yeraltı suların tərkibinə daxil olurlar. Astat təbiətdə rast gəlinmir. Süni elementdir, ən uzun ömürlü izotopunun  $^{210}\text{At}$  yarımparçalanma dövrü 8,3 saatdır.



Flüor VII qrupun ilk tipik elementidir. Onun xassələrinin spesifikasiyi təkcə atom radiusunun kiçikliyi, ionlaşma potensialının və NEM ən böyük qiymətə malik olması ilə deyil, eyni zamanda flüorun valent imkanlarının və oksidləşmə dərəcələrinin məhdudluğu ilə əlaqədardır. Flüor atomunun d-orbitalının olmaması və elektronların  $n=3$  orbitalına promotorlaşması energetik cəhətdən əlverişli olmadığından, onun yalnız iki oksidləşmə dərəcəli ( $+1$  və  $-1$ ) birləşmələri mövcuddur. Buna görə də o, ancaq oksidləşdiricidir. Flüor molekulunda nüvələr arası məsafənin digər halogenlərə nisbətən daha kiçik olmasına baxmayaraq, o, xlor və brom molekullarına nisbətən az davamlıdır. Bəs it maddə kimi flüorun aktivliyini təmin edən faktorlardan biri olan flüor molekulunun nisbi davamsızlığı, onun atomlarında d-orbitalının olmaması ilə izah edilir. Flüorun elektrofilliyi xlora nisbətən daha zəifdir. Bu da flüor atomunda  $2p$ -elektronlarının kaynosimmetriyi ilə izah olunur. Belə ki, flüor atomunun  $2p$ -orbitalı nüvə tərəfindən daha şiddətlə cəzb olunur və ona görə də o, tam dolmuş qeyri-kaynosimmetrik  $2s$ -orbitalından aşağıda yerləşir və bununla əlaqədar olaraq əks ekranlaşma effekti meydana çıxır (şək. 9.).


Tam dolmuş  $2s$ -orbitalı öz növbəsində flüor atomuna birləşən elektronu dəf edərək, elektrona hərisliyi azaldır, ionlaşma potensialını isə artırır. Yuxarıda qeyd edilən faktorlar flüor kimyasının spesifikasını müəyyən edir və onu ən aktiv qeyri-metal olmasını təmin edir.



Şək. 9. 2p-Element atomlarında  
əks ekranlaşdırma effekti:  
bütöv xətt -  $2s$ ; qırıq xətt -  $2p$


**Təbiətdə yayılması və alınma üsulları.** Flüor yer qabığının kütə payı ilə  $8 \cdot 10^{-2} \%$ -ni təşkil edir və təbiətdə duzlar şəklində rast gəlinir. Onun əsas minerali flöoritdir  $\text{CaF}_2$  (flöorit şpatı). Flüor eyni zamanda bir sıra dağ səxurlarının tərkibinə daxildir - flüor apatit  $\text{Ca}_5(\text{PO}_4)_3\text{F}$ , kriolit  $\text{Na}_3[\text{AlF}_6]$ . Okean sularında 0,0001%, flüor vardır. Flüor eyni zamanda insan orqanizmində beyinin, qanının, və sümüyü tərkibinə daxil olur.

Serbəst halda flüor,  $(\text{HF} + \text{KF})$  evtektik qarışığının və ya asanəriyən  $\text{KH}_2\text{F}_3$ ,  $\text{KH}_3\text{F}_4$  asidokomplekslərinin elektrolizindən alınır. Elektroliz prosesi qrafit anodlu, poladdan hazırlanmış elektrolizerda aparılır. Proses zamanı hidrogen və flüorun qarışmaması üçün katod və anod biri-birindən diafragma ilə ayrılmış olur. Faktiki olaraq elektrolizə HF uğradılır, KF isə ərintinin elektrik keçiriciliyini təmin edir:



**Fiziki xassələri.** Adı şəraitdə, flüor, açıq sarı rəngli qazdır. O, -188°C temperaturda narıncı-sarı mayeyə çevrilir və -252°C temperaturda donaraq açıq sarı kristallar əmələ gətirir. -252°C-dən aşağı temperaturda kristallar rəngsizləşir. Kəskin aşılıyıcı iyə malikdir. Flüor bütün həllədiciləri parçaladığı üçün onun həllolması öyrənilməmişdir.

**Kimyəvi xassələri.** Halogenlərin standart elektrod potensialları göstərir ki,  $\text{F}_2$  ( $E^\circ = +2,87 \text{ V}$ )  $\text{Cl}_2$ -yə ( $E^\circ = +1,36 \text{ V}$ ) nisbətən daha güvvətli oksidləşdiricidir. Oksidləşdirişi xassələr  $\text{Br}_2$  və  $\text{I}_2$  keçdikcə daha da zəifləyir.



Verilmiş yarımrəaksiyanın  $\text{F}_2$  üçün əlverişli olması əlaqə entalpiyasının kiçik və hidratisiya entalpiyasının böyük olması ilə əlaqədardır.

Yüksək fəallığa malik olan flüor molekulunun atomlara dissosiasiya enerjisi cəmi 151 kC/mol-dur ( $\text{Cl}_2$  üçün 238 kC/mol).

İonlaşma potensialının yüksək olması, atomlara dissosiasiya enerjisinin kiçik qiymətləri və elektrona hərislik flüorun kimyəvi xassələrini müəyyən edir. Flüor üçün aşağıda göstərilən xassələr xarakterdir:

1. Flüor başqa elementlərlə müsbət oksidləşmə dərəcəli birleşmələr əmələ gətirmir.



2. Flüorun iştirakı ilə gedən kimyəvi reaksiyaların aktivləşmə enerjisi çox kiçik olduğundan, bir sıra maddələrlə qarşılıqlı təsir partlayış və yanma ilə müşayət olunur. Belə ki, bərk flüor maye hidrogenlə şaxələnmiş zəncirvari reaksiya mexanizmi ilə partlayışla reaksiyaya daxil olur. Eyni zamanda bəzi bəsit və mürəkkəb maddələr yalnız standart şəraitdə deyil, hətta maye havaya uyğun temperaturda da (-190°C) flüorda alışib yanırlar:





3. Molekulyar flüorun ion halına keçmə reaksiyaları ekzotermik reaksiyalar olub böyük miqdarda enerjinin ayrılması ilə müşayət olunur:



Flüor bütün kimyəvi elementləri həm bəsit və həm də mürəkkəb maddələrin tərkibində oksidləşdirir. O, hətta -2 oksidləşmə dərəcəsində mövcud olan oksigeni sərbəst oksigenə çevirir. Flüor mühitində su, kvars, və bir sıra oksidlər yanır:



Nitrat və qatı sulfat turşusu kimi qüvvətli oksidləşdiricilər flüor ilə özlərini reduksiyaedici kimi aparırlar:



4. Flüor ilə qarşılıqlı təsir zamanı tərəfdaş elementin bütün elektron cütləri kimyəvi əlaqə yaratmaqdə iştirak edir və bu zaman  $\text{SF}_6$ ,  $\text{BiF}_5$ ,  $\text{IF}_7$  və s. tipli birləşmələr əmələ gəlir.

Bələliklə flüor bütün elementlərlə şiddətlə reaksiyaya girir. O, hətta nəcib qazlarla də birləşmələr əmələ gətirir:



Flüor bir sıra metallarla ( $\text{Pb}$ ,  $\text{Cu}$ ,  $\text{Ni}$ ,  $\text{Mg}$ ) çətin həll olan flüoridlər əmələ gətirdiyi üçün, onların səthi flüorid təbəqəsi ilə örtülərək pas-sivləşir və onları sonrakı təsirdən qoruyur. Buna görə də onlar quru mühitdə praktiki olaraq flüorun təsirinə qarşı davamlı olurlar. Flüorun iştirakı ilə aparılan kimyəvi proseslər adətən nikel və ya nikel xəlitələrdən ( $\text{Ni} + \text{Mo}$ , monel) hazırlanmış avadanlıqda aparılır.

Otaq temperaturunda flüor su ilə reaksiyaya girərək  $\text{HF}$  əmələ gətirir. Reaksiya nəticəsində sərbəst oksigendən başqa,  $\text{O}_3$  və  $\text{OF}_2$  alınır.

Aşağı temperaturlarda, elektrik boşalması zamanı flüor oksigenlə reaksiyaya girərək oksigenin flüoridlərini ( $\text{OF}_2$ ,  $\text{O}_2\text{F}_2$ ) əmələ gətirir. Toz halında karbon, silisium, fosfor, kükürd və digər qeyri-metallar və eləcə də metalların eksəriyyəti flüor mühitində,  $20\text{-}300^\circ\text{C}$  temperaturda alışaraq, uyğun flüoridlər əmələ gətirirlər. Qeyd etmək lazımdır ki, flüorlaşma reaksiyalarının bir çoxu zəncirvari mexanizm ilə gedərək, yanma və partlayışla müşayət olunur. Flüor yalnız helium, neon və arqonla kimyəvi reaksiyaya daxil olmur.

**Flüorun birləşmələri.** Aşağıda sayılı cədvəldən göründüyü kimi flüorun molekulyar quruluşlu birləşmələri yüksək səviyyəli uçuculuğa malik olan birləşmələrdir. Bir sıra hallarda onlar, hətta hidrogenli birləşmələrdən ( $t_{qay}(PF_3) = -101,5^{\circ}C$ ,  $t_{qay}(PH_3) = -87,7^{\circ}C$ ), xlorəvəzli analoqlardan isə hər zaman daha uçucudurlar (cədvəl 3).

Cədvəl 3

**Flüorun birləşmələrinin və onların analoqlarının  
qaynama temperaturları ( ${}^{\circ}C$ )**

F <sub>2</sub>	-188,2	H <sub>2</sub>	-252,8	Cl <sub>2</sub>	-34,0
CF <sub>4</sub>	-127,9	CH <sub>4</sub>	-161,5	CCl <sub>4</sub>	-76,7
PF <sub>3</sub>	-101,5	PH <sub>3</sub>	-87,7	PCl <sub>3</sub>	75,5



Burada hidrogen əlaqələri ilə bağlı olan HF və NH<sub>3</sub> kimi molekulaların müqayisəsi verilməmişdir. Maddələrin uçuculuğu dispersion qarşılıqlı təsir qüvvələrindən (ani yaranan dipollar arasında) asılıdır. Bu isə yaxşı polyarlaşan molekullar üçün daha üstün olur. Kiçik F atomunda elektronlar nüvə tərəfindən daha qüvvətlə saxlanmış olur və bunun nəticəsində flüor birləşmələrinin molekulları zəif polyarlaşır, nəticədə isə onlar arasındaki dispersion qarşılıqlı təsir qüvvələri zəifdir. Göstərilən qanuna uyğunluqlardan fərqli olaraq HF -un uçuculuğu ( $t_{qay}=19,5^{\circ}C$ ) belə yüngül molekul üçün çox kiçikdir. Su üçün olduğu kimi, maye hidrogen flüoriddə uçuculuğun bu dərəcədə kiçik olması qüvvətli hidrogen əlaqələrinin mövcudluğu ilə izah edilir.

Flüorun digər xarakter xüsusiyyəti, birləşmələrində bağlı olduğu atomlardan elektronları özünə tərəf çəkmək qabiliyyətidir. Bu isə Brenstedə görə turşuluğun artmasına səbəb olur. Buna misal olaraq triflüor sulfon turşusunun ( $pK_t=3,0$  nitrometanda), metansulfon turşusuna ( $pK_t=6,0$ ) nəzərən turşuluğunun üç tərtib artmasını göstərmək olar. Molekulda flüor atomunun olması həmin səbəblər Lyuisə görə də turşuluğun güclənməsinə gətirib çıxarır. Məsələn, SbF<sub>5</sub> ən qüvvətli Lyuis turşuları sırasına (SbCl<sub>5</sub>-dən çox qüvvəlidir) aiddir.


Flüorun bütün binar birləşmələri yanız bir sinfə - flüoridlər sinfinə aid edilir. Flüorun hidrogen və metallarla qarşılıqlı təsiri zamanı onun

oksiləşdirici xassələri özünü daha aydın göstərir. Hidrogenlə flüorun, soyuqda qarşılıqlı təsiri şaxələnmiş zəncirvari mexanizm ilə gedir. Ona görə də reaksiyanın sürəti bir sırə fiziki-kimyəvi parametrlərdən asılı olur. Hidrogen xloridin alınmasından fərqli olaraq, HF qeyd edilən üsul ilə alınır. Sənayedə hidrogen flüoridi  $\text{CaF}_2$  ilə qatı sulfat turşusunun təsirindən alırlar. Laboratoriya şəraitində quru HF, qurudulmuş  $\text{KHF}_2$ -nin qızdırılması nəticəsində alınır.

Hidrogen flüorid rəngsiz, olduqca zəhərli maddə olub,  $-83^{\circ}\text{C}$  temperaturda əriyir,  $19,5^{\circ}\text{C}$  temperaturda isə qaynayır. Dəri üzərinə düşdükdə zülalları həll edərək, toxumaların dərinliyinə keçir və onlara dağıdıcı təsir göstərir. HF və onun suda məhlulu olan fliorid turşusu kvarts və adı şüşəni həll edir:




Buna görə də onu şüşə qablardada saxlamaq olmaz. Hidrogen əlaqəsinin hesabına qaz halında hidrogen flüorid 4 molekuldən, maye halında 6 molekuldən, bərk halda isə n-sayda molekuldən ibarət zəncir əmələ gətirir.




Flüorid turşusu digər hidrogen halogenid turşularına nisbətən zəif olub, orta qüvvəli turşular sırasına daxildir. Flüorid turşusunun belə anomal xassəsi polyar HF molekullarının hidrogen əlaqəsi hesabına assosiasiyalar əmələ gətirməsi ilə izah olunur. HF molekulları arasında yaranan hidrogen rabitiəsinin enerjisi, su molekulları arasında yaranan hidrogen əlaqəsinin enerjisindən çox olub,  $83,7 \text{ kJ/mol}$


bərabərdir. Bu səbəbdən əmələ gələn hidrogen əlaqələri sistemi HF-ün suda heterolitik parçalanmasını xeyli çətinləşdirir. Hidrogen flüoridin suda ilkin ionlaşma aktı, hidrogen əlaqəsi hesabına əmələ gələn daha mürəkkəb hissəciklərə görə zəifləyir:





$$K_1 = 7,2 \cdot 10^{-4}$$



$$\Delta H^\circ_{298} = -642,3 \text{ kJ/mol}, K_2 = 5,1$$



Buradan görünür ki, sulu mühitdə  $\text{HF}_2^-$  ionu daha çoxdur. Bu ion hidrogen əlaqəsi hesabına xətti quruluşa malikdir. Daha mürəkkəb hidrofluorid ionları ziqzaqvari quruluşludurlar. Hidrogen fluoridin sulu məhlullarında hidrogen əlaqəsi davamlı olduğundan neytrallaşma reaksiyaları zamanı normal fluoridlər yox hidrofluoridlər əmələ gəlir:





Hidrogen flüorid turşusunun diğer hidrogen halogenid turşularından prinsipial fərqi ondadır ki, HF, davamlı turş duzlar əmələ getirir.

$\text{Na}^+$ ,  $\text{K}^+$ ,  $\text{Cs}^-$ ,  $\text{NH}_4^+$ ,  $\text{Ag}^+$ ,  $\text{Sn}^{+2}$ ,  $\text{Hg}^{+2}$  flüoridləri suda yaxşı həl olan maddələrdir. Oksidləşmə dərəcəsi yüksək olan elementlərin flüoridləri asanlıqla hidroliz edirlər.



Flüoridlər üç qrupa bölünür:

- əsası - IA və IIA qrup elementlərinin flüoridləri,
  - turş - IVA - VIA qrup elementlərinin flüoridləri,
  - amfoter flüoridlər ( $\text{AlF}_3$ ).

Əsasi fluoridlər turşu fluoridləri ilə anion kompleksləri əmələ gətirirlər:





Amfoter fluoridlər həm əsasi və həm də turşu fluoridləri ilə reaksiyaya daxil olaraq, kompleks fluoridlər əmələ gotirirlər:



Fluorun bir neçə oksigenli birləşməsi məlumdur -  $\text{OF}_2$ ,  $\text{O}_2\text{F}_2$ ,  $\text{O}_3\text{F}_2$ ,  $\text{O}_4\text{F}_2$ . Lakin bunlardan otaq temperaturunda davamlı olanı  $\text{OF}_2$  - oksigen fluoriddir. Onu zəif qələvi məhlulunu foürərə işlədikdə almaq olar:




$\text{OF}_2$  - açıq sarı rəngli qazdır. Bu birləşmədə oksigenin oksidləşmə dərəcəsi +2-dir. Oksigen fluoridin ərimə temperaturu -  $224^\circ\text{C}$ , qayna - ma temperaturu isə  $-145^\circ\text{C}$ .  $\text{OF}_2$  bucaq quruluşludur,  $\angle \text{FOF} = 103^\circ$ , zəhərlidir, qüvvətli  $\text{O}^{+2}$  hesabına şiddətli oksidləşdiricidir:



Fluoru  $0^\circ\text{C}$  temperaturda suda həll etdikdə hipofluorid turşusu alınır. Adı şəraitdə  $\text{HOF}$  hipofluorid turşusu davimsiz maddə olduğundan:

dan o, təmamılıq parçalanaraq HF, oksigen əmələ getirir və buna görə də sərbəst halda alınmamışdır. HOF su ilə reaksiyaya girdikdə hidrogen peroksid əmələ gelir:



HOF asan uçucu maddədir, molekulu bucaq şəkillidir.  $\angle\text{HOF} = 97^\circ$ ,  $t_{\text{or}} = -117^\circ\text{C}$ .

Flüorun molekulyar quruluşlu birləşmələri yüksək uçuculuğa malikdirlər. Bəzi hallarda flüorlu birləşmələrin uçuculuğu hətta uyğun hidrogenli birləşmələrdən də böyükdür ( $t_{\text{qay}}(\text{PF}_3) = -101,5^\circ\text{C}$ ,  $t_{\text{qay}}(\text{PH}_3) = -87,7^\circ\text{C}$ ). Məlum olduğu kimi birləşmələrin uçuculuğu molekullararası dispersion qüvvələrin qarşılıqlı təsiri ilə müəyyən edilir. Ani yaranan dipollar arasında mövcud olan bu təsir, molekulların polyarlaşma qabiliyyətindən asılı olur. Kiçik flüor atomunda elektronlar nüvə ilə daha sıx bağlı olduğundan, flüorun binar molekulyar birləşmələrinin polyarlaşma qabiliyyəti nisbətən kiçikdir və məhz buna görə də onlar arasındakı dispersion qüvvələr xeyli zəifdir. Lakin hidrogen flüoridin fiziki xassələrini nəzərdən keçirək görərik ki, bu birləşmənin uçuculuğu kiçikdir ( $t_{\text{qay}} = 19,5^\circ\text{C}$ ). Bu hadisə maye hidrogen flüoriddə qüvvətli hidrogen əlaqələrinin mövcudluğu ilə izah edilir.

Flüorun ən maraqlı birləşmələri nəcib qazlarladır. Bunlardan ən geniş öyrənilənləri ksenonun flüoridləridir:  $\text{XeF}_2$ ,  $\text{XeF}_4$ ,  $\text{XeF}_6$ . Bu birləşmələri elektrik boşalması və ya ultrabenövşəyi şüalanmanın təsiri ilə qızdırıldıqda elementlərin birbaşa qarşılıqlı təsirindən almaq olar. Ksenon flüoridləri kristallik, asanlıqla süblümə edən, rəngsiz madadələrdir. Hal-hazırda  $\text{XeF}_8$  birləşməsi də alınmışdır. Flüor nisbətən kiçik radiusa malik olduğundan o, üzvi birləşmələrdə hidrogeni əvəz etmə qabiliyyətinə malikdir. Ftoroplastlar adlanan flüorüzvi polimerlər yüksək kimyəvi davamlılıqları ilə xarakterizə edilirlər.

İnsanın həyat fəaliyyətinin normal gedişi üçün orqanizmdə müəyyən miqdardan flüorun olması vacibdir. O,  $\text{CaF}_2$  şəklində sümüyü, dişin minasına sərtlik verir. Dişin tərkibində flüorun miqdarı 0,02%-ə

çatır. Az miqdarda flüor beyində, qaraciyerdə, böyrəklərdə və qanda olur. Orqanizmə flüor içməli su ilə daxil olur. Suda flüorun miqdarı kifayət qədər olmadıqda dişin mina təbəqəsində onun yerini hidroksil qrupu tutur və buna görə də dişin mina təbəqəsinin möhkəmliyi kəskin surətdə azalaraq, dişin xarab olmasına – kariyəsə səbəb olur. Bununla bərabər orqanizmdə flüorun artıq miqdarı dişə dağıdıcı təsir göstərir və toxumalarda kalsium birləşmələrinin çökməsini təmin edir. Bu isə qan damarlarının kövrəkliyini artıraraq güclü qanaxmanın baş verməsinə səbəb olur.


**Tətbiqi.** Sərbəst flüor az işlədir. Ondan bir sıra plastik kütlələrin (teflon) sintezində, yüksək temperaturlu yağların alınmasında istifadə edirlər. Flüor soyuducularda istifadə olunan "freonların" sintezində tətbiq edilir.

Susuz HF üzvi sintezdə, flüorid turşusunun və flüoridlərin alınmasında, Şüşələrin aşınımrasında, metal ərintilərinin qumdan təmirlənməsində, mineraloji analizdə və s. sahələrdə tətbiq edilir.


$\text{VF}_3$ , fəal lyuis turşusu kimi üzvi sintezdə katalizator rolunda, kriolit  $\text{Na}_3\text{AlF}_6$  alüminium istehsalında geniş tətbiq edilir.



Xlor dövri sistemin VII qrupunun ikinci tipik elementidir. Kimyəvi işarəsi Cl, elektron formulu aşağıdakı kimidir:



Xlor flüora nisbətən daha zəif qeyri-metaldır. Bu, ionlaşma potensialının və nisbi elektroməfiliyin azalması, cini zamanda atom radiusunun və molekulun atomlara dissosiasiya entalpiyasının böyüməsi ilə izah edilir.  $\text{Cl}_2$  molekulunun  $\text{F}_2$  molekuluna nisbətən daha davamlı olması, təkcə flüor atomundakı əks ekranlaşdırma effekti ilə deyil, həm də xlor molekulunda  $\pi$ -elektronları ilə d-orbitalları arasında əlavə  $\pi$ -bağlanması mövcudluğu ilə əlaqədardır.  $\pi$ -bağlanma donor-akseptor mexanizmi üzrə gedir və hər bir xlor atomu eyni zamanda donor və akseptor kimi ( $\pi$ -dativ əlaqə) iştirak edir. VƏ üsulu ilə  $\pi$ -bağlanması aşağıdakı sxem üzrə göstərmək olar:



Burada şaquli düz xətlə mübadilə mexanizmi ilə əsas  $\sigma$ - əlaqəsinin, ox işarəsi ilə isə əlavə p-bağlanması qeyd edilmişdir. Bu zaman elektron sıxlığının qismən d-orbitala keçidi baş verdiyindən, əlaqənin tərtibi 1,5 dən kiçik olur.



Xlor atomunda 3d-orbitalının mövcudluğu onun valent imkanlarını və mümkün olan müsbət oksidləşmə dərəcələrinin miqdarını artırır. Xlor üçün -1, +1, +3, +5, +7 (+4, +6) oksidləşmə dərəcələri xarakterdir. Nəzəri olaraq, xlorun maksimal kovalentliyi ( $n=3$ ) 9 bərabər ola bilər. Lakin, onun üçün müşahidə olunan maksimal koordinasiya

valentliyi altıdır. Valent imkanlarının və oksidləşmə dərəcələrininin müxtəlifliyi xlor kimyasını flüordan əsaslı surətdə fərqləndirir.


**Təbiətdə yayılması.** Xlor yer qabığının kütlə payı ilə  $4,5 \cdot 10^{-2}\%$ -ni təşkil edir. Onun on izotopu məlumdur. Bunlardan ən geniş yayılmışları  $^{35}\text{Cl}$  (75%) və  $^{37}\text{Cl}$  (25%). Qalan 8 izotopu sünə yolla alınmışdır (ən az yaşıyan  $^{32}\text{Cl}$   $T_{1/2} = 0,306$  san, ən çox yaşıyanı  $^{32}\text{Cl}$   $T_{1/2} = 310$  min il).

Dəniz və okean sularında xlor,  $\text{NaCl}$ ,  $\text{KCl}$ ,  $\text{KCl} \cdot \text{MgCl}_2$  şəklində rast gəlinir. Yataqlar şəklində xlor,  $\text{NaCl}$ - qalit,  $\text{KCl}$  - silvin,  $\text{NaCl} \cdot \text{KCl}$  - silvinit,  $\text{KCl} \cdot \text{MgCl}_2 \cdot 6\text{H}_2\text{O}$  - karnallit,  $\text{AgCl}$  - buynuzvari gümüş minetallarını əmələ gətirir.  $\text{NaCl}$  qan plazmasının (plazmanın tərkibi dəniz suyunun tərkibinə çox yaxındır),  $\text{HCl}$  isə mədə şirəsinin tərkib həssəsidir.

**Alınması.** Laboratoriyyada xloru hidrogen, oksigen, azot və digər qazlar kimi polad balonlarda saxlayırlar. Az miqdarda xlor, qatı xlorid turşusuna oksidləşdiricilərin ( $\text{MnO}_2$ ,  $\text{KMnO}_4$ ,  $\text{KClO}_3$ ,  $\text{PbO}_2$  və s.) təsirindən alınır:






Çox təmiz xlor, qızıl xloridin parçalanmasından alınır:



Əmələ gələn Au xlorla təsir etdikdə  $\text{AuCl}_3$  əmələ gəlir və yenidən parçalanma reaksiyası üzrə xlorun alınmasına yönəldilir. Beləliklə qızılın resirkulyasiyası ilə təmiz xlor almaq olur.

Sənaye miqyasında xloru,  $\text{NaCl}$  məhlulunun elektrolizindən alırlar:



Natrium xlorid ərintisinin də elektrolizindən xlor almaq olar. Lakin NaCl məhlulunun elektrolizi iqtisadi cəhətdən enerji məsrəflərinə görə (yüksek temperatur tələb edilmir) daha əlverişli olduğundan və proses nöticəsində kimya sənayesinin qiymətli məhsulları olan  $\text{H}_2$ , kaustik soda - NaOH alındığından, bu üsul xlor istehsalının əsas sənaye üsulu kimi qəbul edilir.


**Xassələri.** Xlor sarımtıl yaşıl rəngli, kəskin iyii, zəhərli qazdır. Ərimə temperaturu -  $101^\circ\text{C}$ , qaynama temperaturu isə  $-34^\circ\text{C}$ -dir. Xloru, ilk dəfə almanlar qərb cəbhəsində İpr şəhərində, 1915-ci il aprel ayının 22-də kimyəvi silah kimi (15 min əsgər zəhərlənmiş, 5000 əsgər isə həlak olmuşdur) tətbiq etmişlər.

Maye xlor sarı rəngli, havadan 2,5 dəfə ağır qazdır. Xlor karbon, azot, oksigen və nəcib qazlardan başqa bütün bəsit maddələr ilə bilavasitə birləşir. Şam, xlor mühitində  $\text{HCl}$  və karbon (qurum) əmələ gətirməklə şiddətlə tüstülənən alovla yanır.




Üzvi həllədicilərdə xlor asan həll olur. Bir həcm suda 2 həcm  $\text{Cl}_2$  həll olur və alınan məhlul xlorlu su adlanır. Xlorlu suyu soyutduqda xlorun hidratı  $\text{Cl}_2 \cdot 6\text{H}_2\text{O}$ ;  $\text{Cl}_2 \cdot 8\text{H}_2\text{O}$  əmələ gəlir.

Xlor və ondan sonra gələn halogenlərdə atomların həyəcanlanmış vəziyyəti, elektronların d-yarimsəviyyəsinə keçməsi ilə əlaqədardır. Bu isə onları flüordan fərqləndirir. Əgər flüor üçün yegənə oksidləşmə dərəcəsi (-1)-dirse, xlor, brom, yod üçün (-1) daha davamlı vəziyyət olduğu halda, digər oksidləşmə dərəcələri də (+1), (+3), (+5), (+7) və (+4, +6) mövcuddur.



Əridilmiş natrium, xorda göz qamaşdırıcı qığılçımlarla yanır və qabın divarlarına ağ rəngli  $\text{NaCl}$  çökür:





**Birləşmələri.** Xlor hidrogenlə işıq şüalarının təsiri altında şiddətlə reaksiyaya girir. Reaksiya zəncirvari mexanizm ilə gedir:




Eyni tipli atomar elementlərin rekombinasiyası zəncirin qırılması və prosesin başa çatması ilə nəticələnir:



Zəncirvari reaksiyaların mexanizmini ilk dəfə akademik N.N.Semenov təklif etmiş və buna görə də Nobel mükafatına layiq görülmüşdür. Sənayedə HCl, elementlərindən sintez edilməkdən başqa, həm də qatı sulfat turşusu ilə NaCl (bərk) qarşılıqlı təsirindən alınır:



Hidrogen xlorid, eyni zamanda üzvi sintez proseslərində əlavə məhsul kimi də alınır:




Sumqayıtda fəaliyyət göstərən xlor üzvi sintez elmi tədqiqat institutunda bu üsul ilə xlorüzvi birləşmələrin sintezi prosesində HCl alınır.

HCl, havada tüstülenən qazdır. Tüstülenmə zamanı o, havadakı su buxarları ilə qarşılaşaraq, xlorid turşusu damcıları yaradır. Bir həcm suda 450-500 həcm HCl həll olur və maksimal olaraq 37% qatılıqlı xlorid turşusu əmələ gətirir ( $\rho = 1,19 \text{ g/cm}^3$ ).



Xlorid turşusu qüvvətli turşu olduğundan əksər metallar, metal oksidləri və əsaslarla reaksiyaya girərək duzlar (xloridlər) əmələ gətirir.

Xloridlər, əsasi ( $\text{NaCl}$ ,  $\text{MgCl}_2$  və s.), amfoter ( $\text{AlCl}_3$ ,  $\text{ZnCl}_2$  və s.) və turşu ( $\text{PCl}_5$ ,  $\text{CCl}_4$  və s.) təbiətli olmaqla üç qrupa bölünür. Onların əksəriyyəti suda yaxşı həll olur. Suda pis həll olan xloridlər sırasına  $\text{AgCl}$ ,  $\text{PbCl}_2$ ,  $\text{CuCl}$ ,  $\text{HgCl}_2$  daxildir.


Susuzlaşdırılmış halogenidlər bir sıra kimyəvi sintez proseslerinin ilkin reagentləri sırasına daxildir. Lakin (+3) oksidləşmə dərəcəli halogenidlərin tərkibindən qalıq suyu kənar etmək çox çətin işdir. Bu proseslər zamanı hidroliz baş verir və son reaksiya məhsulu kimi oksohalogenidlər əmələ gəlir:



Bu halda hidrolizin qarşısını almaq üçün proses qızdırılmış boruda hidrogenhalogenid qazının və ya tionil xloridin iştirakı ilə apanlır və nəticədə məqsədə uyğun olaraq, quru duz və qaz halında  $\text{HCl}$  və  $\text{SO}_2$  alınır:




Susuz halogenidləri eyni zamanda metal oksidlərinin  $\text{CCl}_4$  və kömürün iştirakı ilə quru  $\text{Cl}_2$  ilə qarşılıqlı təsirindən almaq olar:




Dünyada hər il kimya sənayesinin ehtiyacları üçün milyonlarla ton xlorid turşusu istehsal edilir. Xlorid turşusunun duzları da geniş tətbiq sahəsinə malikdirlər. Belə ki natrium xloriddən xammal kimi xlor, HCl, NaOH, Na<sub>2</sub>CO<sub>3</sub> istehsalında istifadə edilir. NaCl yeyinti sənayesinin əvəzedilməz məhsuludur.

**Oksigenli birləşmələri.** Halogenlər oksigenlə birbaşa reaksiyaya girmirlər və ona görə də onları dolayı üsullarla alınır. Xlorun oksidləri arasında nisbətən sabit olanları - Cl<sub>2</sub>O, ClO<sub>2</sub>, Cl<sub>2</sub>O<sub>6</sub>, Cl<sub>2</sub>O<sub>7</sub>.


Cl<sub>2</sub>O , 0°C temperaturunda cıvə (II) oksidinə xlorla təsir etdikdə alırlar:



Cl<sub>2</sub>O tünd sarı rəngli, kəskin iyii, zəhərli, partlayıcı qazdır ( $t_{\text{or}} = -116^\circ\text{C}$ ,  $t_{\text{qay}} = 2^\circ\text{C}$ ). Otaq temperaturunda tədricən parçalanır.




Quruluşu bucaq şəkillidir,  $\angle \text{ClOCl} = 111^\circ$ ,  $d(\text{O}-\text{Cl}) = 0,17\text{nm}$ .



Cl<sub>2</sub>O suda həll olaraq HClO - hipoxlorid turşusu əmələ gətirir:




ClO<sub>2</sub> aşağıdakı reaksiyalar üzrə alınır:



Alınmış xlorat turşusu HClO<sub>3</sub>, davamsız olduğu üçün parçalanır:



$\text{ClO}_2$ -nin digər alınma üsulu turş mühitdə zəif reduksiyaedici olan  $\text{H}_2\text{S}_2\text{O}_4$  ilə bertole duzunun -  $\text{KClO}_3$  qarşılıqlı təsirinə əsaslanır:





Sənayedə  $\text{ClO}_2$  aşağıda göstərildiyi kimi alınır:



$\text{ClO}_2$  qonur rəngli, kəskin iyii, zəhərli, partlayıcı qazdır ( $t_{\text{gr}} = -59^{\circ}\text{C}$ ,  $t_{\text{qay}} = 11^{\circ}\text{C}$ ). Bucaq quruluşludur ( $<\text{OCIO} = 117^{\circ}$ ,  $d(\text{Cl}-\text{O}) = 0,149\text{nm}$ ), tek elektronu olduğundan paramaqnit xassəli maddədir.

Suda həll olduqda iki cür turşu əmələ gətirir:




Qələvi məhlulunda  $\text{ClO}_2$  disprporsionlaşaraq xlorit və xloratlar əmələ gətiri:




$\text{ClO}_2$  ağardıcı və dezinfeksiyaedici maddə kimi istifadə edilir.

$\text{Cl}_2\text{O}_6$  aşağıdakı roaksiya üzrə alınır:




Otaq şəraitində  $\text{Cl}_2\text{O}_6$  qırmızı qonur rəngli, özlü mayedir ( $t_{\text{er}} = 3,5^{\circ}\text{C}$ ). Davamsız maddə olduğundan ərimə prosesində  $\bullet\text{ClO}_2$  və  $\text{O}_2$  alınmaqla parçalanmağa başlayır. Qaz fazasında parçalanma prosesi aşağıdakı kimi gedir:




$\text{Cl}_2\text{O}_6$  qələvi məhlullarında disproportsiyondur:



Xlor oksidi (VII) -  $\text{Cl}_2\text{O}_7$  və ya perxlorat anhidridini, perxlorat turşusunun  $\text{P}_4\text{O}_{10}$  ilə susuzlaşdırılmasından alırlar:




$\text{Cl}_2\text{O}_7$  yağa bənzər mayedir ( $t_{qay} = 83^\circ\text{C}$ ,  $t_{don} = -90^\circ\text{C}$ ),  $120^\circ\text{C}$  temperatura qədər qızdırıldıqda partlayır. Xlorun digər oksidlərinə nisbətən davamlıdır. Su ilə  $\text{HClO}_4$  - perxlorat turşusu əmələ gətirir.



Şək.10.  $\text{Cl}_2\text{O}_7$  molekulunun quruluşu

Xlorun  $\text{HClO}$  hipoxlorit,  $\text{HClO}_2$  - xlorit,  $\text{HClO}_3$  - xlorat və  $\text{HClO}_4$  - perxlorat kimi oksigenli turşuları məlumdur. Bu turşular sırasında, quruluş vahidində oksigenin miqdarı arttıkca turşuluq xassələri quvvətlənir, oksidləşdirici xassələr isə zəifləyir. Bu isə xlorun uyğun oksoanionlarının quruluşunun xüsusiyyətləri ilə bağlıdır:



Göründüyü kimi bu anionlarda mərkəzi xlor atomu  $sp^3$  hibrid vəziyyətindədir və bölünməmiş elektron cütlərinin sayı azaldıqca tetraedrin quruluşundakı əyinti azalır və artıq  $\text{ClO}_4^-$  ionunun quruluşu düz tetraedrə uyğun olur.

$\text{ClO}^- \rightarrow \text{ClO}_2^- \rightarrow \text{ClO}_3^- \rightarrow \text{ClO}_4^-$  sırasında  $\pi$ -bağlanmanın rolü artıqdan  $d(\text{Cl}-\text{O})$  kiçilir və oksigenlə xlorun arasındaki əlaqə möhkəmlənir. Quruluş və energetik faktorlar göstərilən sırada oksoanionların stabillaşmasına səbəb olduğundan, oksidləşdirici xassələr zəifləyir. Eyni zamanda, həmin sırada oksigen atomlarının sayı artıqca elektron buludları mərkəzi atoma tərəf daha çox cəzb olunmuş olur və buna cörə də  $\text{H}-\text{O}$  əlaqəsinin ionluğu artmış olur.

$\text{HClO}$  - hipoklorit turşusu aşağıdakı kimi alınır:




Hipoklorit turşusunun ancaq sulu məhlulu davamlıdır. Zəif turşudur:  $K = 3,4 \cdot 10^{-8}$ . Alınmış məhlulda xlorid turşusunu hipoklorit turşusundan ayırmak üçün  $\text{CaCO}_3$  vəya  $\text{HgO}$  əlavə edilir. Bu zaman xlorid turşusu göstərilən maddələrlə ilə reaksiyaya daxil olaraq  $\text{CaCl}_2$  və  $\text{HgCl}_2$  əmələ gətirir. Zəif turşu olan hipoklorit turşusu reaksiyaya daxil olmur.  $\text{Cl}_2\text{O}$ , hipoklorit turşusunun anhidridididir.

Sulu mühitdə  $\text{HClO}$  disproportsiya edir:



Bu reaksiya hipobromid və hipoyodid üçün daha xarakterdir. Qızdırıldıqda hipoklorit turşusu çox tez parçalanır:




$\text{HClO}$  qüvvəli oksidləşdiricidir. O, sərbəst yodu yodata qədər oksidləşdirir.

$\text{HClO} \rightarrow \text{HBrO} \rightarrow \text{HIO}$  istiqamətində oksidləşdirici xassələr zəifləyir. Hipoklorit turşusunun duzları hipokloritlər adlanır:



KOCl və NaOCl məhlulları javel suyu adlanır. CaOCl<sub>2</sub> - ağardıcı və ya xlorlu əhəng adı altında məlumdur. Onu aşağıdakı kimi almaq olar:



CaOCl<sub>2</sub> iki turşunun xlorid və hipoxlorit turşularının qarışığı duzudur - CaCl<sub>2</sub> + Ca(OCl)<sub>2</sub>.

Ağardıcı əhəng, bitki liflərinin ağardılmasında və dezinfeksiya işlərində geniş tətbiq edilir.

HClO<sub>2</sub> - xlorit turşusu, sərbəst halda davamsızdır. Müvafiq anhidridi məlum deyil. Sulu məhlulda orta qüvvəli turşudur:  $K = 1,1 \cdot 10^{-2}$ . Xlorit turşusu aşağıda göstərildiyi kimi parçalanır:



Xlorit turşusunun duzlarını - xloritləri aşağıdakı kimi almaq olar:



Xlorit turşusunun ən çox işlənən duzu NaClO<sub>2</sub> - natrium xloritdir.


HClO<sub>3</sub> - xlorat turşusu stabil deyildir, o, disproportionlaşaraq ClO<sub>2</sub> və HClO<sub>4</sub> əmələ gətirir. HClO<sub>3</sub> tam dissosiasiya edir, qüvvətli bireşəsli turşudur. Onu duzlarından alırlar:





Duzları isti qələvi məhlulundan xlor buraxıldıqda alınır:



$\text{KClO}_3$  - bertole duzu qızdırıldıqda parçalanır:




Xlorat turşusunun duzları məhlulda oksidləşdirici deyillər. Quru halda isə qüvvətli oksidləşdirici xassə göstərirlər:





Bertole duzu  $\text{KClO}_3$  barıt, kibrit, partlayığı maddələr istehsalında geniş tətbiq edilir.

$\text{HClO}_4$  - perxlorat turşusu sərbəst haldə məlumdur. O, havada tüstülenən mütəhərrik mayedir. Perxlorat turşusunu,  $\text{KClO}_4$  ilə  $\text{H}_2\text{SO}_4$  qarışığını aşağı temperaturda qovmaqla alırlar:




$\text{HClO}_4$  hidrogen əlaqəsi hesabına dimerləşir  $(\text{HClO}_4)_2$ :

Perxlorat turşusunu və onun duzlarını platin anod üzərində xloratları və ya xloridləri elektrokimyəvi oksidləşdirməklə alırlar:



Susuz  $\text{HClO}_4$  olduqca qüvvətli oksidləşdiricidir. Qızdırıldıqda asanlıqla parçalanır:




Qüvvətli turşulardan biri olan  $\text{HClO}_4$  məhlulu soyudulduqda  $\text{HClO}_4 \cdot \text{H}_2\text{O}$  kristalhidratlarını əmələ getirir və onlara  $\text{H}_3\text{O}^+ \cdot \text{ClO}_4^-$  kimi baxmaq olar.

Perxlorat turşusunun duzu olan  $\text{KClO}_4$ , bertole duzunun katalizatorsuz termiki parçalanmasından almaq olar. Digər perxloratları metalların əsaslarına və ya karbonatlarına perxlorat turşusu ilə təsir etməklə alırlar. Əksər metalların perxloratları suda yaxşı həll olur. Az həll olan duzlar  $\text{KClO}_4$ ,  $\text{RbClO}_4$ ,  $\text{CsClO}_4$ . Susuz  $\text{Mg}(\text{ClO}_4)_2$  (texniki adı anqidron) şiddətli surətdə suyu özünə çekir. Texnikada susuzlaşdırıcı kimi geniş tətbiq edilən anqidron, qızdırıldıqda suyunu itirir və yenidən susuzlaşdırıcı agent kimi istifadə olunur. Perxlorat məhlulları oksidləşdirici xassə göstərmədikləri halda, quru perxloratlar şiddətli oksidləşdiricilərdir.


$\text{HClO} \rightarrow \text{HClO}_2 \rightarrow \text{HClO}_3 \rightarrow \text{HClO}_4$  sırasında birləşmələrin davamlılığı və turşu xassələri güclənir. Həmin sırada Cl - O əlaqəsinin uzunluğu uyğun olaraq kiçildiyindən (0,170; 0,164; 0,157; 0,145 nm) oksidləşdirici xassələr zəifləyir

Bu xüsusiyyətləri aşağıdakı reaksiyalardan görmək olar:





Göründüyü kimi birinci reaksiya neytral mühitdə getdiyi halda, ikinci reaksiya ancaq turş mühitdə gedir.



İndi isə sulu mühitdə oksohalogenat ionlarının iştiağı ilə gedən oksidləşmə-reduksiya reaksiyalarında baş verən kimyəvi çevrilmələri nəzərdən keçirək. Bunun üçün  $\text{Cl}_2 - \text{H}_2\text{O}$  sistemini götürək. Ən sadə halda bu sistem üçün turş mühitdə redoks potensiallarının ( $E^\circ_{\text{t}}$ , V) sxemi aşağıdakı kimidir:




Verilmiş sxemdən göründüyü kimi termodinamiki nöqtəyinənəzərdən  $\text{Cl}_2 - \text{H}_2\text{O} - \text{H}^+$  sistemində aşağıda göstərilən çevrilmələr baş vermelidir:



Digər tərəfdən sxemdə göstərilmiş bütün potensialların qiyməti oksigenin redoks potensialına ( $E^\circ = + 1,26 \text{ V}$ ) nisbətən daha yüksək olduğundan, burada iştirak edən hər bir birləşmə suyu oksidləşdiriləlidir:




Bütün bunları nəzərə alaraq, qeyd etməliyik ki, turş mühitdə su ilə xlorun qarşılıqlı təsirinin yekun tənliyi aşağıdakı kimi olmalıdır:



Bu sistemdə termodinamiki nöqteyi nəzərdən yeganə davamlı Cl<sup>-</sup> ionudur.

Qələvi mühitdə hidrogen ionlarını da daxil edən yarımreaksiyaların potensiallarının qiymətləri kiçilir. Yalnız molekulyar xlorun xlor ionuna çevrilmə potensialı ( $E^\circ_q$ , V) dəyişməz qalır:

Sxemdən göründüyü kimi qələvi mühitdə təkcə oksoxlorat ionları deyil molekulyar xlor da disproportionlaşır:




Beləliklə əgər turş mühitdə xlor suyu oksidləşdirirsə, qələvi mühitdə həm xlor və həm də oksoxlorat anionları hidroksil ( $E^\circ = 0,40$  V) ionlarını oksidləşdirməlidirlər:




Yuxarıda verilmiş sxemlərə əsasən perxlorat ionunun turş və qələvi mühitdə oksidləşdirici xassələrini müqayisə etsək görərik ki, bu ion termodinamiki nöqteyi-nəzərdən turş mühitdə daha qüvvətli oksidləşdiricidir:

pH=0:



pH=14:




Həmin sxemlər üzrə bütün oksoanionların oksidləşdirici xassələrinin müqayisəsi onların turş mühitdə əsasi mühitə nisbətən daha qüvvətli oksidləşdirici olmalarına dəlalət edir.


Aşağıda göstərilən sxemdə xlorun müxtəlif oksidləşmə dərəcəli bir sıra oksigenli birləşmələrinin çevrilmələri əks olunmuşdur.

Xlorun halogenlərlə birləşmələri ( halogenlərarası və ya interhaloid)  $\text{ClF}$ ,  $\text{ClF}_3$ ,  $\text{BrCl}$ ,  $\text{ICl}$  məlumdur. Bu birləşmələr bəsit maddələrin qarşılıqlı təsirindən alınır. Şiddətli oksidləşdiricilərdir.


$\text{ClF}$  - xlorflüorid rəngsiz qazdır ( $t_{\text{ər}} = -154^{\circ}\text{C}$  ,  $t_{\text{qay}} = -101,1^{\circ}\text{C}$ ).  $\text{ClF}_2^-$  anionunu əmələ gətirir. Xətti quruluşludur  $d(\text{Cl}—\text{F}) = 0,163 \text{ nm}$ .  $\text{ClF}_3$ , polyar, T şəkilli quruluşa malik maddədir. VƏ üsulu üzrə  $\text{sp}^3\text{d}^2$



hibrid halına uyğundur.  $\text{ClF}_4^-$  anionunu əmələ gətirir.  $\text{ClF}_3$  qüvvətli oksidləşdiricidir, şüşə, pambıq,  $\text{Al}_2\text{O}_3$ ,  $\text{MgO}$  və s. onun buxarlarında yanır:




Halogenlər arası birləşmələr hidroliz edirlər:



Bu tipli molekulların quruluşu Qlespi üsüli ilə asan izah edilir. Bu üsula əsasən fərz edilir ki, hər bir elektron cütü elektron buludu əmələ gətirir və bu buludlar bir-birini dəf edərək uzaqlaşdırır. Elektoron cütlərinin sayından asılı olaraq aşağıdakı quruluşlar verilir: 2 cüt olduqda -xətti, 3 cüt olduqda üçbucaq, 4 cüt olduqda tetraedr, 5 cüt olduqda triqonal piramid, 6 cüt olduqda oktaedr, 7 cüt olduqda yeddi təpəli düzülüş.



Qeyd etmək lazımdır ki, bu düzülüşlərdə əlaqələrin yaranmasında iştirak etməyən və bölünməyən elektron cütləri, mərkəzi atomun elektromənfilik dərəcəsi və s. amillərə təsir edir.

Xlorun okso-halogenli birləşmələri də məlumdur:  $\text{ClO}_3\text{F}$ ,  $\text{ClO}_2\text{F}_3$ ,  $\text{ClOF}_5$ .  $\text{ClO}_3\text{F}$  xlor trioksofluorid adı şəraitdə rəngsiz qazdır ( $t_{ər} = -148^\circ\text{C}$ ,  $t_{qay} = -46,8^\circ\text{C}$ ). Yüksek termiki davamlılığa ( $500^\circ\text{C}$  -yə qədər) malik, turşu xassəli maddədir:



Qüvvətli oksidləşdiricidir.

$\text{ClO}_2\text{F}_3$  və  $\text{ClOF}_5$  davamsız qazlardır. Xloralüoridlərin oksigen fluoridlə oksidləşməsindən alınır:



**Tətbiqi.** Sərbəst xlor üzvi sintezdə, xlorid turşusu, həllədici, monolif, zəhərli kimyəvi maddələr və s. istehsalında, hipoxlorit və xloritlər kağız kütləsi və parçalar üçün ağardıcı və dezinfeksiyaedici kimi, perxloratlar partlayıcı maddələr və raket texnikasında geniş tətbiq edilir. Bir sıra xloridlər üzvi sintezdə katalizator kimi işlədir. KCl - gübə, NaCl isə yeyinti sənayesinin əvəzedilməz tərkib hissəsidir.

## BROM YARIMQRUPU ELEMENTLƏRİ




Brom 1826-cı ildə fransız alimi Antuan Jerar Balar tərəfindən kəşf edilmişdir. Yeganə maye qeyri-metalldır. Brom yunanca "bromos" sözündən olub, kəskin iyi (üfunətli) deməkdir.

Yod 1811-ci ildə fransız alimi, kimyaçı-texnoloq Bernard Kurtua tərəfindən kəşf olunmuş, mənası tünd-göy və ya bənövşəyidir.

Brom Br, yod I və astat At tam elektron analoqlarıdır. Onların valent elektron quruluşu  $ns^2np^5$  kimidir.

$F \rightarrow Cl \rightarrow Br \rightarrow I \rightarrow At$  sırasında əlaqələrin yaranmasında d- və f-orbitallarının rolü artır. Məhz buna görə də yüksək oksidləşmə dərəcələrində tipik elementlər ilə brom yarımqrupu elementləri arasındakı fərq xeyli artmış olur. Brom yarımqrupu elementləri -1, +1, +3, +5 və +7 oksidləşmə dərəcələri göstərirlər. Brom və onun analoqları qeyri-metallardır. Baş kvant ədədinin qiyməti artıraqca digər p-elementləri kimi qeyri-metalliq xassələri zəifləyir. Elə bu səbəbdən də  $Br \rightarrow I \rightarrow At$  sırasında ionlaşma potensialları azalır və elektrona hərislik zəifləyir. Yod və astat amfoterlik xassələrinə malikdirlər.

Astat 1940-cı ildə ABŞ-nın Berkli Universitetində, siklotronda  $^{209}_{83}Bi + ^{4}_2He = ^{211}_{85}At + ^{21}_0n$  hissəciklərlə bombardiman etməklə almışlar (E.Seqre, T.Korson və U.Mak-Kenzi):



Astat sözü yunan sözü olub, mənası davamsız deməkdir.

**Təbiətdə yayılması.** Bromun təbiətdə iki stabil izotopu mövcuddur:  $^{79}_{35}Br$  (50,56%) və  $^{81}_{35}Br$  (49,44%). Onun çoxlu sayıda sünü radioaktiv izotoplari mövcuddur. Bunlardan xüsusi maraqlı kəsb edəni  $^{80}_{35}Br$  izotopudur. Bu izotop, İ.V.Kurçatov və onun əməkdaşları tərəfindən, nüvə izomerliyi prosesləri öyrənilərkən kəşf edilmişdir.

$^{82}_{35}\text{Br}$  izotopu ( $T_{1/2} = 5,87$  saat) radiokimyəvi tədqiqatlarda geniş tətbiq edilir.

Yodun bir təbii stabil izotopu  $^{127}_{53}\text{I}$  vardır. Onun təbii radioaktiv izotopu olan  $^{125}_{53}\text{I}$  çevrilmə məhsulu kimi rast gəlir. Yodun sünü radioaktiv izotoplarından  $^{131}_{53}\text{I}$  və  $^{133}_{53}\text{I}$  təbabətdə geniş istifadə edilir.

Bromun Na, K, və Mg duzları dəniz suyunda (0,006%), bəzi metalların bromidləri bir sıra göllərin, yeraltı duz yataqlarının tərkibinə daxildir. Tərkibində 170-700 mq/l brom olan yeraltı buruq suları sənaye əhəmiyyətli hesab olunur. Dəniz sularında yodun miqdarı ( $5 \cdot 10^{-6}\%$ ) bromla nisbətən çox azdır. Bəzi yeraltı buruq sularının tərkibində (Abşeron neft buruq sularında) 10-50 mq/l yod vardır. Dənizlərdə su yosunlarında yod qatılışaraq toplanır. Çili və Boliviyyada şoranın ( $\text{NaNO}_3$ ) tərkibində yod,  $\text{KIO}_3$  və  $\text{KIO}_4$  şəklində (0,1%) rast gəlir. Ən ağır halogen olan astat, təbəbətdə praktiki olaraq tapılmır. Cüzi miqdarda At, uran və toriumun təbii radioaktiv parçalanma məhsullarında rast gəlinir. İyirmidən çox izotopu olan astatin ən uzun ömürlü izotopu  $^{210}_{85}\text{At}$  ( $T_{1/2} = 8,3$  saat).

**Ahnması.** Laboratoriyyada brom və yod, xlorla analogi olan üsullarla yəni  $\text{HBr}$  və  $\text{HI}$  müxtəlif oksidləşdiricilərin təsirindən alırlar. Sənayedə isə brom almaq üçün oksidləhdırıcı kimi xlor tətbiq edilir. Bunun üçün bromlu tabii sular natrium xloriddən təmizlənir, sonra isə xlorla işlənilir. Ayrılan brom hava axını ilə qovularaq, dəmir yonqarları ilə udulur. Bu məqsədlə bəzi hallarda  $\text{SO}_2$ ,  $\text{NaOH}$ ,  $\text{Ca(OH)}_2$ ,  $\text{Na}_2\text{CO}_3$  məhlullarından istifadə edilir. Məsələn,  $\text{Na}_2\text{CO}_3$  məhlulundan istifadə etdikdə  $\text{NaBrO}$  və  $\text{NaBr}$  qarışığının alınır. Alınan qarışığdan turş mühitdə brom ayrıılır.



Sərbəst yod almaq üçün yodlu sular ( $\text{NaI}$ ) xlor ilə oksidləşdirilir və alınan yod kömürlə adsobsiya edilir. Bu məqsədlə ionitlər və ya ekstraksiya üsulları da tətbiq edilir. Brom yarımqrupu elementlərinin bəzi xassələri 1 sayılı cədvəldə təqdim edilmişdir.

Halogenlərin molekulu ikiatomludur.  $\text{Cl}_2 \rightarrow \text{Br}_2 \rightarrow \text{I}_2$  istiqamətində  $\text{E}_2$  molekulunun dissosiasiya enerjisinin kiçilməsi, xarici elektron buludlarının örtülmə dərəcəsinin azalması ilə əlaqədardır.



Brom və yod üzvi həlledicilərdə ( $\text{CS}_2$ ,  $\text{C}_2\text{H}_5\text{OH}$ , dietilefiri, xloroform, benzol və s.) suya nisbətən yaxşı həll olurlar. Bu maddələr brom və yodu sulu məhlullardan ayırmak üçün istifadə edilir. Elementar astat da üzvi həlledicilərdə həll olur.  $\text{AgAt}$  birləşməsi suda həll olmur və bu xassəsinə görə o, yoda oxşayır.

Elementlərin kimyəvi aktivliyi:  $\text{F} \rightarrow \text{Cl} \rightarrow \text{Br} \rightarrow \text{I}$  istiqamətində azalır. Astat həm qeyri-metallar kimi -  $\text{AgAt}$ ,  $\text{AgAtO}_3$  ( $\text{AgIO}_3$  oxşar) birləşmələrini, və həm də metallar kimi  $\text{H}_2\text{S}$ -lə reaksiyaya girərək  $\text{At}_2\text{S}$  çöküntüsünü əmələ gətirir.

Brom hidrogenlə qızdırıldıqda, yod isə şiddətlə qızdırıldıqda reaksiyaya girərək hidrogenhalogenidlər əmələ gətirir.  $\text{F}_2 \rightarrow \text{Cl}_2 \rightarrow \text{Br}_2 \rightarrow \text{I}_2$  sırasında oksidləşdirici xassələr zəifləyir.




$\text{Cl} \rightarrow \text{Br} \rightarrow \text{I}$  istiqamətində qeyri-metallıq xassələri zəifləyir. Artıq yod üçün az da olsa metallik xassələr xarakterdir. Məsələn etil spiriti mühitində  $0^\circ\text{C}$  -dən aşağı temperaturda yod  $\text{AgNO}_3$  ilə aşağıdakı kimi reaksiyaya girərək  $\text{I}(\text{NO}_3)_3$  əmələ gətirir:




$\text{I}^{3+}$  ionunun daha davamlı duzları da məlumdur:  $\text{I}_2(\text{SO}_4)_3$ ,  $\text{I}(\text{CH}_3\text{COO})_3$ ,  $\text{I}(\text{ClO}_4)_3$ ,  $\text{IPO}_4$ . Bu duzların susuz mühitdə elektrolmzi zamanı  $\text{I}^{+3}$  ionları katod zonasında yığılır.


**Birləşmələri.** Brom yarımqrupu elementlərinin hidrogenli birləşmələrini, müvafiq duzlara qatı sulfat turşusu ilə təsir etməklə almaq mümkün olmur, çünkü bu zaman oksidləşmə- reduksiya reaksiyası əvvəzətmə reaksiyasına üstün gəlir:




İkinci reaksiyada alınan su sulfat turşusunu durulaşdırır ve nəticədə S və SO<sub>2</sub> ayrılmaga başlayır:




Göstərilən üsul ilə HBr və HI almaq üçün, oksidləşdirici xassələrə demək olar ki, malik olmayan ortofosfat turşusundan istifadə etmək olar:




Qeyd etmək lazımdır ki qeyri-metal halogenidlərinin əksəriyyəti sulu mühitdə hidrolizə uğrayaraq hidrogenhalogenidlər əmələ götürir:



HBr və HI almaq üçün fosfor bromidin və fosfor yodidin hidrolizi reaksiyasından istifadə edirlər:




HI almaq üçün PI<sub>3</sub> xüsusi olaraq sintez etmək tələb olunmur. Bunun üçün yod, qırmızı fosfor qarışığına su ilə təsir etmək kifayət edir:



Bu reaksiyalar nəticəsində alınan fosforit turşusu oksidləşdirici olmadığından, verilmiş üsul ilə təmiz HI almaq mümkün olur.

Barium sulfidin bromlu su ilə qarşılıqlı təsiri nəticəsində də HBr almaq olur:




Brom və yod hidrogenlə flüor və xlora nisbətən çox zəif reaksiyaya daxil olur və proses nəticəsində tarazlıq halında olan qaz qarışığı yaranır. Bu üsul ilə təmiz hidrogenbromid və hidrogenyodid sintez etmək üçün, prosesi 200-250°C temperaturda, heterogen platin katalizatorlarının iştirakı ilə hidrogen artıqlığı mühitində aparmaq lazımdır.

HBr və HI suda HCl kimi yaxşı həll olurlar. 0°C temperaturda 1 həcm suda 500 həcm HCl, 600 həcm HBr və 425 həcm HI (10°C) həll olur:





Hidrogen halogenidlərin sulu məhlulları qüvvətli turşulardır. Əksər bromid və yodidlər suda yaxşı həll olurlar. Lakin AgI, PbI<sub>2</sub>, BiI<sub>3</sub> kimi bir sıra halogenidlər suda pis həll olur.

Hidrogen halogenidlərin hamısı Hal<sup>-</sup> ionu hesabına reduksiyaedicidirlər. HCl@HBr@HI sırasında reduksiyaedicilik xassələri güclənir. Məsələn HI məhlulu havada saxlanıldığda yod ayıraq qonurlaşır:



Bu tipli reaksiya HBr ilə daha zəif gedir.

I<sup>-</sup> ionları eyni zamanda bir sıra metal ionlarının köməyi ilə də oksidləşir:




Bu səbəbdən də bir sıra metal yodidləri sulu məhlulda mövcud ola bilmirlər.


Sulu məhlullarda hidrogen foüorid müstəsna olmaqla, bütün hidrogenhalogenidlər təmamilə ionlara dissosiasiya edirlər.

**Oksigenli birləşmələri.** Brom üçün  $\text{Br}_2\text{O}$ ,  $\text{BrO}_2$ ,  $\text{BrO}_3$ , yod üçün isə  $\text{I}_2\text{O}_5$ ,  $\text{I}_2\text{O}_4$ ,  $\text{I}_4\text{O}_9$  oksidləri məlumdur.


$\text{Br}_2\text{O}$  hipobromit turşusunun parçalanmasından,  $\text{BrO}_2$  isə bromla ozonun qarşılıqlı təsirindən alınır:




Sonuncu reaksiya elektrik boşalması zamanı əmələ gəlir. Bu zaman eyni zamanda  $\text{BrO}_3$  də əmələ gəlir:



Yodat anhidridi -  $\text{I}_2\text{O}_5$ , yodat turşusunun  $240^\circ\text{C}$  temperaturda tədricən qızdırılması zamanı alınır:



$\text{I}_2\text{O}_5$  rəngsiz kristallik maddədir. Orta qüvvəli oksidləşdiricilər sırasına daxildir. O, dəm qazını karbon (IV) oksidinə qədər oksidləşdirir:



Miqdari analizdə bu reaksiyadan dəm qazının miqdarını təyini üçün istifadə edirlər.

Brom və yodon aşağıdakı oksigenli turşuları məlumdur:  $\text{HBrO}$ ,  $\text{HBrO}_3$ ,  $\text{HIO}$ ,  $\text{HIO}_3$ ,  $\text{H}_5\text{IO}_6$  (ortoperyodat turşusu).




Sərbəst halda  $\text{HHalO}$  davamsız, duru sulu məhlulları isə davamlıdır.  $\text{HClO} \rightarrow \text{HBrO} \rightarrow \text{HIO}$  sırasında turşuların qüvvətliliyi azalır və müvafiq olaraq  $K = 3,4 \cdot 10^{-8}$ ;  $2 \cdot 10^{-9}$ ;  $1 \cdot 10^{-11}$  bərabər olur.

HOI hətta əsas kimi də HO—I dissosiasiya edir və onun əsası xassələri turşu xassələrinə nisbətən daha üstündür. HOHal sulu məhlulda disproporsiya edirlər:






Bu reaksiya Cl@Br@I sırasında asanlaşır. İkinci mərhələdə halogen ayrıılır:






HHalO turşularının duzları müvafiq turşulara nisbətən daha davamlıdır. Yodat turşusunun da duzları davamlı maddələdir.

$\text{H}_5\text{IO}_6$  ortoperyodat turşusu beş əsaslı turşudur. Bu turşu aşağıdakı üsullar ilə alınırlar:




Yodatların elektrokimyəvi oksidləşməsindən də peryodatları alınmaq olar.  $\text{H}_5\text{IO}_6$  higroskopik, kristal maddədir ( $t_{\text{ər}} = 130^\circ\text{C}$ ). Sulu məhlulu zəif turşudur,  $K_1 = 5 \cdot 10^{-4}$ ,  $K_2 = 2 \cdot 10^{-7}$ ,  $K_3 = 10^{-15}$ .

Məhlulda pH - dan asılı olaraq orto-, mezo-, meta- və diperyodatlar alınır:  $\text{IO}_6^{5-}$ ,  $\text{IO}_5^{3-}$ ,  $\text{IO}_4^-$ ,  $\text{I}_2\text{O}_9^{4-}$ .




Tetraoksobromatlar (VII) - perbromatlar, bromatların qələvi mühitdə qüvvətli oksidleşdiricilərlə oksidləşməsi nəticəsində alırlar:



Perbromat ionu digər perhalogenid ionlarına nisbətən ən qüvvətli oksidleşdiricidir. Perbromat anionunun oksidləşdirici xassələrinin halogenlərin analoji birləşmələr sırasından kənara çıxmazı, dördüncü dövrün p-elementlərinin ümumi anomaliyasına uyğun gəlir. Perxlorat  $\text{ClO}_4^-$  və peryodat  $\text{IO}_4^-$  ionlarının hələ XIX əsrə məlum olmasına baxmayaraq, perbromat ionu  $\text{BrO}_4^-$  yalnız 1960-cı illərin sonunda kəşf olunmuşdur. Bu fərq bir daha 4-cü dövr elementlərinin ali oksidləşmə dərəcələrində davamsızlığını sübut edir.



Qeyd etmək lazımdır ki,  $\text{Br}_2 - \text{H}_2\text{O}$  və  $\text{I}_2 - \text{H}_2\text{O}$  sistemləri üçün qarşılıqlı təsir reaksiyaları  $\text{Cl}_2 - \text{H}_2\text{O}$  sistemi ilə təmamilə analojidir. Lakin buna baxmayaraq müəyyən fərqlər mövcuddur. Əvvələ halogenat ionlarının ölçülərinin böyüməsi  $\text{HalO}^-$  və  $\text{HalO}_2^-$  ionlarının disproporsionlaşma sürətlərinin artmasını səbəb olur. Məhz buna görə də artıq otaq temperaturunda brom və yodun qələvilərlə qarşılıqlı təsir reaksiyaları bromat və yodat ionlarının əmələ gəlməsi ilə nəticələnir.  $\text{BrO}^-$  ionu  $0^\circ\text{C}$  temperaturda mövcud olduğu halda,  $\text{IO}^-$  ionu demək olar ki, əmələ gəlmir.

Bundan başqa  $\text{Cl}_2 \rightarrow \text{Br}_2 \rightarrow \text{I}_2$  sırasında halogenlərin disproporsionlaşma reaksiyaları üçün  $\Delta E^\circ$ -nin mütləq qiymətləri artmış olur:





Brom və yodun sulu və turş mühitdə disproporsionlaşması demək olar ki, getmir. Brom disproporsionlaşması zəif əsasi, yodun isə qüvvətli əsasi mühitdə mühitdə baş verir.

Perbromat anionu üçün  $E_k^\circ(\text{BrO}_4^-/\text{BrO}_3^-) = +1,76$  V olduğundan,  $\text{BrO}_3^-$  ionu demək olaraq ki, reduksiyaedici xassələr göstərmir və yalnız  $\text{XeF}_2$ , sərbəst flüor kimi qüvvətli oksidləşdiricilərin köməyi ilə oksidləşir:



$\text{BrO}_4^-$  ionunun alınmasının və cyni zamanda sulu məhlulda mövcudluğunun çətinlikləri həm də kinetik faktorlarla da əlaqədardır. Belə ki, bu ionun həm əmələ gəlməsi və həm də suyu parçalama prosesi çox kikçik sürətlə gedir.

Bu elementlər halogenlər arası birləşmələr də əmələ gətirirlər. Belə birləşmələrə misal olaraq  $\text{BrF}_3$ ,  $\text{IF}_3$ ,  $\text{ICl}_3$ ,  $\text{BrF}_5$ ,  $\text{IF}_7$  və bir sıra başqa maddələri misal göstərmək olar.  $\text{BrF}_3$  müstəsna olmaqla, brom və yodun trihalogenidləri asan əriyən bərk maddələrdir. Onlar azacıq amfoterliyə malik, turşu xassəli birləşmələrdir. Sulu məhlullarda trihalogenidlərin hidrolizi disproporsionlaşma ilə müşayət olunur:



Brom və yodun trihalogenidləri əsasi halogenidlərlə kompleks birləşmələr əmələ gətirirlər:





Tetrahalogenhalogenat(III)

kompleksləri  $[EHal_4]^-$  kvadrat formaya malikdirlər və mərkəzi atomun hibrid vəziyyəti VΘ üsuluna əsasən  $sp^3d^2$  uyğun gəlir.

Bu komplekslərdə mərkəzi atomun effektiv yükü müsbətdir.


$BrF_5$ ,  $IF_5$ ,  $IF_7$  turşu xassəli maddələrdir. Suda hidroliz edərək turşu əmələ gətirirlər:




$IF_7$  molekulunda VΘ üsuluna əsasən yod atomu  $sp^3d^2f$  hibrid vəziyyətindədir.

Qüvvətli oksidləşdirici mühitdə, məsələn oleumda  $I_2$  molekulu tünd göy rəngli paramaqnit xassəli  $I_2^+$  kationuna qədər oksidləşir.  $Br_2^+$  kationu da məlumdur. Həmin kationlarda kimyəvi əlaqənin uzunluğu uyğun dihalogenlərə nisbətən qıсадır. Bu isə boşaldıcı  $p^*$  molekulyar orbitalından bir elektronun itirilməsi və bununla əlaqədar olaraq əlaqənin tərtibinin 1-dən 1,5 -ə qədər artması ilə əlaqədardır. Eyni zamanda daha böyük  $Br_5^+$ ,  $I_3^+$ ,  $I_5^-$  polihalogen kationları da məlumdur.  $I_3^+$  bucaq quruluşlu olub, mərkəzi atom iki bölünməmiş elektron cütü saxlayır.

Məlum olduğu kimi yod və digər ağır halogenlər, elektron cütlerinə qarşı donor xassələri göstərən molekullar ilə qarşılıqlı təsir zamanı özlərini Lyuis turşusu kimi aparırlar. Halogen molekulları donor xassəli halogen ionları ilə qarşılaşdıqda özlərinin Lyuis turşusu xassələrini biruze verərək, polihalogenidlər əmələ gətirirlər. Belə ki,  $I^-$  ionu saxlayan məhlula  $I_2$  əlavə etdikdə məhlul rəngini dəyişərək tünd qəhvəyi olur. Bu rəng poliyodidlər (triyodid  $I_3^-$ , pentayodid  $I_5^-$ ) üçün xarakterdir. Bu poliyodidlər Lyuis kompleks birləşmələridir və bu birləşmələrdə  $I^-$  və  $I_3^-$  ionları əsas,  $I_2$  isə turşu rolunda çıxış edir.  $I_3^-$  ionu digər  $I_2$  molekulları ilə qarşılıqlı təsir zamanı daha mürəkkəb poliyodid ionları  $[(I_2)_n(I^-)]$  əmələ gətirir. Bu ionlar arasında ən davamlısı  $I_3^-$  ionudur:



Reaksiya mühitindən suyun kənar edilməsi  $\text{NaI}_3$ -ün parçalanmasına səbəb olur:



Polihalogenid birləşmələrinin əsasən yod üçün xarakter olmasına baxmayaraq, bu tipli birləşmələr digər halogenlər üçün də mövcuddur.

Bəzi halogenlərarası birləşmələr də özlərini dihalogenidlər kimi apararaq, halogenid ionlarına qarşı Lyuis turşusu xassələrini göstərir-lər. Nəticədə zəncir quruluşlu poliyodidlərdən fərqli olaraq, yüksək oksidləşmə dərəcəli mərkəzi halogen və onu əhatə edən digər halogen atomlarından təşkil olunmuş polihalogenidlər əmələ gəlir. Belə ki,  $\text{BrF}_3$  sezium flüorid  $\text{CsF}$  ilə qarşılıqlı təsirdə olaraq, tərkibində müstəvi kvadrat quruluşlu  $\text{BrF}_4^-$  ionu saxlayan  $\text{CsBrF}_4$  birləşməsini əmələ getirir. Bu tipli çoxlu polihalogenid ionları sintez olunmuşdur.







Belə polihalogenidlərə misal olaraq, oktaedrik quruluşlu, mərkəzi atomu bölmənməmiş elektron cütü saxlayan  $\text{ClF}_6^-$  və  $\text{BrF}_6^-$  ionlarını göstərmək olar.  $\text{IF}_6^-$  ionları  $\text{I} - \text{F} \dots \text{I}$  qarşılıqlı təsiri hesabına fəza quruluşuna malik olurlar. Beləliklə qeyd etmək lazımdır ki, nisbətən daha davamlı polihalogenid ionları əvəzədici kimi öz tərkiblərinə flüor daxil edirlər.

**Tətbiqi.** Sərbəst yodun spirtli məhlulu təbabətdə geniş istifadə edilir. Brom və yod əsasən dərman maddələrinin, müxtəlif üzvi sintezlərin aparılmasında tətbiq edilir.  $\text{AlBr}_3$  və  $\text{AlCl}_3$  üzvi sintezdə katalizator kimi istifadə edilir.



Elementlərin dövri sisteminin VI qrupunun əsas yarımqrupuna oksigen (O), kükürd (S), selen (Se), tellur (Te) və polonium (Po) daxil olur. Bu elementlər xalkogenlər (yunanca “chalkos” - mis, “genos” - doğuran) adlanır. Bunun da səbəbi ondadır ki, onlar təbiətdə çox zaman misin birləşmələri - oksidləri, sulfidləri, selenidləri şəklində rast gəlinirler. Xalkogen atomlarının elektron konfiqurasiyası aşağıdakı kimiidir:



VI A qrupunun ilk tipik elementi olan oksigen yer üzünün ən yayılmış elementidir. Nisbi elektromənfiliyinə görə fluordan sonra ikinci yeri tutan bu element (3,5), dövri sistemin digər elementləri ilə külli miqdarda birləşmə əmələ getirir. Məhz buna görə də qeyri-üzvi kimyanın əsas hissəsi oksigenli birləşmələri əhatə edir. İkinci tipik element olan kükürdün oksigenlə əmələ gətirdiyi birləşmələrin sayına görə, VI qrup dövri sistemdə xüsusi yer tutur. Bu issə hər iki element arasında yüksək kimyvəi qohumluğun olmasına dəlalət edir. Qeyri-üzvi kimyanın bütün bəhslərini nəzərdən keçirək görərik ki, bu elementlər bir-birini oksid@sulfid, oksoturşu ® tioturşu, oksoduz ® tioduz və s. sıralarda əvəz edir.

Oksigenin 2p kaynosimmetrik elektronlara malik olması ilə əlaqədar olaraq, xüsusi xassələr göstərməsinə baxmayaraq, kükürd, selen və tellur oksigenin tip və qrup analoqlarıdır. Bu səbəbdən oksigenin elektromənfiliyi (3,5) analoqlarından çox fərqlənir (S – 2,6, Se – 2, 4, Te – 2,1). Buna görə də bu elementlərin əmələ gətirdiyi birləşmələrdə, yəni xalkogenidlərdə əlaqənin xarakteri oksidlərə və halogenidlərə nisbətən daha az polyardır. Yuxarıda qeyd edildiyi kimi kükürd bir sıra birləşmələrdə oksigenin konkurenti kimi çıxış edir. Selen və tellur üçün bu xassə az xarakterdir. Xalkogenlərin oksigendən fərqlənən

## VIA qrup elementlərinin bəzi xassələri

	O	S	Se	Te
Yer qabığında				
miqdari (% kütlə payı)	47,2	$5 \cdot 10^{-2}$	$6 \cdot 10^{-5}$	$1 \cdot 10^{-6}$
Atom radiusu, nm	0,066	0,102	0,116	0,135
İon radiusu $E^{2+}$ , nm	0,140	0,184	0,198	0,221
$I_1 + I_2 + I_3 + I_4$	181,8	115,84	106,25	96,81
$I_1 + I_2 + I_3 + I_4 + I_5 + I_6$	433,0	276,34	256,55	245,81
NEM	3,5	2,6	2,4	2,1
Ərimə temperaturu, °C	-218,75	118,9	220,4	452,0
Qaynama temperaturu °C	-182,97	444,6	684,8	1087,0
Sıxlıq, g/sm <sup>3</sup>	1,27	2,06	4,82	6,25
$E^{\circ}(E^{\circ} \rightarrow E^{\circ})$ , V	-	- 0,48	-0,92	-1,143

digər xassəsi, onların homoatomlu zəncir əmələ gətirməsidir. Əgər oksigen yalnız – O – O – tipli iki atomlu zəncir əmələ gətirirsə (peroksidlər), xalkogenlər və xüsusən də kükürd üçün daha uzun homozəncirli davamlı birləşmələr xarakterdir. Polisulfid, poliselenid, politelluridlər adlanan bu birləşmələrdə S → Se → Te sırasında davamlılıq azalır.

Təqdim olunmuş 4 sayılı cədvəldə VIA qrup elementlərinin və onların homoatomlu birləşmələrinin bəzi xassələri verilib.


Cədvəldən göründüyü kimi qrupun tipik elementləri olan oksigen və kükürddən selen yarımqrupu elementlərinə keçidkədə, atom radiuslarının artması ilə ionlaşma potensialları, nisbi elektromənfilik (NEM) azalır, bu isə metalliq xassələrinin güclənməsinə səbəb olur. Məhz buna görə də oksigendən tellura keçidkədə oksidləşdirici xassələrin azalması ilə bərabər reduksiyaedici xassələr güclənir. Standart redoks

- potensialların dəyişilməsinin xüsusiyyətləri buna sübutdur. Eyni zamanda qrup boyu müsbət oksidləşmə dərəcələrində yuxarıdan aşağı getdikcə oksidləşdirici xassələr artır. Belə ki, əgər kükürdün (+4) oksidləşmə dərəcəli birləşmələri həm oksidləşdirici və həm də reduksiya edici xassələr göstərisə, selen və tellurun (+4) oksidləşmə dərəcəli birləşmələri əsasən oksidləşdiricidirlər. Elementlərin elektron quruluşu mürəkkəbləşdikcə və atom radiusu böyüdükçə koordinasiya ədədinin qiyməti artır. Kükürd və selen üçün daha xarakter koordinasiya ədədi (k.ə.) 3 və 4 olduğu halda, tellur üçün tipik k.ə. 6 bəzən isə 7 və 8-dir.

## OKSİGEN



Oksigen dövri sistemin VI qrupunun ilk tipik elementidir. Elektron formulu  $1s^2 2s^2 2p^4$ , elektron sxemi isə:



Oksigeni təmiz halda əvvəlcə İsvəc alimi Karl Vilhelm Şeele (1772), sonra isə İngilis alimi Cozef Pristli (1774)  $HgO$  (II)-ni parçalamaqla almışlar. Oksigen turşu törədən mənasını verir. Bu ad ona A. Lavuazye (1774-1775) tərəfindən verilmişdir.

Oksigen üçün -2, -1, 0, +1, +2 (florla birləşmələrində) və +4 (ozonda) oksidləşmə dərəcələri xarakterikdir. Oksigenin bəzi xassələri 2 sayılı cədvəldə verilmişdir.

**Təbii ehtiyatları:** Oksigen Yer qabağının kütłə payı ilə 47,0% və ya atom payı ilə 55%-ni təşkil edir. Havada 20,99% (həcmli), 23% (kütłə) sərbəst oksigen vardır. Oksigenin  $^{16}O$ (99,759%);  $^{17}O$  (0,0374%);  $^{18}O$  (0,2039%) stabil və  $^{14}O$ ,  $^{15}O$ ,  $^{19}O$  radioaktiv izotoplari məlumdur. Bu izotoplariın yarım parçalanma dövrü ( $T_{1/2}$ ) müvafiq olaraq 76,5 dəqiqə, 2,1 saniyə və 29,5 dəqiqədir. Havada sərbəst oksigen olduğunu Lavuazye ilk dəfə kəşf etmişdir. Havadakı qazların miqdarı aşağıdakı kimidir:



	Həcmli	Kütłə ilə
$N_2$	78,20	75,50
$O_2$	20,99	23,20
nəcib qazlar	0,9	1,30
$CO_2$	0,03	0,02

Yanma, tənəffüs prosesləri zamanı havanın tərkibinə külli miqdarda  $\text{CO}_2$  daxil olur. Lakin havada bunlardan başqa su buxarı, toz şəkillində mineral maddələr, kömür hissəcikleri, bitki tozcuqları və müxtəlif bakteriyalar da olur.  $\text{H}_2\text{S}$ ,  $\text{SO}_2$ ,  $\text{NH}_3$  və s. birləşmələr üzvi maddələrin yanma məhsulu kimi havanın tərkibinə daxil olur. Oksigenin əsas təbii birləşmələri  $\text{H}_2\text{O}$ ,  $\text{SiO}_2$ , silikatlar və alümosilikatlardır. Atmosferin yuxarı təbəqələrində (ən çox qatılıq 25 km hündürlükdədir)  $\text{O}_3$  rast gəlinir. Ozon günəşin ultra-bənövşəyi şüalarının təsiri ilə  $\text{O}_2$ -dən əmələ gəlir. Ozon təbəqəsi, yer küpəsi canlılarını günəşin şüalarından qoruyur.

**Alınması:** Laboratoriya oksigeni qələvələrin xüsusilə də KOH-in sulu məhlulunun U şəkilli elektrolizorda nikel elektrodlarının iştirakı ilə elektrolizindən, az miqdarda oksigeni isə  $\text{H}_2\text{O}_2$ -nin (katalizator kimi platin qarası ilə örtülmüş platin və ya  $[\text{Cu}(\text{NH}_3)_4]\text{SO}_4$ -dən istifadə edirlər) və birsəra başqa maddələrin termiki parçalanmasından alırlar.

Termodinamiki nöqteyi nəzərdən bəzi oksidlərin parçalanması nəticəsində oksigenin alınması endotermik prosesdir, bu isə oksigenin əksər elementlər ilə qarşılıqlı təsirinin ekzotermik proses olması ilə əlaqədardır.

Oksigenin alınma prosesi zamanı, oksigendən başqa reaksiya mühitində olan bütün maddələrin maye və ya bərk fazada mövcud olməsi əlverişlidir. Bu baxımdan hər hansı bir  $\text{EO}_{n(b)} \leftrightarrow \text{E}_{(b)} + \text{O}_2$  tarazlığı,  $\Delta H > 0$ ,  $\Delta S > 0$  şəraitində temperatur yüksəldikdə sağa tərəf yönəlməlidir. Oksigenin tarazlıq təzyiqi elementin təbiətindən və temperaturdan asılıdır. Laboratoriya oksigeni,  $100 - 500^{\circ}\text{C}$  temperaturda və onun tarazlıq təzyiqinin atmosfer təzyiqinə yaxın olan şəraitdə almaq daha əlverişlidir. Məhz buna görə də laboratoriya oksigeni  $\text{HgO}$  və  $\text{BaO}$  - nin parçalanmasından alırlar:



Birinci tarazlıq hələ Şeyele, Pristli və Lauvazyenin işlərində istifadə olunmuşdur. Belə ki, onlar əvvəlcə civəni kolbada oksigenin iştirakı ilə qızdıraraq, civəni oksidləşdirmiş, sonradan isə onu parçalaşaraq təmiz oksigen almışlar.



İkinci tarazlıq XIX əsrin sonunda sənaye miqyasında təmiz oksigen almaq üçün istiadə olunmuşdur. Belə ki, əvvəcə BaO dəmir boruda havanın iştirakı ilə  $500^{\circ}\text{C}$  temperaturda qızdıraraq  $\text{BaO}_2$  alıb, sonradan hava axınının qarşısını alaraq,  $800^{\circ}\text{C}$  temperaturda onu parçalaşaraq təmiz oksigen alırdılar.

Laboratoriya şəraitində oksigeni eyni zamanda bertole duzunun  $\text{KClO}_3$  ( $\text{MnO}_2$  katalizatoru iştirakı ilə) və bir sıra başqa oksigenli maddələrin termiki parçalanmasından :




turş mühitdə kalium permanqanat ilə hidrogen peroksidin qarşılıqlı təsirindən də almaq olar.

Oksigen laboratoriya və apteklərdə polad balonlarda saxlanılır. Sənayedə oksigen, maye havadan (maye oksigen  $-183^{\circ}\text{C}$ , maye azot isə  $-196^{\circ}\text{C}$  temperaturda qaynayır) rektifikasiya üsulu ilə qaz şəklində azotdan ayrılır. Bu zaman maye fazada  $\text{O}_2$  qalır. Maye oksigenin tərkibində 3% qədər Ar qarışığı olur. Sənaye miqyasında təmiz oksigen suyun elektrolizindən alınır. Bu zaman elektrolyt kimi KOH-in 30%-li məhlulu götürülür. Belə məhlul elektrik cərəyanını yaxşı keçirir. Proses zamanı katod dəmirdən, anod isə nikeldən hazırlanmış olur.




**Fiziki və kimyəvi xassələri:** Oksigen rəngsiz, iysiz qazdır,  $-210^{\circ}\text{C}$  temperaturda əriyir,  $-183^{\circ}\text{C}$  temperaturda qaynayır. Maye oksigen mavi rənglidir. Havadan azacıq ağırdır. 100 həcm suda  $0^{\circ}\text{C}$  temperaturda 4,9 həcm,  $20^{\circ}\text{C}$  temperaturda isə 3,1 həcm oksigen həll olur.

Oksigen molekulunun paramaqnit xassəsi (maye oksigen maqnitə cəzb olunur) onda tək spinli elektronlarının olmasını göstərir (şək.11). Bunu valent əlaqə üsulu izah edə bilmədiyi halda; MO üsulu bu hadisəni tam izah edir (bax MO üsuluna).



Şək.11. Oksigen molekulunun MO üsuluna əsasən əmələ gəlməsi sxemi  
 $(\sigma_s^{\text{bağ}})^2 (\sigma_s^{\text{bos}})^2 (\sigma_x^{\text{bağ}})^2 (\pi_y^{\text{bağ}})^2 (\pi_z^{\text{bağ}})^2 (\pi_y^{\text{bos}})^1 (\pi_z^{\text{bos}})^1 (\pi_x^{\text{bos}})^0$

Göründüyü kimi boşaldıcı ( $\pi_y^{\text{bos}})^1$  və ( $\pi_z^{\text{bos}})^1$  orbitallarında tək elektronlar yerləşir. Oksigen  $\text{O}_2$  molekulunda 8 bağlayıcı və 4 boşaldıcı elektron olduğundan əlaqənin tərtibi ikiyə bərabərdir. Oksigen molekulunun paramaqnit xassələrini, əlaqənin tərtibini nəzərə alsaq  $\text{O}_2$  molekulunun quruluşunu aşağıdakı struktur formulları ilə ifadə etmək olar:



və ya




Oksigen molekulunda əlaqənin tərtibi birdən artıq olduğu üçün atomlar arası məsafə 0,1207 nm (birqat əlaqənin uzunluğu 0,1480nm) bərabərdir. Oksigen molekulu çox davamlıdır, onun atomlara dissosiasiya enerjisi 494 kC/mol ( $O_2$ -nin fotolizi) yalnız  $2000^{\circ}C$  -dən yuxarı temperaturlarda baş verir.

Oksigen molekulunda atomlar arası əlaqə çox davamlı olduğundan, oksigenin iştirakı ilə gedən reaksiyaların aktivləşmə enerjisi yüksək olur və elə buna görə də otaq temperaturunda bu reaksiyalar böyük sürətlə getmir. Standart şəraitdə oksigenin iştirakı ilə gedən reaksiyaların sürətini artırmaq üçün katalizatorlardan istifadə edilir. Bu baxımdan oksidləşmə prosesləri üçün ən effektiv katalizator sudur. Temperaturun artması ilə oksidləşmə reaksiyalarının sürəti artır və enerjinin - istilik və işiq şəklində ayrılmazı ilə müşayət olunur.


Oksigen - qızıl, gümüş, (flüor müstəsna olmaqla) halogenlər və təsirsiz qazlardan başqa bütün kimyevi elementlərlə birbaşa reaksiyaya daxil olur. Oksigenlə birbaşa qarşılıqlı təsirdə olmayan elementlərin oksigenli birləşmələri dolayı yollar ilə alınır. Yalnız helium, neon və arqonun oksigenli birləşmələri məlum deyil. Oksigen yüksək elektröməfiliyə malik olduğundan, o, flüor və flüorildər müstəsna olmaqla, bütün birləşmələrində mənfi oksidləşmə dərəcəsi göstərir. Yəni kimyevi reaksiyalar zamanı molekulyar oksigen özünü oksidləşdirici kimi aparır, sərbəst oksigenin birləşmələrindən alınması isə onun oksidləşməsi ilə müşayət edilşir. Həyəcanlanmamış vəziyyətdə oksigenin iki qoşlaşmamış elektronunun olması onun kovalentliyinin ikiyə bərabər olmasını təmin edir. Lakin oksigen ikinci dövr elementi olduğundan onun maksimal valentliyi dördür. Oksigen atomu  $sp$ ,  $sp^2$  və  $sp^3$  hibrid vəziyyətində mövcud ola bilir.

Oksigenin ikinci allotropik şəkildəyişməsi ozondur. Ozon – yunanca iy verən deməkdir. Ozonu 1840-cı ildə Şenbeyn kəşf etmişdir. Ozon ozonotorlarda sakit elektrik boşalması ilə oksigendən alınır. Bu zaman havada ozonun qatılığı 10% -ə kimi olur. Ozon  $O(IV)$  törəməsidir. Bu birləşmədə oksigen +4 oksidləşmə dərəcəsi göstərir  $O_3$  və ya  $O^{+4}O_2^-$ .






Ozon diamaqnit xassəli, bucaq quruluşlu ( $\angle \text{OOO} = 116,5^\circ$ ) molekuludur. Bu molekulda mərkəzi oksigen atomu  $\text{sp}^2$  hibrid vəziyyətindədir. Ozon molekulu üçün aşağıdakı rezonans quruluş formullarını vermək olar:



Ozon, radiokimyəvi və fotokimyəvi reaksiyalar nəticəsində - atomar oksigen (suyun radiolizi, peroksidlərin parçalanması, flüor ilə suyun qarşılıqlı təsiri və s.), molekulyar oksigenə elektron, proton, qısadalğalı şüalanmanın təsiri ilə alınır.



Oksigendən ozonun zəncirvari reaksiya mexanizmi üzrə alınması sxemini aşağıdakı kimi ifadə etmək olar:



Eyni zamanda ozonun əmələ gəlməsində həcm kiçildiyi üçün sistemin entropiyası azalır və nəticədə standart Gibbs enerjisinin bu reaksiyada müsbət olub, 163 kC/mol bərabərdir. Elə bu səbəbdən də ozonun parçalanması özbaşına gedir:





Bir sıra elektrokimyəvi proseslərdə də məsələn,  $\text{HClO}_4$  qatı məhlulunu elektrolizi zamanı  $\text{O}_3$  oksigenlə birlikdə anodda toplanır. Təzyiq və temperaturun azalması  $\text{O}_3$  çıxımını artırır.


Ozon göy rəngli, kəskin iyi qazdır, maye ozon tünd göy, bərk halda isə qara rənglidir ( $t_{er} = -110^{\circ}\text{C}$ ,  $t_{qay} = -193^{\circ}\text{C}$ ). O, zəhərli və partlayıcıdır (xüsusilə maye və bərk halda).

Ozon suda oksigendən yaxşı həll olur. 100 həcm suda  $0^{\circ}\text{C}$  temperaturda 49 həcm  $\text{O}_3$  həll olur.

Ozon molekulyar oksigenə nisbətən qüvvətli oksidləşdiricidir. Bir sıra üzvi maddələr ozonun və ya ozonla zəngin olan havanın təsirindən alovlanırlar. Ozon üzvi rəngləri parçalayaraq rəngsizləşdirir. Standart şəraitdə ozon gümüşü, civəni, bir sıra sulfidləri oksidləşdirir




Aşağıda göstərilən reaksiyadan  $\text{O}_3$  təyini üçün istifadə edirlər.




Ozonun qüvvətli oksidləşdirici xassələri oksidləşmə proseslərində oksidləşdirici kimi atomar oksigenin iştirakı ilə bağlıdır.

Ozonun elektrona hərisliyi  $\sim 170$  kC/mol olduğundan o ozonid ( $\text{O}_3^-$ ) ionuna çevrilir və fəal metallarla ozonidlər əmələ gətirir.




Ozonid ionunda tək elektronun mövcudluğu, onun paramaqnit xassəli və rəngli (əsasən qırmızı) olmasına səbəb olur. Ozonidlər tədricən paraçalanır.



$$\Delta G^\circ_{298} = -86 \text{ kC}$$

Ozonidlərin su ilə qarşılıqlı təsiri zamanı şiddətli reaksiya gedir və oksigen ayrılır.



Ozon qüvvəli oksidləşdirici kimi suyun təmizlənməsində, havanın dezinfeksiyasında, müxtalif kimyəvi sintezlərdə geniş tətbiq edilir.

**Birləşmələri:** Oksigen 5 tip oksigenli binar birləşmələr əmələ gətirir: oksidlər (oksigenin oksidləşmə dərəcəsi bu birləşmələrdə -2,  $\text{O}^{2-}$ ), peroksidlər ( $\text{O}_2^{2-}$ ), superoksidlər ( $\text{O}_2^-$ ), ozonidlər ( $\text{O}_3^-$ ) və oksigenin fluorla olan birləşmələri ( $\text{O}_2^+$ ,  $\text{O}^+$ ).

Kimyəvi xassələrinə görə oksidlər: əsasi ( $\text{Na}_2\text{O}$ ,  $\text{BaO}$  və s.), turşu ( $\text{CO}_2$ ,  $\text{SO}_3$  və s.), amfoter ( $\text{BeO}$ ,  $\text{Al}_2\text{O}_3$  və s.), duz əmələ gətirməyən ( $\text{CO}$ ,  $\text{NO}$  və s.) və duza bənzər oksidlər ( $\text{Pb}_3\text{O}_4$ ,  $\text{Fe}_3\text{O}_4$ ) kimi təsnif edilirlər. Duza bənzər oksidlər həqiqətdə göstərilən tərkibə uyğundurlar. Birinci 3 tip duz əmələ gətirən oksidlərdir.

Oksidləri eyni zamanda metal və qeyri-metal oksidləri kimi iki qrupa da bölmək olar. Metal oksidlərində kimyəvi əlaqənin xarakteri onların kimyəvi və kristallokimyəvi quruluşu ilə sıx bağlıdır. Qələvi və qələvi-torpaq oksidlərində əlaqə ion təbiətlidir. Oksidlərin tərkibindəki metalin oksidləşmə dərəcəsi artıqca əlaqənin təbiəti kovalent xarakter daşımağa başlayır. Belə oksidlər molekulyar quruluşlu olurlar və onlar üçün stexiometriyanın pozulması mümkün deyil ( $\text{CrO}_3$ ,  $\text{Mn}_2\text{O}_7$  və s.). Ion əlaqəli metal oksidlərində stexiometriyanın pozulması termodynamiki nöqteyi-nəzərdən təmamilə mümkünür və bu sistemin entropiyasının artması ilə izah olunur.

Elektromənfiliyinə görə oksigenə yaxın olan elementlərin oksidlərində kiçik polyarlıq səviyyəsinə malik, bir sıra hallarda ikiqat kovalent əlaqələr mövcud olur. Oksigen və onunla birləşmiş olan elementin elektromənfililikləri arasındaki fərq oksidlərin əsasi- turşu xassələrini müəyyən edir, bu isə onların suya qarşı münasibətində özünü biruza verir. Oksidlərin təsnifatı məhz buna da əsaslanır.



$\text{O}_2^-$  ionu sulu məhlullarda dərhal hidrolizə uğrayır:



Elə buna görə də ion tipli əlaqəyə malik olan oksidlər su ilə asanlıqla reaksiyaya daxil olaraq qələvi məhlulları əmələ gətirirlər.



Oksidlərdə ion əlaqəsinin payı azaldıqca, kristal qəfəslə oksidlərin su ilə qarşılıqlı təsiri zəifləyir. Suda pis həll olan bu tipli oksidlər turşularda yaxşı həll olurlar.




Turşularda həll olaraq duz əmələ gətirən oksidlər əsası oksidlərdir. Bu sinif oksidlərə aşağı oksidləşmə dərəcəli (1-3) metalların oksidləri aid edilir. Yüksək oksidləşmə dərəcəli metal oksidləri suya qarşı münasibətdə özlərini əsasən turşu xassəli oksid kimi aparırlar:





Qeyri-metal oksidlərində oksigenlə digər elementin nisbi elektrömənfilikləri arasında fərq çox kiçik olduğundan, bu birləşmələrdə əlaqə əsasən kovalent təbiətli oluraq, molekulyar kristal qəfəslə maddələr əmələ gətirirlər. Məhz buna görə də qeyri-metal oksidləri qaz, uçucu maye və ya da asan əriyən bərk maddələrdir. Lakin bu oksidlərdə əlaqənin təbiətində ion xarakteri meydana gəldikdə, koordinasion qəfəslər yaranır (silisium oksidi  $\text{SiO}_2$  çox bərk çətin əriyən qeyri-metal oksidi). Qeyri-metal oksidlərində oksigen əksər hallarda  $\text{sp}^3$  hibrid vəziyyətində mövcud olur.

Qeyri-metal oksidləri əsasən turşu xassəli maddələrdir. Qeyri-metalın oksidləşmə dərəcəsi artıqca uyğun oksidin turşuluq xassələri güclənir:




Molekulyar quruluşlu oksidlərdən atom kristal qəfəsinə malik olan oksidlərə keçid, onların su ilə qarşılıqlı təsir qabiliyyətinin itirilməsi ilə müşaiyət olunur. Lakin bu oksidlər əsaslarla kimyəvi qarşılıqlı təsir reaksiyalarına daxil olurlar:






Əsas məhlulları ilə qarşılıqlı təsirdə olaraq, duz əmələ gətirən oksidlər turşu oksidləri və ya turşu anhidridləri adlandırılır. Belə oksidlərə qeyri-metal oksidləri və yüksək oksidləşmə dərəcəsinə malik olan metal oksidləri (4-7) aiddir.

Bir sıra qeyri-metal oksidləri suya qarşı indifferent olduqlarından onlar duz əmələ gətirməyən oksidlərdir. Belə oksidlərə misal olaraq, CO, N<sub>2</sub>O, NO və s. göstərmək olar. Lakin CO isti qələvi məhlulları ilə reaksiyaya girərək, qarışqa turşusunun duzlarını əmələ gətirir. Yəni formal olaraq, qarışqa turşusunun anhidrididir.


Aralıq xassələrə malik olan bir sıra oksidlərdə ion əlaqəsinin payı böyük olmamasına baxmayaraq onları kovalent oksidlərə də aid etmək mümkün deyildir. Adətən bu oksidləri əmələ gətirən elementlər dövri sistemdə berilliumdan astata qədər keçən dioqanal xətti ətrafında yerləşirlər və amoter xassədərə malik olurlar. Bundan başqa əlavə yarımqrup elementlərinin +3 və +4 oksidləşmə dərəcəli oksidləri də amfoter xassələr göstərir. Suda pis həll olan bu oksidlər, turşu və qələvilərdə həll olur:





Qeyd etmək lazımdır ki, bu oksidlərdən yalnız biri, unikal xassələrə malik, yer üzərində bütün hayatı proseslərin əsas iştirakçısı olan, hidrogenin oksidi - su xüsusi əhəmiyyətə malikdir. Elə bu səbəbdən o, ayrıca öyrənilməyə layiqdir.

**Su** -  $\text{H}_2\text{O}$ , oksidlər arasında ən böyük əhəmiyyətə malik olan hidrogenin oksididir. Ən çox yayılmış maye olan su, həyatın əmələ gəlməsinin əsasını təşkil edir. Suda hidrogen əlaqələrinin çoxluğu onun, bir sıra anomal xassələrə malik maye olmasına səbəb olur. Su molekulunda elektron cütlərinin sayı hidrogen atomlarının sayına bərabərdir və buna görə də onun ölçüləri kiçik olub, tetraedrik strukturda bərkivir. Belə xassəli heç bir başqa maye məlum deyil.



Şək.12. Suyun hal diaqramı

Suyun hal diaqramı 12 sayılı şəkildə verilmişdir.

Səth bir fazlı sahə (monovariant), sıyrırlar 2 faza müvazinətdədir (divariant), O nöqtəsində 3 faza müvazinətdədir (nonvariant). Burada

AO və OB xətləri buxar fazanın, AO və OC maye fazanın, OB və OC xətləri isə bərk fazanın sərhədlərini müəyyən edir. E - suyun qaynama nöqtəsidir.

Bucaq quruluşlu su molekulunda oksigen atomu  $sp^3$  hibrid vəziyyətindədir. Burada oksigen atomunun iki  $sp^3$  orbitalı iki O-H əlaqəsinin yaranmasında iştirak edir. Boşaldıcı və bağlayıcı elektronlar bir-birini dəf etdiyindən su molekulunda <HOH bucağı böyüyürək  $104,5^\circ$  çatır, buna valent bucağının genişlənməsi effekti deyilir ( $d_{O-H} = 0,1$  nm).





Su molekulu bucaq şəkilli olduğundan və burada O - H əlaqəsinin polyarlığı onun dipol momentinə ( $0,61 \cdot 10^{-29}$  K $\cdot$ m) malik olmasına səbəb olur. Su, həcmi xarakter daşıyan hidrogen əlaqələrinə malik olduğu üçün o, həm fiziki və həm də kimyəvi xassələrinə görə bütün maddələrdən təmamilə fərqlənir. Əvvəla, əgər onun qaynama temperaturunu digər kiçik molekul kütləsinə bərabər olan maddələrlə ilə müqayisə etsək, görərik ki, onun qaynama temperaturu myqayışə olunmaz dərəcədə yüksəkdir.

CH <sub>4</sub>	NH <sub>3</sub>	H <sub>2</sub> O	HF
-164	-33	+100	+19
SiH <sub>4</sub>	PH <sub>3</sub>	H <sub>2</sub> S	HCl
-112	-87	-61	-85

Bu hadisəni dipol momentinə əsasən izah etmək mümkün deyil, çünki flüorun elektromənisiyinə əsaslanaraq, HF-un dipol momentinin daha yüksək olması sübut tələb etməyən bir faktdır. Müxtəlif fiziki-kimyəvi analiz metodlarının tətbiqi ilə müəyyən edilmişdir ki, burada söhbət təkcə hidrogen əlaqələrinin əmələ gəlməsində deyil, eyni zamanda suda, HF, NH<sub>3</sub>-dən fərqli olaraq, oksigenin iki bölünməmiş elektron cütü və iki protonu hesabına xətti deyil, həcmi xarakteristik hidrogen əlaqələrinin meydana çıxmışındadır. Buz kristalının quruluşu almazabənzərdir və  $-150^\circ\text{C}$  temperaturda kristal qəfəsində hər bir oksigen atomu tetraedrik olaraq, dörd başqa oksigen atomları ilə əhatə olunmuşdur. Bu quruluşda oksigen cütləri arasında qeyri-simmetrik

olaraq, protonlar yerləşir. Protonların ölçüsü çox kiçik, O-O əlaqəsinin uzunluğu onlara nisbətən çox böyük olduğundan, buzun kristal qəfəsində boşluqların meydana çıxması labüddür. Temperaturun artması ilə molekulların rəqsi hərəkət amplitudası böyür və bütün maddələrdə olduğu kimi sıxlığın azalması baş verir. Sonradan ərimə prosesində kristal qəfəsində hidrogen əlaqələrinin 15%-nin parçalanması suyun xassələrinin anomallığını müəyyən edir. Belə ki, maye suda buzun kristal qəfəsinin quruluş fragmentləri mövcuddur və quruluşda iştirak etməyən molekullar, boşluqların daxilində yerləşərək, kristala nisbətən sıxlığın artırmasına səbəb olur. Suyun maksimal sıxlığı +4°C-yə uyğundur. Bu temperaturdan yüksəkdə istilik hərəkəti üstünlük təşkil edir və temperaturun artması ilə sıxlığın kiçilməsi baş verir. Maye suda hidrogen əlaqələrinin həcmi xarakteri qaynama temperaturuna qədər mövcud olur. Yalnız qaz fazasında bu əlaqələr demək olar ki, təmamilə yox olur. Suyun yüksək buخارlanması istiliyi və qaynama temperaturu bununla izah edilir.

Oksigen hidrogenlə zəncivari mexanizm üzrə reyaksiyaya girir və su əmələ gətirir.




Şək.13. Su molekulunda orbitalların örtülmə sxemi

Su kimyevi cəhətdən çox fəal maddədir. Kimyevi reaksiyalarda o, həm oksidləşdirici, həm də reduksiyaedici kimi iştirak edir. Bir sıra reaksiyalarda su oksidləşmə dərəcəsini dəyişmir. Belə reaksiyalara hidroliz prosesləri misal ola bilər. Kompleks birləşmələrin bir çoxunda su molekulları liqand roluunu oynayır. Qeyri-üzvi turşuların, əsas və duzların böyük hissəsi suda yaxşı həll olur.

Su bir sıra kimyəvi proseslərdə katalizator rolunu oynayır. Məsələn, quru halda natrium və xlor reyaksiyaya girmir, ağ fosfor oksidləşmir; CO tam quru oksigendə yanır, HF şüşəni aşılamır və s. Eyni zamanda bir sıra hallarda su katalitik zəhər rolunda çıxış edərək, kimyəvi reaksiyaları ləngidir. Belə proseslərə misal kimi dəmir katalizatorunun iştirakı ilə ammoniyakın elementlərinindən sintezini göstərmək olar. Bu prosesdə hətta su buxarının izləri katalizatoru zəhərləyir.

Duzların kristalhidratlarının tərkibinə daxil olaraq su kationla koordinasiya olunur ( $\text{CuSO}_4 \cdot 5\text{H}_2\text{O}$ ,  $\text{FeSO}_4 \cdot 7\text{H}_2\text{O}$  və s.). Su eyni zamanda  $\text{Cl}_2 \cdot 6\text{H}_2\text{O}$ ,  $\text{Cl}_2 \cdot 8\text{H}_2\text{O}$ ,  $\text{C}_2\text{H}_6 \cdot 6\text{H}_2\text{O}$  tipli klatratlar (klatrat daxil olma birləşmələridir və burada su "sahib",  $\text{Cl}_2$  isə "qonaq" kimi qəfəsə daxil olur) adlanan birləşmələr əmələ gətirir. 14 sayılı şəkildə  $\text{Cl}_2 \cdot (\text{H}_2\text{O})7,25$  klatratının karkas quruluşu verilmişdir.



Şək.14.  $\text{Cl}_2 \cdot (\text{H}_2\text{O})7,25$  klatratının karkas quruluşu

**Ağır su:** Adı suyu elektroliz etdikdə əvvəlcə  $\text{H}_2\text{O}$  parçalanır, qalıqda az miqdarda  $\text{D}_2\text{O}$  alınır. Bu qalıqdan 1933-cü ildə Lyuis və Makdonald demək olar ki, 100%-li ağır su aña bilmislər. Onun xassələri adı sudan fərqlənir (cədvəl 5).

**Ağır suyun xassələri**

Xassə	H <sub>2</sub> O	D <sub>2</sub> O
Mol kütləsi	18	20
t <sub>don.</sub> , °C	0	3,8
t <sub>qay.</sub> , °C	100	101,4
sıxlığı 20°C, q/sm <sup>3</sup> ilə	0,9982	1,1056
Maksimum sıxlığın tem., °C	4	11,6


Ağır suda maddələr suya nisbatən pis həll olur. Kimyəvi reaksiyalar D<sub>2</sub>O ilə daha ləng gedir. Bir sıra organizmlərin həyatı proseslərinə qüvvətli təsir göstərir.

D<sub>2</sub>O, nüvə reaktorlarında gedən reaksiyaların ləngidicisi kimi istifadə edilir.

**Oksigenin peroksid tipli birləşmələri.** Kimyəvi reaksiyalar zamanı oksigen molekulu elektron itirmə və ya qəbul etmə imkanlarına malik olduğundan o, O<sub>2</sub><sup>2-</sup>, O<sub>2</sub><sup>-</sup>, O<sub>2</sub><sup>+</sup> tipli molekulyar ionlar əmələ gətirir. Okisgen molekulu bir elektron birləşdirdikdə superoksid O<sub>2</sub><sup>-</sup> ionu əmələ gətirir:




Bu ionun törəmələri superoksidlər adlanır və fəal qələvi metallar üçün mölümduurlar:



O<sub>2</sub><sup>-</sup> ionunda tək elektronun olması onun törəmələrinin paramaqnit xassələrini və rəngli olmalarını müəyyən edir. Bu birləşmələr çox qüvvətli oksidləşdiricilərdür.

Oksigen molekulu iki elektron birləşdirdikdə o, peroksid O<sub>2</sub><sup>2-</sup> ionuna çevrilir. Bu ionda oksigen atomları ikielektronlu əlaqə ilə bağlıqlarından peroksidlər diamaqnit xassəli, rəngsiz maddələrdir:





$$\Delta H^\circ_{298} = 159 \text{ kC}$$


Peroksidlər arasında ən əhəmiyyətli hidrogen peroksiddir  $\text{H}_2\text{O}_2$ . Hidrogen peroksid molekulunun quruluşu şəkil 15-də verilmişdir.

Bu birləşmədə O–O əlaqə enerjisi (210 kC/mol), O–H əlaqə enerjisindən (468 kC/mol) təxminən iki dəfə çox olduğundan hidrogen peroksid molekulu çox polyardır ( $\mu = 2,1D$ ). Hidrogen peroksid molekulaları arasında davamlı hidrogen əlaqəsinin olması onları assotiativ hala salır və buna görə də o, açıq-mavi rəngli sıropə bənzər maye şəklində mövcud olur.



Laboratoriya şəraitində hidrogen peroksid  $\text{H}_2\text{O}_2$  aşağıdakı kimि almaq olar:



Sənayedə hidrogen peroksid qatılığı 50%-dən çox olan  $\text{H}_2\text{SO}_4$  elektroliz etməklə alırlar:



Anodda alınan persulfat turşusunun hidrolizindən hidrogen peroksid alınır:




Şək.15.  $\text{H}_2\text{O}_2$  müstəvi quruluşu

Bəzən elektroliz zamanı  $H_2SO_4$  ilə  $(NH_4)_2SO_4$  məhlulunun qarışığı götürülür. Bu zaman  $(NH_4)_2S_2O_8$  alınır və aşağıdakı kimi hidroliz edir.





Bu zaman reaksiyanın çıxımı artmış olur.



Katalizator iştirakı ilə izopronil spirtinin oksidləşməsindən də  $H_2O_2$  alınır.





Hidrogen peroksiddə oksigenin oksidləşmə dərəcəsi -1 olduğundan o, həm oksidləşdirici və həm də reduksiyaedicidir.




$H_2O_2$  qüvvətli oksidləşdiricilərlə reaksiyaya girdikdə reduksiyaedici rolunu oynayır.



Hidrogen peroksid qüvvətli oksidləşdirici xassələrə malikdir:




Hidrogen peroksid disproportionalşaraq oksigen ayırrı:




Bu reaksiya müxtəlif qarışqların, işiq şüalarının, temperaturun təsiri nəticəsində partlayışla gedə bilər. Bu zaman əvvəlcə aktiv atomar oksigen alınır və tədricən molekulyar oksigenə çevrilir. Hidrogen peroksidin oksidləşdirici aktivliyi məhz bu xassə ilə əlaqədərdir.

Sulu məhlullarda hidrogen peroksid özünü zəif turşu kimi aparır ( $K = 2,24 \cdot 10^{-12}$ ):




$\text{HO}_2^-$  ionu hidroperoksid ionu adlanır.

Hidrogen peroksid turşu xassəli maddə olduğundan o, əsaslarla reaksiyaya girdikdə hidrogen peroksidinin duzlarını əmələ gətirir:



**Oksigenin müsbət oksidləşmə dərəcəli birləşmələri.** Oksigen +1 və +2 oksidləşmə dərəcəli birləşmələrini yalnız fluor və fluoridlər ilə qarşılıqlı təsir zamanı əmələ gətirir. Dioksigenil adlanan  $\text{O}^{2+}$  ionu ilk dəfə 1962-ci ildə oksigen ilə  $\text{PtF}_6^-$ -nın qarşılıqlı təsirindən alınmışdır:



Dioksigenil heksafluorplatinat(V) qırmızı rəngli duzabənzər maddədir. Analoji maddələr  $\text{O}_2[\text{PtF}_6]$  başqa elementlərlə də alınmışdır.

Oksigenin müsbət oksidləşmə dərəcəli birləşmələrinə misal olaraq oksigenin  $\text{OF}_2$ ,  $\text{O}_2\text{F}_2$ ,  $\text{ClO}_4\text{F}$ ,  $\text{NO}_3\text{F}$  kimi törəmələrini göstərmək olar. Bu birləşmələr çox qüvvətli oksidləşdiricilərdir. Fluoru dəru qələvi məhlulundan keçirdikdə oksigenin difluoridi əmələ gəlir:



Qaz halında olan bu birləşmənin qaynama temperaturu  $-145^{\circ}\text{C}$  - dir. Qaynama temperaturunun aşağı olması O - F əlaqəsinin kovalent xarakterli olmasına dəlalət edir.

Dioksofluorid mənfi temperaturlarda flüorla oksigen qarışığından elektrik boşalması keçdikdə alınır və artıq  $-50^{\circ}\text{C}$  temperaturda komponentlərinə parçalanır. Quruluşuna görə  $\text{OF}_2$ ,  $\text{O}_2\text{F}_2$  -  $\text{H}_2\text{O}$  və  $\text{H}_2\text{O}_2$ -yə bənzəyir

**Tətbiqi.** Oksigenin ən geniş tətbiq sahələri metallurgiya və kimya sənayesidir. Belə proseslərə misal olaraq - polad, çuğun, nitrat turşusu, sulfat turşusu istehsalını göstərmək olar.

Bir sıra kimyevi proseslərdə havanın oksigenlə əvəz edilməsi istehsalın intensivləşməsinə səbəb olur. Yanıcı maddələr ilə maye oksigenin qarışığı bir sıra partlayıcı maddələrin əsasını təşkil edir.


Oksigenin müsbət oksidləşmə dərəcəli birləşmələri çox qüvvətli oksidləşdiricilərdir. Onlardan raket yanacağının effektiv oksidləşdiricisi kimi istifadə etmək olar.

Ozon, dezinfeksiyaedici kimi içməli suyun zərərsizləşdirilməsində, müxtəlif sintezlərdə qüvvətli oksidləşdirici kimi tətbiq edilir.

$\text{H}_2\text{O}_2$ -in sulu məhlulu daha davamlıdır. Satışda 30% (perhidrol) və ya 3% -li  $\text{H}_2\text{O}_2$  məhlulu olur.



Hələ qədim zamanlardan məlum olan kükürdü, XVIII əsrde A.Lavuazye müstəqil element kimi təsdiq etdi. Kükürdün elektron formulu və sxemi  $1s^2\ 2s^2\ 2p^6\ 3s^2\ 3p^4\ 3d^0$ :




Dövri sistemin VI qrupunun ikinçi tipik elementi olan kükürd oksigendən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Əvvəla kükürd III dövr elementi olduğundan onun boş  $3d$  orbitalı mövcuddur ki, bu da 16-ci elementin valent və koordinasiya imkanlarını genişləndirir. Bununla əlaqədar olaraq kükürdün müsbət oksidleşme dərəcələri artır və əlavə olaraq  $\pi$ -elaqələrinin əmələ gəlməsi üçün şərait yaranır. Bundan başqa  $3d$ -orbitallarının iştirakı ilə hibrid vəziyyətlərinin miqdarı artır və nəticədə koordinasiya ədədləri böyüyür. Eyni zamanda kükürd kimyası üçün əhəmiyyətli faktorlardan biri homoatomlu zəncirlər əmələ gətirmə qabiliyyətidir. Qeyd etmək lazımdır ki, bu zəncirlərdə kükürd atomları arasında əlaqənin davamlılığı ancaq C—C və Si—O—Si atomlarası əlaqədən geri qalır. Məhz buna görə də kükürd polisulifid və polition turşuları kimi birləşmələr əmələ gətirir. Bununla yanaşı kükürd üçün oksigen atomlarının iştirakı ilə heteroatomlu zəncirli birləşmələr də çox xarakterdir. Kükürdün bəzi xassələri 2 sayılı cədvəldə verilmişdir.




**Təbiətdə kükürd:** Kükürdün yer qabığında ümumi miqdarı kütləcə  $5 \cdot 10^{-2}\%$ -dir. Onun dörd təbii izotopu  $^{32}\text{S}$  (95,084%),  $^{33}\text{S}$ (0,74%),  $^{34}\text{S}$ (4,16),  $^{36}\text{S}$ (0,0112%) məlumdur. Süni surətdə kükürdün  $\beta$ -radioaktiv izotoplari  $^{31}\text{S}$  və  $^{37}\text{S}$  alınmışdır. Təbiətdə kükürd həm sərbəst (Qara-qum səhrasında, Volqa boyunda, ABŞ, İtalyada, Yaponiyada), həm sulfidli birləşmələr - PbS (qalenit)- qurğuşun

parıltısı,  $ZnS$  (sfalerit) - sink aldadıcısı,  $Cu_2S$  (mis parıltısı),  $FeS_2$  (pirit),  $FeS$  (pirrotin),  $CuFeS_2$  (xalkopirit) və həm də sulfat duzları xüsusi ilə də kalsium, maqnezium sulfatları,  $BaSO_4$  (barit) şəklində rast gəlinir. Azərbaycan respublikasında kükürd  $ZnS$ ,  $CdS$  və s. birləşmələr şəklində təpiılır. Kükürdün üzvi birləşmələri daş kömür, neft, təbii qaz, bitki və heyvan orqanizmlərinin tərkibinə də daxildir. Vulkan püskürmələri zamanı kükürd qazı və hidrogen sulfid ayrılır. Hidrogen sulfid, eyni zamanda bəzi mineral suların tərkibinə daxil olur. Dəniz və okean sularının tərkibində sulfatlar şəklində kükürd vardır.

**Ahnması:** Kükürd sərbəst halda rast gəldiyi üçün onun boş süxurlardan ayrılması mühüm əhəmiyyət kəsb edir. Bunun üçün qaynar suyu təzyiq altında filiz mənbəyinə yönəldir və ərinti halında kükürdü isti havanın köməyi ilə süxurdan ayıraq üzə çıxarırlar (Q. Fraş üsulu). Bundan başqa kükürdü hidrogen sulfid və kükürd qazından ( $H_2S$  və  $SO_2$ ) alırlar. Təbii qazda, sulfid filizlərinin yanma məhsulunda olan qaz qarışığının tərkibi aşağıdakı kimidir.



Sulfatlardan kükürdü aşağıdakı reyaksiyalar üzrə alırlar





Kükürdü distillə etməklə ayıırılar. Yüksek təmizlikdə kükürdü almaq üçün onu karbon sulfiddə  $CS_2$  həll edib, yenidən kristallaşdırırlar.


**Xassələri:** Kükürdün bir neçə allotrop şəkildəyişməsi məlumdur. Adı şəraitdə sarı rombik kükürd ( $\alpha$ -S) stabildir.  $94^\circ\text{C}$  temperaturda  $\alpha$ -S monoklin  $\beta$ -kükürdə ( $t_{\alpha\beta} = 119,3^\circ\text{C}$ ) çevrilir.  $\beta$ -Kükürdün rəngi rombik kükürdə nisbətən solğundur. Otaq temperaturunda tədricən  $\beta$ -kükürd,  $\alpha$ -kükürdə çevrilir və iki kristalın konqlameratı (qarışıığı) alınır.  $\alpha$ - və  $\beta$ -kükürdün molekulu 8 atomdan  $S_8$  ibarət olur və atomlar tacvari quruluş əmələ gətirirlər. Zəncirlər arasında Van-der-Vaals qüvvələri mövcud olur.  $S_8$  molekulunda kükürd atomları  $sp^3$  hibrid vəziyyətin-dədirlər.  $\alpha$ -və  $\beta$ -S modifikasiyaları biri-birindən kristal quruluşunda  $S_8$  molekullarının qarşılıqlı yerləşməsi ilə fərqlənir.

Başqa şəkildəyişmələr də S üçün xarakterikdir. Kükürd buxarlarını maye azotla soyudulmuş səthə kondensə edəndə purpur kükürd alınır. Təzyiq artıqca kükrdün başqa şəkildəyişmələrini də almaq olur. Kükürdün hal diaqramı 17 sayılı şəkildə verilmişdir:


Maye kükürdü qızdırıldıqda o, rəngini dəyişir. Kükürdün  $187^\circ\text{C}$  temperaturda özlülüyü artmağa başlayır və təxminən  $200^\circ\text{C}$  temperatura qədər qızdırma prosesi davam etdirildikdə özlülük maksimuma çatır və kükürd tünd qəhvəyi rəngli qətranabənzər mad-dəyə çevrilir. Çevrilmənin səbəbi qapalı kükürd zəncirlərinin parçalanaraq, yüz minlərlə kükürd atomundan təşkil olunmuş uzun zəncir-lerin əmələ gəlməsi olur:



Şək. 16. Kükürdün tacvari quruluşu




Şək. 17. Kükürdün hal diaqramı



Polimerləşmə prosesi biradikal mexanizm üzrə gedir və təxminən 180°C temperaturda 200 mindən çox kükürd atomlarından ibarət uzun zəncirlər yaranır. 300°C-dən yuxarı temperaturlarda kükürd yenidən axıcı hala keçir, bu isə kükürd zəncirlərinin qırılması ilə izah edilir. Qaynama temperaturunda kükürd buxarları 59% (həcmli) - S<sub>8</sub>, 34% S<sub>6</sub>, 4% S<sub>4</sub>, 3% S<sub>2</sub> ibarət olur

Kükürd buxarı üçün aşağıda göstərilən tarazlıq sxemi xarakterdir:



Yüksək temperatura qədər qızdırılmış maye kükürdü soyuq suya tökdükdə qara rəngli, yapışqan xassəli, uzanan kütləyə - plastik kükürdə çevrilir. Plastik kükürd otaq temperaturunda 1 saat müdətində qaldıqda α-S (rombik) çevrilir.


**Kimyəvi xassələri:** Birləşmələrində kükürdün koordinasiya ədədi əsasən 4-ə bərabərdir (sp<sup>3</sup>), lakin 0, 6 koordinasiyalı (sp<sup>3</sup>d<sup>2</sup>) da ola bilir.

Kükürd otaq temperaturunda flüorla sürətlə, Hg və Ag ilə isə yavaş reaksiyaya girir. Qızdırıldıqda kükürd əksər bəsit və mürəkkəb maddələrlə fəal reaksiyaya daxil olur.


Oksigendən fərqli olaraq kükürd həm oksidləşdirici:



həm də reduksiyaedici ola bilir:



Kükürd disproporsiyonlaşa bilir




Oksigenə nisbətən kükürd zəif oksidləşdiricidir

$$\Delta G_{fZnS} = -201 \text{ kC/mol}$$


$$\Delta G_{fZnO} = -321 \text{ kC/mol}$$

Lakin  $S_8$  molekulu  $O_2$  molekuluna nisbətən az davamlı olduğu üçün bəzi maddələr kükürdlə oksigenə nisbətən daha tez reaksiyaya girirlər. Məsələn, Pb, Cu, Fe qızdırıqda kükürdlə anı olaraq birləşirlər.


**Hidrogenli birləşmələri:**  $H_2S$ ,  $H_2S_2$  və  $H_2S_n$  tiplidir. Ən mühüm birləşməsi  $H_2S$  - hidrogen sulfiddir. O, yüksək temperaturda hidrogen ilə kükürdün qarşılıqlı təsirindən alınır:




Reaksiya rombik kükürd  $1/8 S_8$  əvəzinə  $S$  ilə götürülüb. Bu zaman alının hidrogen sulfidi təmiz olmur. Onun tərkibinə  $AsH_3$ ,  $SiH_4$  və s. qarşılıqları daxil olur. Laboratoriyyada  $H_2S$  Kipp aparatında alırlar:




Az miqdarda təmiz hidrogen sulfidi  $Al_2S_3$  (təmiz Al və S-dən alınmış) hidroliz edərək alırlar:



$H_2S$  lax yumurta iyi verən qazdır. Hidrogen sulfiddə hidrogen əlaqəsi suya nisbətən çox zəif olduğundan o,  $-86^\circ C$  temperaturda əriyir,  $-60^\circ C$  temperaturda isə qaynayır, zəhərlidir. Molekulu bucaq quruluşludur,  $\angle HSH = 92^\circ$ ,  $d(H - S) = 0,133 \text{ nm}$ . Elə buna görə də o polyar molekuladır.  $H_2S$  qüvvətli reduksiyaedicidir. Havada yanır. Onun tam yanma reaksiyası:




natamam yanma reaksiyası isə, aşağıdakı



kimidir. Bu reaksiyadan qaz fazasında kükürd almaq üçün istifadə edirlər.

Hidrogen sulfid qüvətli reduksiyaedicidir. O. əksər oksidləşdiricilərlə reaksiyaya daxil olaraq ya sərbəst S və ya da kükürdün müsbət oksidləşmə dərəcəli birləşmələrini əmələ gətirir:




Suda  $\text{H}_2\text{S}$  yaxşı həll olur (1 həcm suda  $20^{\circ}\text{C}$  temperaturda 3 həcm  $\text{H}_2\text{S}$ ). Məhlulda zəif ikiəsaslı turşu əmələ gətirir ( $K_1 = 0,87 \cdot 10^{-7}$ ,  $K_2 = 0,87 \cdot 10^{-14}$ ).



İki mərhələdə dissosiasiya edir:




Metallarla duzları sulfidlər adlanır. Sulfidləri dəyişmə reaksiyası, metallarla kükürdün birbaşa qarşıılıqlı təsiri nəticəsində almaq olar. Fəal metalların sulfidlərini onların sulfatlarını kömürlə reduksiya etməklə alırlar:






Sulfidlərin əksəriyyəti rənglidir: CuS, NiS, PbS - qara, MnS - açıq çəhrayı rəngli, ZnS - ağdır. Sulfidlərdən - qələvi metalların və ammonium sulfidləri suda yaxşı həll olur, qalanları pis həll olur.


Bəzi suda həll olmayan sulfidlər (FeS, ZnS, MnS) qeyri-oksidləşdirici turşularda həll olur:



Bu reaksiyanın istiqaməti metal sulfidin həll olma hasilindən asılıdır. Beləliklə, həllolma hasili kiçik olan sulfidlər turşuda həll olmurlar.  $\Delta G$ -ni hesablamayaqla da reaksiyanın getməsini təyin etmək olar:



Bəzi sulfidlər ( $\text{Sn}^{+4}$ ,  $\text{As}^{+3}$ ,  $\text{As}^{+5}$ ,  $\text{Sb}^{+3}$ )  $(\text{NH}_4)_2\text{S}$  ilə həll olan tio-birləşmələr əmələ gətirilər. Sulfidlərin bu növ həllolma xassələrinindən analitik kimyada metalların ayırmasında istifadə edirlər. Oksidləşdirici olmayan turşularda həll olmayan sulfidləri çar arağında və ya qatı  $\text{HNO}_3$ -də həll edərək məhlula keçirilər.




Qələvi və qələvi-torpaq metalları üçün hidrosulfidlər məlumudur:  $\text{Me}^+\text{HS}$  və  $\text{Me}^{2+}(\text{HS})_2$ .

$\text{Ca}^{2+}$  və  $\text{Sr}^{2+}$  hidrosulfidləri davamsızdır. Zəif turşunun duzları olduqları üçün həll olan sulfidlər suda hidroliz edirlər. Yüksək oksidləşmə dərəcəsi olan elementlərin sulfidlərinin ( $\text{Al}_2\text{S}_3$ ,  $\text{Cr}_2\text{S}_3$  və s.) hidroliz reaksiyası axıra qədər gedir yəni dönər deyildir.


Kükürdün homozəncir əmələ gətirmə qabiliyyəti onun hidrogen və fəal metallarla polisulfidlər əmələ gətirməsinə səbəb olur:  $H_2S_n$  və  $Me_2S_n$ .

Məsələn  $Na_2S_3$  aşağıdakı kimi alırlar.




$$\Delta H^\circ = -42 \text{ kC}$$

Polisulfid məhluluna  $HCl$  əlavə ctdikdə polisulfid turşuları  $H_2S_n$  (sulfanlar) qarışıığı alınır ki, bunlar turş mühitdə davamlı, sarı yağıvari maddələrdir. Polisulfid və polisulfanlar kükürd atomlarından təşkil olunmuş ziqzaqvari zəncirlərdir:



Zəncirlər ya hidrogen ya da ki qələvi metal atomları ilə bitirlər. Bu zəncirlərdə kükürd atomları  $sp^3$  hibrid vəziyyətdə olur.

Polisulfidlərdə ( $H_2S_n$ -nin törəmələri)  $n = 2-9$  arasında dəyişir, tek  $(NH_4)_2S_9$  məlumdur. Polisulfidlər üçün həm oksidləşdirmə və həm də reduksiya reaksiyaları xarakterdir:




$Na_2S_2 + SnS = SnS_2 + Na_2S$   $S_2^{2-}$  oksidləşdirici kimi



$4FeS_2 + 11O_2 = 2Fe_2O_3 + 8SO_2$   $S_2^{2-}$  reduksiyaedici kimi

$Na_2S_2 = Na_2S + S$   $S_2^{2-}$  həm oksidləşdirici, həm də reduksiyaedici

**Oksigenli birləşmələri:** Kükürd oksigenlə bir neçə birləşmə  $S_2O$ ,  $SO$ ,  $S_2O_3$ ,  $SO_2$ ,  $SO_3$  əmələ gətirir, bunlardan praktiki əhəmiyyəti olanlar  $SO_2$  və  $SO_3$ -dür. Kükürd oksidi (IV)  $SO_2$ , laboratoriyyada sulfit turşusunun duzlarından alırlar:




Kükürd dioksidi sənayedə sərbəst kükürdün və sulfid mineral-larının yandırılmasından alırlar:




Azərbaycan alımları konversiya edilmiş təbii qazla istehsalat qaz tullantılarından kükürd qazının alınma texnologiyasını vermişlər.

$\text{SO}_2$  sulfat turşusu və başqa kimyəvi məhsulların alınmasında geniş istifadə edilir.  $\text{SO}_2$  - rəngsiz, boğucu, asan mayeyə çevrilən, zəhərli qazdır. Ərimə temperaturu -  $75^\circ\text{C}$ , qaynama temperaturu isə  $10^\circ\text{C}$ -dir. Quruluşu ozonun quruluşuna oxşayır:




Suda yaxşı həll olur  $20^\circ\text{C}$  temperaturda 1 həcm suda 36 həcm  $\text{SO}_2$  həll olur. Polyar molekuldür. Suda həll olan  $\text{SO}_2$  molekullarının yalnız bir qismi su ilə qarşılıqlı təsirdə olaraq sulfit turşusu əmələ gəlir və aşağıdakı tarazlıq yaranır:




Sufit turşusu yalnız məhlulda mövcud olan orta qüvvəli turşudur ( $K_1 = 2 \cdot 10^{-2}$ ,  $K_2 = 6 \cdot 10^{-3}$ ).



$\text{SO}_3^{2-}$  ionunda kükürd  $\text{sp}^3$  hibrid vəziyyətindədir. Bu ionun quruluşu aşağıdakı kimiidir:







$\text{HSO}_3^-$  ionunun iki tautomer izomeri mövcuddur:




$\text{HSO}_3^-$  ionunun hər iki tautomer formasının törəmələri alınmışdır. Sulfit turşusu iki növ duz - sulfitlər və hidrosulfitlər əmələ gətirir.




$\text{H}_2\text{SO}_3$  və  $\text{SO}_2$  -də (+4) oksidləşmə dərəcəsi kükürd üçün qeyri-stabil olduğundan bu birləşmələr və onlara uyğun gələn duzlar özlərini daha çox reduksiyaedici kimi aparırlar. Belə ki, sulfitlər havanın oksigeni ilə tədricən sulfatlırlar qədər oksidləşirlər:




Qüvvətli reduksiyaedicilərlə isə onlar oksidləşdirici olurlar:







Qızdırıldıqda sulfitlər disproportionlaşırılar:



Qeyd etmək lazımdır ki, oksoanionların oksidləşdirici və reduksiyaedici xassələrinə təsir edən faktorlardan biri reaksiya mühitində pH -in qiymətləridir. Bu asılılıq  $\text{SO}_2$  və  $\text{SO}_3^{2-}$  ionu üçün özünü aydın göstərir. Reduksiya prosesləri turş mühitdə daha asan getdiyindən, kükürdün +4 oksidləşmə dərəcəli birləşmələri özlərini bu halda oksidləşdirici kimi aparırlar, digər tərəfdən isə qələvi mühitdə onlar reduksiyaedici xassələrə malik olurlar:




Turş mühitdə mövcud olan əsas hissəciklər  $\text{H}_2\text{SO}_3$  deyil  $\text{SO}_2$ -dir. Qələvi mühitdə isə məhlulda  $\text{HSO}_3^-$  ionları yuxarıda qeyd edildiyi kimi iki tarazlıq formasında ( $\text{H} - \text{SO}_3^-$  və  $\text{H} - \text{OSO}_2^-$ ) mövcuddur.  $\text{SO}_2^-$  nin zəif oksidləşdirici xassələri onun dizenfeksiyaedici və ağardıcı kimi yeyinti sənayesində (əsasən də quru meyvə və çaxırlar üçün) tətbiq edilməsi üçün zəmin yaratmışdır.

Hidrosulfitləri zəif qızdırıldıqda onlar piroksotiosulfatlara  $\text{H}_2\text{S}_2\text{O}_5$  çevrilirlər:



Piroksotiosulfatları suda həll etdikdə reaksiya geri qayıdır.

Turş mühitdə sulfitləri sinklə reduksiya etdikdə ditionit turşusunun ( $\text{H}_2\text{S}_2\text{O}_4$ ) duzları alınır:




Məhluldan natrium ditioniti  $\text{Na}_2\text{S}_2\text{O}_4$  ayırmaq mümkündür, o ən qüvvətli reduksiyaedicilərdən biridir.  $\text{Na}_2\text{S}_2\text{O}_4$  məhlulu fəal surətdə oksigeni udur, oksidləşəndə isə sulfit və ya sulfata çevrilir.

$\text{Na}_2\text{S}_2\text{O}_4$  - davamsızdır və ehtimal var ki, 2 tatumer formada mövcud olur.


Ditionitdən başqa politionitlər də məlumdur ümumi formulu  $\text{Na}_2\text{S}_n\text{O}_4$  ( $n = 3-6$ ) kimidir. Politionitlər məhlulunu kükürd tozu ilə qızdırıqla natrium-tiosulfat (və ya hiposulfit) alınır.

Duru  $\text{SO}_2$  məhlulundan hidrogen sulfid keçirdikdə Vakendroder mayesi alınır. Bu mayenin tərkibi əsasən  $\text{H}_2\text{S}_n\text{O}_6$  ( $n=3-20$ ) tərkibli politionat turşularından və müəyyən qədər kolloid şəkilli kükürddən ibarət olur. Politionat turşularında  $\text{sp}^3$  hibrid vəziyyətində olan kükürd atomları öz aralarında zəncir yaradırlar. Yalnız üç nöqtələrdəki kükürd atomlarının hərəsi eyni zəmanda üç oksigen atomu ilə birləşmiş olur:




Politionat turşuları sərbəst halda alınmamışlar. Onlar qüvvətli turşular sırasına daxil olurlar. Qələvi metalların politionat duzları davamlı maddələrdir. Politionat turşularının turş duzları məlum deyil.

Ditionat turşusu politionat turşularına aid edilmir. Bu isə  $[\text{SO}_3]$  qruplarının öz aralarında kükürd körpücüyü ilə yox, birbaşa birləşməsilə əlaqədardır.  $\text{MnO}_2$  suspenziyasının içərisində  $\text{SO}_2$  qazı buraxdıqda manqanın ditionat duzu alınır:




Bu duzun tərkibində kükürdün oksidləşmə dərəcəsi (+5) bərabərdir.


Sink tozu əksinə olaraq  $\text{SO}_2$ -ni reduksiya edərək, ditionat turşusunun sink duzunu əmələ gətirir:




Burada kükürd, oksidləşmə dərəcəsini (+4)-dən (+3) qədər dəyişir.  $\text{H}_2\text{S}_2\text{O}_4$  ikiəsaslı orta qüvvəli turşudur:



Kükürdün (+4) oksidləşmə dərəcəsinə uyğun olan digər oksidi  $\text{S}_2\text{O}$  və ya  $\text{S}(\text{SO})$  öz quruluşuna görə  $\text{SO}_2$  kimidir:






Sarı röngli qaz olan  $\text{S}_2\text{O}$  su ilə asanlıqla reaksiyaya girərək tiosulfit turşusunu əmələ gətirir:




Tiosulfit turşusu və onun duzları sərbəst halda alınmamışdır.

Kükürdün (+3) oksidləşmə dərəcəsinə uyğun gələn suboksid  $\text{S}_2\text{O}_3$  məlumdur. Bu oksid quru  $\text{SO}_3$  ilə toz halında kükürd arasındakı qarşılıqlı təsir nəticəsində alınır. Bu oksid davamsız birləşmə olduğundan disproporsionlaşaraq  $\text{SO}_2$  və S parçalanır.

Kükürdün (+2) oksidləşmə dərəcəsinə uyğun olan oksidi  $\text{SO}$ , ona müvafiq turşu isə  $\text{H}_2\text{SO}_2$  sulfoksil turşusudur.  $\text{SO}$ , tionil xloridi maqnezium, gümüş və ya qalay xlorid (II) ilə reduksiya etməklə alırlar.




Sulfoksil turşusu, kükürd xloridin (II) hidrolizi nəticəsində alınır:



SO rəngsiz qazdır,  $-120^{\circ}\text{C}$  temperaturda tünd qırmızı rəngli mayeyə çevrilir və dimerləşərək  $\text{S}_2\text{O}_2$  əmələ gətirir. O isə öz növbəsində asanlıqla disproportsiyonalaşır.




SO turşu anhidridi deyildir, lakin ona müvafiq gələn duzlar mövcuddur:




Nisbətən geniş məlum olan duzu  $\text{CoSO}_2$  kobalt sulfoksildir.


Formal olaraq tiosulfat turşusunda və onun duzlarında, məsələn, sodium tiosulfat və ya sodium hiposulfitdə kükürd atomlarının oksidləşmə dərəcəsi (+2) bərabərdir. Məhluldan bu duz,  $\text{Na}_2\text{S}_2\text{O}_3 \cdot 5\text{H}_2\text{O}$  şəkilində ayrılır. Sənayedə  $\text{Na}_2\text{S}_2\text{O}_3$  sodium disulfidin havanın oksigeni ilə oksidləşdirilməsindən alırlar:



Bu birləşmələr eyni zamanda tünd sulfit məhlullarının narınlaşdırılmış kükürd ilə qaynadılması nəticəsində də alınır:





$\text{H}_2\text{S}_2\text{O}_3$  - qüvvətli turşudur ( $K_2 = 2 \cdot 10^{-2}$ ), otaq temperaturunda davamsız olub parçalanır:





Tiosulfat ionu aşağıdaki quruluşa malikdir:

$\text{Na}_2\text{S}_2\text{O}_3$  məhlulunu turşlaşdırıldıqda, aşağıdakı reaksiya gedir:



$\text{Na}_2\text{S}_2\text{O}_3$  qüvvətli reduksiyaedicidir:




Sonuncu reaksiya nəticəsində  $\text{Na}_2\text{S}_4\text{O}_6$  natrium tetratiationat duzu alınır. Bu reaksiya dəqiq miqdarı getdiyindən, o, analitik kimyada yodometriq üsulun əsasını təşkil edir və həcmi analizdə titrləmədə istifadə edilir.

Sulfat anhidridi kimi məlum olan  $\text{SO}_3$  - kükürd oksidi (VI), kükürd qazının  $\sim 500^\circ\text{C}$  temperaturda havanın oksigeni ilə katalitik oksidləşdirməsi üsulu ilə alırlar.



Katalizator olaraq əvvəller Pt istifadə edirlirdi. Hal-hazırda isə katalizator kimi  $\text{V}_2\text{O}_5$  tətbiq edilir. Prosesin aparılması üçün  $\text{SO}_2$  qarışıqlardan ( $\text{As}$ ,  $\text{Te}$  və  $\text{H}_2\text{O}$ ) təmizlənir.

$\text{SO}_3$  uçucu mayedir ( $t_{\text{qay}} = 44.8^\circ\text{C}$ ).  $\text{SO}_3$  donor-akseptor əlaqələri hesabına polimerləşərək açıq ziqaqvari və qapalı zəncirli müxtəlif modifikasiyalar əmələ gətirir. Sulfat anhidridinin modifikasiyalarından



biri olan  $\beta$ -SO<sub>3</sub> kristalları uzun iynələrdən ibarət olub, ipək sap kimi parıldayır, 32°C temperaturda əriyir, ziqzaq şəkilli zəncir əmələ gətirir.


Qaz fazasında SO<sub>3</sub> üçbucaq quruluşudur,  $\angle$ OSO = 120°, d(S-O) = 0,141 nm:

Maye hala çevriləndə qapalı (tsiklik) trimer  $\alpha$ -SO<sub>3</sub> modifikasiyasını əmələ gətirir ( $t_{gr}=17^{\circ}\text{C}$  şübhəvari kütlə).


Səthi tor şəkilli  $\gamma$ -SO<sub>3</sub> ( $t_{gr} = 62^{\circ}\text{C}$  təzyiq altında), fəza quruluşlu  $\sigma$ -SO<sub>3</sub> (təzyiq altında  $t_{gr}=95^{\circ}\text{C}$ ) modifikasiyaları da məlumdur.

Polimer quruluşlar asanlıqla bir-birinə keçir. Kükürd ilə oksigen bu quruluşlarda tetraedrik əhatədə (sp<sup>3</sup>) olurlar.


Sulfat anhidridi 600°C temperaturda parçalanır.



Kükürd oksidi (VI) xlorid turşusu ilə reaksiyaya daxil olaraq xlor-sulfanat turşusu əmələ gətirir:





Xlorsulfanat turşusu havada tüstülənən mayedir, 80°C temperaturda qaynayır, 152°C temperatura qədər qızdırıldıqda isə parçalanır. O, hidroliz edərək sulfat və xlorid turşularını əmələ gətirir:



Su ilə SO<sub>3</sub> şiddətlə birləşərək H<sub>2</sub>SO<sub>4</sub> əmələ gətirir.


**Sulfat turşusu - H<sub>2</sub>SO<sub>4</sub>.** Sənayedə sulfat turşusunu kontakt və nitroz üsulları ilə alırlar: Kontakt aparatında alınmış qaz halında SO<sub>3</sub> su buxarı ilə dumdan şəklində H<sub>2</sub>SO<sub>4</sub> əmələ gətirdiyindən, onu nisbətən



qatı sulfat turşusu ilə (kontakt üsulu) uddururlar. Kontakt üsulunun ikinci mərhələsi olan kükürd dioksidinin katalitik oksidləşməsi, katalizator kimi vanadium (V) oksidinin iştirakı ilə gedir. Prosesdə aralıq məhsul kimi vanadil sulfat ( $\text{VOSO}_4$ ) alınır. Burada  $\text{V}_2\text{O}_5$  oksidləşdirici kimi iştirak edərək, kükürdü +4 oksidləşdirmə dərəcəsindən +6 oksidləşmə dərəcəsinə qədər oksidləşdirir, sonradan isə özü prosesin əsas komponenti olan oksigen ilə yenidən oksidləşərək ilkin vanadium(V) oksidinə çevrilərək, regenerasiya ( $\text{V}^{5+} \leftrightarrow \text{V}^{4+}$ ) olunur.

$\text{SO}_3$ -ün sulfat turşusunda məhluluna oleum (latınca yağ deməkdir) deyirlər. Onun tərkibində  $\text{H}_2\text{SO}_4$ ,  $\text{H}_2\text{S}_2\text{O}_7$ ,  $\text{H}_2\text{S}_3\text{O}_{10}$ ,  $\text{H}_2\text{S}_4\text{O}_{13}$  və s. turşu qarışıqları olur. Sənayedə alınan oleumun tərkibinə 25-65%  $\text{SO}_3$  daxildir. Kontakt üsulu ilə 92,5%-li  $\text{H}_2\text{SO}_4$  alınır. Sonra duru turşu ilə qarışdıraraq istənilən qatlılıqda  $\text{H}_2\text{SO}_4$  almaq mümkün olur. Reaktiv kimi ~ 95%-li sulfat turşusu hesab olunur. 100%-li sulfat turşusunun texniki adı monohidratdır ( $\text{SO}_3 \cdot \text{H}_2\text{O}$ ).

Nitroz üsulu ilə kükürd qazı, katalizator kimi  $\text{NO}$  və  $\text{NO}_2$  qazlarının qarışığının iştirakı ilə oksidləşdirilir:





Nitroz üsulundan 75%-li  $\text{H}_2\text{SO}_4$  alınır.

**Sulfat turşusunun xassələri.**  $\text{H}_2\text{SO}_4$  özlü mayedir, 100%-li sulfat turşusu  $0^\circ\text{C}$  temperaturda əriyir,  $340^\circ\text{C}$  temperaturda isə qaynayır, dəridə yara əmələ gətirir. Onun quruluşu şəkildə verilmişdir:

$\text{H}_2\text{SO}_4$  qüvvətli oksidləşdirici xassələrə malik, hiqroskopik maddədir. Suyu qatı  $\text{H}_2\text{SO}_4$  üzərinə tökdükdə, maye partlayışla qaynayaraq kənara sıçrayır. Turşunu durultmaq üçün, onu nazik axınla suya əlavə etmək lazımdır.

$\text{H}_2\text{SO}_4$  qüvvəili turşudur ( $K_2 = 1,3 \cdot 10^{-2}$ ). Su ilə  $\text{H}_2\text{SO}_4 \cdot 4\text{H}_2\text{O}$ ,  $\text{H}_2\text{SO}_4 \cdot 2\text{H}_2\text{O}$  və  $\text{H}_2\text{SO}_4 \cdot \text{H}_2\text{O}$  hidratlar əmələ gətirir. Ən davamlı hidrat










Şak.18.  $\text{H}_2\text{SO}_4$  -  $\text{H}_2\text{O}$  sisteminin hall diaqramı

$\text{H}_2\text{SO}_4 \cdot \text{H}_2\text{O}$ ,  $\text{SO}_3\text{-H}_2\text{O}$  sisteminin hal diaqramı 18 sayılı şəkildə verilmişdir.

Sulfat turşusu şiddetli oksidləşdiricidir. Kimyəvi qarşılıqlı təsir zamanı o, adətən  $\text{SO}_2$ -yə çevrilir.



Soyuq  $\text{H}_2\text{SO}_4$  dəmiri passivləşdirdiyindən, onu dəmir qablarda nəql edirlər.

Sulfat turşusu normal və turş duzlar əmələ gətirir. Sulfat turşusunun əksər duzları suda həll olur. Onlardan  $\text{FeSO}_4 \cdot 7\text{H}_2\text{O}$ ,

$\text{ZnSO}_4 \cdot 7\text{H}_2\text{O}$ ,  $\text{CuSO}_4 \cdot 5\text{H}_2\text{O}$  (əvvələr kuporos adlandırılırdı) duzlarının kristallaşma suyu vardır.

Suda həll olmayan duzları  $\text{CaSO}_4$ ,  $\text{SnSO}_4$ ,  $\text{BaSO}_4$ ,  $\text{PbSO}_4$  ( $\text{CaSO}_4$ -müstəsna olmaqla) kristalhidrat əmələ götürmir. Həmin sırada duzların həllolma qabiliyyəti azalır.  $\text{PbSO}_4$  praktiki olaraq suda həll olmur.

Sulfat turşusunun ikiqat duzları  $\text{M}^{+1} \cdot \text{M}_2^{+3}(\text{SO}_4)_2 \cdot 12\text{H}_2\text{O}$  ( $\text{M}^{+1} = \text{Na}, \text{K}, \text{Rb}, \text{Cs}, \text{NH}_4^+$ ,  $\text{Tl}$ ;  $\text{M}^{+2} = \text{Al}, \text{Cr}, \text{Fe}, \text{Mn}, \text{Ti}, \text{V}, \text{Ga}$ ) zəyərlər adlanır və suda yaxşı həll olurlar.


Əksər sulfatları qızdırıldıqda, onlar  $\text{SO}_3$  və metal oksidinə,  $\text{SO}_3$  isə yuxarı temperaturlarda  $\text{SO}_2$  və  $\text{O}_2$  parçalanır.

Metalların fəallığı artıqca onların sulfatlarının davamlılığı artır, belə ki,  $\text{Na}_2\text{SO}_4$   $1000^\circ\text{C}$  temperaturda belə parçalanır,  $\text{CuSO}_4$  isə yalnız  $650^\circ\text{C}$  yüksək temperaturlarda parçalanır.

Fəal metallar turş duzlar hidrosulfatlar əmələ gətirilər:  $\text{KHSO}_4$ ,  $\text{NaHSO}_4$  və s.

### Pirosulfat turşusu - $\text{H}_2\text{S}_2\text{O}_7$


Pirosulfat turşusu sulfat turşusu ilə kükürd oksidinin (VI) qarşılıqlı təsir məhsuludur:




Bərk maddədir,  $t_{\text{pr}} = 35^\circ\text{C}$ . Su ilə qarşılıqlı təsir zamanı sulfat turşusuna çevrilir. Hidrosulfatları qızdırmaqla pirosulfat turşusunun duzlarını almaq olar:




Temperatur artıqda pirosulfatlar parçalanaraq sulfat anhidridi və sulfatlar əmələ götürirlər:





Pirosulfatlar su ile reaksiyaya girdikdə yenidən hidrosulfatlara çevrilirlər:





**Persulfat turşusu** -  $\text{H}_2\text{S}_2\text{O}_8$  sulfat turşusunu elektrokimyəvi oksidləşdirməklə almaq olar:




Katod üzərində reduksiya olunaraq hidrogen qazı kimi ayrıılır. Anod üzərində hidrosulfat anionu oksidləşərək əvvəlcə hidrosulfat radikalına sonra isə dimerləşərək diperoksosulfat turşusuna çevrilir:



Peroksosulfat turşularını xlorsulfon turşusu ilə hidrogen peroksidin qarşılıqlı təsirindən də alırlar:




**Peroksosulfat və ya Karo turşusunu** -  $\text{H}_2\text{SO}_5$  diperoksosulfat turşusu ilə hidrogen peroksidin qatı məhlüluşunun qarşılıqlı təsirindən də almaq olar:




Peroxsosulfat turşusu kristallik ( $t_{gr} = 47^\circ\text{C}$ ), qüvvətli oksidləşdirici xassələrə malik olan maddədir.

Peroxsosulfat  $\text{H}_2\text{SO}_5$  (Karo turşusu) və diperoksosulfat turşularının və ionlarının quruluşu aşağıda göstərildiyi kimidir:




Bu turşuların quruluşu peroksid körpüküklerinin mövcudluğu ilə xarakterizə edilir.


Diperoksosulfat turşusu kristallik maddədir ( $t_{gr}=65^\circ\text{C}$ ), asanlıqla  $\text{H}_2\text{SO}_4$  və  $\text{O}_2$  parçalanır.  $\text{O}_3\text{SOOSO}_3^{2-}$  diperoksisulfat anionu çox qüvvətli oksidləşdiricidir:




İndi isə kükürdün müxtəlif oksidləşmə dərəcəli birləşmələrinin turş, əsasi və neytral mühitdə çevrilmə reaksiyalarının oksidləşmə-reduksiya potensiallarının dəyişmə sxemini nəzərdən keçirək:




Sxemə əsaslanaraq deyə bilərik ki, termodinamiki nöqtəyi-nəzərdən burada aşağıdakı çevrilmələrin getməsi mümkündür:



Tərkibində formal olaraq +2 oksidləşmə dərəcəli kükürd saxlayan tiosulfat anionu sxemə əsasən  $\text{SO}_2$  və S əmələ gətirməklə disproportionlaşır:




Sərbəst kükürd turş mühitdə disproportionlaşmaya qarşı davamlıdır:




Bu reaksiyaya əsasən, əks reaksiyanın özbaşına gedə bilməsi haqda nəticə çıxarmaq olar.

Turş mühitdə  $\text{S}_2\text{O}_8^{2-}$  ionu qüvvətli oksidləşdirici olduğundan, o, suyu, diperoksosulfat turşusu məhlullarını parçalayaraq oksigen əmələ gətirir:




Bu sxemə əsasən +6 oksidləşmə dərəcəli kükürd saxlayan oksoinlar müstəsna olmaqla bütün birləşmələr havanın oksigeninin təsiri altında oksidləşir:






Bələliklə standart turş mühitdə havanın oksigeni ilə temasda yalmız  $\text{SO}_4^{2-}$  ionu davamlıdır.

Məlum olduğu kimi Nernst tənliyinə əsasən, pH artıqca oksid-ləşmə-reduksiya potensiallarının müsbət qiymətləri kiçilir. Aşağıdakı sxemdə kükürd birləşmələrinin çevrilmələri əks olunmuşdur. Sxemə əsasən standart əsasi mühitdə demək olar ki, bütün oksidləşmə-reduksiya potensialları ( $E^{\circ}, \text{V}$ ) mənfi qiymətlər almış olur:




Sxemdən göründüyü kimi  $\text{S}_2\text{O}_8^{2-} \rightarrow \text{SO}_4^{2-}$  keçidi pH-dan asılı deyil və məhz buna görə də persulfat ionu əsasi mühitdə də qüvvətli oksidləşdirici kimi qalır. Sərbəst kükürd xlorla analozi olaraq əsasi mühitdə disproportionlaşaraq,  $\text{S}^{2-}$  və  $\text{S}_2\text{O}_3^{2-}$ ,  $\text{SO}_3^{2-}$  və ya  $\text{SO}_4^{2-}$  ionlarını əmələ getirir:




$\text{SO}_3^{2-}$  ionu əsasi mühitdə disproportionlaşmaya və su ilə münasibətə görə davamsızdır ( $E^{\circ}_{\text{H}_2\text{O}/\text{H}_2} = -0,83 \text{ V}$ ):





$$\Delta E^{\circ} = 0,10 \text{ V}$$

Qeyd edək ki, qələvi mühitdə  $\text{S}_2\text{O}_3^{2-}$  ionu disproporsinlaşdırır yəni əks reaksiya daha xarakterdir:



$$\Delta E^{\circ} = -0,21 \text{ V}$$

$E^{\circ}_{\text{O}_2/\text{OH}^-} = 0,40 \text{ V}$  olugunu nəzərə alsaq, aydın olar ki, oksigen mühitdə olan kükürdün bütün ionlarını  $\text{SO}_4^{2-}$  qədər oksidləşdirməlidir. Bu işə o deməkdir ki, turş mühitdə olduğu kimi qələvi mühitdə də yalnız  $\text{SO}_4^{2-}$  ionları davamlıdır. Lakin kinetik faktorlar səbəbindən göstərilən reaksiyalardan çoxu real şəraitdə getmir. Belə ki sərbəst kükürd standart şəraitdə reaksiyaya daxil olmayıaraq, yalnız qaynadıldıqda qələvi və sulfit məhlulları ilə qarşılıqlı təsirdə olur. Eyni zamanda oksigenin iştirakı ilə gedən reaksiyaların aktivləşmə enerjiləri yüksək olduğundan, standart şəraitdə bu proseslərin sürəti kiçik olur. Lakin buna baxmayaraq həm sulfit turşusu və həm də sulfitler məhlulda havanın iştirakı ilə  $\text{SO}_4^{2-}$  ionlarına qədər oksidləşirler.  $\text{SO}_3^{2-}$  ionları turş və qələvi mühitdə reduksiyaedici xassələrə malikdir. Qatı sulfat turşusu qüvvətli oksidləşdirici xassələrə malik olmasına baxmayaraq, duru məhlullarda mövcud olan  $\text{SO}_4^{2-}$  ionları zəif oksidləşdiricidir.


**Kükürdün halogenlərlə birləşmələri.** Kükürd yoddan başqa bütün halogenlərlə birbaşa birləşərək müxtalif birləşmələr əmələ gətirir.

Halogenlər arasında kükürdlə ən çox birləşmə əmələ gətirən flüordur. Kükürdlə flüorun birbaşa qarşılıqlı təsiri nəticəsində  $\text{SF}_6$  əmələ gəlir. Bu zaman az miqdarda  $\text{S}_2\text{F}_{10}$  və  $\text{SF}_4$  qarışıqları olur.

$\text{SF}_6$  - qazdır,  $-64^{\circ}\text{C}$  temperaturda süblimə edir,  $-50^{\circ}\text{C}$  temperaturda və təzyiq altında eriyir. Kimyəvi cəhətdən inertdir  $\Delta G^{\circ}_{298} = -1103 \text{ kJ/mol}$ . Otaq temperaturunda turşularla, qələvilərlə və su ilə reaksiya girmir. Kükürdün heksaflüoridində kükürd atomu  $\text{sp}^3\text{d}^2$  hibrid vəziyyətindədir.

$S_2F_{10}$  kimyəvi cəhətdən fəal, zəhərli mayedir. Suda tədricən hidroliz edir, yüksək temperaturlarda qüvvətli oksidləşdirici və flüorlaşdırıcı agentdir.  $SF_4$  çox reaksiyaya qabil qazdır, su ilə tez parçalanaraq  $SO_2$  və  $HF$  əmələ gətirir.


$SCl_4$  - mayedir,  $-30^\circ C$  temperaturda əriyir, az davamlıdır.  $SCl_4$  su ilə hidroliz edir:



Otaq temperaturunda parçalanır:




Əridilmiş kükürdün xlorlaşması zamanı onun di- və monoxlor törəmələri əmələ gəlir. Kükürd dixlorid davamsız maddə olduğundan tədricən parçalanır:




$S_2Cl_2$  - mayedir,  $-74^\circ C$  temperaturda əriyir,  $138^\circ C$  temperaturda isə qaynayır.


$SCl_2$  - qırmızı mayedir,  $-78^\circ C$  temperaturda əriyir,  $60^\circ C$  temperaturda isə qaynayır. Kükürd dixlorid aşağıdakı reaksiya üzrə hidroliz edir:





Kükürdün oksohalogenidləri də mövcuddur:



$SOCl_2$  - tionil xlorid və ya kükürd oksoxloriddə kükürd  $sp^3$  hibrid vəziyyətindədir. Rəngsiz mayedir ( $t_{ar} = -104^\circ C$ ,  $t_{qay} = 76^\circ C$ ), quruluşu aşağıdakı kimidir:



Tionil xloridi göstərilən reaksiyalar üzrə də almaq olar:




Su ilə hidrolizə uğrayır:




Deməli,  $\text{SOCl}_2$  sulfit turşusunun xlor anhidrididir.


$\text{SO}_2\text{Cl}_2$  - sulfurlı xlorid, kükürd dioksoxloridin quruluşu aşağıdakı kimdir:




Bu birləşmə verilmiş reaksiya üzrə alınır:



Zəhərli mayedir, boğucu iyi vardır,  $-54^\circ\text{C}$  temperaturda əriyir,  $69^\circ\text{C}$  temperaturda qaynayır. Hidroliz edərək sulfat və xlorid turşularını əmələ gətirir:



**Tətbiqi.**  $\text{SO}_2\text{Cl}_2$  sulfat turşusunun alınmasında, kauçukun vulkanlaşdırılmasında geniş tətbiq edilir.  $\text{H}_2\text{SO}_4$  milyon tonlarla MDB-də istehsal edidir. Sulfat turşusu mineral gübrələrin, viskoz ipəyinin, boyası, partlayıcı və dərman maddələrinin istehsalında geniş tətbiq edilir. Eyni zamanda  $\text{H}_2\text{SO}_4$ , bir sıra metal və qeyri-metalların, başqa turşuların alınmasında, neft məhsullarının və mineral yağların təmir-zənməsində istifadə olunur.  $\text{Ca}(\text{HSO}_4)_2$ ,  $\text{NaHSO}_3$ ,  $\text{NH}_4\text{HSO}_3$  selliloza istehsalında,  $\text{Na}_2\text{S}_2\text{O}_3 \cdot 2\text{H}_2\text{O}$  fotoqrafiya işlərində fotoemulsiyada reduksiya olunmamış  $\text{AgBr}$  kənar edilməsində (kompleks birləşmə şəklində) və təbabətdə tətbiq edilir.



Kükürdün çoxlu miqdarda digər birləşmələri də kimyəvi praktikada geniş tətbiq edilir.

Kükürd canlı materiyada olan zülalların əvəzedilməz komponentlərindən biridir. O, makroelementlər sırasına daxil olaraq, insan orqanizminin 0,15-0,20%-in təşkil edir. Kükürdlə əsasən, tük, lələk, buynuz, epiderm (keratin) zülalları daha zəngindir. Canlı oraqnizmlərdə kükürd saxlayan başqa üzvi maddələr (məsələn, vitamin B12), də vardır. Bitkilərdə də kükürdlü üzvi birləşmələr (xardalda) mövcuddur.

Bəzi bakteriyalar (*thiospirillum*) və yosunlar (*Beppiota*) hidrogen sulfidi kükürdə qədər oksidləşdirərək, onu hüceyrələrdə toplayırlar (~25%-ə qədər).

Kükürd dəri xəstəliklərinin müalicəsi üçün tətbiq edilən bir sıra məlhəmlərin tərkibinə daxil olur. O, müxtəlif dərmanların (sulfanilamid preparatlarının) tərkib hissəsidir.

Tərkibində həll olmuş H<sub>2</sub>S olan bir sıra təbii mineral sular və həmçinin müalicəvi xassələrə malik palçıqlar müxtəlif xəstəliklərin müalicəsində geniş tətbiq olur.

## SELEN YARIMQRUPU ELEMENTLƏRİ



Selen yarımqrupu elementlərinə  $^{78}_{34}\text{Se}$ ;  $^{127-6}_{52}\text{Te}$ ,  $^{209}_{84}\text{Po}$  aiddir. Onların ümumi elektron formulu ...ns<sup>2</sup>np<sup>4</sup>nd<sup>0</sup> kimidir.

Bu elementlərin bəzi xassələri 2 sayılı cədvəldə verilmişdir. VI qrupun tipik elementləri olan oksigen və kükürddən selen yarımqrupu elementlərinə keçdikcə atom radiuslarının artması ilə ionlaşma potensiallarının və nisbi elektromənfiyin kiçilmesi baş verir və bununla əlaqədar olaraq elementlərin metalliq xassələri güclənir. Eyni zamanda kükürddən tellura getdikcə müsbət oksidləşmə dərəcələrində oksidləşdirici xassələr qüvvətlənir. Əgər kükürdün (+4) oksidləşmə dərəcəli birləşmələri daha çox reduksiyaedici xassələr göstərisə, selen və tellur eyni tipli birləşmələri oksidləşdiricidirlər. Kükürd və selen üçün xarakter koordinasiya ədədləri 3 və 4, tellur üçün isə 6, bəzən də 7 və 8 bərabərdir.

Selen və tellur üçün xarakterik oksidləşmə dərəcələri (-2) ( $\text{H}_2\text{Se}$ ,  $\text{H}_2\text{Te}$  və onların duzları), (+4) ( $\text{SeO}_2$ ,  $\text{TeO}_2$ , selenit və tellurit turşuları -  $\text{H}_2\text{SeO}_3$ ,  $\text{H}_2\text{TeO}_3$ ), (+6) ( $\text{SeO}_3$ ,  $\text{H}_2\text{SeO}_4$ ,  $\text{TeO}_3$  və  $\text{H}_2\text{TeO}_4$ , selenat və telluratlar). Poloniumun birləşmələri az öyrənilmişdir.

Seleni 1817-ci ildə Jeks Yakob Berselius sulfat turşusu istehsalı tullantılarından ayırmış və ona yunanca ay "selenium" adı vermişdir.

Tellur latinca "tellus" yer deməkdir. 1782-ci ildə Frans İozef Müllər onu qızıl suxurlarında tapmış, lakin onun adını Aurum problematikum "şübhəli qızıl" qoymuş və yeni element olduğuna inanmamışdır. 16 il sonra (1798) Berlin universitetinin professoru Martin Qenrix Klaprot (1743-1807) sübüt etdi ki, bu element yenidir və ona tellur adını verdi. 1889-cu ildə Mariya Skladovskaya Kyuri radioaktivlik hadisələrini öyrənərkən polonium Po elementini kəşf etmişdir. VIA qrup elementlərinin bəzi xassələri 12 sayılı cədvəldə verilmişdir.

**Təbii eytihatları:** Yer kürəsində kütłə payı ilə  $8 \cdot 10^{-5}\%$  Se və  $1 \cdot 10^{-7}\%$  Te vardır. Po isə uranın parçalanma məhsulu kimi uran min-

erallarında cüzi məqdarda mövcud olur. Selenin 6 təbii izotopu məlumdur. Bunlardan ən çox (50%) yayılanı  $^{74}\text{Se}$ . Selenin çoxlu sayıda sünü radioaktiv izotoplari içərisində  $^{74}\text{Se}$  ( $T_{1/2} = 127$  gündür) mühüm əhəmiyyət kəsb edir.

Selenin Mineralları: AgSe - naumannit, PbSe - klaustalit,  $\text{Cu}_2\text{Se}$  - beselianit.


Tellurun 32 izotopu məlumdur ki, bunlardan səkkizi stabil izotoplardır.

Tellurun mineralları:  $\text{Au}_2\text{Te}_3$  - kalaverit,  $(\text{Au}, \text{Ag})\text{Te}_2$  - krennerit  $\text{AgAuTe}_2$ ,  $\text{Ag}_2\text{Te}$  və s. məlumdur.

Selenin və tellurun minerallarının sənaye əhəmiyyəti yoxdur.


Se və Te sulfidli filizlərində izomorf qarışq şəkildə toplandığından bu filizlərin emalı zamanı istehsalat tullantılarında toplanırlar. Bu da öz növbəsində Se və Te almaq üçün başlangıç "xammal" chtiyatı olur.

**Alınma üsulları:** Se və Te sənayedə alınması üçün xammalı nikel və misin elektrolizlə təmizlənməsi, sulfat turşusu istehsalı zamanı kükünd qazının alınması, selliloza - kağız istehsalı, həmçinin mis və mis-nikel filizinin emalı, qurğunun təmizlənmə proseslərinin tullantılarından (şlak) əldə edirlər. İstehsal prosesinin ilk mərhələsində Se və Te yandırıb  $\text{E}^{+4}$  çevirir, sonra isə suda həll edərək  $\text{SO}_2$  buraxmaqla (qatı HCl mühitində) reduksiya edilir.



Bu zaman əvvəlcə Se ayrılır, sonra tərkibində Se və Te olan məhlulu durulaşdırmaqla Te ayrılır. Selen və tellurun dərin təmizlənməsi kvarts reaktorlarda rektifikasiya etməklə aparılır. Te həm də zonalı əritmə üsulu ilə təmizlənir.

**Xassələri:** Kükürddən selen yarımqrupuna keçdikdə qeyri-metallıq xassəsi azalır. Kükünd - dielektrikdir. Selen və tellur üçün isə qeyri-



Şək.19. Heksagonal selen və tellurun quruluşu.

ataturda əriyir,  $685^{\circ}\text{C}$  temperaturda qaynayır, sıxlığı  $\rho = 4,8 \text{ g/sm}^3$ -dir. Selenin eyni zamanda qırmızı amorf və qara şüşəvari modifikasiyaları da mövcuddur. Boz-heksagonal və şüşəvari selen yarımkəcəricidirlər. Selen buxarlarında  $\text{Se}_8$ -dən  $\text{Se}_2$ -yə qədər qarışq molekullar  $\text{Se}_8$ ,  $\text{Se}_6$ ,  $\text{Se}_4$ ,  $\text{Se}_2$  olur.

Temperaturdan asılı olaraq selen molekullarının çevrilməsi aşağıdakı kimidir:



Kükürddən fərqli olaraq, selen üçün elə bir temperatur hüudu yoxdur ki, orada onun ərintisi yalnız tsiklik molekullardan ibarət olsun. Seleni  $620^{\circ}\text{C}$  temperatura qədər qızdırıldıqda polimerleşmə dərəcəsi və özlülük artır,  $620\text{-}920^{\circ}\text{C}$  temperatur intervalında isə azalır. Selen insan üçün həyati əhəmiyyətə malik elementdir. Lakin onun orqanizm üçün tələb olunan gündəlik minimal miqdarı ilə toksiki xassələrə malik miqdarı arasında sədd çox kiçikdir.

Tellur iki modifikasiya  $\alpha$  - Te və  $\beta$  - Te şəklində rast gəlir.  $\alpha$ -Te heksagonal tellur adlanır,  $354^{\circ}\text{C}$  temperaturda  $\beta$  - Te çevrilir. Metala oxşar gümüşü ağ bərk maddə olan heksagonal tellur  $449,5^{\circ}\text{C}$  tempe-

metal, yarımkəcərici və metal şəkil-dəyişmələri məlumdur, Po fiziki xassələrinə görə Pb və Bi oxşadır. Selen və tellurun kristal quruluşu spiralvari zəncir şəkillidir. Spirallar bir-birinə parallel düzülürler.


Spiral daxilində kovalent əlaqə, spiral arası isə Van-der-Vals qüvvələri təsir göstərir. Buna görə də onlar (Se və Te) nisbətən aşağı temperaturda əriyirlər.

Se və Te üçün bir çox allotropik şəkildəyişmələri məlumdur. Selenin ən davamlı şəkildəyişməsi boz - heksagonal selendir(Şək.19.). O,  $219^{\circ}\text{C}$  temper-

turda əriyir,  $990^{\circ}\text{C}$  temperaturda qaynayır. Tünd qəhvəyi rəngli amorf tellur, amorf selenə nisbətən az davamlı olub, artıq  $25^{\circ}\text{C}$  temperaturda heksaqaonal modifikasiyaya çevrilir. Selen və tellur buxarları yüksək temperaturlarda əsasən  $\text{Se}_2$  və  $\text{Te}_2$  moleküllərindən ibarətdir. Tellurda kükürd və selenə nisbətən metal rabitəsinin payı daha çox olduğundan, onun nə bərk və nə də maye fazada tsiklik strukturları olmadığı halda, selen və tellur buxarlarında  $\text{Se}_n$  ( $n = 2-9$ ) və  $\text{Te}_n \text{S}(n=2-7)$  molekülləri mövcud olur.

Polonium adı şəraitdə primitiv kubik kristallik quruluşa malikdir. Bu modifikasiya  $36^{\circ}\text{C}$ -dən yuxarıda nisbətən dəyişmiş yüksəktemperaturlu modifikasiyaya çevrilir. Primitiv kubik quruluş fəzada dolması baxımından az effektiv olduğundan, polonium yeganə elementdir ki, normal şəraitdə bu quruluşda kristallaşmışdır. Tellur və polonium yüksək toksikliyə malik olan maddələrdir. Poloniumun toksikliyi onun radioaktivliyi hesabına artmış olur.

VIA (16) qrup elementlərinin  $\text{S} \rightarrow \text{Se} \rightarrow \text{Te} \rightarrow \text{Po}$  istiqamətində reduksiyaediciliyi artır, oksidləşdirici xassələri isə zəifləyir. Tellur adı şəraitdə suyu tədricən parçalayır:





Kristallik selen isə  $150^{\circ}\text{C}$  temperaturda belə suya təsir etmir. Se və Te öz aralarında bərk məhlul əmələ gətirir. Kükürd selenə nisbətən daha qüvvətli oksidləşiricidir.

Se, Te və onların birdəşmələri olduqca zəhərlidir.

**Birləşmələri:** Selen və tellur hidrogenlə  $\text{H}_2\text{Se}$ ,  $\text{H}_2\text{Te}$  əmələ gətirirlər.

Laboratoriyada bu birləşmələri almaq üçün toz halında alüminium və seleni putada yandırıb, sonra isə alınmış  $\text{Al}_2\text{Se}_3$  hidroliz edirlər:



$H_2Se$  -  $65^\circ C$  temperaturda əriyir,  $-42^\circ C$  temperaturda qaynayır, xoşagelməz iyli, zəhərli qazdır.

Hidrogen ilə tellurun birbaşa qarşılıqlı təsir reaksiyası getmir, çünki  $\Delta G_f = 85 \text{ kJ/mol}$ .

Laboratoriyada  $H_2Te$  yuxarıda göstərilən üsul ilə  $H_2Se$  kimi sintez edilir. Ərimə temperaturu  $-49^\circ C$ , qaynama temperaturu isə  $-2^\circ C$ -dir. Xoşa gəlməz iyli zəhərli qazdır.


$H_2S \rightarrow H_2Se \rightarrow H_2Te$  istiqamətində reduksiya olunma qabiliyyəti artırt. Sulu məhlulda  $H_2Se$  və  $H_2Te$  havanın oksigeni ilə sürətlə oksidləşirlər.

$H_2Se$  və  $H_2Te$ -in sulu məhlulları turşudur.  $H_2Te$  digər hidrogen xalqogenidlərə nisbətən daha qüvvətlidir.  $H_2Se$  üçün  $K_1 = 1 \cdot 10^{-4}$ ;  $K_2 = 1 \cdot 10^{-11}$ ,  $H_2Te$  üçün isə  $K_1 = 2 \cdot 10^{-3}$ ;  $K_2 = 1 \cdot 10^{-5}$  bərabərdir.


Hidrogen selenidin normal və turş duzları məlumdur,  $H_2Te$  isə ancaq normal duzlar əmələ gətirir. Bu elementlər üçün poliselenid və politelluridlər məlumdur.

**Oksigenli birləşmələri** Selen və tellurun  $EO_2$  və  $EO_3$  tipli birləşmələrini elementləri oksigendə yanırmaqla alırlar.  $SO_2 \rightarrow SeO_2 \rightarrow TeO_2$  istiqamətində turşuluq xassələri zəifləyir, belə ki,  $TeO_2$  amfoter xassəli maddədir. O, qələvilərlə yanaşı, turşularda da həll olaraq okso-duzlar əmələ gətirir.


Oksidlər suda həll olaraq selenit və tellurit turşularını əmələ gətirirlər.



$H_2TeO_3$  ancaq duru məhlullarda yaşaya bilir. Qatı məhlullardan  $TeO_2 \cdot nH_2O$  çökür. Bu turşular aşağıdakı kimi alınır:




$S^{+4}$ -dən fərqli olaraq,  $Se^{+4}$  və  $Te^{+4}$  üçün oksidləşdirici xassələr reduksiyaedici xassələrə nisbətən daha xarakterikdir



$\text{H}_2\text{SO}_3 \rightarrow \text{H}_2\text{SeO}_3 \rightarrow \text{H}_2\text{TeO}_3$  istiqamətində turşuların qüvvətliyi azdır:


Bunlar üçün müvafiq olaraq  $K_1$ -in qiyməti:  $2 \cdot 10^{-2}$ ;  $2 \cdot 10^{-3}$ ;  $3 \cdot 10^{-6}$  olur. Selenit turşusu artıq zəif əsasi xassəlidir.




Tellurit turşusu  $\text{H}_2\text{TeO}_3$  isə tam amfoter xassəlidir.

Metalların selenitlərini  $\text{H}_2\text{SeO}_3$  məhlulunu əsaslarla neytrallaşdırmaqla, telluritlərini isə  $\text{TeO}_2$ -ni qələvilərdə həll etməklə alırlar.  $\text{H}_2\text{EO}_3$  üçün izopolibirləşmələr də məlumudur  $\text{Me}_2\text{O} \cdot n\text{EO}_2$  ( $n_{\text{Se}} = 2, 4, 5$ ,  $n_{\text{Te}} = 2, 3, 4, 6$ )

$\text{SeO}_3$ ,  $\text{TeO}_3$  - selenat və tellurat anhidridləridir.  $\text{SeO}_3$  kalium selenati  $\text{SO}_3$  ilə qaynatıldıqda alınır:



180°C temperaturda  $\text{SeO}_3$  parçalanır:



Selenat turşusu ilə selenat anhidridinin qarşılıqlı təsirindən piroselenat turşusu alınır:




$\text{SeO}_3$  kristallik maddədir, 121°C temperaturda əriyir, 180°C temperaturda isə parçalanır.


Suyu şiddətlə udaraq  $\text{H}_2\text{SeO}_4$  selenat turşusuna çevrilir. Selenat turşusu meta-formada mövcud olduğu halda, tellurat turşusu üçün orto-forma  $\text{H}_6\text{TeO}_6$  daha xarakterdir. Orto-tellurat turşusu qızdırıldıqda parçalanaraq tellurat anhidridini əmələ gətirir:




$\text{TeO}_3$  sarı rəngli bərk maddə olub, suda çox zəif həll olur. İki modifikasiyası mövcuddur və bunlardan yalnız biri əridildikdə qələvilərlə reaksiyaya girir:




Selenat turşusu ( $\text{H}_2\text{SeO}_4$ ) və tellurat turşusu ( $\text{H}_6\text{TeO}_6$ )  $\text{E}^{+4}$  və ya bəsit maddələri qüvvətli oksidləşdiricilərlə oksidləşdirməklə alınır:



Selenat turşusu ( $\text{H}_2\text{SeO}_4$ ) ilk dəfə selenin xlorlu su ilə oksidləşməsindən alınmışdır:



Təmiz  $\text{H}_2\text{SeO}_4$  almaq üçün  $\text{BaSeO}_4$  və yaxud  $\text{PbSeO}_4$  birləşmədərinə  $\text{H}_2\text{SO}_4$ -lə təsir etməklə alırlar:



Selenat turşusu atmosfer təzyiqi altında buxarlandırdıqda o parçalanır:



$\text{H}_2\text{SeO}_4$  və  $\text{H}_6\text{TeO}_6$  rəngsiz kristallik maddələrdir. Sulfat turşusu kimi su ilə bütün nisbətlərdə qarışır, lakin  $20^\circ\text{C}$  temperaturda yalnız 25%-li məhlül əmələ getirirlər.  $\text{H}_2\text{SeO}_4$  qüvvətliliyinə görə sulfat turşusuna yaxın-

laşır:  $K_2 = 1 \cdot 10^{-2}$ ,  $H_6TeO_6$  isə zəif turşudur:  $K_1 = 2 \cdot 10^{-8}$ . Selenatlar sulfatlara oxşayır, telluratlarla isə  $H_6TeO_6$  törəmləri kimi baxmaq olar.  $H_2SO_4$  nisbətən  $H_2SeO_4$  və  $H_6TeO_6$  daha qüvvətli oksidləşdiricidirlər.  $H_2SeO_4$  çox qüvvətli oksidləşdirici olduğundan,  $HCl$  ilə aşağıdakı sxem üzrə reaksiyaya girərək xlor ayırır:



Polonium süni üsul ilə alınır. Gümüşü ağ rəngli yumşaq metaldır. Po oksigensiz duru turşulardan hidrogeni çıxarıır.




Polonium qatı nitrat turşusu ilə reaksiyaya girərək polonium nitrat əmələ gətirir:





Selen və tellurun isə nitrat turşusu ilə reaksiyası zamanı  $H_2SeO_3$ ,  $H_2TeO_3$  alınır.

$PoO_2$  qələvilərdə yalnız közərtidikdə həll olur. Turşularla isə özünü əsasi oksid kimi aparır:






Selen yarımqrupu elementlərinin halogenli birləşmələrini birbaşa elementlərindən sintez etməklə almaq olar -  $SeF_6$ ,  $SeF_4$ ,  $Se_2Cl_2$ ,  $Se_2Br_2$ ,  $TeF_6$ ,  $TeF_4$ ,  $TeCl_2$ ,  $TeBr_2$  və s. Bu birləşmələri eyni zamanda yüksək oksidləşmə dərəcəli halogenidləri xalkogenlərlə reduksiya etməklə, xalkogenlərin dihalogenidlərini, dioksidlərini xlorlaşdırmaqla da almaq olar:








Selen halogenidləri kükürd halogenidlərinə yaxın birləşmələrdir. Te halogenidləri isə duzlara bənzərdir. Poloniumun halogenidləri isə tam duzlardır. Selen yarımqrupu elementlərinin tetrahalogenidləri turşu xassəli birləşmələr olduğundan suda nisbətən asan hidroliz edərək uyğun turşular əmələ gətirirlər:



Onlar eyni zamanda metal halogenidləri ilə də reaksiyaya girərək kompleks birləşmələr əmələ gətirirlər:




$[SeCl_6]^{2-}$  və  $[TeF_6]^{2-}$  kompleks ionlarının quruluşu düzgün oktaedrə,  $[TeF_5]^+$  ionunun quruluşu isə, Te(IV) bölünməmiş elektron cütü oktaedrin təpələrindən birini tutduğundan, piramidaya uyğun gelir.

$SeF_6$  və  $TeF_6$  kimyəvi cəhətdən davamlılıqlarına görə  $SF_6$ -dan geri qalırlar.  $SeF_6$  suya münasibətinə görə  $SF_6$ -ya oxşardır, lakin o,  $KI$ ,  $Na_2S_2O_3$  sulu məhlullarında parçalanır.  $TeF_6$  gün ərzində təmamilə hidroliz edir.


Tellur üçün bir sıra subhalogenidlər  $Te_nHal_2$  məlumdur. Bu birləşmələr tellur ilə halogenidlərin birbaşa qarşılıqlı təsirindən alınır.

Subhalogenidlər Te atomlarından ibarət homozəncirlərin mövcudluğu ilə xarakterizə olunur.


Selen üçün oksohalogenidlər də məlumdur və bu birləşmələr üzvi sintezdə geniş istifadə edilir.




EOHal<sub>2</sub> tipli xalkogenlərin oksohalogenidləri bölünməmiş elektron cütü olan piramidal quruluş ilə xarakterizə edilir. Bu birləşmələr hidroliz edərək turşular əmələ gətirirdiklərinə görə halogenan-hidridlərə aid edilirlər:



p-Elementləri üçün çoxlu miqdarda zəncir, həlqə, kластer tipli kation saxlayan birləşmələr sintez edilmişdir. Onların əksəriyyətinin tərkibinə kükürd, selen və tellur daxil olur. Bu tipli kationlar oksidləşdirici və Lyuis turşuları olduqlarından, onların alınma üsulları qüvvəli reduksiyaedicilər olan polianionların sintez şəraitindən əsaslı surətdə fərqlənir. Məsələn, S<sub>8</sub><sup>2+</sup> ionunun sintez etmək üçün maye kükürd dioksid mühitində kükürd S<sub>8</sub> AsF<sub>5</sub> -in köməyi ilə oksidləşdirilir:



Se<sub>4</sub><sup>2+</sup> kationunun sintezi üçün isə qüvvəli turşu xassələrinə malik olan flüorsulfon turşusu (HSO<sub>3</sub>F) kimi həllədici və qüvvəti oksidləşdirici olan S<sub>2</sub>O<sub>6</sub>F<sub>2</sub> (FO<sub>2</sub>SOOSO<sub>2</sub>F) peroksobirləşməsi tətbiq edilir:



Se<sub>4</sub><sup>2+</sup> kationu müstəvi-kvadrat quruluşa malikdir. MOÜ-na əsaslanaraq qeyd etmək lazımdır ki, kvadrat quruluşlu bu kation qapalı quru-

luşa malikdir.  $\text{Se}_4^{2+}$  və  $\text{S}_8^{2+}$  kationlarının quruluşu aşağıdakı sxemdə verilmiştir.

**Tətbiqi.** Selen – düzləndiricilər və fotoelementlərin hazırlanmasında istifadə edilir.  $\text{ZnSe}$ ,  $\text{PbSe}$ ,  $\text{PbTe}$ ,  $\text{CdTe}$ ,  $\text{HgTe}$ ,  $\text{Bi}_2\text{Te}_3$  yarımkəcərici olmaqla termoelement, günəş bataruyalarında,  $\text{GaS}$ ,  $\text{GaSe}$  fotomüqavimət kimi tətbiq edilir. Sink yarımqrupu elementlərinin selenid və telluridləri geniş tətbiq sahəsinə malikdirlər. Bu birləşmələr selen kimi fotoelement və fotorezestlərdə ( $\text{ZnSe}$ ,  $\text{CdSe}$ ), maqnit sahələrinin ölçülüməsində ( $\text{HgSe}$ ) istifadə edilir. Sürmə və bismutun selenid və telluridləri termoelektrik qurğuları üçün əsas materialdır.

Molibden və volframin diselenidləri bərk antifriksion sürtkülər və katalizator kimi tətbiq edilir.

Qallium və qurğuşunun monoselenidləri - lazer materialları kimi istifadə olunur.  $\text{TeO}_2$  - lazer texnikasında optiki şüşənin tərkib hissələrindən biridir.

Mina və şüşəyə selen əlavə etdikdə, onlar qırmızı rəngə boyanırlar.



Dövri sistemin VA qrupuna iki tipik element azot, fosfor və arsen yarım qrupu elementləri daxildir. Bu elementlərin elektron quruluşu üç qoşlaşmamış elektrona malik  $ns^2np^3$  kimidir. Qoşlaşmamış p-elektronları üç kovalent əlaqənin yaranmasında iştirak edir və elə bu səbəbdən də VA qrup elementləri birləşmələrində -3 və +3 oksidləşmə dərəcəsi göstərirler. Vakant d-orbitalının mövcudluğu s-elektronlarının promotorlaşması üçün imkan yaradır və beş qoşlaşmamış elektronlu  $sp^3$  quruluşu əmələ gəlir. Bu tipli keçid fosfor, arsen, sürmə üçün çox asanlıqla baş verir və buna görə də onlar xarakterik +5 oksidləşmə dərəcəli birləşmələr əmələ gətirirlər. Bismut birləşmələrində demək olar ki, yalnız +3 oksidləşmə dərəcəsində mövcud olur. Bu baxımdan azot VA qrup elementləri arasında xüsusi yer tutur. Azot atomunda enerji baxımdan əlverişli olan vakant orbitallarının olmaması s-elektronlarının promotorlaşmasının qeyri-mümkünlüyünü müəyyən edir. Azotun molekulyar quruluşlu birləşmələrində koordinasiya ədədi demək olar ki, həmişə dördə bərabər olur. Onun daha ağır analoqları üçün isə koordinasiya ədədi çox zaman 5 və 6 bərabər olur, məsələn,  $PCl_5$ ,  $AsF_6^-$  və s. Lakin bu qanuna uyğunluq qrup boyu yuxarıdan aşağıya getdikcə inert elektron cütü effekti hesabına mürəkkəbləşir və buna görə də qrupun ağır elementi olan bismutun ali oksidləşmə dərəcəli birləşmələrini almaq üçün çox qüvvətli oksidləşdirici tələb olunur. Bismut özünün əksər birləşmələrində +3 oksidləşmə dərəcəsi göstərir. Buradan belə nəticəyə gəlmək olar ki, Bi (V) qüvvətli oksidləşdiricidir və hər zaman oksidləşmə dərəcəsini +3-ə qədər dəyişməyə meyllidir. VA qrup elementləridən olan bismut ( $Z=83$ ), stabil izotopu olan ən ağır elementdir.

V qrup elementləri içərisində digər qüvvətli oksidləşdirici N(V) yəni  $NO_3^-$  ionlarıdır. As(V) və Sb(V) müləyim oksidləşdirici xassələrə malikdirlər. P(V) isə ortofosfat turşusu şəklində olduqca zəif oksidləşdiricidir.


Qeyd etmək lazımdır  $N_2$  molekulu kinctik cəhətdən inert olduğundan, azotun oksidləşdirici kimi sərf olunduğu reaksiyaların surəti kiçik olur.

V qrup elementləri içərisində təkcə azotnormal şəraitdə ikiatomlu molekul şəklində mövcud olur. Dövri sistemin V qrup elementləri üçün geniş intervalda müxtəlif oksidləşmə dərəcələri xarakter olduğundan, onların kimyası özünün mürəkkəbliyinə görə seçilir. Bu baxımdan, elementlərin kimyəvi xassələrinin daha dərindən anlanması üçün onların müxtəlif oksidləşmə dərəcələrində əmələ gətirdiyi əsas hissəciklərin quruluşu, oksidləşmə-reduksiya reaksiyalarının termodynamiki qanuna uyğunluqları öyrənilməlidir.

Azot (V) birləşmələri az davamlı olub, yalnız N - O, N - C, N - N əlaqələri olan zaman mövcud olurlar. Elə bu səbəbdən də N (V) birləşmələri fosfor və arsenin uyğun birləşmələrindən əsaslı surətdə fərqlənirlər. VA qrup elementlərində üç qoşalaşmamış elektronun olması, onların bəsit maddələrdə həm zəncirvari və həm də müstəvi quruluşlar əmələ gətirməsi üçün imkan yaradır.

VA qrupunun tipik elementləri olan azot və fosfor xassələrinə görə biri-birindən kəskin surətdə fərqlənirlər. Belə ki, bəsit maddə şəklində azot qaz, fosfor isə bərk maddədir. VIA qrupunda da tipik elementlərin əmələ gətirdiyi bəsit maddələrin aqreqat hallarında eyni vəziyyətin müşahidə edilməsinə baxmayaraq, oksigen kimyəvi cəhətdən kükürdə nisbətən çox fəaldır. VA qrupunda isə bu iki elementin xassələrinin müqayisəsi göstərir ki, bəsit maddə kimi fosfor kimyəvi cəhətdən azota nisbətən daha aktivdir. Bu da molekulyar azotun ( $N_2$ ) atomlara dissosiya entalpiyasının molekulyar fosfora ( $P_4$ ) nəzərən 1,5 dəfə böyük olması ilə əlaqədardır. Lakin qeyd edilən faktorlar yalnız həmin elementlərin əmələ gətirdikləri basit maddələrə aiddir. Atomar azot ilə fosforun müqayisəsi, azotun fosfora nisbətən daha fəal olmasını təsdiq edir (azotun NEM 3,0, fosforun 2,1).

Xassələrindəki mühüm fərqlərə baxmayaraq, hər iki element canlı və bitki aləminin əsas tərkib hissələrindəndir.




Azot həyatsız(yunanca "a" inkar, "zot" - həyat), yəni inert deməkdir. Bəzi alimlər belə hesab edirlər ki, qədim dövrün əsas dilləri olan latin, yunan və antik yahudi dillərinin əlifbalarının birinci hərfi "a" (alfa, alif), "zot" isə bu üç əlifbanın axırıncı hərfərinin ("zet", "omeqa", "tov") birləşməsi olub, bir yerdə "azot" sözünü əmələ gətirir. Latinca azotun adı nitrogeniumdur ki, bu da şora doğuran deməkdir.

Belə hesab edirlər ki, azotu şotlandiyali kimyaçı Rezerford (1749-1819) 1772-ci ildə kəşf etmişdir. Elə həmin dövrdə K. Şeеле, C.Pristli, Q.Kavendiş belə bir fikrə gəlmışlar ki, yanma prosesindən sonra qalan qaz - həyat və yanma üçün yararsız olan - "mefinik hava"dır.

Birinci dəfə Lavuazye 1772-ci ildə bunun fərdi qaz olduğunu sübüt və təsdiq etdi.

Azotun nüvəsinin yüksü +7, atom kütləsi 14,007-dir. Elektron formulu və sxemi  $1s^2 2s^2 2p^3$  kimidir.




Həyəcanlanmamış vəziyyətdə azot atomu üç qoşlaşmamış  $2p$  - elektronu və qoşlaşmış  $2s$  - elektronları ilə xarakterizə edilir. Azot atomunun  $2p$  - orbitalindəki qoşlaşmamış elektronlarının hesabına mübadilə mexanizmi ilə üç kovalent əlaqə yaranı bilir və bu baxımdan da onun üçün ən xarakter hidrogenli birləşmə ammoniyakdır -  $NH_3$ . Azot atomu ikinci dövr elementi olduğundan onun d -yarımsəviyyəsi yoxdur və buna görə də həyəcanlanmış vəziyyətdə  $2s$  - elektronu promotorlaşır. Bu elektronun  $n=3$  orbitalına keçidi çox böyük enerji məsrəfləri tələb edir və yeni əlaqələrin yaranması hesabına əmələ gələn enerji belə kecid üçün kifayət olmur. Buna görə də azotun maksimal valentliyi dördə bərabərdir. Dördüncü əlaqə,  $2s$  - elektronları hesabına donor- akseptor mexanizmi üzrə yaranır. Lakin qeyd etmək lazımdır ki, azot  $N^+$  ion vəziyyətində dörd əlaqənin hamisini mübadilə mexanizmi





ilə əmələ gətirir. Azot (-3) -dən (+5) -ə kimi bütün oksidləşmə dərəcələrini gösətarır. Bunlardan ən çox xarakterik olanları (-3), (+3) və (+5) -dir.

**Təbiətdə azot:** Yer kürəsində 0,04% (kütlə ilə) azot, o cümlədən atmosferdə əsas kütləsi  $4 \cdot 10^{15}$  ton olan, 78,03% (həcmi) azot ikiatomlu molekul şəklində toplanmışdır. Birleşmələr şəklində azot əsasən şoralar əmələ gətirir. Mühüm yatağı Çiliidər -  $\text{NaNO}_3$  - çili şorası, bundan başqa hind şorası -  $\text{KNO}_3$ , və norveç şorası -  $\text{Ca}(\text{NO}_3)_2$  kimi mineralları da məlumdur. Canlı orqanizmlərin tərkibində - zülallarda azot vardır ki, bunsuz həyat mümkün deyildir. Azot eyni zamanda neftin (~1,5 %), daş kömürün (~2,5 %) də tərkibinə daxil olur. Azotlu üzvi birləşmələrin çürüməsi və yanması zamanı sərbəst azot və onun törəmələri olan ammoniyak, azotun oksidi və dioksidi almır. Azot oksidlərinin suda həll olmasının son məhsulu şoralardır ki, bunlar da bitkilər tərəfindən mənimşənilərək sonradan canlı orqanizmlərin tərkibinə keçir və zülal sintezinin əsas komponenti kimi çıxış edir. Sonradan üzvi maddələrin yenidən parçalanması nəticəsində azot molekulyar şəkildə atmosferə daxil olur. Beləliklə də azotun dövranı və atmosferdə onun toplanması baş verir. Birleşmələr şəklində yəni bağlanmış vəziyyətdə azotun bitkilər tərəfindən mənimşənilməsi ətraf mühitdə azot birləşmələrinin çatışmamazlığına səbəb olur. Bunun qarşısını almaq üçün süni şəkildə azot birləşmələrinin daxil edilməsi vacib məsələlərdən biridir. Bu baxımdan ammoniyakın sintezi və onun katalitik oksidləşməsi kimyanın qarşısında duran mühüm problemlərdən biridir.


**Alınması:** Laboratoriyyada azotu ammonium xlorid ilə natrium nitritin qatı məhlullarının qızdırılması nəticəsində alırlar:



Laboratoriyyada azot həm də aşağıdakı termiki reaksiyalar nəticəsində alınır.



Xüsusi təmiz  $\text{N}_2$  natrium azidin termiki parçalamaqla alırlar:



Sənayedə azotu maye havanı rektifikasiya etməklə alırlar ( $t_{qay}(\text{O}_2) = -183^\circ\text{C}$ ,  $t_{qay}(\text{N}_2) = -196^\circ\text{C}$ ). Bu zaman maye fazada oksigen (3% Ar) qaz fazasında azot qalır.

**Fiziki xassələri:** Azot - iysiz, rəngsiz, dadsız ( $t_{sr} = -210^\circ\text{C}$ ,  $t_{qay} = -196^\circ\text{C}$ ) qazdır. Bərk azotun iki allotropik modifikasiyası məlumdur -  $\alpha$  - modifikasiya kubik,  $\beta$  - modifikasiya isə heksaqaonal kristal qəfəsinə malik olub, molekulyar quruluşludur. Moleküllər arasında zəif Van-der-Vaals qüvvələri təsir göstərir. Azot suda və üzvi həllədicilərdə pis həll olur.

**Kimyəvi xassələri:** Azot molkulunun quruluşunu nəzərdən keçirdikdə aydın görünür ki, həm VƏÜ və həm də MOÜ nöqtəyi - nəzərindən bu molekul başqa ikiatomlu molekullara nisbətən daha davamlıdır və bu da molekulyar azotun xassələrini müəyyən edir. Belə ki azot molekulunda atomlar arasında üç qat əlaqə mövcuddur və boşaldıcı orbitalda elektron yoxdur. Bu da onun termiki davamlılığını təmin edərək, dissosiasiya entalpiyasının çox böyük qiymətlərə malik olmasını (əlaqə enerjesi 941 kJ/mol) izah edir. Azot yanmır və yanma

prosesinin getması üçün şərait yaratır. Otaq temperaturunda ancaq litiumla birləşir və bir sıra elementlərlə kompleks əmələ gətirir. Yüksək temperaturunda  $N_2$  əksəriyyət metallarla intensiv reaksiyaya girərək nitridlər əmələ gətirir. Atomar N (elektrik boşalmasında alınır) fəaldır və otaq temperaturunda metallarla və qeyri-metallarla birləşir.

Havanın tərkibindəki azotun istifadə olunması kimya elminin karşısındadır duran mühüm problemlərdən biridir. Səmərəli üsullarla azotun fiksasiya edilməsi iqtisadi cəhətdən də çox önemlidir. Hal-hazırda sərbəst azot, Qaber-Boş üsulu ilə hidrogenlə bağlanaraq, ammoniyakın sintezində geniş istifadə olunur. Lakin bu üsul, yüksək temperatur və təzyiq, katalizatorların istifadəsini və bütün bunların həyata keçirilməsi üçün bahalı zavod avadanlığının tətbiq edilməsini tələb edir. Bununla əlaqədar olaraq, iqtisadi cəhətdən daha əlverişli, azotun alternativ bağlanması üsullarının axtarışı davam edir.

Bu baxımdan nəzər-diqqəti cəlb edən üsul atmosfer azotunun otaq temperaturunda bakteriyaların iştirakı ilə fiksasiya mexanizminin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Azotun torpaqda bağlanaraq  $NH_4^+$  ionuna çevrilmesi paxlalı bitkilərin köklərində olan nitrogenaza fermentinin iştirakı ilə gedir. Bu fermentin identifikasiyası və öyrənilməsi hal-hazırda çox ciddi tədqiqat işlərinin əsasında durur. Bu tədqiqatlar çərçivəsində 1965 -ci ildə molekulyar azotun  $N_2$  metallarla kompleksləri kəşf edilmiş və nitrogenaza fermentinin quruluşu təqribən müəyyənləşdirilmişdir. Müəyyən edilmişdir ki, bu fermentin aktiv mərkəzinin tərkibinə Fe və Mo atomları daxil olur. Bu tədqiqatlar əsasında tərkibində azotu kordinasiya edən və onun reduksiyasını təmin edən, metal ionları saxlayan homogen katalizatorların sintezi üçün nikbin proqnozların yaranmasına səbəb olmuşdur. Bu məqsədlə doğrudan çoxlu miqdarda lıqand kimi  $N_2$  molekülləri saxlayan komplekslər sintez edilmişdir. Hələ ki, bu tədqiqatlar nəticəsində azotun reduksiyası üçün yeni katalizatorlar sintez olunmamışdır. Lakin onların alınma ehtimalı çox böyükdür.

**Azotun hidrogenli birdəşmələri:** Azot hidrogenlə bir neçə birleşmə əmələ gətirir:  $NH_3$  (ammoniyak),  $N_2H_4$  (hidrazin),  $NH_2OH$

(hidroksilamin) və  $\text{HN}_3$  (hidrogen azid turşusu). Bunlardan başka bir sıra birləşmələr də məlumdur, lakin onlar davamsız olduqlarından praktiki əhəmiyyətə malik deyillər.

Ammoniyak  $\text{NH}_3$ , azotun xarakteristik hidrogenli törəməsidir. Özünün kimyəvi təbiətinə görə o, hidrogenin nitrididir. Bu birləşmədə azot  $\text{sp}^3$  hibrid vəziyyətində olub, üç hidrogen atomu ilə σ-əlaqə yaradır. Ammoniyak molekulu tetraedrik quruluşa malikdir ( $<\text{HNH} = 107,30$ ). Tetraedrin dördüncü təpəsi azotun bölünməmiş elektron cütü tərəfindən tutulmuşdur. Bu da ammoniyak molekulunun yüksək reaksiyaya qabil olmasına və kimyəvi cəhətdən doymamışlığına səbəb olur. Eyni zamanda ammoniyak yüksək elektrik dipol momentinə malik olan polyar molekuludur. N-H əlaqəsinin polyarlığı maye və bərk halda ammoniyak molekulları arasında hidrogen əlaqəsinin yaranmasına səbəb olur. Ammoniyak molekullarının polyarlığı və yüksək dielektrik nüfuzluluğuna malik olması maye ammoniyakı keyfiyyətli həllədici kimi müəyyən edir. Məhz maye ammoniyak susuz məhlullar kimyasının təməlini qoymuşdur. Maye ammoniyakda qələvi və qələvi-torpaq metallar, kükürd, fosfor, yod, bir sıra duz və turşular yaxşı həll olurlar. Lakin ammoniyakın öz-özünə ionlaşması çox kiçikdir:




Ammoniyak üçün  $-50^\circ\text{C}$  temperaturda ion hasili:

$$[\text{NH}_4^+] \cdot [\text{NH}_2^-] = 10^{-33}$$


Maye ammoniyakda  $\text{NH}_4^+$  törəmələri - ammonoturşular özlərini turşu ( $\text{OH}_3^+$  bənzər),  $\text{NH}_2^-$  törəmələri - ammonoəsaslar isə əsas ( $\text{OH}$ -bənzər) kimi aparırlar. Belə ki,  $\text{NH}_4\text{Cl}$ ,  $\text{NH}_4\text{NO}_3$ ,  $(\text{NH}_4)_2\text{SO}_4$  maye ammoniyakda qüvvətli turşu,  $\text{NaNH}_2$ ,  $\text{Ba}(\text{NH}_2)_2$  qüvvətli əssaslardır. Sink və alüminiumun dihidronitridləri  $\text{Zn}(\text{NH}_2)_2$ ,  $\text{Al}(\text{NH}_2)_3$  özlərini amfoter birləşmələr kimi aparırlar.  $\text{NH}_2^-$  törəmələri amidlər,  $\text{NH}_2^-$  törəmələri isə imidlər adlanırlar.

Ammoniyak suda çox yaxşı həll olur: 0°C temperaturda bir həcm suda 1200 həcm qaz şəkilli ammoniyak həll olur. Bu zaman su ilə ammoniyak molekulları arasında molekullar arası hidrogen əlaqələri əmələ gelir.

Nəzəri baxımdan bu zaman bu əlaqələr iki mexanizm üzrə yaranır bilər:



Ammoniyak molekulunda donor xassələri suya nisbətən daha qüvvətli olduğundan, suda isə O-H əlaqəsinin ammoniyakdakı N-H əlaqəsinə nəzərən polyarlığının artıq olması, molekullar arası hidrogen əlaqəsinin birinci mexanizm üzrə yaranmasına səbəb olur. Əmələ gələn əlaqə daha böyük enerji və nisbətən qısa olması ilə xarakterizə olunur. Ammoniyakın sulu məhlulunda gedən fiziki-kimyəvi prosesləri aşağıdakı kimi ifadə etmək olar:



Hidroksil ionlarının əmələ gəlməsi hesabına ammoniyakın sulu məhlulunda mühit əsasi olur:

$$K = [\text{NH}_4^+] [\text{OH}^-] / [\text{NH}_3 \cdot \text{H}_2\text{O}] = 10^{-5}$$

Məhlulda  $\text{NH}_4^+$  və  $\text{OH}^-$  ionlarının qarşılıqlı təsiri nəticəsində yenə də  $\text{NH}_3$  və  $\text{H}_2\text{O}$  molekulları yaranır. Bunlar arasında molekullar arası hidrogen əlaqələri mövcud olduğu üçün ammonium hidroksid adlanan  $\text{NH}_4\text{OH}$  kimi ion birləşməsi (suda oksoniumhidroksid  $\text{OH}_3\text{OH}$ , maye ammoniyakda ammonium dihidronitronium  $\text{NH}_4\text{NH}_2$ , hidrogen-fluoridin sulu məhlulunda fluoronium hidroksid  $\text{FH}_2\text{OH}$  olmadığı kimi) mövcud deyil.


Ammoniyakın sulu məhlullarından  $\text{NH}_3 \cdot \text{H}_2\text{O}$  ( $t_{\text{sr}} = -77^\circ\text{C}$ ),  $2\text{NH}_3 \cdot \text{H}_2\text{O}$  ( $t_{\text{sr}} = -78^\circ\text{C}$ ),  $\text{NH}_3 \cdot 2\text{H}_2\text{O}$  ( $t_{\text{sr}} = -97^\circ\text{C}$ ) tipli kristalohidratlar ayrılır. Yalnız aşağı temperaturlarda davamlı olan bu maddələrdə su və ammoniyak molekulları bir-biri ilə hidrogen əlaqələri ilə birləşmişlər. Zəncirlər də öz aralarında hidrogen əlaqəlerinin köməyi ilə üç ölçülü fəza quruluşlu strukturlar əmələ gətirirlər. Beləliklə ammoniyakın sulu məhlulu  $\text{NH}_4\text{OH}$  kimi birləşmənin mövcudluğu hesabına deyil, ammoniyak molekulunda azot atomunun xüsusi donor xüsusiyyətlərinə görə əsasi xassə gösiərir.

Ammoniyak məhlulunda müvəzini təqdim etmək üçün məhlula turşu əlavə etmək lazımdır. Bu zaman əmələ gələn birləşmələr ammonium duzları adlanır. Ammonium ionu və onun əksər duzları rəngsiz maddələrdir. Bərk halda ammonium duzları ion əlaqəli maddələrə xas olan quruluşlar əmələ gətirirlər. Elə buna görə də bu birləşmələr suda yaxşı həll olaraq demək olar ki, təmamilə dissosiasiya edirlər.  $\text{NH}_4^+$  ionu tetraedrik quruluşa malikdir və bu tetraedrin mərkəzində azot, təpələrində isə hidrogen atomları yerləşir. Ammonium ionunda müsbət yük bütün hidrogen atomları arasında bərabər paylanmışdır. Ammonium ionu ilə kalium ionunun radiusları çox yaxın (uyğun olaraq 0,142 və 0,133 nm) olduğundan onların duzlarının xassələri də oxşardır.

Ammonium duzları termiki cəhətdən davamsız maddələrdir. Duzların tərkibinə daxil olan anionun xassələrindən asılı olaraq, bu duzlar müxtəlif cür parçalanırlar. Əgər anion oksidləşdirici turşu mənşəlidirsə, onda ammonium ionundakı azot oksidləşməyə məruz qalır:





Bu reaksiya zamanı ammonium ionundakı azot nitrat ionundakı azota  $4e^-$  verərək oksidləşir, oksidləşdirici kimi çıxış edən nitrat azotu isə reduksiya olunur. Oksidləşdirici xassə göstərməyən turşuların ammonium duzlarının termiki parçalanması zamanı ammoniyak və turşu alınır:




Ammonium duzu uçucu turşular əsasında yaranmışsa, onda termiki parçalanma nəticəsində əmələ gələn buxarların kondensləşməsi zamanı yenə də ammonium duzu meydana gəlir.

Ammoniyakin elektrono-donor xassəsi onun birləşmə reaksiyalarına daxil olaraq ammiakatlar əmələ getirməsinə səbəb olur.







d - elementlərinin düzlarını ammoniyakla doydurduqda  $NH_3$  liqand kimi kompleks birləşmələrin tərkibinə daxil olur.

Sənayedə  $NH_3$  - ammoniyakı elementlərindən - bəsit maddələrdən birbaşa sintez edirlər:




Proses polad kolonlarda ~30 MPa təzyiq altında, ~450°C temperaturda, aktivləşdirilmiş dəmir katalizatorunun (aşqarlar -  $Al_2O_3$ ,  $K_2O$  və s.) iştirakı ilə aparılır. Bu məqsəd üçün tələb olunan azot - hidrogen qarışığını təbii qazın konversiyasından alırlar.

Ammoniyakin alınması üçün geniş istifadə olunan üsüllərdən biri də sianamid üsuludur. Bu proses üçün ilkin məhsul əhəng daşıdır:




Laboratoriyada - ammonyakı aşağıdakı reaksiya üzrə zəif qızdırmaqla alırlar:




Daş kömürün quru pirolizi zamanı da  $\text{NH}_3$  alınır ki, o da  $\text{H}_2\text{SO}_4$  məhlulu ilə udularaq  $(\text{NH}_4)_2\text{SO}_4$  çevrilir. Laboratoriyada 25%-li  $\text{NH}_3$  məhlulundan və polad balonlarda maye ammonyakdan istifadə edirlər.


Ammoniyakda azotun oksidləşmə dərəcəsi minimal (-3) olduğu üçün o reduksiyaedici xassəlidir.




Platin katalizatorunun iştirakı ilə ammoniyakın oksidləşməsi nəticəsində azot oksidi (II) alınır:





Ammonyak halogenlərlə də reaksiyaya daxil olaraq oksidləşir:





Ammoniyakın artıqlığı şəraitində  $\text{HCl}$  əvəzinə  $\text{NH}_4\text{Cl}$  əmələ gəlir. Ammoniyak mis oksidini (II) misə qədər reduksiya edir:



$\text{NH}_3$ , yalnız oksidləşmə reaksiyalarına deyil, həm də əvəzətmə reaksiyalarına daxil olaraq, ammoniyakın törəmələrini - amidləri ( $\text{NH}_2-$ ), imidləri ( $\text{NH}=$ ) və nitridləri ( $\text{N}^-$ ) əmələ gətirir. Metal amidlərinin birbaşa qarşılıqlı təsir nəticəsində almaq olar:




Bir sıra metalların amid, imid və nitrid birləşməlri maye ammonyakla metalların reaksiyasından alınır. Bunlar bərk maddələrdir, asanlıqla hidrolizo uğrayaraq amoniyak əmələ gətirirlər:






Otaq temperaturunda ancaq fəal metalların nitridləri hidroliz edir.


Ammonyakin törəməsi olan  $\text{NH}_2\text{OH}$  - hidroksil amini aşağıdakı kimi -  $\text{HNO}_3$  məhlulunu atomar hidrogenlə elektrokimyəvi reduksiya etməklə alırlar:



Bundan başqa hidroksilamin Raşıq üsulu ilə nitritlərin  $\text{SO}_2$  ilə reduksiyasından almaq olar:




Hidroksil amin kristallik, zəhərli maddədir ( $t_{\text{sr}} +33^\circ\text{C}$ ).  $\text{NH}_2\text{OH}$  su ilə bütün nisbətlədə qarışır. Suda zəif əsasdır ( $K = 2 \cdot 10^{-8}$ ):




Hidroksil amin əsasi mühitdə qüvvətli reduksiyaedicidir:




turş mühitdə isə oksidləşdiricidir:




Hidroksil amin asanlıqla disproportsiyonaşır:



$\text{NH}_2\text{OH}$  elektrono-donor xassələrinə malik olduğundan liqand kimi kompleks birləşmələrin tərkibinə daxil olur:




Ammoniyak kimi  $\text{NH}_2\text{OH}$  də turşularla hidroksil ammonium duzları əmələ gətirir:



Bu birləşməni həm də  $\text{NH}_2\text{OH} \cdot \text{HCl}$  kimi qəbul etmək olar.


Azotun növbəti hidrogenli birləşməsi  $\text{N}_2\text{H}_4$  -hidrazin və ya diamiddir. Bu birləşmə ammoniyak natrium hipoxlorid ilə oksidləşdirməklə alırlar:




Hidrazin iyli,  $2^\circ\text{C}$  temperaturda əriyən və  $114^\circ\text{C}$  temperaturda qaynayan, zəhərli, partlayıcı mayedir. Hidrazinin hidratı daha geniş tətbiq edilən  $(\text{N}_2\text{H}_4 \cdot \text{H}_2\text{O})$   $t_{\text{er}} = 52^\circ\text{C}$ ,  $t_{\text{qay}} = 119^\circ\text{C}$  mayedir.

Sxemdə  $\text{N}_2\text{H}_4$  quruluşu verilmişdir:


Quruluşdan göründüyü kimi hidrazin molekulu polyardır ( $\mu = 0,62 \cdot 10^{-29} \text{ K} \cdot \text{m}$ ) və azot atomlarının iki bölünməmiş elek-



tron cütləri hesabına  $\text{N}_2\text{H}_4 \cdot \text{H}_2\text{O}$ ,  $\text{N}_2\text{H}_5\text{Cl}$  və ya  $\text{N}_2\text{H}_4 \cdot \text{HCl}$ ,  $\text{N}_2\text{H}_6\text{Cl}$  və ya  $\text{N}_2\text{H}_4 \cdot 2\text{HCl}$ ,  $\text{N}_2\text{H}_6\text{SO}_4$  və ya  $\text{N}_2\text{H}_4 \cdot \text{H}_2\text{SO}_4$  və s. birləşmələr əmələ gətirir.  $\text{N}_2\text{H}_5\text{OH}$  - hidrazin hidrat, hidrozonium hidroksid adlanır. Bu maddə  $\text{NH}_4\text{OH}$ -a nisbətən zəif əsasdır. Hidrazinin sulu məhlülündə hidrogen əlaqələri əmələ gəldiyindən aşağıda göstərilən müvazinət yaranır:




Hidrazin molekulunda azot atomunun oksidləşmə dərəcəsinin (-2) (ammoniyakda azotun oksidləşmə dərəcəsi (-3) olmasına baxmayaraq, o, ammoniyaka nisbətən daha qüvvətli reduksiya edicidir:



Hidrazinin daha qüvvətli reduksiyaedici olması onun molekulunda qoşalaşmış azot atomlarının olması və bu səbəbdən də onların oksidləşmə dərəcələrinin cəminin (-4) bərabər olması ilə əlaqədardır.


Hidrazin endotermik birləşmədir ( $\Delta H^\circ_{298} = +55\text{kC/mol}$ ,  $\Delta G^\circ_{298} = +140\text{ kC/mol}$ ). Hidrazin və hidrozonium ionunun törəmələri ammoniyak və ammonium ionunun törəmələrinə nisbətən az davamlıdır.

Hidrazin  $350^\circ\text{C}$  temperaturda parçalanır:




$\text{N}-\text{N}$  əlaqəsi zəif olduğundan  $\text{N}_2\text{H}_4$  ammoniyaka nisbətən az davamlıdır.  $\text{N}_2\text{H}_4$  havada yanır ( $\Delta H = 600\text{ kC/mol}$ ), yodla oksidləşir:






Məhlulda hidrazin N<sub>2</sub> qədər oksidləşir. Qüvvətli reduksiyaedicilər (Sn<sup>2+</sup>, Ti<sup>3+</sup>, Zn<sup>2+</sup>) hidrazini ammoniyaka qədər reduksiya edirlər.




Hidrazin aktiv metallarla reaksiyaya girərək hidrazinidlər əmələ gətirir:



Hidrazinidlər suda tam hidrolizə uğrayırlar.

Azotun hidrogenli birləşmələrindən biri də hidrogen aziddır HN<sub>3</sub> (HNN<sub>2</sub>). Bu birləşmədə azotun orta oksidləşmə dərəcəsi (-1/3) bərabərdir. VƏÜ əsasən hidrogen azidin quruluşu aşağıdakı kimidir:




Verilmiş quruluşa əsasən mərkəzi azot atomu hidrogenlə bağlı olmayan üçüncü azot atomuna bir elektron verir. Bu quruluşda birinci azot atomu sp<sup>2</sup>, ikinci və üçüncü azot atomları isə sp hibrid vəziyyətində olurlar. Elə bu səbəbdən də azot atomları düz xətt boyunca yerləşərək öz aralarında ikiqat əlaqələr əmələ gətirirlər. Birinci azot ilə hidrogen arasında isə əlaqə adı σ-əlaqədir.


Azid ionu və ya dinitridonitrat (V)

$\left[ \begin{array}{c} \text{N} \quad 0,115 \text{ nm} \\ | \\ : \end{array} \right. \text{---} \left. \begin{array}{c} + \quad 0,115 \text{ nm} \\ | \\ : \end{array} \right]^-$  ionunun NN<sub>2</sub><sup>-</sup> (N<sub>3</sub><sup>-</sup>) quruluşu kimidir. NN<sub>2</sub><sup>-</sup> ionunda mərkəzi azot atomunun oksidləşmə dərəcəsi (+5) olduğundan hidrogen azid oksidləşdirici, digər azot atomlarının isə oksidləşmə dərəcələri (-3) bərabər olduğun-




dan onlar reduksiyaedici xassələr göstərilər. Oksidləşdirici xassələrinə görə hidrogen azid turşusu nitrat turşusuna çox oxşardır:




Hidrogen azid turşusu ilə xlorid turşusu qarışığının xassələri çarə arası ilə analojidir. Bu reaksiyalarda da əsas oksidləşdirici təsir atomar xlorun hesabına baş verir:




Azid turşusu  $\text{HN}_3$ , aşağıdakı kimi alınır:




$\text{HN}_3$  rəngsiz, asan ucucu mayedir,  $-80^\circ\text{C}$  temperaturda əriyir,  $+37^\circ\text{C}$  temperaturda isə qaynayır. Kəskin iyi vardır, zərbədən və ya qızdırıldıqda partlayır. Buna görə də bir sıra azidlər -  $\text{Pb}(\text{N}_3)_2$ , detonator kimi tətbiq edilirlər. İon təbiəlli azidlər  $300^\circ\text{C}$  temperatura qədər qızdırıldıqda partlamadan parçalanırlar:



$\text{HN}_3$  zəif turşudur ( $K = 10^{-5}$ ), qüvvəsinə görə sirkə turşusuna yaxındır. Duru məhlullarda disproportionallaşır:





Susuzlaşdırılmış halda zərbədən belə partlaya bilir:




Azid turşusunun duzları həll olmalarına görə halogenidlərə bənzəyirlər. Qələvi metalların azidləri suda yaxşı həll olduğu halda,  $\text{AgN}_3$ ,  $\text{Pb}(\text{N}_3)_3$ ,  $\text{Hg}(\text{N}_3)_2$  pis həll olurlar. Qələvi və qələvi-torpaq metallarının azidləri tədricən qızdırıldığda ərimə temperaturuna qədər davamlı olurlar.

Azid turşusunda hidrogeni halogenlərlə əvəz etməklə halogenazidləri alırlar:




Xlorazid -  $\text{ClN}_3$  rəngsiz qaz, yodazid -  $\text{IN}_3$  isə sarı kristal maddədir. Halogen azidlər partlayıcı maddələrdir, su ilə hidroliz edirlər:





**Azotun oksigenli birləşmələri.** Azot oksigenlə bir sıra oksidlər əmələ gətirir.  $\text{N}_2\text{O}$ ,  $\text{NO}$ ,  $\text{N}_2\text{O}_3$ ,  $\text{NO}_2$ ,  $\text{N}_2\text{O}_4$ ,  $\text{N}_2\text{O}_5$ .

Azot oksidi (I) -  $\text{N}_2\text{O}$ , narkotik xassələrə malik olduğundan şənləndirici qaz da adlandırılır. Bu birləşmədə azotun orta oksidləşmə dərəcəsi (+1) -ə bərabərdir. Azot (V) törəməsi olan bu birləşmənin quruluşu aşağıdakı kimidir:





Göründüyü kimi mərkəzi azot atomunun valent orbitalları sp hibrid vəziyyətində olduğundan molekula xətti quruluşa malikdir. Bu birləşmə rəngsiz, incə ətirli qaz olub, ərimə temperaturu  $-91^\circ\text{C}$ , qaynama temperaturu isə  $-89^\circ\text{C}$  bərabərdir.  $\text{N}_2\text{O}$  ammonium nitratın və ya hidroksilammonium nitritin termiki parçalanmasından alınır:







Azot okisdi (+1) endotermik birləşmə olmasına baxmayaraq, otaq temperaturunda kimyəvi cəhətdən az aktiv maddədir. Qızdırıldıqda onun fəallığı xeyli artdı olur və o, özünü oksidləşdirici kimi apararaq bir sıra metal və qeyri-metalları ( $\text{H}_2$ , P, C, S) oksidləşdirir:




Qüvvətli oksidləşdiricilərlə isə azot oksidi (+1) reduksiyaedici xassələr göstərir:




Təxminən  $700^\circ\text{C}$  temperaturda disproporsionlaşır və parçalanır:




Su və qəlevilərlə qarşılıqlı təsirdə olmur. Lakin azot oksidinə (+1) uyğun olan hiponitrit turşusu və onun duzları məlumdur. Hiponitrit turşusu az miqdarda hidroksilamin ilə nitrit turşusunun qarşılıqlı təsirindən alınır:




Bu turşu əsasən onun duzlarının qüvvətli turşularla reaksiyasından alırlar:



Ağ kristallik maddə olan hiponitrit turşusu  $\text{H}_2\text{N}_2\text{O}_2$  suda, spirtdə və efirlərdə yaxşı həll olur. Hiponitritlər isə əsasən suda pis həll olan maddələrdir. Hiponitrit turşusunun quruluşu aşağıdakı kimidir:



Hiponitrit turşusu zəif və davamsız turşudur. Qızdırıldıqda partlayışla parçalanır:




$\text{H}_2\text{N}_2\text{O}_2$  şəraitdən asılı olaraq özünü həm oksidləşdirici və həm də reduksiya edici kimi aparır. Hiponitrit turşusu iki növ duz - hiponitrit və hidrohiponitridlər əmələ gətirir. Bu birləşmələr asanlıqla hidrolizə uğrayırlar. Termiki parçalanma zamanı hiponitritlər disproportsiya edirlər.


Cüt oksidləşmə dərəcələrinin azot üçün qismən az xarakterik olmasına baxmayaraq, onlardan bir neçəsi böyük praktiki əhəmiyyətə malikdirlər. Belə birləşmələrdən biri də azot monoooksiddir - NO. Azot oksidi (II) tək sayıda elektronlara malik olan, az fəal radikal birləşmədir.

NO molekulu çox davamlı olub, yalnız aşağı temperaturlarda maye halında assosiasiya edirək dimerləşir və  $\text{N}_2\text{O}_2$  əmələ gətirir. Azot oksidi (II) endotermik birləşmə ( $\Delta H_{298}^0 = 90,4 \text{ kC/mol}$ ,  $\Delta G_{298}^0 = 90 \text{ kC/mol}$ ) olmasına baxmayaraq, o, elementlərinə parçalanmış və kimyəvi cəhətdən çox inert maddədir. MOÜ əsasən bu molekulunu nəzərdən keçirdikdə məlum olur ki, burada azot ilə oksigen arasında ratənin tərtibi 2,5 bərabərdir. Okisgen molekulu ilə müqayisə etdikdə aydın görünür ki, paramaqnit xassələrə malik olan NO molekulunun boşaldıcı  $\pi$  - MO orbitalında yalnız bir elektron olduğu halda,  $\text{O}_2$  molekulunun boşaldıcı  $\pi$  - MO orbitallarında iki elektron vardır. Yəni NO molekulu  $\text{O}_2$ -yə nisbətən daha davamlıdır.


NO molekulunun ionlaşma enerjisi 9,3 eV bərabər olub,  $\text{N}_2$  (15,6 ev) və  $\text{O}_2$  (12,3 ev) nisbətən kiçikdir. Bu oksid  $\pi_p$ -boşaldıcı orbitalından qoşlaşmamış elektronunu verərək nitrrozil  $\text{NO}^+$  ionuna çevrilir:



Nitrozil ionunun  $[\text{NO}]^{\text{ClO}_4}$ ,  $[\text{NO}]_2\text{SeO}_4$  kimi törəmələri məlumdur. Bu birləşmələr duza bənzər maddələrdir. Suda asanlıqla hidroliz edən bu maddələrini qatı turşular ilə  $\text{N}_2\text{O}_3$  qarşılıqlı təsirindən alırlar:




Maye amoniak mühitində NO fəal metallarla reaksiyaya daxil olaraq özünü oksidləşdirici kimi aparır və  $\text{NO}^-$  törəmələrini əmələ gətirir:






Bu birləşmələr davamsız maddələrdir.

Laboratoriyyada NO mis yonqarlarına duru nitrat turşusu (30%-li) və natrium şorasına turş mühitdə  $\text{FeCl}_2$  ilə təsir etməklə alırlar:




Sənayedə azot monoooksidi ammoniyakın platin və ya dəmir katalizatorlarının iştirakı ilə oksidləsməsindən alırlar. Azotun digər oksidlərindən fərqli olaraq, NO bəsit maddələrin birbaşa qarşılıqlı təsiri nəticəsində də alınır. Bunun səbəbi təxminən  $3000^\circ\text{C}$  temperaturda azot monoooksidinin əmələ gəlmə Hibbs enerjisinin mənfi qiymətlər almasıdır. Reaksiyanın mexanizmi aşağıdakı kimidir:




NO - rəngsiz qazdır,  $-164^{\circ}\text{C}$  temperaturda əriyir,  $-151^{\circ}\text{C}$  temperaturda isə qaynayır.

Havada NO dərhal oksidləşərək  $\text{NO}_2$  -yə çevrilir. Azot oksidi (II) halogenlərlə də asanlıqla oksidləşir:





$\text{NOCl}$  - nitrozil xlorid  $-60^{\circ}\text{C}$  temperaturda əriyən,  $6^{\circ}\text{C}$  temperaturda isə qaynayan zəhərli qazdır. Nidrozil halogenidlərin  $\text{NOCl} \rightarrow \text{NOI}$  istiqamətində davamlılığı azalır.  $\text{NOCl}$  - nitrit turşusunun xlor anhidrididir:




Qüvvətli oksidləşdiricilər azot oksidini (II) nitrat turşusuna qədər oksidləşdirirlər:




Reduksiyaedicilərlə qarşılıqlı təsir zamanı şəraitdən və onların təbiətindən asılı olaraq, azot monoooksid  $\text{N}_2\text{O}$ ,  $\text{N}_2$ ,  $\text{NH}_2\text{OH}$ ,  $\text{NH}_3$  qədər reduksiya oluna bilər. Belə ki, (+2) oksidləşmə dərəcəli xrom duzları azot oksidini (II) turş mühitdə hidroksilaminə, neytral mühitdə isə ammoniyaka qədər reduksiya edir:



Mis və hidrogenlə qarşılıqlı təsir zamanı sərbəst azot alınır:



Kükürd qazı ilə NO -nun reaksiyası zamanı N<sub>2</sub>O alınır:




Qələvi məhlullarında NO iki paralel istiqamətdə disproportionlaşır:




NO bəzi keçid elementlərinin kompleks birləşmələrinin daxili sferasına daxil olaraq, nitrozil komplekslərini ( $[\text{Cr}(\text{NH}_3)_5\text{NO}]\text{Cl}$ ,  $[\text{Fe}(\text{OH}_2)_5\text{NO}]\text{SO}_4$ ) əmələ gətirir. Bu birləşmələrdə liqand kimi iştirak edən NO elektron cütünün donorudur. Nitrozil komplekslərində əlaqə əsasən azot atomunun, tək-tək hallarda isə oksigen atomunun bölünməmiş elektron cütü hesabına yaranır. NO molekulu öz xassələrinə görə  $\sigma$ - və  $\pi$  - donor və  $\pi$  - akseptor tipli liqandlara aid edilir.

Azot monoooksid su ilə heç bir birləşmə əmələ gətirmir və onun sulu məhlulu neytral reaksiya verir, yəni azot oksidi duz əmələ gətirmeyən oksiddir. Buna baxmayaraq sərbəst halda mövcud olmayan hiponitrat turşusunun ( $\text{H}_2\text{N}_2\text{O}_3$ ) duzları məlumdur. Hiponitrat turşusunda da azotun oksidləşmə dərəcəsi (+2) bərabərdir. Bu turşunun quruluşu aşağıdakı kimi müəyyən edilmişdir:




Azot oksidi (III) N<sub>2</sub>O<sub>3</sub> və ya nitrit anhidridi yalnız -100°C -dən aşağı temperaturlarda mövcud olur. Maye və qaz fazada bu oksid disproportionlaşaraq iki oksid əmələ gətirir:




Bu reaksiyada müvazinət artıq 25°C temperaturda sola yönəlmış olur.

$\text{N}_2\text{O}_3$  almaq üçün NO və  $\text{NO}_2$ -nin ekvimolekulyar miqdaları soyudulur. Azot oksidi (III) eyni zamanda 50%-li nitrat turşusu ilə  $\text{As}_2\text{O}_3$  qarşılıqlı təsiri nəticəsində də alınır:





$\text{N}_2\text{O}_3$  25°C temperaturda yaşıl rəngli az davamlı mayedir. -102°C temperaturda açıq-göy kristallar şəklində bərkisiyir.


Azot(III) oksidi üçün iki quruluş formulu mövcuddur: davamlı qeyri-simmetrik  $\text{NO}-\text{NO}_2$  və davamsız simmetrik  $\text{NO}-\text{O}-\text{NO}$ . Hər iki quruluş aşağıdakı sxemdə verilmişdir:



Azot oksidi (III) davamsız nitrit turşusunun anhidridididir. Bu turşu nitrit turşusunun duzlarına qüvvətli turşuların təsirindən və ya  $\text{NO}$  ilə  $\text{NO}_2$ -nin bərabər həcmərinin suda həll edilməsindən alırlar:




Nitrit turşusu asanlıqla disproporsionlaşır:



Nitrit turşusu sərbəst halda alınmamışdır. Yalnız sulu məhlullarda və qaz fazada məlum olan zəif turşudur ( $K=4 \cdot 10^{-4}$ ), amfolid xassələrə malikdir:



Nitritler davamlı suda yaxşı həll olan maddələrdir. Nitrit turşusu üçün iki tautomer quruluş xarakterdir, bunlardan trans quruluş nisbətən daha davamlıdır






Hər iki tautomer formaya uyğun gələn nitritler mövcuddur. Fəal metalların nitritləri birinci tautomer formaya, ağır metalların nitritləri isə ikinci tautomer izomera uyğun gəlir. Nitrit ionu bucaq quruluşludur, birləşmədə azot atomu  $\text{sp}^2$  hibrid vəziyyətindədir:


Nitrit ionu donor xassələrinə malik olduğundan liqand kimi kompleks birləşmələrin yaranmasında iştirak edir. Bu ionda həm azot və həm də oksigen atomları donor xassəli elektron cütünə malik olduqlarından kompleks əmələ gətirici ilə əlaqa həm azot və həm də oksigenin hesabına ola bilər. Birinci halda əmələ gələn komplekslər nitro- ( $\text{Co}(\text{NH}_3)_5 \text{NO}_2$ ), ikinci halda isə nitrit ( $\text{Co}(\text{NH}_3)_5\text{ONO}$ ) kompleksləri adlanır.




Azot (+3) tövəmləri əsasən oksidləşdiricidirlər, lakin qüvvətli oksidləşdiricilərlə reduksiyaedici xassələr göstərilərlər:



Azot oksidi (IV)  $\text{NO}_2$  və ya azot dioksid qonur rəngli, zəhərli qazdır ( $t_{\text{sr}} = -11,2^\circ\text{C}$ ,  $t_{\text{qay}} = 22^\circ\text{C}$ ). Paramaqnit xassələrə malik olan bu maddə bucaq quruluşludur:




Azot dioksiddə azot atomları sp hibrid vəziyyətindədir. Bu molekulada qoşalaşmamış elektron olduğundan, radikal xassəli bu maddə asanlıqla dimerləşir:




$$\Delta H^\circ_{298} = -55 \text{ kC}$$


Azot dioksidin dimeri monomerdən fərqli olaraq diamaqnit xassəli rəngsiz maddədir. Bərk fazada bu maddə yalnız dimerlərdən ibarət olur. Maye fazada qismən dissosiasiya getdiyindən az miqdarda monomer əmələ gəlir. Temperatur artdıqca monomerin miqdarı artır və artıq  $150^\circ\text{C}$ -dən yuxarı temperaturlarda tam dissosiasiya getmiş olur.  $\text{N}_2\text{O}_4$  quruluşu aşağıdakı sxemda verilmişdir:






$\text{N}_2\text{O}_4$  molekulunda azot atomları arasında əlaqə davamsız olduğundan, o, hidrolizə uğradıqda parçalanır və bağlayıcı elektron cütü bir azot atomundan təmamilə digərinə keçir. Elə bu səbəbdən də  $\text{N}_2\text{O}_4$ -ün sü və qələvilişlə reaksiyası zamamı  $\text{NO}_2^-$  (nitrit ionu, elektrona hərislik 1,62ev) və  $\text{NO}_2^+$  (nitronium ionu, ionlaşma enerjisi 9,8 ev) ionlarının törəmələri alınırlar:



Bu proseslər oksigenin iştirakı ilə aparıldığda yalnız nitratlar əmələ gəlir:



Nitronium ionunun  $\text{NO}_2^+$  törəmələrinə misal olaraq nitronium perxloratı  $\text{NO}_2\text{ClO}_4$ , bərk nitrat anhidridini  $\text{NO}_2\text{NO}_3$ , nitronil flüoridi  $\text{NO}_2\text{F}$  göstərmək olar. Bütün bu turşu xassəli birləşmələr qüvvətli oksidləşdiricilər olub, asanlıqla hidrolizə uğrayırlar:




Maye fazada azot dioksidinin dimeri öz-özünə ionlaşır:



Bir sıra metalların susuz nitratlarını almaq üçün yeganə üsul, onların maye azot dioksidi ilə birbaşa qarşılıqlı təsiridir:





Azot dioksid qurğuşun nitratın termiki parçalanmasından:




misin qatı nitrat turşusu ilə qarşılıqlı təsirindən,




və digər reakciyalar nəticəsində alınır.




Azot oksidi (IV) qüvvətli oksidləşdiricidir. Yüksek temperaturlarda karbon, kükürd, fosfor onda yanır:



Azot dioksidi  $150^{\circ}\text{C}$  -dən yuxarı temperaturlarda parçalanır:






Bir sıra üzvi maddələrlə  $\text{NO}_2$  partlayıcı qarışıqlar əmələ gətirir. Digər azot oksidləri kimi  $\text{NO}_2^-$  də platin katalizatorlarının iştirakı ilə ammoniyaka qədər reduksiya olunur:




Azot oksidi (V)  $\text{N}_2\text{O}_5$  qaz fazasında molekulyar quruşa malik maddədir. Bərk halda bu oksid  $\text{NO}_2^+$  və  $\text{NO}_3^-$  ionlarından təşkil olunmuş kristal qəfəsə malik olur.  $\text{N}_2\text{O}_5$  molekulyar şəkildə asanlıqla süblimə edən ( $t_{\text{süb}} = 32^{\circ}\text{C}$ ) ağ kristallik maddədir. Bu zaman  $\text{NO}_2^+$  və  $\text{NO}_3^-$  ionları buxar halında birləşərək  $\text{N}_2\text{O}_5$  molekullarını təşkil edirlər. Onun təcrid edilmiş molekulunun quruluşu aşağıda göstərildiyi kimidir:


Azot oksidi (V) nitrat turşusunun  $\text{P}_2\text{O}_5$  ilə ehtiyatla susuzlaşdırılması və ya  $\text{NO}_2^-$ -nin ozonla oksidləşdirilməsi ilə alınır:




Nitrat anhidridini aynı zamanda  $\text{NO}_2\text{Cl}$  ilə  $\text{AgNO}_3$  qarşılıqlı təsirindənə almaq olar:






Otaq temperaturunda  $\text{N}_2\text{O}_5$  tədricən  $\text{NO}_2$  və  $\text{O}_2$  parçalanır. Şiddətli oksidlşdiricidir, su ilə reaksiyaya girib, nitrat turşusu əmələ gətirir:



Nitrat turşusu  $\text{HNO}_3$  laboratoriyyada  $\text{NaNO}_3$  ilə  $\text{H}_2\text{SO}_4$  turşusunun qarşılıqlı təsirindən alınır:




Sənayedə isə nitrat turşusu ammoniyakın katalitik üsulla azot monooksidinə oksidləşməsi və sonradan isə onun azot dioksidə və nitrat turşusuna çevrilməsi yolu ilə alınır:




Beləliklə, sənayedə “qüllə” üsulu ilə alınan nitrat turşusunun tərkibində təxminən 50-55 %  $\text{HNO}_3$  olur. Bu turşu sulfat turşusunun iştirakı ilə qovurlar 98% -li  $\text{HNO}_3$  çevrilir. 98%-li nitrat turşusunu dondurduqda 100%-li  $\text{HNO}_3$  almaq olar. Həmin qatılıqlı  $\text{HNO}_3$ , eyni zamanda maye  $\text{N}_2\text{O}_4$  təzyiq altında oksigen iştirakı ilə duru nitrat turşusunda həll etməklə də alırlar.

Nitrat turşusu - rəngsiz, havada tüstülənən mayedir,  $-41^\circ\text{C}$  temperaturda əriyir,  $84^\circ\text{C}$  temperaturda isə qaynayır. Qatı nitrat turşusu işıq şüalarının təsiri altında parçalandığından (tüstülənən nitrat

turşusu), saxlanılan qabda turşunun üst hissəsi qonur rəngə çalır ( $\text{NO}_2^-$  nin rəngi):




Nitrat turşusu molekulunun quruluşu:



Qızdırıldıqda nitrat turşusu parçalanır buna görə də onu ancaq təzyiq altında qovmaq olar. Su ilə  $\text{HNO}_3$  azeotrop qarışıq əmələ gətirir ki, onun tərkibində 68,4% nitrat turşusu olur. Bu qarışıq 101 kPa təzyiqdə və 121,9°C temperaturda qaynayır. Azeotrop qarışıq elə qarışqlara deyilir ki, onun buxarlarının tərkibi ilə maye fazanın tərkibi eyni olsun. Belə qarışqlar özlərini saf maddələr kimi apardığından onları distillə üsulu ilə ayırmak mümkün olmur.

Nitrat turşusunun öz-özüncə ionlaşması çox cüzdidir.




$\text{NO}_2^+$  nitronil və ya nitroil kationu adlanır.

Sulu məhlulda nitrat turşusu hidrogen ionuna və simmetrik müstəvi quruluşa malik olan  $\text{NO}_3^-$  ionuna dissosiasiya edir. Qatılığı 0,1 mol/l olan nitrat turşusu məhlulunda dissosiasiya dərəcəsi 90% - dən artıqdır.

Nitrat turşusu qüvvətli oksidləşdirici xassələrə malikdir. Digər turşulardan fərqli olaraq  $\text{HNO}_3$  molekullarının reduksiyası kinetik cəhətdən olduqca asan gedir. Qələvi mühitdə bu proses xeyli çətinləşir. Belə ki, qələvi mühitdə  $\text{NO}_3^-$  ionu əsasən  $\text{NO}_2$  və  $\text{N}_2$ -yə qədər reduk-





siya olunur, yalnız Al və ya Zn kimi qüvvətli reduksiya edicilər nitratları  $\text{NH}_3$  qədər reduksiya edirlər:




Bələ ki, alüminiumla qələvi məhlulu arasında gedən reaksiya mühitində bir neçə dəməcə  $\text{NaNO}_3$  məhlulu əlavə edilərsə dərhal ammoniyak iyi gəlməyə başlayır.

Qatı nitrat turşusu ilə dövri sistemin demək olar ki, bütün elementləri reaksiyaya girir. İstisna yalnız təsirsiz qazlar, Au, Pt və palladiumdan başqa digər platin fəsiləsi elementləri təşkil edir. Bir sırada metallar, xüsusən da dəmir, xrom, alüminium qatı nitrat turşusu ilə passivləşdiyi halda duru nitrat turşusunda yaxşı həll olurlar. Qatı nitrat turşusu əsasən  $\text{NO}_2^-$ -yə qədər reduksiya edildiyi halda, duru nitrat turşusu hətta  $\text{NH}_4^+$  ionuna qədər reduksiya olunur. Şəkil 20-də nitrat turşusunun reduksiya məhsullarının nisbi miqdarının onun qatılığından asılılıq qrafiki verilmişdir.


Qeyri-metalların nitrat turşusu ilə qarşılıqlı təsiri zamanı adəton onların yüksək oksidləşmə dərəcəli törəmələri alınır:





Şəkil 20. Nitrat turşusunun qatılığından asılılıq təsirinə təsirin nəticəsində alınan reduksiya məhsulları





Müəyyən şəraitdə, məsələn susuz sulfat turşusu və ya maye HF mühitində nitrat turşusunun aşağıdakı sxem üzrə ionlaşması gedir:





Sulfat və perxlorat turşusu kimi qüvvətli turşular nitrat turşusu ilə reaksiyaya girərək nitroil duzları əmələ gətirirlər:



Nitroil duzları qüvvətli oksidləşdiricilərdir. Nitrat turşusunun əsasi xassələri olduqca zəif olduğundan nitroil duzları suda təmammilə hidroliz edirlər:




Nitroil flüorid kimi birləşmə də məlumdur. Bu birləşmə aşağıdakı kimi alınır:




Oksigenli turşuların nitroil birləşmələrindən fərqli olaraq, nitroil flüorid duzabənzər maddə deyil. Bu molekul müstəvi quruluşlu olub,





tərkibində  $sp^2$  hibrid vəziyyətində azot atomu saxlayır.




Nitrat turşusu ilə xlorid turşusunun 1:3 nisbətində qarışıqlı -zərhəl (çar arağı), nitrat turşusuna nisbətən daha qüvvətli oksidləşdiricidir. Bu qarışqda nitrat turşusu xlorid turşusunu sərbəst xlor aqşılardır:



Reaksiya zamanı alınan xlor və nitroziklorid qüvvətli xlorlaşdırıcı maddələr olduğundan metalları xloridlərə çevirirlər. Xlorid turşusunun artıq miqdarı isə həmin duzların kompleks birləşmələr əmələ gətirməsində iştirak edir:





Yekun reaksiya tənliyi aşağıdakı kimidir:



Platin analoji olaraq zərhəldə həll olaraq, reaksiya məhsulu kimi  $\text{H}_2[\text{PtCl}_6]$  əmələ gətirir.

Nitrat turşusu üzvi maddələrlə reaksiyaya girərək (nitrolaşma) partlayıcı, boyalı maddələri, dərman preparatları əmələ gətirir.





Trinitrosellülozanın parçalanması zamanı həcmiñ çox genişlənməsi prosesi getdiyindən partlayış baş verir.

Nitrat turşusunun duzlarını metallara, onların oksidlərinə, əsaslarına və ya karbonatlarına turşu ilə təsir etməklə alırlar. Nitratlar suda yaxşı həll olur. Bu duzlar oksidləşdirici xassələrə malik olan maddələrdür.


Bütün nitratlar atmosfer təzyiqi altında qızdırıldıqda parçalanırlar. Parçalanmanın xarakteri kationun təbiətindən asılıdır. Qələvi və qələvi-torpaq metallarının nitratlarının eksəriyyəti qızdırıldıqda nitritlərə və oksigenə qədər parçalanırlar:




Keçid metalları nitratlarının böyük bir hissəsi (gərginlik sırasında Mg ilə Cu arasında yerləşən metallar) parçalandıqda metal oksidi, azot dioksid və oksigen əmələ gətirir:




Oksidi davamlı olmayan metalların nitratlarını (gərginlik sırasında hidrogendən sonra gələn metallar) qızdırıldıqda sərbəst metal alınır.




Ammonium nitrat iki cür parçalanır




Yuxarı temperaturlarda və ya detanator iştirakı ilə ammonium nitrat duzunun parçalanması aşağıdakı reaksiya üzrə gedir:




Nitratların gösterilen xassələri onların qızdırıldığıda oksidləşdirici xarakter göstərməsini izah edir. Qara barutun (kömür, kükürd və kalium şorasinin qarışığı) yanma reaksiyası kalium nitratın bu xassəsinə əsaslanır:




Azotun perokso-törəmələri də məlumdur. Azot dioksidin ozonla qarşılıqlı təsiri zamanı davamsız maddə olan  $\text{NO}_3$  alınır:




$\text{NO}_3$  dimerləşərək aşağıdakı quruluşa malik olan azot peroksidi  $\text{N}_2\text{O}_6$  əmələ gətirir:




Davamsız birləşmə olan  $\text{N}_2\text{O}_6$  su ilə parçalanaraq nitrat turşusu və hidrogen peroksid verir:



Azot oksidi (V) 100%-li hidrogen peroksidi ilə reaksiyaya daxil olduqda peroksonitrat turşusunu əmələ gətirir:




Peroksonitrat turşusu davamsız, asanlıqla partlayışla parçalanan, suyun iştirakı ilə təmamilə hidroliz edən maddədir:



Azotun peroksotörəmələri qüvvətli oksidləşdiricilərdir.


Atmosferin və biosferin ən geniş yayılmış elementlərindən biri olan azot, sənaye miqyasında böyük tətbiq sahəsinə malik olunduğuundan, onun oksidləşdirici və reduksiyaedici xassələri mühüm əhəmiyyət kəsb edir. Azot kimyasının xeyli mürəkkəb olması onun geniş spektrli oksidləşmə dərəcələrinin olması ilə əlaqədardır. Azot üçün termodynamiki nöqtəyi-nəzərdən imkanlı olan kimyəvi reaksiyaların sürəti kiçikdir və qarşılıqlı təsirdə iştirak edən reagentin təbiətindən asılıdır. Azotun, onun oksidlərinin və oksoanionlarının daxil olduğu kimyəvi reaksiyaların mexanizmi çox mürəkkəbdür. Eyni zamanda  $N_2$  molekulu inert olduğundan, azotun sərfi ilə gedən oksidləşmə-reduksiya reaksiyalarının sürəti böyük olmur. Müxtəlif səbəblər üzündən azotun əmələ gəlməsi ilə gedən reaksiyaların da sürəti kiçik olur və sulu məhlulda demək olar ki, getmir. Aşağıdakı sxemdə azot birləşmələrinin qarşılıqlı çevrilmə reaksiyaları əks olunmuşdur:



Bir sıra p-blok elementlərində olduğu kimi, yüksək oksidləşmə dərəcəli azot oksoanionlarının ( $\text{NO}_3^-$ ) reaksiyalarının aktivləşmə ener-


jisi aşağı oksidləşmə dərəcəli oksianionların ( $\text{NO}_2^-$ ) aktivləşmə enerjisindən böyükdür. Qeyd etmək vacibdir ki, pH-in kiçik qiymətlərində oksoanionların oksidləşdirici xassələri güclənir. Mühitin turşululuğunun artması protonlaşdırma hesabına oksidləşdirmə proseslərini sürətləndirərək, N - O əlaqəsinin qırılmasını asanlaşdırır.

Turş mühitdə mövcud olan azotun mühüm birləşmələrinin çevrilmələrinin standart oksidləşmə-reduksiya potensialları aşağıdakı sxemdə verilmişdir:




Sxemə əsasən  $\text{HNO}_2 \rightarrow \text{N}_2$  sırasında oksidləşmə dərəcəsinin kiçiləməsi ilə redoks potensiallar artmış olur. Beləliklə standart turş mühitdə  $\text{NO}_3^-$  ilə  $\text{N}_2$  arasında yerləşən bütün maddələr bu iki formaya disproportionallaşmalıdır.


**Azotun digər qeyri-metallarla birləşmələri.** Azotun bütün halogenlərlə birləşmələri ( $\text{NHal}_3$ ) məlumdur.  $\text{NF}_3$  ammoniyak ilə flörun qarşılıqlı təsirindən alınır:




Rəngsiz, zəhərli qaz olan  $\text{NF}_3$ , kimyəvi və termiki davamlı maddədir.  $\text{NF}_3$  elektrodonor xassələrinə demək olar malik deyil. Kimyəvi cəhətdən davamlı maddə olan  $\text{NF}_3$ , yalnız yüksək temperaturlarda reaksiyaya daxil olur. Suda praktiki olaraq həll olmur, hidrolizə isə su buxarı ilə  $\text{NF}_3$  qarışığından elektrik cərəyanı keçirdikdə uğrayır.




NF<sub>3</sub> qızdırıldıqda flüora qarşı akseptor xassələri göstərən maddələrin (məsələn Cu) iştirakı ilə tetraflüorhidrazin adlanan maddə N<sub>2</sub>F<sub>4</sub> alınır.



Digər azot halogenidləri endotermik maddələr olduqlarından, davamsız və reaksiyaya qabil maddələrdir. NCl<sub>3</sub> qatı ammonium xlorid məhlulu ilə xlorun qarşılıqlı təsirindən alınır:



NCl<sub>3</sub> asan uçucu ( $t_{\text{gr}}=71^\circ\text{C}$ ) kəskin iyli partlayıcı mayedir:



NBr<sub>3</sub> və NI<sub>3</sub> daha az davamlıdır.

Bundan başqa hər bir halogen üçün halogenazidlər HalN<sub>3</sub> məlumdur. Azot pentahalogenidlər əmələ gətirmir.

Azotun xalkogenidləri endotermik maddələr olduğundan, çox davamsız, partlayıcı maddələrdir.

**Metallarla birləşmələri.** Adi şəraitdə azot metallardan yalnız litiumla reaksiyaya girir:





Artıq 500-1000°C temperaturda azotun reaksiyaya girmə qabiliyyəti artır və o, bir çox metallarla reaksiyaya daxil olur:



Nitridlərin çoxu, xüsusən də d-elementlərinin nitridləri bərk maddələrdir. Onların tərkibi adətən adı oksidləşmə dərəcələrinə uyğun gəlmir. Nitridlər çox yüksək ərimə temperaturlarına malik olurlar.



Nitridlər tərkibindəki əlaqənin təbiətinə əsasən duzabənzər, metalabənzər və kovalent nitridlərə bölünürler.

Duzabənzər nitridlər metal ilə azotun birbaşa qarşılıqlı təsirində alınır. Su və duru turşularla qarşılıqlı təsir nəticəsində duzabənzər nitridlər parçalanırlar:



Bu reaksiyalar aktiv metalların nitridlərinin əsasi xarakterli olmasına təsdiq edir.

Metalabənzər nitridlər metalların azot və ya ammoniyak mühitində qızdırılması nəticəsində alınır. Bu reaksiyalarda metal əvəzinə onların oksid, halogenid və hidridləri də tətbiq edilə bilər:



Metalabənzər nitridlərdə kovalent əlaqəyə nisbətən metal əlaqəsi üstünlük təşkil etdiyi üçün, onlar metal parıltısı, istilik və elektrik keçiriciliyi ilə xarakterizə edilirlər. Bu birləşmələr kimyəvi cəhətdən davamlı, turşu məhlulları, havanın oksigeni, metalların ərintiləri ilə qarşılıqlı təsirdə olmayan maddələrdir. Məhz buna görə də onlar xüsusi davamlı materiallar kimi geniş tətbiq sahəsinə malikdirlər.

Kovalent əlaqəli nitridləri əsasən III qrup elementləri əmələ gətirir. Bu zaman metalların sıra nömrəsi və kütləsi artdıqca kovalent əlaqə qismən metal əlaqəsi ilə əvəz olunur. Belə ki  $\text{AlN} \rightarrow \text{GaN} \rightarrow \text{InN}$  sırası-

da əlaqənin metalliq xassələrinin artması qadağan olunmuş zonanın kiçilməsinə və elektrik keçiriciliyinin artmasına səbəb olur.

AlN, BN, Si<sub>3</sub>N<sub>4</sub>, Ge<sub>3</sub>N<sub>4</sub> nitridləri yüksək ərimə temperaturlarına (2000-3000°C) malik olan polimer maddələrdir. Onlar xassələrinə görə ya dielektrik və ya da ki, yarımkəcəricidirlər.

**Tətbiqi:** Azotun külli miqdarı ammoniyakın, nitrat turşusunun, soda, sidik cövhəri, azotlu gübrələrin sintezinə sərf olunur.

Ammoniyak kimya sənayesinin mühüm məhsullarından biridir. Ondan nitrat turşusunun, sodanın, sidik cövhərinin, azotlu gübrələrin istehsalında geniş istifadə edirlər. Tərkibində 18-20% NH<sub>3</sub> olan ammoniyaklı su effektiv maye gübrədir. Maye ammoniyak soyuducu aqreqatları üçün soyuducu agent, bir sıra kimyəvi proseslərdə həllədi-ci kimi tətbiq edilir.

NO (I) narkotik xassələrə malik olduğundan təbabətdə anestiooloji maddə kimi tətbiq edilir.

NO və NO<sub>2</sub> nitrat turşusu istehsalının aralıq məhsullarıdır.

Nitrat turşusu - sulfat, fosfat turşularının, partlayıcı və boy a maddələrinin, bir sıra nitratların alınmasında geniş istifadə olunur. Nitratlar üçün ən geniş tətbiq sahəsi kənd təsərrüfatıdır. KNO<sub>3</sub>, NaNO<sub>3</sub>, NH<sub>4</sub>NO<sub>3</sub> azotlu gübrələrin əsas hissəsini təşkil edir.

Bir sıra azotlu qeyri-üzvi birləşmələr raketlərdə oksidləşdirici, bəzi hallarda isə yanacaq kimi istifadə edilir.

UO<sub>2</sub>(NO<sub>3</sub>)<sub>2</sub> - uranil nitrat uranın alınmasında əsas maddələrdən biridir.

Pt istehsalında külçə platindən təmiz metal almaq üçün onu ilk növbədə çar arağında həll edirlər.

Sərbəst azotun əsas tətbiq sahələrinən biri onun kimyəvi cəhətdən inert olması ilə əlaqədardır. Belə ki azot, metalların qaynaq edilməsində, bir sıra metallurji proseslərdə, vakuum və elektrik lampa ləğvində, maye azot soyuducu agent kimi təbabətdə, soyuducu qurğularда və s. sahələrdə geniş tətbiq edilir.


## FOSFOR



Fosforu 1669-cu ildə Hamburq əlkimyaçısı Hennind Brand kəşf etmişdir. Element kimi isə onu A. Lavuazye müəyyənləşdirilmişdir. Belə bir fərziyyə də var ki, fosfor ərəb əlkimyaçısı Alxid Bekil tərəfindən ilk dəfə kəşf olunmuşdur. Fosfor yunanca "işıq daşıyan" deməkdir.

Fosfor III dövrün, VA qrup elementidir. Elektron formulu və sxemi aşağıdakı kimiidir:

$$1s^2 2s^2 2p^6 3s^2 3p^3$$



Fosforun bir təbii izotopu  $^{31}_{15}\text{P}$  vardır. Süni izotoplardan  $^{32}_{15}\text{P}$  ( $T_{1/2} = 14,2$  s) əhəmiyyətlidir. Ondan nişanlanmış atom kimi müxtəlif reaksiyaların mexanizminin öyrənilməsində istifadə edirlər.

V qrupun ikinci tipik elementi olan fosfor, qeyri-metaldır. Özünün nisbi elektromənfiliyinə görə fluor, oksigen, xlor, azot və küükürddən

Cədvəl 6

### VA qrup elementlərinin bəzi xassələri

	N	P	As	Sb	Bi
Yer qabığında miqdarı (% kütlə payı)	$1 \cdot 10^{-2}$	$8 \cdot 10^{-2}$	$5 \cdot 10^{-4}$	$4 \cdot 10^{-5}$	$2 \cdot 10^{-5}$
Atom radiusu, nm	0,070	0,110	0,121	0,141	0,146
$I_1 + I_2 + I_3, \text{V}$	91,5	60,4	58,0	52,3	52,0
$I_1 + I_2 + I_3 + I_4 + I_5, \text{V}$	266,8	176,7	171,0	158,4	153,0
NEM	3,0	2,1	2,0	1,9	1,8
Ərimə temperaturu, °C	-210,0	593	817	630,5	271,4
Qaynama temperaturu °C	-195,8	429	615	1634	1552
Sıxlıq, g/sm <sup>3</sup>	0,808	2,0-2,4	5,72	6,7	9,8
$E^\circ(E^{3+}(\text{məh})/E), \text{V}$	-	-	0,3	0,24	0,2

geri qalır. Azotdan fosfora keçdikdə baş kvant ədədinin artması və bununla əlaqədar olaraq elektron quruluşndakı dəyişikliklər, fosforun xassələrində müəyyən xüsusiyyətlərin meydana gəlməsnə labüb edir. Fosforun bəzi xassələri 6 sayılı cədvəldə verilmişdir.

İlk növbədə qeyd etmək lazımdır ki, azotun birinci beş ionlaşma potensialının cəmi (266,8 V) olduğu halda, fosfor üçün bu ədəd 176,7 V bərabərdir. Bunun nəticəsi olaraq fosforun müsbət oksidləşmə dərəcələri, maksimal oksidləşmə dərəcəsi (+5) daxil olmaqla davamlıdır. Elə məhz buna görə də fosforun (+5)-dən kiçik oksidləşmə dərəcəli birləşmələri reduksiyaedici xassələr göstərir, (+5) oksidləşmə dərəcəli birləşmələri isə heç bir oksidləşdirici xassəyə malik deyillər. Bununla əlaqədar olaraq fosforun oksigenli birləşmələri azotun uyğun birləşmələrinə nisbətən davamlı, hidrogenli birləşmələri isə azotun hidrogenli törəmələrinə nisbətən qeyri-stabil olub, qüvvətli reduksiyaedicidirlər.

Digər tərəfdən fosforun valent imkanları vakant d-orbitalları hesabına azotdan daha genişdir. Fosfor atomunda s-elektronun 3d-orbitalına promotorlaşması nəticəsində 5 qoşalaşmamış elektron əmələ gəlir və buna görə də fosfor atomu mübadilə mexanizmi ilə həmin sayda kovalent əlaqə yarada bilir. Bundan əlavə fosforun boş 3d-orbitalları donor-akseptor mexanizmi ilə də kovalent əlaqə ( $sp^3d$ -k.e.5;  $sp^3d^2$ -k.e.6) yaratmaq imkanına malikdirlər. Fosfor üçün əlavə  $\pi$ -bağlanmaya da imkan vardır. Bu zaman təkcə  $\pi_{p-p}$  yox, həm də  $\pi_{p-d}$  əlaqələr də yaranır.


Bütün bunlara baxmayaraq fosfor üçün ən geniş yayılmış onun  $sp^3$  hibrid vəziyyətindəki törəmələridir.

Fosfor üçün Si və S ilə horizontal analogiya mövcud olduğundan, onun üçün azotdan fərqli olaraq homo- və heterozəncirli polimerlər xarakterdir. Bu, fosforun əmələ getirdiyi bəsит maddələrin müxtəlif modifikasiyalarında özünü göstərir.


**Təbii ehtiyatı:** Yer qabığının kütlə payı ilə 0,04%-ni təşkil edir. Azotdan fərqli olaraq fosfor təbiətdə yalnız birləşmələr şəklində rast gəlir.

Fosforun əsas mineralları -  $\text{Ca}_3(\text{PO}_4)_2$  - fosforit və  $3\text{Ca}_3(\text{PO}_4)_2 \cdot \text{CaX}_2$  ( $\text{X} = \text{F}, \text{Cl}, \text{OH}$ ) - apatitlərdir. Sümük hidroksil apatitdən, diş minası hidroksil apatit və füor apatitdən ibarətdir. Əzələlərin, beyin və s. orqanların tərkibinə də fosfor daxildir. İnsan orqanizmində 1%-ə qədər fosfor vardır.


**Alinması:** 1771-ci ildə Şeele sümüyü qatı  $\text{H}_2\text{SO}_4$  ilə təsir etməklə kalsium dihidrofosfat



və sonra isə  $\text{Ca}(\text{H}_2\text{PO}_4)_2$  xüsusi sobalarda  $1000^\circ\text{C}$  temperaturda narin əzilmiş kokslə reduksiyia edərək fosfor almışdır:



Fosforu elektrik sobalarında yüksək temperaturlarda ( $1500^\circ\text{C}$ ) aşağıdakı reaksiyalar üzrə də almaq olar:




Fosfor buxarlarını su altında ağ fosfor şəklində kondensləşdirirlər.

**Fiziki və kimyəvi xassəlri:** Fosforun 11 allotropik şəkildəyişməsi məlumdur ki, bunlardan ən çox öyrəniləni ağ, qrmızı və qara fosfordur.

Oksigen → kükürd keçidində olduğu kimi azotdan fosfora keçdikdə də  $\pi_{p,p}$  əlaqələrinin davamlılığı  $\sigma$ -əlaqələrinə nisbətən daha çox zəifləyir və buna görə də adı şəraitdə bərk fazada minimal enerji halına uyğun atomlar arasında üçqat əlaqələrin (azot molekulunda olduğu kimi) əmələ gəlməsi yox, üç  $\sigma$ -əlaqəsinin yaranması daha münasib olur. Üç  $\sigma$ -əlaqəsinin mövcudluğu sonsuz sayıda müstəvilərin yaranması üçün imkan yaradır. Belə quruluş qara fosforda öz əksini tapmış olur.

Bundan başqa fosfor kiçik zəncirli qapalı molekullar da əmələ gətirir. Belə ki 1000°C-dən aşağı temperaturlarda fosfor P<sub>4</sub> kimi tetraedrik quruluşlu qapalı zəncirli molekullar




Şək.21. Qara fosforun kristallik quruluşu

şəklində mövcud olur. Bu quruluşda tetraedrin təpələrində yerləşən hər bir fosfor atomu üç σ -əlaqə yaratmış olur. Fosfor buxarları 280°C-dən aşağı temperaturlara qədər soyudulduqda onlar rəngsiz və ya açıq-sarı rəngli maye şəklində kondensə edir və artıq 44°C temperaturda yumşaq, muma bənzər kütlə şəklində donur. Bu kütle P<sub>4</sub> molekullarından ibarət olan ağ fosfordur ( $\rho = 1,8 \text{ g/sm}^3$ ). Ağ fosfor karbon sulfid və bir sıra başqa üzvi həllədicilərdə həll olan, olduqca zəhərli madđadır. P<sub>4</sub> molekullarının quruluşu aşağıdakı sxemdə verilmişdir. Sxemdən göründüyü kimi molekuldakı əlaqələr arasındaki bugaq 60° - yə bərabər olub, p-orbitallar arasındaki düz bucaqdan (90°) xeyli kiçikdir. Buna görə də P<sub>4</sub> molekulu gərilmiş şəkildədir və bunun nəticəsi kimi reaksiya qabiliyyəti çox yüksəkdir ( $d_{p-p}=0,221 \text{ nm}$ ,  $E_p=200 \text{ kC/mol}$ ). Ağ fosfor artıq 40°C temperaturda havada yanır, buna görə də onu suyun altında, qaranlıqda saxlayırlar. Ağ fosofrun adı şəraitdə havanın oksigeni ilə oksidləşmə prosesi ekzotermik proses olub, işıq şəklində enerjinin ayrılması - xemilüminessensiya ilə müşayət olunur. Buna görə də ağ fosfor qaranlıqda hava ilə temasda olduqda işıldayırlar. Bu da onun "işıq daşıyan" adını daşımاسına səbəb olub. Ağ fosforun oksidləşməsi zəncirvari mexanizm üzrə gedir və bu

zaman reaksiyanan maksimal sürəti oksigenin müəyyən parsial qatılığına uyğun gəlir. Təmiz oksigendə fosforun oksidləşməsi çox zəif getdiyi üçün o, işıldamır.

Ağ fosfor havasız şəraitdə işıq şüaları altında və ya qızdırıldıqda daha stabil polimer modifikasiyaya çevrilir. Bu, laylı quruluşa malik olan modifikasiyada əlaqələrin gərgin-



liyi zəifləmiş olur. Çevrilmə şəraitində asılı olaraq yaranan müxtəlif polimer modifikasiyalar biri-birindən rənglərinə və bəzi xassələrinə görə fərqlənir. Belə ki, 280-340°C temperaturda vakuum altında təxminən 50 saat ərzində ağ fosfor qırmızıya çevrilir ( $\Delta H^\circ = -18,41$  kC). Az miqdarda yodun iştirakı prosesi sürətləndirir. Qırmızı fosforun bir neçə mofifikasiyası məlumudur. Onların hamısı polimer maddələrdir. Qırmızı fosfor ( $\rho=2,3\text{g/sm}^3$ )  $\text{CS}_2$ -də həll olmur, təxminən 580°C temperaturda təzyiq altında əriyir, 250°C temperatura qədər qızdırıldıqda alışır. Ağ fosfordan fərqli olaraq zəhərli deyil. Qırmızı fosfor 426°C temperaturda süblümə edir və bu zaman buxar fazaya keçən  $\text{P}_2$  molekülləri yenidən rekombinasiya edərək  $\text{P}_4$  molekularına çevrilirlər. Məhz buna görə də fosfor buxarlarının kondensləşməsi zamanı qırmızı yox, ağ fosfor alınır. Dörd atomlu fosfor molekülləri təxminən 1200°C temperatura qədər davamlıdır, qızdırılma prosesi davam etdikdə onlar yenidən  $\text{P}_2$  molekullarına dissosiasiya edirlər:



Qeyd etmək lazımdır ki,  $\text{P}_2$  molekülləri  $\text{N}_2$  kimi çox davamlıdır və onların atomlara dissosiasiyası 3000°C-dən yuxarı temperaturlarda baş verir.

Ağ fosforu 500 atmosfer təzyiq altında qızdırıldıqda bənövşəyi fosfora çevrilir ( $\rho = 2,53$ ).

Qara fosfor fosforun ən davamlı şəkildəyişməsidir. O, ağ fosfordan 1200 MPa təzyiqində və 200°C temperaturda alınır.







Qara fosfor qrafitə oxşar, laylı-atom quruşulu (şək. 15), yarımkəcərıcı xassəli ( $\Delta E=0,133\text{eV}$ ). maddədir. Otaq temperaturunda heç bir həllədicidə həll olmur ( $\rho=2,7 \text{ g/sm}^3$ ,  $t_{aliş}=490^\circ\text{C}$ ).

Qırmızı və xüsusiə də qara fosfor ağ fosfora nisbətən kimyəvi cəhətdən çox davamlı maddələrdir.


Fosfor həm oksidləşdirici və həm də reduksiyaedici xassələr göstərir. Oksidləşdirici xassələr metallarla qarşılıqlı təsir zamanı meydana çıxır:





Lakin fosfor üçün reduksiyaedici xassələr daha xarakterdir. O, oksigen, halogenlər, kükürd və digər qüvvətli oksidləşdiricilərlə asanlıqla oksidləşir. Bu zaman oksidləşdiricinin miqdarı az olduqda P(III), çox olduqda isə P(V) törəmələri alınırlar:




Fosfor qızdırıldıqda qələvi məhlullarında disproporsionlaşır:




**Birləşmələri:** Bəs it maddələr şəklində fosfor və hidrogen kimyəvi reaksiyaya praktiki olaraq daxil olmurlar. Buna görə də fosforun hidrogenli birləşmələrini dələyi üsul ilə alırlar:



Fosfini eyni zamanda ağ fosforu qatı qələvi məhlulunda qızdırmaqla almaq olar:



Fosfin xoşagəlməz iyili (iylənmiş balıq), zəhərli,  $-133^{\circ}\text{C}$  temperaturda əriyən,  $-88^{\circ}\text{C}$  temperaturda qaynayan, havadan ağır qazdır. Suda az həll olur. Məhlulda aşağıdakı müvəzinət yaranır:




$\text{pK}_{\text{tur}}=28,7$  və  $\text{pK}_{\text{əs}}=28,4$  demək olar ki. bərabər olduqlarından  $\text{PH}_3$  sulu məhlulları zəif ideal amfolitlərdir. Maye fosfində öz-özünə ionlaşma cüzdür:




$\text{PH}_3$  molekulu  $\text{NH}_3$  molekulu kimi triqonal piramida formalıdır  $d_{\text{PH}}=0,142$ ,  $\angle \text{PHH}=93,5^{\circ}$ .  $\text{H}-\text{P}-\text{H}$  bucağının  $\text{H}-\text{N}-\text{H}$  bucağına ( $107^{\circ}$ ) nəzərən kiçik olması hibrid əlaqələrinin yaranmasında s-orbitalının iştirakının azalması deməkdir. Bundan başqa  $\text{P}-\text{H}$  əlaqələri  $\text{N}-\text{H}$  əlaqələrinə nəzərən daha az davamlı, ammoniyakın dipol momenti isə fosfinə nisbətən təxminən üç dəfə böyükdür. Nəticədə  $\text{PH}_3$  molekulunun donor xassələri ammoniyaka nisbətən xeyli zəifdir. Fosfin molekulunun az polyarlığı, zəif donor xassələri onun maye, bərk hallarında və sulu məhlullarında hidrogen əlaqələrinin olmamasına səbəb olur. Buna görə də  $\text{PH}_4^+$  davamsız iondur.

Fosfin qüvvətli turşularla fosfonium duzları əmələ gətirir. Bərk halda bu duzlar arasında ən davamlı fosfonium yodiddir:




Bu duzlar ammonium duzlarına nisbətən davamsızdır. Hidrolizə uğrayırlar. Qələvi təsirindən parçalanırlar.



$\text{PH}_3$  qüvvətli reduksiyandicidir, havada  $\text{H}_3\text{PO}_4$  qədər oksidləşir.



$\text{PH}_3$ , aşağı temperaturlarda termolizə uğrayır,  $150^\circ\text{C}$  temperaturda yanır:



Fəal metalların fosfidlərinə turşularla təsir etdikdə fosfindən başqa əlavə məhsul kimi difosfin ( $\text{P}_2\text{H}_4$ ) əmələ gelir. Difosfin  $-99^\circ\text{C}$  temperaturda əriyən,  $+63^\circ\text{C}$  temperaturda qaynayan mayedir. Havada alovlanır. İşıq və istiliyin təsirindən parçalanır.  $\text{P}_2\text{H}_4$  hidrazinin analogudur. Lakin buna baxmayaraq əsasi xassələr göstərmir və turşularla reaksiyaya daxil olmur. Qüvvətli reduksiyaedicidir. Difosfinin parçalanma məhsullarının tərkibinə fosfor, fosfin və  $\text{P}_{12}\text{H}_6$  tərkibli sarı rəngli bərk amorf maddə daxil olur. Fosforlu hidrogen adlandırılan bu maddəyə bərk fosforda fosfinin məhlulu kimi də baxmaq olar.

**Oksigenli birləşmələri:** Fosfor oksigenlə üç növ birləşmə əmələ gətirir:  $\text{P}_4\text{O}_6$ ,  $\text{P}_2\text{O}_4$ ,  $\text{P}_4\text{O}_{10}$ .  $\text{P}_2\text{O}_4$ -ə iki oksidin  $\text{P}_4\text{O}_6$  və  $\text{P}_4\text{O}_{10}$  qarışığı kimi baxmaq olar.

Oksigen çatışmamazlığı şəraitində fosforun oksigenlə qarşılıqlı təsiri nəticəsində fosfor oksidi (III), oksigen artıqlığı şəraitində isə fosfor oksidi (V) alınır. Oksidləşmə prosesi zəncirvari mexanizm üzrə




gedir və reaksiya məhsulları kimi oksidlərin dimeri yaxud da daha mürəkkəb polimerləri əmələ gəlit.


Fosfor oksidi (III) bir neçə allotropik modifikasiya şəklində mövcud olur. Bunlardan biri molekulyar kristal qəfəsi olub, düyün nöqtələrində  $P_4O_6$  molekülləri yerləşir. Bu molekulun və polimer oksidinin ( $P_2O_3$ )<sub>n</sub> quruluş formulları aşağıdakı kimidir:

$P_4O_6$  molekulu oksigen körpücükleri ilə birləşmiş dörd  $[PO_3]$  piramidlərinindən təşkil olunmuşdur.  $P_4O_6$  moleküllərindən ibarət olan allotropik şəkildəyişmə asan əriyən, uçucu, az miqdarda karbon sulfid-də həll olan bərk maddədir. Polimer quruluşlu modifikasiyalar üçölcülü tor əmələ gətirirler. Bu quruluşda da piramidal  $[PO_3]$  qrupları oksigen körpücüyü vasitəsi ilə bir-birilə birləşir.  $[PO_3]$  piramidal qrupları bir təpəsi bölünməmiş elektron cütü ilə tutulmuş tamamlanmamış tetraedrik quruluşa malikdir. Hər iki modifikasiyada fosfor atomları  $sp^3$  hibrid vəziyyətindədirlər.



$P_4O_6$  ( $t_{ər} = 24^\circ C$ ,  $t_{qay} = 175^\circ C$ ) qızdırıldıqda parçalanır:



Fosfor oksidi (III) kimyəvi cəhətdən aktiv maddədir. Asanlıqla oksigenlə oksidləşərək fosfor oksidi (V) əmələ gətirir. Fosfor oksidi (III)  $20-50^\circ C$  temperatur intervalında oksidləşdikdə intensiv xemilüminessensiya ilə müşayət olununur. Artıq  $70^\circ C$  temperaturda havada  $P_4O_6$  alışaraq yanır və  $P_4O_{10}$  əmələ gətirir:





Fosfor oksidi (III) turşu xassəli maddədir:



Fosforit və ya fosfon turşusu rəngsiz, hidroskopik, asanəriyən ( $t_{sr}=74^{\circ}\text{C}$ ), suda yaxşı həll olan kristal maddədir. Quruluşuna görə mərkəzində  $\text{sp}^3$  hibrid vəziyyətində olan fosfor atomu yerləşmiş qeyni-simmetrik tetracedrdir. Bu tetracedrin təpələrindən ikisi hidroksil qrupları, biri oksigen, biri isə hidrogen ilə tutulmuşdur:


Fosfon turşusundakı hidrogen atomlarından biri fosfor ilə bilavasitə birləşmiş olduğu üçün metal ilə əvəzolunma qabiliyyətinə malik deyil və məhz buna görə də fosfon turşusu ikiəsaslı turşudur. Cox zaman onun formulu  $\text{H}_2[\text{HPO}_3]$  kimi ifadə olunur. Fosfon turşusu orta qüvvəli turşudur ( $\text{p}K_1=2,8$ ;  $\text{p}K_2=6,2$ ). Fosfon turşusunun duzları (fosfonatlar)  $\text{P}_2\text{O}_3$  ilə qələvilərin qarşılıqlı təsirindən alınır:





Qələvi metalların və kalsiumun fosfonatları suda yaxşı həll olurlar. Qızdırıldıqda fosfonat turşusu disprpcionlaşır:




Fosfor (III) törəmələri qüvvəli reduksiyaedicilərdir. Onlar bir sıra az aktiv metalları məhlullarından reduksiya edirlər:




Fosfonat turşusu bir sıra oksidləşdiricilərlə oksidləşir:







Havanın oksigeni fosfonit turşusu məhlullarını yalnız yod izlərinin iştirakı ilə oksidləşdirir. Bu turşu adətən fosforun trihalogenidlərinin hidrolizi ilə alınır.



Hidrofosfonitlər qızdırıldıqda pirofosfonitlərə (difosfonitlərə) çevrilirlər:



Bu duzlar su ilə qaynadıldıqda hidrolizə uğrayırlar:





Pirofosfonit turşusu  $\text{H}_4\text{P}_2\text{O}_5$  az davamlı, iki əsaslı turşudur.

Fosfor (III) üçün  $(\text{HPO}_2)_n$  polimetafosfit tuşusu da məlumdur.

Fosfor oksidi (V)  $\text{P}_2\text{O}_5$  buxar fazada  $\text{P}_4\text{O}_{10}$  tərkibinə malikdir.  $\text{P}_4\text{O}_{10}$  molekulları bir-biri ilə oksigen körpüçükləri ilə birləşmiş dörd  $\text{PO}_4$  tetraedrlərindən ibarətdir.


Fosfor oksidi (V) bərk halda bir neçə modifikasiyaya malikdir. (şək. 22.). Bu modifikasiyalar biri-birindən  $\text{PO}_4$  qruplarının yerləşməsi ilə fərqlənirlər. Ağ fosforun yanması zamanı molekul-



Şək.22.  $\text{P}_4\text{O}_{10}$  molekulunun quruluşu

yar kristal qəfəslı uçucu  $P_2O_5$  modifikasiyası əmələ gəlir. Belə molekulyar kristal qəfəsinin düyün nöqtələrində  $P_4O_{10}$  molekülləri yerləşmiş olur  $\alpha$ - $P_4O_{10}$  ( $t_{sub}=359^{\circ}C$ ). Fosfor oksidinin bu modifikasiyası buzabənzər, kiçik sixliğə malik, asanlıqla buxar halına keçən, suda yaxşı həll olan, çox reaksiyayaqabil maddədir.  $\alpha$ - $P_4O_{10}$  uzun müddət ərzində qızdırıldıqda six, sonsuz sayıda  $PO_4$  tetraedrlərindən ibarət olan polimer şəkilli  $\beta$ - $P_4O_{10}$  modifikasiyası əmələ gəlir. Bu şəkildəyişmə daha yüksək ərimə temperaturuna ( $t_{ar}=580^{\circ}C$ ) malik olub, kimyəvi cəhətdən nisbətən passivdir. Daha yüksək temperaturlarda altı  $PO_4$  tetraedrindən təşkil olunmuş  $\gamma$ - $P_4O_{10}$  modifikasiyası əmələ gəlir. Bu şəkildəyişmələr arasında olan principial fərq ondan ibarətdir ki, molekulyar quruluşlu fosfor oksidi (V) modifikasiyasında  $P_4O_{10}$  molekülləri arasında zəif Van-der-Vaals qüvvələri, polimer modifikasiyalarda isə kovalent kimyəvi əlaqə təsir göstərir.

Fosfor oksidi (V) ağ tozabənzər, olduqca hiqroskopik maddədir. Buna görə də ondan qaz və mayelərin qurudulmasında istifadə olunur.




Şək. 23. Oksofosfat (V) ionlarının və  $P_2O_5$  laylı modifikasiyasının quruluşu:

1 - P atomu; 2 - kənar O atomu; 3 - körpü O atomu.

Fosfor oksidi (V) hətta nitrat və sulfat turşularından suyu ayıraq onları nitrat  $-N_2O_5$  və sulfat  $-SO_3$  anhidridlərinə çevirir.

Fosfor oksidi (V) tetraedrik quruluşa malik olduğundan onun müxtəlif cür oksofosfat törəmələri mövcuddur. Bu onunla əlaqədardır ki,  $PO_4$  tetraedrik quruluş vahidləri digər  $PO_4$  qurumları ilə bir, iki və üç təpəsi ilə birləşə bilir.  $PO_4$  tetraedrik qurumu bir təpəsi ilə qonşu  $PO_4$  qrupu ilə birləşdikdə dimer oksofosfat ionu  $[P_2O_7]^{4-}$ ,  $PO_4$  tetraedri iki təpəsi ilə birləşdikdə açıq və ya qapalı zəncirli ionlar  $[P_3O_9]^{3-}$ ,  $[P_4O_{12}]^{4-}$ ,  $[P_nO_{3n-1}]^{(n+2)}$ , təpələrin hər üçü ilə birləşmə getdikdə isə saxələnmiş zəncirli ionlar əmələ gəlir (şək.23).


Açıq zəncirli 2-10 fosfor atomlu oksofosfatlar (V) - polifosfat, qapalı zəncirli quruluşlar - metafosfat, sonsuz açıq zəncirli fosfatlar isə polimetafosfatlar adlanır. Aşağıda bir sıra fosfatların quruluş formulları verilmişdir:




Molekulyar quruluşlu fosfor oksidi (V) suda həll olduqda əvvəlcə tetrametafosfat turşusu əmələ gəlir:






Polimer tetrametafosfat turşusunun sonrakı hidratlaşması tetrapolifosfat turşusunun alınmasına səbəb olur:





Hidratlaşma prosesinin davamı hər mərhələdə ortofosfat turşusu ilə polifosfat turşuları qarışığının əmələ gəlməsi ilə başa çatır:




Polimer mofikasiyaların hidratasiyası daha mürəkkəb mexanizm üzrə gedərək digər polifosfat turşularının və son məhsul olaraq ortofosfat turşusunun əmələ gəlməsi ilə başa çatır.

Fosforun ən mühüm birləşmələrindən biri ortofosfat turşusudur. Ortofosfat turşusu rəngsiz, asanlıriyən, su ilə bütün nisbətlərdə qarışan kristal maddədir. Bərk halda və ortofosfat turşusunun qatı məhlullarında turşu molekulları arasında və molekula daxili hidrogen əlaqələri təsir göstərir. Ona görə fosfat turşusunun tünd məhlulları özlü mayeləkdir.


Qatılığı 50 %-dən az olan ortofosfat turşusu məhlullarında hidrojen əlaqəsi turşu molekulaları ilə su molekulları arasında meydana gelir.

Kimyəvi quruluşuna görə  $H_3PO_4$  molekulu, üç təpəsi OH qrupları, bir təpəsi oksigen atomu ilə tutulmuş, mərkəzdə isə  $sp^3$  hibrid vəziyyətində fosfor atomu yerləşmiş azəciq gərilmiş vəziyyətdə olan tetraedrdir:


Ortofosfat turşusu sulu məhlullarda orta qüvvəli üçəsaslı turşudur ( $pK_1=2,1$ ;  $pK_2=7,3$ ;  $pK_3=12,5$ ). Fosfat turşusu qələvərlə qarşılıqlı təsir zamanı üç cür düz bir-, iki- və üç- əvəzli fosfatlar




əmələ gətirir. Üçəvəzli ortofosfat duzlarından yalnız qələvi metalların törəmələri suda həll olurlar. Hidro-, dihidrofosfatlar suda daha yaxşı həll olur. Qələvi metalların fosfatları suda hidroliz edirlər:




Susuz turş mühitdə ortofosfat turşusu özünü amfoter xassəli maddə kimi aparır. Susuz sulfat turşusu ilə qarşılıqlı təsir zamanı ortofosfat turşusu əsasi xassə göstərir:



Sənaye miqyasında ortofosfat turşusu əsasən fosfor oksidi (V) ilə suyun qarşılıqlı təsirindən və fosforlu xammalın sulfat turşusu ilə parçalanmasından alırlar:





İqtisadi cəhətdən ən əlverişli üsul 700°C temperaturda, katalizator kimi mis yonqarlarının iştirakı ilə fosfor buxarları ilə su buxarının qarşılıqlı təsiri prosesidir:



Reaksiya nəticəsində əlavə məhsul kimi alınan hidrogen kimya sənayesinin əsas məhsullarından biri olduğundan, bu proses olduqca səmərəlidir.



Ortofosfat turşusu (+5) oksidləşmə dərəcəli bütün fosfor birləşmələrinin hidroliz proseslətinin son məhsuludur:






Polifosfat turşularını ortofosfat turşusunda fosfor oksidini (V) həll etməklə alırlar. Göründüyü kimi sistemdə  $P_2O_5$ -in qatılığı artıqca polifosfat turşularının (şək. 24) miqdari artmış olur.

Polifosfat turşularının duzlarını hidrofosfatların mülayim şəraitdə qızdırılması nəticəsində alırlar:




Polifosfat və metafosfat turşuları ortofosfat turşusuna nisbətən daha qüvvətli turşular olduğundan onların duzları nisbətən az hidrolizə uğrayırlar. Onların hidrolizi açıq və ya qapalı zəncirin qırılması ilə müşayət olunur:



Fosfatlar nitratlardan fərqli olaraq oksidləşdirici xassələr göstərmirlər.


Fosforun turşularını  $AgNO_3$  məhlulu ilə təyin edirlər. Belə ki,  $Ag_3PO_4$  - sarı,  $Ag_4P_2O_7$  və  $AgPO_3$  isə ağ rəngli çöküntülərdir.

Ortofosfat və pirofosfat turşularından fərqli olaraq, trimetafosfat turşusu-  $(HPO_3)_3$  yumurtanın ağıını bərkidir. Metafosfat turşusu zülal-





Şek.24.  $H_2O - P_2O_5$  sisteminde müxtəlif fosfor turşularının miqdarı

ları çökdürür. Analitik kimyada  $\text{PO}_4^{3-}$  ionunu  $(\text{NH}_4)_2\text{MoO}_4$  ile təyin edirlər:




Fosfatların əsas hissəsi gübərə kimi istifadə edilir. Fosforitin sulfat və ortofosfat turşuları ilə parçalanması nəticəsində alınan  $\text{Ca}(\text{H}_2\text{PO}_4)_2 \cdot 2\text{H}_2\text{O}$  və  $\text{CaHPO}_4 \cdot 2\text{H}_2\text{O}$  superfosfat və presipitat gübərlərinin əsasını təşkil edirlər:




Qarışq azot-fosfor gübərlərinə ammofos -  $(\text{NH}_4)\text{H}_2\text{PO}_4$  -  $(\text{NH}_4)_2\text{HPO}_4$  və azofoskanı - (ammofos +  $\text{KNO}_3$ ) misal göstərmək olar.

Fosforun polifosfat turşularına aid olmayan lakin tərkibində bir neçə fosfor atomu saxlayan turşuları məlumdur. Belə turşulara  $\text{H}_4\text{P}_2\text{O}_6$  tərkibli hipofosfat turşusunu misal göstərmək olar. Bu turşuda fosforun oksidləşmə dərəcəsi (+4) bərabərdir. Onun quruluş formulunda fosfor atomları bir-biri ilə birbaşa birləşmişdirlər:




Hipofosfat turşusunu nəm fosforun oksidləşməsi zaməni  $\text{P}_4\text{O}_6$  və  $\text{P}_4\text{O}_{10}$  ilə bərabər və duzlarından almaq olar:



Hipofosfat turşusu  $\text{H}_4\text{P}_2\text{O}_6$  orta qüvvəli 4 əsaslı turşudur. Məhluldan

$H_4P_2O_6 \cdot 2H_2O$  şəkilində ( $t_a = 62^\circ C$ ) ayrılır. Su ilə disproporsiya edərək fosfon və fosfat turşularını əmələ gətirir:




Adı şəraitdə hipofosfat turşusu oksidləşdirici və reduksiyaedici xassələr göstərmir. Yalnız qələvi metalların hipofosfatları suda yaxşı həll olur.


Hipofosfat turşusunun üç əsaslı tautomerini aşağıdakı reaksiya üzrə almaq olar:



Hipofosfit və ya fosfin turşusunda  $H[H_2PO_2]$  ( $H_3PO_2$ ) fosfor ən kiçik müsbət oksidləşmə dərəcəsinə (+1) malik olur. Sərbəst halda bu turşunu yalnız dolayı üsul ilə duzlarından almaq olar:



Hipofosfit turşusu  $H_3PO_2$  - anhidridi olmayan, suda yaxşı həll olan, bir əsaslı, qüvvətli ( $pK=1,1$ ) turşudur:



Duzları - hipofosfitlər adlanır. Suda yaxşı həll olurlar. Hipofosfit turşusu və onun duzları qüvvətli reduksiyaedicilərdir. Bu isə turşu molekulunda P—H əlaqəsinin zəifliy ilə əlaqədardır.


Fosfor turşularını iki yera bölmək olar:

1. tərkibində P-H əlaqəsi olmayan  $-H_3PO_4$  ortofosfat,  $H_4P_2O_7$  piro-fosfat,  $H_4P_2O_6$  - hipofosfat turşuları.


2. tərkibində P - H əlaqəsi olan  $-H_2[HPO_3]$  fosfit və ya fosfon,  $H[H_2PO_2]$  hipofosfit və ya fosfin turşuları;

Tərkibirdə P-H əlaqəsi olmayan fosfor turşuları daha davamlı birləşmələrdir.


Fosforun xarakter peroksozotörəmələri də məlumdur. Bunlardan monoperoksofostat  $H_3PO_5$  və diperoksofostat  $H_4P_2O_8$  turşularını qeyd etmək vacibdir. Bu turşulardan monoperoksofostat turşusu daha qüvvətli oksidləşdirici, diperoksofostat turşusu isə daha qüvvətli turşudur. Onların duzlarının adı şəraitdə davamlı maddə olmaqlarına baxmayaraq, qızdırıldıqda parçalanaraq ortofosfat turşusu və oksigen ayırırlar. Monoperoksofostat turşusu hidroliz edərək ortofosfat turşusu və hidrogen peroksid əmələ gətirir:



Diperoksofostat turşusunun hidrolizi nəticəsində isə ortofosfat və monoperoksofostat turşuları alınır:



İndi isə fosfor və onun birləşmələri üçün standart turş və qələvi mühitdə xarakter olan çevrilməlin oksidləşmə-reduksiya potensiallarını eks etdirən sxemi nəzərdən keçirək:






Göründüyü kimi azot birləşmələri üçün xarakter olan oksidləşmə-reduksiya potensiallarından fərqli olaraq, fosfor birləşmələri üçün əsasən  $E^\circ < 0$ . Fosforun (+5) oksidləşmə dərəcəli birləşmələrindən başqa elementar fosfor və onun digər birləşmələri qüvvətli reduksiyaedicidirlər. Ağ fosfor qələvi mühitdə fosfin  $PH_3$  (oksidləşmə

dərəcəsi +3) və hipofosfit ionuna (oksidləşmə dərəcəsi+1) disproportionlaşır:



Turş mühitdə disproportionlaşma prosesi çox zəif gedir. Verilmiş sxema əsaslanaraq ( $E^0 < 0$ ) belə nəticəyə gəlmək olar ki, fosfat turşusu və onun anionları sulu məhlullarda oksidləşdirici xassələr daşıma-malıdırılar.

**Fosforun digər qeyri-metallarla birləşmələri.** Fosfor halogen-lərlə tri-  $\text{PHal}_3$  və pentahalogenidlər  $\text{PHal}_5$  əmələ gətirir. Bütün bu törəmələrdən ən əhəmiyyətliləri xlorlu birləşmələrdir. Fosforun halogenidləri bəsит maddələrin bilavasitə qarşılıqlı təsiri nəticəsində alınır.  $\text{PHal}_3$  birləşmələri  $\text{PHal}_5$  törəmələrinə nisbətən daha termiki davamlıdırlar. Halogenlərin atom kütləsi artıqca halogenidlərin davamlılığı azalır. Turşu xassəli maddələdir. Su ilə qarşılıqlı təsir zamanı hidroliza uğrayırlar. Belə ki, fosfor pentaxloridin su ilə reaksiyası nəticəsində əvvəlcə fosfor oksoxlorid  $\text{POCl}_3$  sonra isə fosfat turşusu əmələ gəlir:




$\text{PHal}_5$  tipli birləşmələrdə fosfor atomları  $\text{sp}^3\text{d}$  hibrid vəziyyətindədirlər. Pentahalogenidlər öz-özünə ionlaşmaya məruz qalırlar:




Fosfor pentaxlorid k.ə. 8 bərabər olan həcmə mərkəzləşmiş kubik kristal quruluşludur. Kristal qəfəsinin düyür nöqtələrində tetraedrik


$\text{PCl}_4^+$  və oktaedrik  $\text{PCl}_6^-$  ionları yerləşir. Fosfor pentaxloridin  $\text{PCl}_5$  kimyəvi sintezdə tətbiqi aşağıdakı sxemdə təqdim olunmuşdur.





Oksotrihalogenidlər  $\text{POHal}_3$  fosfor (V) törəmələri olub, gərilmmiş tetraedrik quruluşa malikdirler ( $d_{\text{PO}} = 0,145 \text{ nm}$ ,  $d_{\text{PF}} = 0,152 \text{ nm}$ ,  $d_{\text{PCl}} = 0,199 \text{ nm}$ ,  $\angle \text{HalPHal} = 100^\circ$ ):




Fosforilxlorid  $\text{POCl}_3$  fosforpentaxloridin hidrolizi və ya  $\text{P}_2\text{O}_5$  ilə  $\text{PCl}_5$  qarışığının qızdırılması zamanı əmələ gəlir:



Fosfor pentaxloridin fosfor oksoxloridə çevrilən meyli müxtəlif sintezlərdə, məsələn xlorsulfon turşusunun, sulfurlı xloridin alınmasında geniş istifadə edilir:





Fosfor oksoflüorid (V)  $\text{POF}_3$  qüvvətli türşular olan flüor fosfatlara uyğun gəlir  $\text{H}_2\text{PO}_3\text{F}$ ,  $\text{HPO}_3\text{F}_2$ :





$\text{H}_2\text{PO}_3\text{F}$  duzları sulfatlara,  $\text{HPO}_3\text{F}_2$  duzları isə nitratlara oxşayır.

Fosforun sulfidohalogenidləri də məlumdur -  $\text{PSF}_3$ ,  $\text{PSCl}_3$ ,  $\text{PSBr}_3$ ,  $\text{PSI}_3$ . Quruluşuna görə bu birləşmələr oksohalogenidlərə benzəyirlər.


$\text{PHal}_3$  ekzotermiki davamlı maddələrdir. Bərk halda bütün trihalogenidlər molekulyar kristal qofəsinə malikdirlər.  $\text{PHal}_3$  molekülləri mərkəzində  $\text{sp}^3$  hibrid vəziyyətində fosfor atomu olan tetraedrik quruluşludur. Tetraedrin təpələrindən biri fosfor atomunun bölünməmiş elektron cütü ilə tutulmuş olur. Bu səbəbdən də trihalogenidlər donor xassəli maddələr olub, liqand kimi neytral komplekslərin əmələ gəlməsində iştirak edirlər. Oksidləşdiricilərlə qarlılıq təsir nəticəsində  $\text{P(V)}$  törəmələrinə çevrilirlər:



Fosforun eyni zamanda qarışq halogenidləri də məlumdur. Bu birləşmələr nisbətən az davamlı olduqlarından qızdırıldıqda normal halogenidlərə çevrilirlər:





Fosfor pentaxlorid ilə ammonium xloridin təzyiq altında qarlılıq təsiri nəticəsində fosfonitriloxlorid əmələ gəlir:




Fosfonitriloxlorid 120-150°C temperatur intervalında trimerləşərək tsiklik birləşmə verir. Artıq 300°C temperaturda qapalı zəncirli bu birləşmə açıq zəncirli ziqzaqvari heteroatomlu polimet əmələ gətirir.

Fosfonitriloxloridin (fosfozen dixlorid) həm trimerində və həm də polimerində fosfor atomları  $sp^3$ , azot atomları isə  $sp^2$  hibrid vəziyyətindədir. Fosfor və azotun qoşlaşmamış qalan elektronları delokalaşmış  $\pi_{p,p}$  əlaqəsini əmələ gətirirlər. Fosfonitriloxlorid polimeri suda həll olmur, mexaniki xasələrinə görə zəif vulkanlaşdırılmış kauçuka bənzədiyi üçün onu çox zaman qeyri-üzvi kauçuk adlandırırlar.




Fosfazen dixloridin trimerində, tetramerində və polimerində xlor atomları asanlıqla daşqa Lyuis əsasları ilə əvəzolunur:




Fosforun (+3) və (+5) oksidləşmə dərəcələrinə uyğun gələn nitridləri  $PN$ ,  $P_3N_5$  məlumdur. Hər iki birləşmədə azot üç kovalentlidir. Hər iki nitrid kimyəvi cəhətdən inert, su, turşu və qəlevi təsirinə qarşı davamlıdır.

Eyni zamanda  $(H_4PN_3)_3$  tərkibli fosforun azotlu törəməsi də məlumdur. Bu birləşmə trimetafosfat turşusunun  $(HPO_3)_3$  analoqudu. Hidrogenmetanitridofosfatın quruluşu aşağıdakı sxemdə verilmişdir:





Fosforun oksonitridi  $PON$ , fosfor okso-xloridin -  $POCl_3$  ammonolizi zamanı alınır:






Bu maddə  $750^{\circ}\text{C}$  temperaturlarda qədər davamlı, heç bir adı həlliçi də həll olmayan ağ amorf tozdur.

Fosforun oksigenli birləşmələrinin çoxsaylı analogları mövcuddur. Bu birləşmələrdə oksigen atomu izoloval NR və ya NH qrupları ilə əvəz olunur. Belə birləşmələrə misal olaraq,  $\text{P}_4\text{O}_6$ -nın analogu olan  $\text{P}_4(\text{NR})_6$  quruluşunu göstərmək olar. P - N əlaqəsi saxlayan birləşmələrin mühüm xüsusiyyətlərindən biri də odur ki, PN qrupu  $\text{SiO}$  qrupu ilə izoelektrondur. Tərkibində  $\text{R}_2\text{PN}$  zəncir və həlqələri saxlayan fosfazenlər  $\text{R}_2\text{SiO}$  fragmentləri saxlayan siloksanlar ilə analoglardır.  $[(\text{CH}_3)_2\text{PN}]_3$  və  $[(\text{CH}_3)_2\text{SiO}]_3$  birləşmələrinin quruluşları aşağıdakı sxemdə verilmişdir. Silikon kauçuklarına uyğun olaraq, polimer fosfazenlər aşağı temperaturlarda plastikliyini itirmir. Bu onunla əlaqədardır ki, PNP fragmentləri ( $\text{SiOSi}$  qrupları ilə izoelektron) çox mütəhərrik, moleküller isə spiral quruluşludurlar.




Fosforun azotlu birləşmələrindən olan heksametilfosforamid  $((\text{CH}_3)_2\text{N})_3\text{P}=\text{O}$  (HMFA) laborator praktikasında aproton həllədici kimi tətbiq olunurdu. Lakin onun konserogen xassələri müəyyən edildikdən sonra onun həllədici funksiyalarından artıq istifadə edilmir.

Maye fosfor özündə asanlıqla kükürdü həll edir. Bu bəsit maddələr arasında kimyəvi reaksiya çox yüksək temperaturlarda baş verir. Fosfor kükürdlə bir sıra binar birləşmələr əmələ gətirir. Bu birləşmələrdən  $P_4S_3$ ,  $P_4S_7$  və  $P_4S_{10}$  nisbətən yaxşı öyrənilmişdir.  $P_4S_{10}$ -nin quruluşu  $P_4O_{10}$  ilə analojidir. Fosforun sulfidləri naftalin ərin-tisində yenidən kristallaşdırılırlaşq sari kristallar şəklində ayrılmışdır. Qızdırıldıqda sulfidlər yanaraq fosfor və kükürd oksidlərini əmələ gətirirlər:



Turşu xassəli maddələr olduqları  
ndan su ilə hidroliz edərək hidrogen sulfid və fosfor turşularını  
əmələ gətirirlər:



**Fosforun metallarla birləşmələri.** Qızdırıldıqda fosfor demək olar ki, bütün metallarla reaksiyaya daxil olaraq fosfidlər əmələ gətirirlər. Fəal metallarla fosfor klassik valentlik qanunlarına tabe olan duz-abənzər fosfidlər ( $M_3P$ ,  $M_3P_2$ ) əmələ gətirir. p-Metalları və sink yarımqrupu elementləri normal və kompleks fosfidlər əmələ gətirirlər. Bu birləşmələrin çoxu yarımkəciriçi xassələrə malikdir. Keçid elementləri ilə fosfor melalabənzər fosfidlər əmələ gətirir ( $MP$ ,  $MP_2$ ,  $M_3P$ ). Kimyəvi cəhətdən az fəal olan bu fosfidlər boz və ya qara rəngli olub, metalliq parıltısına, elektrik keçiriciliyinə malik olurlar.


Fosfidləri bəsit maddələrin bilavasita qarşılıqlı təsirindən, metal oksidləri ilə fosfinin reaksiyasından, fosfatların hidrogenlə reduksiyasından və digər üsullarla alırlar. Bir sıra fosfidlər, xüsusən də kovalent əlaqə üstünlük təşkil edənlər yüksək ərimə temperaturuna ( $AlP - t_{sp}=2198^{\circ}C$ ;  $GaP - t_{sp}=1580^{\circ}C$ ) malik olurlar. Qələvi və qələvi torpaq elementlərinin fosidləri asanlıqla hidroliz edərək fosfin ayıırlar. Bir çox fosidlər ferromaqnit xassələrə ( $CoP$ ,  $Fe_3P$ ) malikdirlər.



Dövri sistemin IV qrupu öz tərkibinə tipik elementlər olan kabonu, silisiumu, germanium və titan yarımqrupu elementlərini daxil edir. Bu qrupun elementləri xüsusi əhəmiyyət kəsb edirlər. Belə ki, ilk tipik element olan karbon, orqanogen element olaraq, üzvi kimyanın əsasını, canlı aləmin əsas komponentini təşkil edir. Qrupun ikinci tipik elementi silisium qeyri-üzvi aləmin və cansın töbiətin əsas elementidir. Titan yarımqrupunun ilk elementi olan, titan və onun xəlitləri özlərinin bir sıra ekstremal xassələrinə görə xüsusi konstruksiya materiallarının əsasını təşkil edərək, aviasiya, gəmiqayırma və kosmik texnikada geniş tətbiq edilir. Hal-hazırda müasir həyatımızda mühüm yer tutan kompyuter, mikroprosessor və s. əsasını təşkil edən integrallı sxemlər silisium əsasında hazırlanır.

IV qrup elementlərinin müasir elm və texnika üçün belə böyük əhəmiyyəti, onların quruluşunun xüsusiyyətləri, atom orbitallarının elektronlarla dolması və bunun nəticəsi kimi bu elementlərin əmələ gətirdiyi homo- və hetero- atomlu zəncirli birləşmələrinin xüsusi xassələridir.

IV qrup elementlərinin hamısının, onların əsas və ya əlavə yarımqrupda yerləşməsindən asılı olmayaraq, 4 valent elektronu vardır. Bu elektronların sayı mübadilə mexanizmini ilə tetraedrik quruluşa malik birləşmələrdə əlaqələrin yaranması üçün optimaldır. Bundan başqa IV qrup, VIII qrup kimi dövri sistemin ortasında yerləşir, yəni onu yarı bölür və bu baxımdan əgər I, II, III, qrup elementləri üçün xarici elektron səviyyəsinin bütün orbitallarında elektron olması üçün 3, 2, 1 elektron çatışmırsa, V, VI, VII qrup elementləri, üçün bu elektronların sayı artıqdır. I, II, III qrup elementləri elektron defisitli, V, VI, VII qrup elementləri isə elektronu çox olanlardır.



**IVA qrup elementlərinin bəzi xassələri**

	C	Si	Ge	Sn	Pb
<b>Yer qabığında</b>					
miqdarı (% kütlə payı)	$1 \cdot 10^{-1}$	27,6	$7 \cdot 10^{-4}$	$4 \cdot 10^{-3}$	$1,6 \cdot 10^{-3}$
Atom radiusu, nm	0,077	0,118	0,139	0,158	0,175
İon radiusu E <sup>4+</sup> , nm	0,260	0,271	0,272	0,294	0,313
İon radiusu E <sup>4-</sup> , nm	0,015	0,041	0,053	0,071	0,084
<b>İonlaşma potensialı, V</b>					
I <sub>1</sub> :E $\leftrightarrow$ E <sup>-</sup> +e <sup>-</sup>	11,260	8,151	7,899	7,344	7,417
I <sub>2</sub> :E <sup>-</sup> $\leftrightarrow$ E <sup>2-</sup> +e <sup>-</sup>	24,382	16,342	15,934	14,632	15,032
I <sub>3</sub> :E <sup>2-</sup> $\leftrightarrow$ E <sup>3-</sup> +e <sup>-</sup>	47,883	33,530	34,210	30,502	31,981
I <sub>4</sub> :E <sup>3-</sup> $\leftrightarrow$ E <sup>4-</sup> +e <sup>-</sup>	64,482	45,141	45,141	40,73	42,32
NEM	2,6	1,9	2,0	1,8	1,7
Ərimə temperaturu, °C	3747	1414	937,4	231,9	327,4
Qaynama temperaturu, °C	3927	3249	2847	2337	1751
Sıxılıq, q/sm <sup>3</sup>	3,51(almaz)	2,33	5,32	5,8	11,34
Bərkliyi, kq/min <sup>2</sup>	104(almaz)	980	385	30,3	3,9
Qadağan zonasının eni	5,2(almaz)	1,21	0,78	0,08(a-Sn)	-
E <sup>0</sup> (E <sup>2-</sup> <sub>(məh)</sub> /E), V	-	-	0,2	-0,136	-0,126
E <sup>0</sup> (E <sup>4-</sup> <sub>(məh)</sub> /E), V	-	-	0,009	0,8	-

IVA qrup elementlərinin elektron formulu  $ns^2 np^2$ -dir.  $ns^2 np^2$  valent elektronları həyəcanlanmış vəziyyətdə  $ns^1 np^3$  halına keçirlər (s, px, py, pz).

Bu elementlər üçün xarakter oksidləşmə dərəcəsi (+2) və (+4). C→Si→Ge→Pb sırasında elementlərin xassələrinin dəyişməsində törəmə dövrlilik özünü aydın şəkildə göstərir.

C → Pb sırasında davamlı oksidləşmə dərəcələrinin azalması, atomların  $s^2 p^2$  vəziyyətindən  $sp^3$  vəziyyətinə keçmək üçün tələb olunan enerjinin artması ilə izah olunur.

IVA qrup elementlərinin kimyəvi xassələri çox müxtəlif olaraq, tipik qeyri-metal olan karbondan tipik metal olan qurmuşuna qədər dəyişir. Bütün digər elementlərdən fərqli olaraq (hidrogendən başqa  $1s^1$ ), hər hansı bir hibrid vəziyyətində, karbon, bütün valent elektronlarından və orbitalarından istifadə edərək birləşmələr əmələ gətirir. Dörd valentli karbonun bölünməmiş elektron cütü və boş orbitalı yoxdur. Karbonun bu xüsusiyyəti, onun əmələ gətirdiyi bir qat əlaqələrinin davamlılığının əsasını təşkil edir (C-C). Elə bu da karbonun homoatomlu polimer zəncirlərini əmələ gəlmə qabiliyyətini əsaslandırır. Qrupun ikinci tipik elementi olan silisium III dövr elementidir. Onun elektron formulu  $1s^2 2s^2 2p^6 3s^1 3p^2 3d^0$ .

Verilmiş elektron formulu silisiumun əlaqələr yaratmasında d-orbitallarının işitirakını izah edir, bu isə silisiumn karbondan fərqli xassələrini müəyyənləşdirir.

Germanium, qalay və qurğunun tam elektron analoglarıdır. Karbon və silisiumdan fərqli olaraq bu atomların xaricdən əvvəlki təbəqəsində 18 elektron vardır.

IVA qrupunun p-elementlərinin bəzi xassələri 7 sayılı cədvəldə verilmişdir.

IVA qrup elementləri təbiətdə qeyri-bərabər paylanmışdır. Belə ki, Yer qabığının əsas hissəsi silisium oksidi (IV) daxil edən silikatlardan ibarətdir. Litosferada silisiumun miqdarı kütlə payı ilə 28%-dir. Karbonun miqdarı 0,48%, Ge -  $1,5 \cdot 10^{-4}\%$ , Sn -  $8 \cdot 10^{-3}\%$ , Pb -  $1,6 \cdot 10^{-3}\%$  təşkil edir.

Karbon təbiətdə sərbəst, qeyri-üzvi minerallar və üzvi maddələr şəklində rast gəlinir. Silisium üçün 400-dən çox mineral məlumdur. Yaşma, zümrüd, aqat, oniks, apal kimi qiymətli və yarımqiymətli daşlar silisiumun mineralları sırasına daxildir.

Germanium səpələnmiş elementlər sırasına aiddir və demək olar ki, fərdi minerallar əmələ gətirmir. Qalay və qurğuşunun mineralları və xəlitələri hələ qədim zamanlardan məlumdur.





Karbonun nüvəsinin yükü 6, atom kütləsi 12,011-dir. Elektron quruluşu  $1s^2 2s^2 2p^2$  kimidir.

Karbonun iki təbii izotopu mövcuddur:  $^{12}_6C$ (98,89%) və  $^{13}_6C$ (1,11%). Radioaktiv izotopunun yarım parçalanma dövrü  $T_{1/2}=5570$  ildir. Bu isə yer kürəsinin yaşıni təyin etməyi mümkün edir.

**Təbii ehtiyatı:** Yer qabığında karbon, bir sıra elementlərə nisbətən az yayılmışdır (kütlə payı ilə 0,14%). Buna baxmayaraq canlı və canlı təbiətdə onun rolü çox böyükdür. Belə ki canlı orqanizmlərin və bitki toxumalarının əsasını karbon təşkil edir. Canlı orqanizmlərin minilliliklər ərzində parçalanması nəticəsində yer kürəsində daş kömür, nest, torf, təbii qaz yataqları yaranıb. Karbon eyni zamanda duzabənzər mineralların tərkibinə daxildir. Bunlar karbonat tipli sükurlardır:  $CaCO_3$  - mərmər, əhəng daşı,  $CaCO_3 \cdot MgCO_3$  - dolomit,  $FeCO_3$  - sin-de rit və s. Qeyd etmək lazımdır ki, bir sıra karbonatlar üzvi mənşəlidirlər. Məsələn, təbaşir, əhəng daşı mikroskopik balıqqulaqlarının çevrilmə, mərcan rifləri isə mikroskopik orqanizmlər olan mərcanların həyat fəaliyyətinin məhsullarıdır. Karbon, karbon qazı şəklində atmosferin və bütün təbii suların tərkibinə daxil olur. Təbiətdə karbon bəsит maddələr şəklində də rast gəlinir. Bunlar karbonun allotropik şəkildəyişmələri olan - almaz, qrafit və karbindir.

**Fiziki və kimyəvi xassələri.** Əksər qeyri-üzvi birləşmələrdə karbonun oksidləşmə dərəcəsi +4 ( $CO_2$ ,  $MeCO_3$  və s.) və +2 ( $CO$  və metal karbonillərində) bərabər olur. Karbon atomunun həyecanlanmış vəziyyətində valent elektron quruluşu  $1s^2 2s^1 p_x^1 p_y^1 p_z^1$  olduğundan, yəni bütün hücrələr tək elektronla tutulmuş olduğundan, boş hücrələr və bölünməmiş elektron cütü olmadığından, həm də elektromənfilik cədvəlində orta yerdə durduğundan, karbon, çoxlu miqdarda möhkəm kovalent əlaqəli birləşmələr əmələ gətirir. Bu halda karbonun donor-akceptor


karbon atomunun hibrid vəziyyəti	$\sigma$ -əlaqələrinin fəza quruluşu	birləşmələri
$sp^3$ 	tetraedrik	almaz, $\text{CH}_4, \text{CHal}_4$
$sp^2$ 	üçbucaq	qrafit, $\text{C}_6\text{H}_6, \text{CO}_3^{2-}$
$sp$ 	xətti	karbin, $\text{CO}_2, \text{CS}_2$

əlaqəsi yaratmaq üçün heç bir imkanı olmur. Karbon yeganə elementdir ki, koordinasiya ədədi ilə valentliyi eyni olub, dördə bərabərdir. Karbon  $sp^3$  hibrid vəziyyətində fəza quruluşlu tetraedr (4 dənə  $\sigma$  - əlaqə, k.ə. 4),  $sp^2$  vəziyyətində müstəvi üçbucaq (3 dənə  $\sigma$  -, 1 dənə  $\pi$  -əlaqə, k.ə. 3),  $sp$  vəziyyətində xətti (2 dənə  $\sigma$  - və 2 dənə  $\pi$ - əlaqə, k.ə. 2) quruluşa malik olur.

Karbon üçün dördən yuxarı koordinasiya ədədi xarakter deyil. Bu işə onda d-orbitalının olmaması ilə əlaqədardır. Lakin bəzi karbidlərdə karbonun koordinasiya ədədi 6-ya bərabər olur.

Karbonun əmələ gətirdiyi bəsit maddələr yəni onun allotropik modifikasiyaları olan kubik quruluşlu almaz, iki heksaqaonal quruluşlu qrafit və lonsdeylit (meteoritlərdə rast gəlir, hal-hazırda səni üsulla da alınmışdır), karbin - karbonun müxtəlif kristalloqrafik quruluşlu homoatomlu birləşmələridir.

Almaz və qrafitdən fərqli olaraq, karbin əvvəlcə sintetik üsul ilə alınmış, sonra işə təbiətdə çəoit minerali kimi qrafitin tərkibində müəyyən edilmişdir. Amorf karbon kimi məlum olan qurum, kömür və s. karbonun allotropik



Şək.25. Almazın quruluşu: a - düzgün nöqtələr sistemi; b - tetraedrlərlə.

şəkildəyişmələri sırasına daxil deyil-lər. Onlar müxtəlif cür istiqamətlənmiş qrafit kristallarından əmələ gelirlər.


Almaz - rəngsiz, şəffaf, işıq şualarını çox yaxşı əks etdirən kristal maddədir. Almazın kristal quruluşunda karbon atomları bir-biri ilə sp<sup>3</sup> hibrid orbitallarının vasitəsilə əlaqə yaradırlar. Kubik kristallik quruluşlu almazda hər bir karbon atomunun dörd yaxın qonşusu vardır (k.ə. 4) və onlar arasında məsafə 0,154 nm bərabərdir. Buna görə də almazı, tərkibində beşinci karbon atomu olan tetraedrlərin kombinasiyası kimi təsəvvür etmək olar.

Tetraedrin hər təpəsi, qonşu tetraedrlə ümumidir. Kovalent əlaqələrin sonsuz üçlöçülü toru, almazın bərkliyini tömin edərək, onun mühüm xassələrini - entropiyasının kiçik qiymətini, çatın əriməsini, yüksək bərkliyini, elektriki və istsliyi pis keçirməsini, kimyəvi inertliyini müəyyən edir. Karbonun hal diaqramı (şək.26) verilmişdir.


Göründüyü kimi, almaz, karbonun yalnız yüksək təzyiqlərdə stabil olan modifikasiyasıdır. Almaz, 3650°C temperaturdan və 1000 MPa təzyiqdən yüksək olan şəraitdə termodinamiki stabildir. Daha kiçik temperatur və təzyiqdə karbonun davamlı olan modifikasiyası qrafitdir. Bu şəraitdə almaz metastabildir. Lakin adı şəraitdə almazın qrafitə

çevrilməsi kinetik baxımdan mümkün deyil. Qrafitin almaza çevrilməsi dəmir, nikel, platin katalizatorlarının iştirakı ilə 3000°C-dən yuxarı temperaturda və 12500 MPa təzyiqdə aparılır.

Qrafit, karbonun adı şəraitdə davamlı olan allotropik şəkildəyişməsidir. Qrafit qara-boz rəngli, metal parıltısına malik, yağı-yumşaq, kağız üzərində qara iz buraxan, istsliyi və elektriki yaxşı keçirən, heksaqaonal quruluşlu bərk maddədir.




Şək. 27. Qrafitin kristal quruluşu



Şək.26. Karbonun hal diaqramı.

Qrafitdə karbon atomları müstəvi altibucaqlardan ibarət laylar əmələ gətirir. Müstəvi layda hər bir karbon atomunun ətrafında düzgün üçbucaq şöklində 0,142 nm məsafədə üç qonşu karbon atomu yerləşir. Burada karbon atomları  $sp^2$  hibrid vəziyyətindədir. Qonşu layların karbon atomları arasındaki məsafə isə 0,340 nm bərabərdir. Buna görə də qrafitin sıxlığı almaza nisbətən kiçikdir. Laylarda karbon atomları arasındaki əlaqə metal əlaqəsinə meyilli olan kovalent xarakter daşıyır. Bu isə bütün lay boyu altibucaqlar daxilində (benzola bənzər) delokallaşmış  $\pi_{p-p}$  əlaqəsinin yaranması ilə bağlıdır. Məhz bu səbəbdən də qrafit metalliq parıltısına, istilik və elektrik keçiriciliyinə malikdir. Karbon atomlarının laylar arası əlaqəsi zəif Van-der-Vaals qüvvələri hesabınadır.

Karbinin  $\alpha$ -forması ilk dəfə 1963-cü ildə V.V.Korşak, A.M.Sladkov, V.I.Kasatoçkin tərəfindən asetilenin katalitik oksidləşməsi zamanı sintez edilib. Öz təbiətinə görə qara rəngli, kristal quruluşlu toz şəkilli maddədir. Bu birləşmədə karbon atomları  $sp$  hibrid vəziyyətində olub, iki  $\sigma$  - və iki  $\pi$ -əlaqə əmələ gətirir. Karbinin özünün də iki modifikasiyası məlumdur:




800°C temperaturda karbin qrafitə çevrilir. Müxtəlif hibrid vəziyyətində olan karbon atomları vahid polimer quruluşda birləşərək karbonun bir sıra amorf formalarını əmələ gətirirlər. Bu formalarda almaz, qrafit və karbinin struktur vahidləri nizamsız olaraq bağlanır. Şüşəvari karbon adlanan material buna tipik misal ola bilər.


Üzvi maddələrin termiki parçalanması zamanı qara qrafit və ya kömür (toz şəkilli narın qrafit) alınır. Qara qrafitin texniki cəhətdən mühüm növləri koks, ağac kömürü, canlı mənşəli kömür və qurumdur.

Hal-hazırda karbonun fulleren adlanan yeni modifikasiyası alınmışdır.

1980-ci ildə kəşf edilmiş, qeyri-metal klasterlarına aid edilən, molekulyar quruluşlu karbon  $C_{60}$  klasteri futbol topuna bənzər formaya malik idi.



Şək.28. Fullerən



Şək.29. Flüorid qrafitin CF quruluşu


Fulleren molekulları 60-70 karbon atomlarından ibarət sferik quruluşa(şək.28.) malikdirlər. Bu sfera karbon atomlarından ibarət olan 5-6 üzvlü həlqələrdən təşkil olunmuşdur və qaz fazasında ikosae-dr simmetriyasına malikdir. Fullerən, qrafitin buxarlandalarlaq helium mühitində yüksək təzyiq altında kondenslaşdırılması nəticəsində alınmışdır.

Fulleren kimyəvi davamlı  $C_{60}$ ,  $C_{70}$ ,  $C_{76}$ ,  $C_{84}$  molekullarının sferik forması hesabına olduqca bərk maddədir. Fullerən molekullarının quruluşu onların daxili sferasına müxtəlif maddələrin daxil olmasına imkan verir. Elə buna görə də ondan ifrat bərk maddələrin alınmasında istifadə etmək mümkündür. Fullerən zəhərli və radioaktiv maddələrin udulmasında tətbiq edilə bilər.


Fullerenlər qələvi metallarla qarşılıqlı təsirdə olaraq, bərk  $K_3C_{60}$  tərkibli birləşmələr əmələ gətirir. Bu birləşmənin quruluşu  $C_{60}$  klaster-lərindən təşkil olunmuş səthə mərkəzləşmiş kubik kristal qəfəsidir. Kalium ionları bu quruluşda bir oktaedrik və iki tetraedrik boşluğu (şək.30.) tutur. Aşağı temperaturlarda (18 K) ifrat keçiriciliyə malik olan maddələrdir.

Adı şəraitdə karbon az fəal elementdir. Yüksək temperaturlarda isə o, metal və qeyri-metalların çoxu ilə reaksiyaya daxil olur. Yüksək reduksiyaedicilik xassələrinə malik olan karbon, metallurgiyada geniş tətbiq edilir. Karbonun oksidləşdirici xassələri çox zəifdir.

Almaz, qrafit və karbinin quruluşlarındakı fərq onların kimyəvi xassələrinin müxtəlifliyini müəyyən edir. Məsələn, qrafit üçün  $C_{200}$



Şək.30. Fullererin kalium ilə əmələ gətirdiyi  $K_3C_{60}$  tərkibli birləşmənin səthə mərkəzləşmiş kristallik quruluşu



Şək.31.  $KC_8$  tərkibli qrafitin quruluşu

makromolekülyar layının ayrıca radikal kimi reaksiyaya daxil olaraq, kristal quruluşlu birləşmə əmələ gətirməsi xarakterdir. Belə ki, flüor ilə reaksiya zamanı qrafitdəki delokallaşmış  $\pi$ -əlaqəsi qırılıraq, iki elektronlu C-F - əlaqəsi yaranır.

Bu zaman karbon atomu  $sp^2$  hibrid vəziyyətindən  $sp^3$  vəziyyətinə keçir. Qrafit flüoriddə artıq bütün əlaqələr lokallaşmış olduğundan o dielektrikdir. Qrafit flüorid - rəngsiz, şəffaf, kimyəvi cəhətdən inert maddədir. Qatı turşu və qəlevilərdə həll olmur. Flüor ilə oksidləşdikdə  $CF_4$  çevirilir. Almaz yüksək temperaturda flüor ilə reaksiyaya girərək birbaşa  $CF_4$  əmələ gətirir. Qəlevi metalların (Rb, Cs, K) ərintisi və ya buxarları ilə qrafit qızdırıldığda qəlevi metalların qrafittiləri əmələ gelir. Bu birləşmələrdə heksagonal  $C_{200}$  torları anion rolunu oynayır.


Şəkil 31-də  $KC_8$  tərkibli kalium qrafitin quruluşu verilmişdir. Bu birləşmələr qırmızı-mis rəngli, yüksək reaksiyaya girmə qabiliyyətinə malik olan birləşmələrdir. Onlar havada yanır, su ilə partlayışla reaksiyaya girirlər.

Almaz və qrafit təxminən  $800^\circ\text{C}$  temperaturda təmiz oksigendə yanaraq  $CO_2$  əmələ gətirirlər. Karbin almaz və qrafitə nisbətən daha fəaldır. Karbon amorf halda (kömür, qurum) havada asanlıqla yanır. Halogenlərdən yalnız flüor ilə karbon bilavasitə reaksiyaya daxil olur. Yüksək temperaturda karbon, kükürd və azotla reaksiyaya gətir.

**Birləşmələri.** Karbonun hidrogenli birləşmələrini üzvi kimya öyrənir. Qeyri-üzvi kimya kursunda bu birləşmələrdən yalnız metan nəzərdən keçirilir. Laboratoriyada metan susuz natrium asetat ilə natrium hidrooksidinin qarşılıqlı təsirindən alınır:




Metanı, həm də elementlərindən almaq olar. Aşağı temperaturlarda reaksiyanın sürəti olduqca kiçikdir, temperatur artıqca reaksiyanın müvazinəti sağa yönəlmış olur:



Metanın əsas sənaye mənbəyi təbii qazdır ( $94\% \text{CH}_4$ ). Metan rəngsiz, iysiz, dadsız, yanıcı qazdır ( $t_{\text{ör}} = -161^{\circ}\text{C}$ ,  $t_{\text{qay}} = -184^{\circ}\text{C}$ ).  $0^{\circ}\text{C}$ -dən aşağı temperaturlarda buz ilə hidrat  $\text{CH}_4 \cdot 5,75\text{H}_2\text{O}$  və  $[(\text{CH}_4)_8 \cdot (\text{H}_2\text{O})_{46}]$  əmələ gətirir. Bu isə qaz kəmərlərinin qışda tutulmasına səbəb olur. Metanın konversiyasından sənayedə hidrogen alırlar.


Karbonun oksigenlə əmələ gətirdiyi ən sada birləşmələri sırasına -  $\text{CO}_2$  karbon dioksid (karbon qazı), CO karbon monoooksid (dəm qazı),  $\text{C}_3\text{O}_2$  trikarbonun dioksidi (karbon suboksid),  $\text{C}_5\text{O}_2$ ,  $\text{C}_6\text{O}_9$ , tsiklik birləşmələrdən  $\text{C}_{12}\text{O}_{12}$ ,  $(\text{C}_4\text{O}_3)_n$  (bunlara efirlər deyilir) daxildir.

Karbon qazı - üzvi birləşmələrin oksidləşmə proseslərinin yəni tənəffüs, qicqırma və yanmanın, vulkan püskürmələrinin, bir sıra mineral su mənbələrinin və elcə də əhəng daşı və başqa karbonatlı sükurların közərdilmə proseslərinin məhsuludur. Karbon dioksid ( $\text{CO}_2$ ), rəngsiz, iysiz, azacıq turşməzə dadlı, havadan 1,5 dəfə ağır qazdır. Otaq temperaturunda  $60,6 \cdot 10^5 \text{ Pa}$  təzyiqdə rəngsiz mayeyə çevrilir. Maye  $\text{CO}_2$  soyudulduğda ağ rəngli, quru buz adlanan - bərk maddə əmələ gətirir. Bütün aqreqat hallarında karbon dioksid xətti quruluşlu, dipol momenti olmayan, assosiasiya etməmiş  $\text{CO}_2$  molekullarından ibarətdir. Bu birləşmədə mərkəzi karbon atomu sp hibrid vəziyyətindədir:




$d_{CO} = 0,116 \text{ nm}, \mu = 0$

Karbon dioksidin elektron quruluşu aşağıdakı kimidir:




0°C temperaturda 1litr suda 1,7 litr karbon qazı həll olur. Həll olmuş karbon qazının bir hissəsi su ilə reaksiyaya girərək karbonat turşusu  $H_2CO_3$  əmələ gətirir. Karbon dioksid qələvi məhlularında asanlıqla həll olur və nəticədə karbon qazının miqdarından asılı olaraq, karbonat və ya hidrokarbonatlar əmələ gətirir. Karbon qazı soda istehsalında, yanğın söndürülməsində, mineral suların hazırlanmasında, bir sıra sintezlərin aparılmasında neytral mühit yaratmaq üçün tətbiq edilir. Sənayedə karbon qazını əhəng daşının parçalanmasından, laboratoriyyada isə  $CaCO_3$  ilə xlorid və ya sulfat turşularının qarşılıqlı təsirindən Kipp aparatında alırlar.

Karbon dioksid kimyəvi və termiki cəhətdən çox davamlı maddədir. Onun dissosiasiyası 2000°C-dən yüksək temperaturlarda baş verir:




5000°C temperaturda karbon qazı təmamilə parçalanır. Karbon dioksidin parçalanmasına ultrabənövşəyi şúalar və elektrik boşalmaları da müsbət təsir edir. Bu birləşmədə karbonun oksidləşmə dərəcəsi maksimal qiymət almış (+4) olur, ona görə də o, reduksiyaedici ola bilmir, yanmır və  $CO_2$  mühitində yanma prosesləri getmır. Karbon qazı mühitində yalnız oksigenə hərisliyi (qohumluğunu) karbona nisbətən daha çox olan atomlardan təşkil olunmuş bəsit maddələr yanır. Məsələn, havada yandırılmış maqnezium lenti karbon qazı mühitində yanmasını davam edir:




$\Delta G^\circ_{298} = -349,8 \text{ kC}$

Karbon monooksid CO (dəm qazı) rəngsiz, iysiz, zəhərli qazdır ( $t_{\text{er}} = -205^{\circ}\text{C}$ ,  $t_{\text{qaz}} = -191,5^{\circ}\text{C}$ ). Suda pis, spirtdə isə yaxşı həll olur.

Laboratoriyada karbon monooksidi almaq üçün qatı sulfat turşusunun üzərinə damcı-damcı qarışqa turşusu əlavə edirlər. Qatı sulfat turşusu bu reaksiyada özünü su çekici agent kimi aparır:




Oksalat turşusunu sulfat turşusu ilə birlikdə qızdırıldıqda CO və  $\text{CO}_2$  qarışıığı alınır:



Karbon monooksidi digər qazlardan ayırmaq üçün, alınmış qaz qarışıığı  $\text{Ba}(\text{OH})_2$  məhlulundan keçirilir, bu zaman karbon qazı barium hidroksidlə tam udulur. Sənayedə CO, bərk yanacağın qazifikasiyası ilə alınır.

CO molekulu özünün quruluşu, fiziki və kimyəvi xassələrinə görə azot molekuluna çox oxşayır. CO və  $\text{N}_2$  molekulları izoelektron olub, eyni molekul kütləsinə, yüksək əlaqə tərtibinə malik, çox davamlı iki-atomlu hissəciklərə aiddirlər. VƏÜ əsasən, karbon və oksigen atomları arasındaki əlaqələrdən ikisi mübadilə mexanizmi üzrə C və O atomlarının 2p elektronlarının cütləşməsi, üçüncü isə donor-akseptor mexanizmi ilə karbonun boş orbitalı və oksigenin 2p elektron cütü hesabına yaranır.


MO üsuluna görə CO molekulunun elektron konfiqurasiyası aşağıdakı kimidir:




CO molekulunun dissosiasiya enerjisi çox böyük olub, 1066 kC/mol bərabərdir. CO molekulunun dipol momenti  $\mu = 0,118\text{D}$ .

Adı şəraitdə karbon oksidi (II) kimyəvi cəhətdən inert maddədir. Qızdırıldıqda reduksiyaedici xassələr göstərdiyindən pirometallurgiya-




da geniş istifadə edilir. Bu üsul Fe, Co, Ni, Cu, Ag, Mn, Mo və s. metalların sənaye miqyasında istehsalının əsasını təşkil edir. Metal oksidinin təbiətindən asılı olaraq, reduksiya prosesləri müxtəlif şəraitdə aparılır ( $300\text{-}1500^{\circ}\text{C}$ ). Domna prosesində dəmirin alınmasının yekun təhlili aşağıdakı kimi ifadə olunur:




Otaq temperaturunda karbon oksidi (II) bir sıra nəcib metalları reduksiya edərək, onları duzlarının sulu məhlullarından çökdürür:



Karbon monooksid bir sıra qeyri-metallarla ( $\text{O}_2$ ,  $\text{Cl}_2$ , S) reaksiyaya girir:



Nikel katalizatorunun iştirakı ilə  $300^{\circ}\text{C}$  temperaturda karbon monooksid hidrogenlə reaksiyaya daxil olaraq metan əmələ gətirir:



Başqa şəraitdə,  $300^{\circ}\text{C}$  temperaturda,  $250,5 \cdot 10^5 \text{ Pa}$  təzyiqdə,  $\text{ZnO}$  katalizatorunun iştirakı ilə həmin maddələrin qarşılıqlı təsiri nəticəsində metanol alınır. Karbon monoksidin maraqlı birləşmələrindən biri də, onun  $\text{NaOH}$  ilə qarşılıqlı təsiri nəticəsində alınan natrium formiatdır ( $200^{\circ}\text{C}$ ,  $15,2 \cdot 10^5 \text{ Pa}$ ):



Reaksiya nəticəsində alınmış natrium formiat düzündə karbonun oksidləşmə dərəcəsi CO molekulunda olduğu kimi +2-dir. Yəni formal olaraq, burada karbon monooksidin turşu funksiyaları özünü göstərir.


Karbonun  $C_3O_2$  oksidini malon turşusunun susuzlaşdırılmasından alırlar:



$C_3O_2$  rəngsiz, boğucu qazdır. Xətti quruluşlu  $C_3O_2$  molekulunda karbon atomları sp hibrid vəziyyətindədirlər:




Qızdırıldıqda və ya uzun müddət saxlandıqda  $C_3O_2$  polimerləşərək  $(C_3O_2)_n$  qırmızı rəngli polimerini əmələ gətirir. Polimerləşmə ilə yanaşı yüksək temperaturlarda disproportionlaşma reaksiyası da gedir:




Aralıq məhsul kimi, bu reaksiya nəticəsində  $C_{12}$  ikiatomlu molekulları da əmələ gəlir və bunlar sonradan qrafitə kondensləşirler.

**Sulfidləri:** Karbon qızdırıldıqda kükürdlə birləşərək karbon sulfid əmələ gətirir:





Alınmış qaz fazasını sürətlə soyutduqda  $CS_2$  alınır. Onu həm də aşağıdakı reaksiya üzrə metan ilə kükürdün qarşılıqlı təsirindən almaq olar:



$CS_2$  mayedir,  $46^{\circ}C$  temperaturda qaynayır,  $-108^{\circ}C$  temperaturda isə eriyir. Təmiz  $CS_2$  zəif xoşə gələn iyi vardır. Hava ilə tez oksidləşir,


asan alovlanır, zəhərlidir. Karbon sulfidlə ehtiyptli davranışın tələb olunur. 0, 25°C temperaturda termodinamiki davamsızdır ( $\Delta G^\circ_{298} = 64 \text{ kJ/mol}$ ).

$\text{CS}_2$  əsasən  $\text{CCl}_4$  almaqdə istifadə edilir:




$\text{CS}_2$  metalların sulfidlərilə tiokarbonat turşusunun duzlarını verir.

Məsələn:





Tiokarbonatlar sarı kristallik maddələrdir. Turşularla tiokarbonat turşusu əmələ gətirirlər. Məsələn:





Tiokarbonat turşusu  $\text{H}_2\text{CS}_3$  - karbonat turşusuna nisbətən davamlıdır.

Karbonat turşusunun törəmələri kimi peroksokarbonat turşusunun  $\text{H}_2\text{CO}_4$  və diperoksokarbonat turşusunun  $\text{H}_2\text{C}_2\text{O}_6$  duzları məlumdur. Bu duzlar peroksokarbonatlar adlanır. Sərbəst halda məlum olmayan bu turşuların tərkibində mütləq perokso - zəncirlər mövcud olur:


Peroksokarbonatlar, qatı karbonat məhlullarının elektrolizi nəticəsində alırlar:




Bu birləşmələr davamsız birləşmələr olduğundan qızdırıldıqda və turşuların təsirindən parçalanır, suda isə hidrolizə uğrayırlar:



Peroksomonokarbonat turşusu üçün həm turş və həm də orta duzlar məlumdur:



Bu birləhmələrin hamısı qüvvətli oksidləşdiricilərdir:




Karbonun halogenlərlə  $\text{CHal}_4$  birləşmələri məlumdur ki, bunlardan ancaq elementlərindən alını bilən karbonflüoriddir  $\text{CF}_4$ . Karbon halogenidlərinin hamısı qaz halında maddələrdir. Bunlardan ən çox tətbiq edilən  $\text{CF}_4$  və  $\text{CCl}_4$ .

$\text{CF}_4$  -184°C temperaturda əriyən və -128°C temperaturda qaynayan qazdır, olduqca inertdir. Ondan ( $\text{CF}_4$  və  $\text{CF}_2\text{Cl}_2$ ) soyuducularda freon (işçi) maddə kimi istifadə edirlər. Freonlar aşağı qaynama temperaturuna və yüksək buxarlanma istiliyinə malik olan, zərərsiz, korroziya yaratmayan maddələr olmalıdır. Bu sayılan xassələri  $\text{CF}_4$  və  $\text{CF}_2\text{Cl}_2$  təmamilə ödəyir.


$\text{CCl}_4$  yanmayan mayedir, 77°C temperaturda qaynayır, -23°C temperaturda əriyir. Həllədici kimi geniş tətbiq edilir.

**Karbonun azotlu birləşmələri.** Disian -  $C_2N_2$  elementlərindən elektrik qövsündə alınır. Onu həm də asanlıqla aşağıdakı reaksiyalarla alırlar:



Disian oksigendə yandırıldıqda təxminən  $4500^{\circ}C$  istilik ayrıılır.  $C_2N_2$   $-28^{\circ}C$  temperaturda əriyən və  $-21^{\circ}C$  temperaturda qaynayan, zəhərli qazdır. Oluqca fəaldır. Disianın quruluşu xəttidir:

•-----•-----•




$$d(C - C) = 0,137 \text{ nm}, d(C - N) = 0,133 \text{ nm}$$

Kimyəvi xassələrinə görə halogenlərə çox oxşayırlar:




KCN -kalium sianid, KCNO kalium-sianat




Hidrogen sianidi (sianid turşusu) sənayedə katalitik reaksiyalarla alırlar.

Karbon monoooksid və ammoniyakdan hidrogen sianidin alınma prosesi  $600^{\circ}C$  temperaturda  $GeO_2$  katalizatorunun iştirakı ilə aparılır:






Metandan sianid turşusunun alınma prosesi 1000°C temperaturda platin katalizatorunun iştirakı ilə gedir:




Sianid turşusu uçucu, -13°C temperaturda əriyən, +26°C temperaturda qaynayan mayedir. Badam iyi verən güclü zəhərdir; sulu məhlulu zəif turşudur ( $K = 2,1 \cdot 10^{-9}$ ). Güclü polyar molekuldur. Tautamer müvazinətdə olan iki növ molekul əmələ gətirir:

Otaq temperaturunda müvazinət sola yönəlir. Sianid turşusunun duzlarını aşağıdakı kimi alırlar:




Sianid turşusunun duzları güclü hidrolizə uğrayırlar.

Hidrogen sianid və sianidlər C(+2) -nın törəmələri olduqlarından asanlıqla oksidləşərək oksigen və kükürd birləşdirə bilirlər. Açıq havada saxlanıldığda sianidlər sianatlara çevrilirlər:




Qələvi metalların və ammoniumun sianatları suda yaxşı həll olaraq, parçalanırlar:




Sərbəst sianat turşusu uçucu, davamsız maddədir ( $t_{qay} = 25^\circ\text{C}$ ). Məhlulları qüvvətli turşulardır ( $pK = 3,53$ ). Hidrogen sianata uyğun üç quruluş formulu mövcuddur:

Bunlardan birinci sianat turşusu və ikinci izosianat turşusu tautomer izomerlədir. Üçüncü quruluş forması HONC guruldayıcı turşu adlanır və öz tərkibinə üçkovalentli karbon və dördkovalentli azot atomlarını daxil edir. Bu turşu davamsız maddə olub, yalnız məhlulda mövcud olur. Onun duzları fulmanitlər adlanır. Fulmanitlər partlayıcı




maddələrdir, detonator kimi tətbiq edilirlər.

HCNS - susuz rodanid turşusunu hidrogen sulfid axımında qurğuşun sianidi qızdırmaqla alırlar:




HCNS - rəngsiz, yağabənzər, asan uçucu, kəskin iyi mayedir. Suda yaxşı həll olur, qüvvətli turşudur ( $K_t = 0,14$ ). Ona görə də qələvi metalların rodanidləri hidroliz etmirlər.

Qələvi metalların sianidləri kükürdlə rodanid turşusunun duzlarını əmələ getirir:




Avtoklavlarda  $\text{Ca}(\text{OH})_2$  iştirakı ilə  $\text{CS}_2$  və  $\text{NH}_3$  məhlulları qızdırıldıqda ammonium-rodanid alınır:




Rodanid turşusu və onun törəmələri üçün aşağıdakı iki quruluş xarakterdir:

Bu quruluşlarda atomların kovalentliyi eynidir və quruluşlar biri-birindən yalnız atomların yeri ilə fərqlənirlər. Birinci quruluşa müvafiq olan birləşmələr tiosianitlər, ikinci quruluşa uyğun olan törəmələr isə izotiosionitlər adlanır.

Sian ilə analoq olan tiosian və rodan kalium rodanid ilə yodun




qarşılıqlı təsirindən alınır:



Tiosian üçün də iki tautomer quruluş formaları mövcuddur:

Rodan ərimə temperaturundan ( $-3^{\circ}\text{C}$ ) yüksək olan temperatura qədər qızdırıldığda polimerləşərək qırmızı rəngli ( $\text{CNS}_n$ ) polimerini əmələ getirir. Kimyəvi cəhətdən rodan halogenlərə xüsusən də brom və yoda çox oxşayır.



**Karbidlər:** Karbonun metal və qeyri-metallarla əmələ getirdiyi binar birləşmələri yəni karbidləri üç qrupa bölmək olar.

1. Duzbənzər və ya ion təbiətli karbidlər. Bu sıraya əsasən I, II qrup elementlərinin və alüminiumu karbonla əmələ getirdiyi bərk binar maddələr aid edilir. Duzabənzər karbidləri öz növbəsində üç növə ayırmak olar:

Şək. 32. Müxtəlisf növ karbidlərin dövri sistemdə yeri.

				B	N	O	F				
								Si	P	S	Cl
		Sr	Ti	V	Cr	Mn	Fe	Co	Ni		
Rb	Sc	Y	Zr	Nb	Mo	Tc	Ru				
								As	Se	Br	
											Te
											I
		Ac	Hf	Ta	W	Re	Os				

La	Ce	Pr	Nd	Pm	Sm	Eu	Gd	Tb	Dy	Ho	Er	Tu	Yb	Lu
----	----	----	----	----	----	----	----	----	----	----	----	----	----	----



ion



metalabenzər



kovalent



molekulyar



naməlum


a) metanidlər, formal olaraq tərkibində  $C^{4-}$  ionu saxlayan karbidlər  
 $Be_2C$ ,  $Al_4C_3$  kimi karbidlər ion və kovalent tipli karbidlər arasında aralıq yer tuturlar.

b) dikarbidlər və asetilenidlər,  $C_2^{2-}$  ionu saxlayan karbidlər


Bu növ karbidləri əsasən I, II qrup elementləri və lantanoidlər əmələ gətirirlər. Bikarbidlərdə karbon atomları arasındaki əlaqə çox qıсадır ( $CaC_2$ -də 0,119 nm). Bu isə karbon atomları arasında üçqat əlaqənin mövcud olması ilə izah edilir. Bir sıra asetilenidlərin quruluşu,  $NaCl$  quruluşuna bənzəyir (şək.34.), lakin burada sferik  $Cl^-$  ionları əvəzinə uzunsov  $C_2^{2-}$  ionları yerləşir ki, bu da tetraqonal simetriyanın meydana çıxmamasına səbəb olur.

c) qrafitidlər,  $KC_8$  (şək.33.).

Qrafitidləri IA qrup elementləri əmələ gətirir. Bu birləşmələr qrafit ilə qələvi metal buxarları və ya onların ammoniyakdakı məhluluları arasındaki qarşılıqlı təsir nəticəsində alınır. Lehimlənmiş ampulada  $300^{\circ}C$  temperaturda qrafit ilə qələvi metalin buxarları arasında gedən



Şək.33.  $KC_8$ -də kalium atomları  
laylar arasında simmetrik  
olaraq yerləşir.



Şək.34. Kalsium karbidin quruluşu.

kimyəvi reaksiya nəticəsində müxtəlif nisbətdə metal: karbon saxlayan ( $KC_8$ ;  $KC_{16}$ ) qrafitidlər almaq mümkündür. Qrafitidlərdə qələvi metal ionları qrafit layları arasında müəyyən qanunauyğunluqla yerləşirlər


Aşağıda bir sıra karbid və asetilenidlərin alınma üsulları verilmişdir.

- Yüksək temperaturda elementlərin birbaşa qarşılıqlı təsiri:




Yuxarıda qeyd edildiyi kimi qrafit ilə qələvi metalların qarşılıqlı təsiri nisbətən aşağı temperaturlarda baş verir. Bu onunla əlaqədardır ki, qrafitidlərin əmələ gəlməsi prosesi zamanı yəni qələvi metal atomlarının qrafit layları arasına daxil olduqda, karbon - karbon əlaqələrinin qırılması baş vermir.

- Yüksək temperaturda metal oksidi ilə karbonun qarşılıqlı təsiri:





Bu üsul ilə elektroqövs sobalarında təmizlənməmiş kalsium kabid alınır. Karbon bu prosesdə həm reduksiyaedici və həm də karbid almaq üçün karbon mənbəyi rolunu oynayır.

- Qələvi metalların ammoniyakda məhlulu (sol) ilə asetilenin qarşılıqlı təsir reaksiyaları:



Reaksiya yumşaq şəraitdə gedir və bu zaman karbon - karbon əlaqəsi heç bir dəyişikliyə məruz qalmır. Asetilen zəif Brensted turşusu olduğundan bu reaksiyaya aktiv metal ilə zəif turşu arasında hidrogenin ayrılması ilə gedən oksidləşmə-reduksiyası kimi baxmaq olar.

**Ion təbiəli karbidlər asanlıqla hidrolizə uğrayırlar:**





**2. Metala bənzər karbidlər** (daxil olma karbidləri)  $\text{NbC}$ ,  $\text{TaC}$ ,  $\text{HfC}$ ,  $\text{MoC}$ ,  $\text{TiC}_{(0,6-1)}$ ,  $\text{VC}_{(0,53-1)}$ .

Binar tərkibli metalabənzər karbidləri əsasən d-elementləri əmələ gətirir. Onların quruluşu metalin oktaedrik boşluqlarında karbon atomları saxlayan quruluşa uyğun gəlir. Bu səbəbdən də bir çox hallarda onlar daxilolma karbidləri adlandırılır və ona görə də belə bir təsəvvür oyanır ki, bu maddələr həqiqi kimyəvi birləşmələrə aid deyillər. Əslində isə metalabənzər karbidlərin davamlılığı, yüksək bərkiliyi, ərimə temperaturuna və bir sıra digər xassələrə malik olması onlarda qüvvətli metal-karbon əlaqəsinin mövcudluğuna dəlalət edir ( $\text{NbC}$ ,  $\text{TaC}$ ,  $\text{HfC}$  müvafiq olaraq  $3500$ ,  $3900$  və  $3890^\circ\text{C}$  temperaturda əriyirlər). Bu karbidlərin böyük hissəsi sənayedə öz tətbiq sahəsini tapmışdır. Məsələn  $\text{WC}$  kəsici və cilalayıcı alətlərin, yüksək təz-yiqlər üçün nəzərdə tutulmuş avadanlığın hazırlanmasında geniş tətbiq edilir. Sementit  $\text{Fe}_3\text{C}$  çuğun və poladın əsas tərkib hissəsidir.

**3. Kovalent karbidlər**  $\text{SiC}$ ,  $\text{B}_4\text{C}$ . Bu qrup karbidierdə kimyəvi əlaqə təmiz kovalent xarakterə malikdir, çünki B və Si karbonun dövrü sistem qonşularıdır. Kovalent karbidlər yarımkəcəricidirlər.


Silisium karbidi  $\text{SiC}$  - karborund, və bor karbidi  $\text{B}_4\text{C}$  tipik qeyri-üzvi polimerlər sırasına daxildirlər. Karborund, elektrik sobalarında  $2000$ - $2500^\circ\text{C}$  temperaturda qum və koks qarışığından alınır.

Reaksiya iki mərhələdə gedir.




Texniki silisium karbid tünd rəngli olur. Bu da onun tərkibində Fe, Al, Mg və bir sıra başqa qarışqların olması ilə əlaqədardır. Təmiz halda SiC şəffaf kristal maddədir. Silisium karbidin almaz və qrafit kimi iki kristalloqrafik modifikasiyası mövcuddur - kubik və heksaqaonal. Termiki və kimyəvi cəhətdən karborund çox davamlı maddədir. Elementlərinə yalnız  $2300^{\circ}\text{C}$ -dən yüksər temperaturlarda parçalanır. Turşulardan o, ancaq  $\text{HF} + \text{HNO}_3$  qarışığında həll olur. Qələvilərlə eridildikdə silikatlar və  $\text{CO}_2$  əmələ gətirir.

Bor karbidi karborund ilə analogi olaraq elektrik sobalarında yüksək temperaturlarda alınır:



Bor karbidi kristallarının quruluş vahidləri  $[\text{B}_{12}]$  ikosaedrləri və  $[\text{C}_3]$  qruplarından təşkil olunub. Bu birləşmə çətin əriyən ( $2360^{\circ}\text{C}$ ), bərkliyinə görə almaza yaxın, adı şəraitdə kimyəvi cəhətdən inert maddədir. Turşu, qələvi və oksidləşdiricilərlə reaksiyaya daxil olmadığı halda,  $900^{\circ}\text{C}$ -yə qədər ifrat qızdırılmış su buxarı bor karbidini parçalayır:



**Tətbiqi:** Karbonun əsas təbii birləşmələri - daş kömür, neft və təbii qaz, cəmiyyətin həyat və fəaliyyəti üçün əvəzedilməz məhsul olan yanacaqlardır. Qrafit, şüşə qrafit elektroliz sənayesində elektrodların, metallurgiyada (tigellər) putalar hazırlanmasında, nüvə reaktorlarında neytronların yavaşıldıcısı və s. bu kimi sahələrdə geniş tətbiq edilir. Qrafit liflərdən raket və təyyarə hissələrinin hazırlanmasında, kompozisiya materialları kimi rezin məmulailarına əlavə, ağardıcı rolunda istifadə edilir.

Almazdan qazma işlərində, bərk materialların emalı üçün müxtəlif alətlərin hazırlanmasında istifadə edilir. Karbonun radioaktiv izotopu arxeoloji saat kimi tətbiq edilir. Karbon qazından yanğınlı mübarizədə, çidik cövhərindən  $(\text{CO}(\text{NH}_2)_2)$  - gübrə kimi (45,5%) istifadə edilir.

Sianidlər sxurlardan qızıl almaqdə, üzvi sintezdə, qalvanik örtük-lər hazırlamaq üçün tətbiq edilir.  $\text{CaC}_2$  - asetilen almaq üçün əsas mənbədir.

$\text{SiC}$  (karborund) - silit sterjinlərin (sobalarda), abraziv və yarım-keçiricilərin hazırlanmasında özünün tətbiq sahəsini tapmışdır.  $\text{NbC}$ ,  $\text{TaC}$ ,  $\text{HfC}$  tipli karbidlərdən oda davamlı məmulatlar,  $\text{WC}$  və  $\text{MoC}$  tipli karbidlər isə metalkəsici alətlərin hazırlanmasında geniş istifadə edilir.



Dövrü sistemin IV qrup elementidir. Nüvəsinin yükü 14 atom kütlesi 28-dir. Elektron formulu  $1s^2 2s^2 2p^6 3s^2 3p^2$  kimidir. Karbonun tip analogu olan silisiumun baş kvant ədədi  $n=3$  olduğundan onun atom radiusu karbona nisbətən böyük, ionlaşma potensialı, nisbi elektromənfiyi isə daha kiçikdir. Radiusun böyüməsi ilə əlaqədar olaraq, homoatomlu zəncirlərdə atomlar arası əlaqələr zəifləyir, elektrik keçiriciliyi artır və qadağan olunmuş zona daralmış olur.

Silisium kimyasının karbondan əsaslı fərqinin mahiyyəti onda d-orbitallarının əlaqə əmələ gətirmədə iştirakıdır. Silisiumun valent imkanları karbondan çoxdur (karbonun kovalentliyi 4, silisiumun maksimal nəzəri kovalentliyi isə 9 bərabərdir). Silisium üçün xarakter koordinasiya ədədi 4, hibrid vəziyyəti isə  $sp^3$ . Onun üçün  $sp^2$ - və  $sp$ -hibrid vəziyyətlərindəki birləşmələr az davamlıdır. Praktikada silisiumun  $sp^3d^2$  hibrid vəziyyətinə uyğun gələn birləşmələri də mövcuddur. Silisium birləşmələrində  $\pi$ -əlaqəsi onun boş d-orbitalları və qonşu atomun (azot, oksigen, flüor, xlor) bölünməmiş elektron cütü hesabına yaramır. Ona görə də silisium birləşmələrindəki bu tipli əlaqələr, karbona nisbətən daha davamlıdır.


Birləşmələrində silisium +4, 0, və -4 (+2 az xarakterdir) oksidləşmə dərəcəsi göstərir.

Silisiumu 1823-cü ildə İsveç kimyaçısı Yens Yakob Berselius kəşf etmişdir. Silex - latinca (kremeis) çaxmaq daşı deməkdir.

**Təbiətdə yayılması:** Öz miqdarına görə silisium Yer kürəsində ikinci (oksigendən sonra) element olub, kütłə payı ilə 27,6%-ni təşkil edir. Üç stabil izotopu vardır:  $^{28}\text{Si}$  (92,27%),  $^{29}\text{Si}$  (4,68%),  $^{30}\text{Si}$  (3,05%). Silisium sərbəst halda rast gəlmir. O, silikat və alüümosilikat minerallarının tərkibinə daxil olaraq, Yer qabığının əsas hissəsini təşkil edir.  $\text{SiO}_2$  qum, dağ billuru (təbii kristalların bəziləri 10 tonlarla olur), infuzor torpağı - kizelqur, qranitin tərkibində və s. rast gəlir.



Qranit - çöl şpatı, slyuda və s.  $\text{SiO}_2$  ilə konqlameratlar şəklində də yayılmışdır.

**Alinması.** Laboratoriyyada silisiumu  $\text{SiO}_2$  maqneziumla reduksiya edərək alırlar:






Bu reaksiyanın başlanması üçün qarışığa Mg lentini yandıraraq daxil edirlər və reaksiya ekzotermik olduğu üçün sonradan qarışq közərir və reaksiya başa çatır.  $\text{MgO}$  ayırmak üçün qarışığı xlorid turşusunda həll edir və maqnezium oksidini suda yaxşı həll olan xlorid duzu şəklində məhlula keçirirlər.

Sənayedə isə silisiumu almaq üçün reduksiya edici kimi koks və ya dəm qazından istifadə edirlər, proses  $1900^{\circ}\text{C}$  temperaturda, 95-98% çıxımla gedir:




Bunun üçün çox vaxt  $\text{SiO}_2$  əvəzinə ferrosilisium götürürlər (dəmir filizlərini - dəmir oksidi və  $\text{SiO}_2$ -nin qarışğını əritdikdə ferrosilisium ərintisi alınır). Yarımkeçirici təmizlikli Si almaq üçün yüksək təmizlikli  $\text{SiCl}_4$  və ya  $\text{SiHCl}_3$  hidrogenlə reduksiya edirlər və ya silani parçalayırlar




Silisiumun tam təmizlənmə prosesini, ərintidən onun monokristalını çəməklə (Çoxral üsulu) aparırlar.

**Xassələri.** Silisium, kubik sinqoniyada kristallaşır. Onun almaza bənzər - normal şəraitdə termodinamiki cəhətdən davamlı, parlaq boz rəngli yüksək bərkliyə malik, lakin kövrək ( $1423^{\circ}\text{C}$ ,  $\rho = 2,33 \text{ g/sm}^3$ ,  $\Delta E = 1,210 \text{ eV}$ ) və kiçik kubik kristallardan təşkil olunmuş amorf allotropik modifikasiyaları vardır. Silisiumun heksaqaonal modifikasiyası davamsız olduğundan praktiki əhəmiyyət kəsb etmir. Yüksək təzyiq altında silisiumun metalabənzər şəkildəyişməsi də alınmışdır. Silisiumun xarakterik oksidləşmə dərəcəsi (+4) bərabərdir. Valent halında keçid enerjisi  $402 \text{ kJ/mol}$ -dur.


Silisium bir sıra xassələri ilə bora oxşayır (dövri sistemdə dioqonal oxşarlığı). Hər iki element (Si və B) sərbəst halda qeyri metaldırlar. Yüksək temperturda silisium oksigenlə birləşərək  $\text{SiO}$  və  $\text{SiO}_2$  əmələ gətirir. Silisium ancaq yüksək temperaturda su ilə reaksiya girir.




Karbon kimi silisium da bir sıra metalları birləşmələrindən sixışdırıb çıxarır. HF və onun  $\text{HNO}_3$  ilə qarışığından başqa, turşuların heç biri silisiuma təsir etmir. Turşu qarışığı silisiumla kompleks birləşmə əmələ gətirir.




Si qələvilərdən hidrogeni sixışdırıb çıxarır:




Silisium oksidləşdirici kimi bir sıra metallarla reaksiyaya girərək silisidlər əmələ gətirir:



turş mühit  
pH=0




qələvi mühit  
pH=14



Silisium turş və qələvi mühitdə termodinamiki nöqtəyi-nəzərdən davamsızdır. Ona görə də 0,  $\text{SiO}_2$  və  $\text{SiH}_4$  əmələ gətirməklə disproportionlaşmalıdır ( $E^\circ, V$ ).

Əslində isə  $\text{SiO}_2$  həll olmadığından, turş mühitdə silisiumun səthində əmələ gələn oksid örtüyü onu passivləşdirir. Qələvi mühitdə isə hidrogenin ayrılması ilə gedən reaksiya nəticəsində  $\text{SiO}_3^{2-}$  ionları əmələ gəlir. Beləliklə silisium üçün disproportionlaşma reaksiyaları əlverişli deyil. Sulu məhlullarda silisium karbona nisbətən daha qüvvətli reduksiyaedicidir. Oksidləşmə dərəcəsi +2 olan silisium birləşmələri çox qüvvətli reduksiyaedicilər olduğundan, sulu məhlullarda mövcud ola bilmir və elə bu səbəbdən də Si(IV) birləşmələri praktiki olaraq oksidləşdirici xassələrə malik deyillər.


**Birləşmələri.** Silisiumun hidrogenli birləşmələri olan silanları, boranlar kimi dolayı yolla alırlar:




Reaksiya zamanı  $\text{Si}_n\text{H}_{2n+2}$  ( $n=1-6$ ) kimi ümumi formula malik olan qarşıq silanlar alınır və burada  $\text{SiH}_4$  payına cəmi 25% düşür. Daha böyük çıxmış maye ammoniyak mühitində maqnezium silisid ilə ammonium bromidin qarşılıqlı təsirindən alınır:



Silanı həm də efir mühitində litium alümohidrid ilə silisium tetraxloridin aşağıdakı reaksiya üzrə qarşılıqlı təsirindən almaq olur:




Silanlar asan uçucu, zəhərli maddələrdir, havada öz-özünə alışırlar. Silanlar fəal maddələrdir, karbohidrognlərdən fərqli olaraq otaq temperaturunda su ilə reaksiyaya daxil olurlar:







Ümumi şəkildə tənlik bələ ifadə olunur:




Qələvi mühitdə sü ilə reaksiya daha tez gedir:




Silanlar halogenlərlə partlayışla reaksiyaya daxil olaraq  $\text{SiHal}_4$  tipli birləşmələr əmələ gətirilir. Bu reaksiya zamanı tetrahalogenidlərdən başqa silanın başqa halogenli törəmələri də əmələ gəlir:



Silan hidrogen halogenidlərlə də reaksiyaya daxil olaraq halogenli törəmələr əmələ gətirir:



Silanlar havada asanlıqla oksidləşirler:




Onlar eyni zamanda  $\text{KMnO}_4 \rightarrow \text{MnO}_2$ -yo,  $\text{Fe}(+3)$  törəmələrini isə  $\text{Fe}(+2)$  -yə qədər reduksiya edirlər.


Silisium üçün bir sıra bərk polisilen  $(\text{SiH}_2)_n$  və polisilinlər  $(\text{SiH})_n$  də məlumdur. Bu birləşmələr davamsız olub, yüksək reaksiyaya girmə qabiliyyətinə malikdirlər.

Si oksigenlə  $\text{SiO}$  (otaq temperaturunda, metastabilidir) və  $\text{SiO}_2$  kimi oksidlər verir.


$\text{SiO}$  silisium monooksid (silisium oksid II) çox yüksək temperaturda silisiumun oksigenlə birləşməsi zamanı əmələ gəlir və "müvazinəti" sürətlə dondurulduğda alınır. Silisium oksidini (II), karbon və silisium ilə  $\text{SiO}_2$  -nin qarşılıqlı təsirindən yəni reduksiyasından ( $1350-1500^\circ\text{C}$ ) almaq olar:



Alınmış  $\text{SiO}$  tədricən soyudulduqda, o, disproporsiya edir:




$\text{SiO}$  - sarı-qəhvəyi rəngli, bərk maddədir, elektrik cərəyanını keçirmədiyindən yüksək keyfiyyətli izolə materialıdır. Bir sıra hallarda sari piqment kimi tətbiq edilir.  $\text{SiO}$  reduksiyaedici xassələrə malik olduğundan havanın oksigeni ilə oksidləşir, qələvi məhlullarında həll olaraq, hidrogen ayırır:



Rentgenstruktur tətqiqtərini nəticəsində sübut olunub ki,  $\text{SiO}$  polimer quruluşa malik olub, tərkibində Si-Si əlaqələri saxlayır.

$\text{SiO}_2$  silisium dioksid və ya silisium oksidi (IV), silisiumun yüksək temperaturda qızdırıldığda oksigenlə qarşılıqlı təsirindən əmələ gəlir.



$\text{SiO}_2$  – 101 kPa təzyiq altında aşağıdakı kimi şəkildəyişmələrə uğrayır:





Onun adı şəkildəyişməsi  $\alpha$ - $\text{SiO}_2$ dir, quruluşu silisium atomu və onun ətrafında 4 oksigen atomu ilə əhatə olunmuş silisium oksigen tetraedrlərindən ibarətdir:

Onlar (tetraedrlər) ümumi təpələrlə (tillərlə yox) birləşərək, olduqca müxtəlif silikat strukturları yaradırlar:

$\text{SiO}_2$  ərintisini soyutduqda onun şüşəvari forması olan ərimiş kvars və ya kvars şüşə alınır. Yüksek təmizlikli kvarsı,  $\text{SiCl}_4$  yüksək temperaturda oksidləşdirməklə və ya qaz fazasında  $\text{H}_2\text{O}$  ilə  $\text{SiO}_2$  hissəciklərinin əritməklə alırlar.




$\text{SiO}_2$  - ortaq temperaturunda suda həll olmur.  $100^\circ\text{C}$  yüksək temperaturda və təzyiq altında suda həll olma prosesi gedir. Bundan süni kvars kristallarını (hidrotermal üsulu) almaq məqsədi ilə istifadə edirlər. Turşulardan ancaq HF silisium oksidini həll edir:




Şək.35.  $\beta$ -tridimitin kristallik quruluşu

Silisium dioksid qələvilərlə otaq temperaturunda tədricən, qızdırıldıqda isə sürətlə reaksiyaya girir:




Alınan silikatın formulu müxtəlif olur.  $\text{SiO}_2$ -ni qələvilərlə və metal oksidlərilə əritdikdə müvafiq metalların metasilikat duzları alınır.




$\text{Na}_2\text{SiO}_3$  və  $\text{K}_2\text{SiO}_3$  həll olan şüşə, onların qatı sulu məhlulu isə maye şüşə adlanır. Bunlar kolloid məhlullardar.

$\text{SiO}_2$  suda həll olmadıqından silikat turşusu dolayı üsul ilə alınır:




Alınmış turşu  $x\text{SiO}_2 \cdot y\text{H}_2\text{O}$  ümumi formuluna malikdir və şəraitdən asılı olaraq x və y müxtəlif qiymətlər ala bilir: x=1, y=1  $\text{H}_2\text{SiO}_3$  - metasilikat x=1, y=2  $\text{H}_4\text{SiO}_4$  - ortosilikat, x>1 olduqda isə polisilikat turşuları. Bu turşuları sərbəst halda almaq mümkün olmuşdur. Silikat turşuları duzlarının yəni silikatların fiz-kimyəvi üsullarla tətqiqi nəticəsində onların tərkibi müəyyən edilmişdir. Orto-silikat turşusunun iki molekulunun kondensləşmə məhsulu olan  $\text{H}_6\text{Si}_2\text{O}_7$  -də silisium atomları oksigen körpüsü ilə birləşir, buna adı silikat turşusu deyirlər.

Ortosilikat turşusunun politurşulara çevriləməsi zamanı kolloid məhlullar - zollar alınır. Onlar isə öz növbəsində gelə və yaxud tərkibində böyük miqdard su saxlayan həcmli çöküntüyə çevirilir. Alınmış polisilikat turşularının tərkibi ilkin maddələrdən və prosesin aparılma şəraitindən asılı olur. Polisilikat turşularının ehmalca susuzlaşdırılması nəticəsində adsorbent kimi geniş tətbiq edilən, yüksək dispersliyə malik olan silikagel  $\text{SiO}_2$  almaq olar.



Silikatlarda bəzi Si atomları Al atomları ilə əvəz edildikdə, adı silikatlara nisbətən daha rəngarəng çoxsaylı quruluşlar əmələ gəlir. Belə alümosilikatlarcansız aləmin mineral sərvətlərini müəyyən edir. Qeyd edildiyi kimi -  $\text{Al}_2\text{O}_3$  -də  $\text{Al}^{3+}$  ionları oktaedrik və tetraedrik boşluqlarda yerləşir. Alümosilikatlarda da analoji olaraq, alüminium silisiumu tetraedrik pozisiyada əvəz edə bilir, silisium qruplaşmalarının xaricində oktaedrik şəhərdə mövcud olur və tək-tək hallarda başqa koordinasiya ədədlərinə malik olur. Bu birləşmələrdə  $\text{Al(III)}$  atomları  $\text{Si(IV)}$  atomlarını əvəz etdiyindən karkasın ümumi mənfi yükü bir vahid artır. Buna görə də silisiumu əvəz etmiş hər Al atomuna əlavə olaraq,  $\text{H}^+$ ,  $\text{Na}^+$  və ya  $1/2\text{Ca}^{2+}$  kationu tələb olunur. Bu əlavə kation, alümosilikat materiallarının xassələrinə əsaslı təsir göstərir. Alümosilikatları bir neçə qrupa bölmək olar:

a) Laylı alümosilikatlar. Müxtəlif mühüm minerallar, tərkibində eyni zamanda  $\text{Li}$ ,  $\text{Mg}$ ,  $\text{Fe}$  saxlayan laylı alümosilikatların formalarıdır. Bunlara misal olaraq, gilləri, talkı, slyudanı misal göstərmək olar. Aşağıda 36 sayılı şəkilədə bir sıra laylı alümosilikatların quruluşu göstərilmişdir.



Şək.36.  $\text{SiO}_4$  tetraedrlərinin torabənzər quruluşu:

a) üstdən görünüş; b) yandan görünüş

Hər silisium atomu üzərində oksigen yerləşən  $\text{SiO}_4$  tetraedrlərindən ibarət torun yuxarıdan görünüşü verilmişdir (a);  $\text{Si}/\text{O}$  ləylərinin  $\text{MO}_6$  oktaedrlərindən ibarət olan tor ilə bağlanmasından əmələ gəlmış torun yandan görünüşü (b). Gösterilən quruluş xrizolit ( $M=\text{Mg}$ ) mineralına aiddir.  $M=\text{Al}^{3+}$  olduqda (kaolinit mineralı) hər Al atomu aşağıdan OH qrupu ilə əvəz olunmuş olur.

Sadə alümosilikatlar sırasına (tərkibində başqa atom saxlamayan) sənayedən gili kimi məlum olan kaoliniti  $\text{Al}_2(\text{OH})_4\text{Si}_2\text{O}_5$  göstərmək olar. Elektrostatik cəhətdən neytral olan ləylər bir-biri ilə zəif hidrogen əlaqələri ilə bağlanır, mineral asanlıqla qopur və ləylər arasında suyu həpdür.



Slyudalara aid olan muskovit mineralı  $\text{KAl}_2(\text{OH})_2\text{Si}_3\text{AlO}_{10}$  yüksülü ləylərə malik olur. Bu isə Al(III) atomlarının Si(IV) atomlarını əvəz etməsi ilə əlaqədardır. Burada mənfi yük  $\text{K}^+$  ionu hesabına kompensasiya olunur. Elektrostatik qarşılıqlı təsir hesabına muskovit digər mineralallara nisbətən (məsələn, talk) çox da yumşaq deyil. Lakin onun ləyləri asanlıqla qopmağa qabildirlər.

b) Karkas alümosilikatlar. Üçölçülü alümosilikat karkasından təşkil olunmuş bir çox mineralər məlumdur. Bu mineralər sıfınə sükürəmələğətirən mineralərin və qranitin tərkibinə daxil olan çölləşətlərini göstərmək olar. Çölləşətinin alümosilikat karkası bütün təpələri ilə birləşmiş  $\text{SiO}_4$  və ya  $\text{AlO}_4$  tetraedrlərindən qurulmuşdur. Əmələ gəlmış üçölçülü torun boşluqlarını  $\text{K}^+$  və  $\text{Ba}^{2+}$  ionları tutur.  $\text{KAlSi}_3\text{O}_8$  - ortoqlaz və  $\text{NaAlSi}_3\text{O}_8$ - albiti bunlara misal göstərmək olar.

c) Molekulyar əlekler. Boşluqları molekulyar ölçülü olub, açıq quruluşlu kristallik alümosilikatlar - molekulyar əlekler adlandırılır. Geniş tətbiq sahəsinə malik olan bu materialların adsorbsiya etdiyi molekulların ölçüsü boşluqların ölçülərindən mütləq kiçik olur. Buna görə də onlardan müxtəlif ölçülü molekulların bölünməsi üçün istifadə edilir. Molekulyar əleklerin bir sinfi olan seolitlər, tərkibindəki boşluq və tunnellərdə kation kimi Ia və II A qrup elementləri saxlayan karkas

qurulmuş alümosilikatlardır. Seolitlər molekulyar ələk funksialarından başqa, onları əhatə edən məhlulda kation mübadiləsi proseslərinin də iştirakçısı ola bilirlər. Boşluqlar kristal quruluşu ilə müəyyən edilir, ona görə də müəyyən ölçülər və nizamlanma dərəcəsinə malik olurlar. Seolitlərdən eyni zamanda müəyyən quruluşlu birləşmələr almaq məqsədi ilə katalizator kimi istifadə edirlər.

**Silisiumun digər qeyri-metallar ilə birləşmələri.** Silisium halogenlərlə asan reaksiya girərək  $\text{SiHal}_4$  - tipli birləşmələr əmələ gətirir, bunlardan praktiki əhəmiyyətli olanlar  $\text{SiF}_4$  və  $\text{SiCl}_4$ -dir. Onları aşağıda göstərildiyi kimi alırlar:




$\text{SiF}_4$  - qazdır,  $-77^\circ\text{C}$  temperaturda qaynayır,  $-94^\circ\text{C}$  temperaturda əriyir.  $\text{SiCl}_4$  mayedir,  $57^\circ\text{C}$  temperaturda qaynayır,  $-68^\circ\text{C}$  temperaturda əriyir,  $\text{SiHal}_4$   $\text{sp}^3$ -hibridləşməsi hesabına yaranan tetraedrik quruluşlu birləşmələrdir. Bunlar Lyuis turşularıdır, donor elektron cütlərilə adduktlar əmələ gətirirlər.

Silisiumun halagenidləri sürətlə hidrolizə uğrayırlar:





$\text{SiF}_4$  - hidrolizi kompleks birləşmələrin əmələ gelməsi ilə nəticələnir:




Heksaflüorosilikat turşusu suda davamlıdır, qüvvətli turşudur. O, HF turşusundan fərqli olaraq kvarsa və şüşəyə təsir etmir.

Silisium ilə kükürdü qızdırıldıqda  $\text{SiS}_2$  - silisium disulfid alınır, bərk maddədir, otaq temperaturunda hidroliz edir. Bu birləşmə eyni zamanda  $1300^\circ\text{C}$  temperaturda havasız mühitdə silisium ilə  $\text{H}_2\text{S}$  qarşılıqlı təsirindən də almaq olar:



Silisium disulfid polimer quruluşu maddədir və burada silisium atomu  $\text{sp}^3$  hibrid vəziyyətindədir.






Şək.37.  $\text{SiS}_2$ -nin kristalik quruluşu

$\text{Si}-\text{S}$  əlaqəsinin  $\text{Si}-\text{O}$  əlaqəsinə nisbətən az davamlılığı və  $\text{SiS}_2$  ilə  $\text{SiO}_2$ -nin quruluşlarının fərqli olması silisium disulfidin, silisium oksidinə (II) nisbətən daha reaksiyaya qabil olmasını müəyyən edir. Bu birləşmə suda hidroliz edərək, silisium dioksid və hidrogen sulfid əmələ gətirir.

Silisiumun  $\text{SiS}$  tərkibli monosulfidi də məlumdur. Bu birləşmə silisium disulfidin vakuumda,  $900^\circ\text{C}$  temperaturda reduksiyası ilə alınır. Silisium monosulfid aşağıdakı tənlik üzrə hidrolizə uğrayır:





Silisium nitrid  $\text{Si}_3\text{N}_4$ ,  $1300^\circ\text{C}$ -dən yuxarı temperaturda komponentlərin qarşılıqlı təsirindən və ya  $\text{NH}_3$  ilə  $\text{SiCl}_4$  reaksiyasından əmələ gəlir:




$\text{Si}_3\text{N}_4$  - üç ölçülü polimer quruluşa malik, bərk, kimyəvi cəhətdən davamlı maddədir.

Silisium nitrid oksigen, hidrogen və su buxarı ilə ancaq  $1000^{\circ}\text{C}$  - dən yuxarı temperaturlarda reaksiyaya daxil olur. Turşu və qələvi məhlullarında həll olmadiğı halda,  $\text{NaOH}$  ərintisi və qaynar qatı fluorid turşusu  $\text{HF}$  ilə reaksiyaya daxil olur.





Silisium fosforla iki növ fosfid əmələ gətirir -  $\text{SiP}$  silisium mono-fosfid və  $\text{SiP}_2$  silisium difosfid. Kimyəvi davamlı olan bu maddələr komponentlərin birbaşa qarşılıqlı təsirindən alınır. Silisiumun analogi tərkibli arsenidləri də məlumdur.



$\text{SiC}$  silisium karbid (karborund) elektrik - sobalarında  $2300^{\circ}\text{C}$  temperaturda alınır:




$\text{SiC}$  - bərk, çətin əriyən karbon və silisium kimi kubik və heksaqaonal quruluşda kristallaşan iki modifikasiyaya malikdir. Təmiz halda almaza bənzər kaborund, sərtliyinə görə almazdan geri qalır, dielektrikdir. Lakin az miqdarda qarışıqlar olduqda, o, p-keçiriciliyinə malik olan yarımkəciriçi xassələr əldə edir ( $\Delta E=1,5-3,5$  eV). Çətin əriyən maddə olan, karborund ( $t_{cr}=2830^{\circ}\text{C}$ ), kimyəvi cəhətdən çox davamlıdır. Bu birləşmə qızdırıldıqda yalnız  $\text{HF} + \text{HNO}_3$  qarışığında və oksidləşdiricilərin iştirakı ilə qələvi ərintilərində parçalanır:




600°C -dən yüksək temperaturda karborund Cl<sub>2</sub> və 1800°C temperaturda isə su buxarı ilə reaksiyaya daxil olur.




Silisium, üzvi birləşmələrlə silisium üzvi birləşmələr əmələ gətirir. Metanolun analogu olan silanol, monoxılsilanın hidrolizi nəticəsində alınır:




Bu birləşmənin kondensasiya məhsulunda silisium atomları arasında oksoelaqələr mövcuddur:



Dihalogensilanların hidrolizi nəticəsində alınan və ikiatomlu spirtlərin analogu olan SiH<sub>2</sub>(OH)<sub>2</sub>, polikondensləşmə reaksiyasına daxil olaraq polisilosanlar əmələ gətirir:



Bu birləşmələrdə hidrogen atomları karbohidrogen radikalları ilə əvəz edildikdə alınan birləşmələr silikonlar adlanır. Tipik silosan polimeri olan quyruq alkil qruplu polidimetilsilosanın quruluşu aşağıdakı sxemdə verilmişdir.




Bu polimerlərin xassələri mütəhərrik, yüksək qaynama temperaturuna malik maye tipli polimerlərdən ali plastik polimerlərə qədər dəyişir. Ali polisiloksan polimerləri pis hava şəraitinə, kimyəvi təsirə qarşı davamlı olan elastik izolə materialları kimi istifadə olunur. Bu polimerlərin maraqlı xüsusiyyətlərindən biri də aşağı şüseləşmə temperaturuna malik olmalarıdır. Bunun səbəbi - Si - O - Si - zəncirlərinin elastikliyidir. Bu polimerlərin digər müüm xüsusiyyəti bioloji cəhətdən uyğunlaşma qabiliyyətidir və bu isə onların insan üçün implantant materialı kimi tətbiqini mümkün edir.

Silisium da yaxın qonşuları olan karbon və bor kimi metallarla binar tərkibli (MgSi, FeSi, CrSi, Mn<sub>2</sub>Si, və s.) silisidlər əmələ gətirir. Silisidlər bərk, çətin eriyən, elektriqi yaxşı keçirən adı oksidləşmə dərəcəsi qanununa tabe olmayan maddələrdir. Bəzi silisidlər tərkibləridə izolə edilmiş Si atomları saxlayırlar. Belə ki, poladın əsas tərkib hissələrindən biri olan ferrosilisid Fe<sub>3</sub>Si səthə mərkəzləşmiş kristal qəfəsinə malikdir və bu quruluşda dəmir atomlarının bir hissəsi silisium atomları ilə əvəz olunmuşdur. K<sub>4</sub>Si<sub>4</sub> tipli silisidin tərkibinə tetraedrik quruluşlu klaster tipli [Si<sub>4</sub>]<sup>4-</sup> (P<sub>4</sub>-lə izoelektron olan) anionları daxil olur. f-Metallarının çoxu MSi<sub>2</sub> ümumi formullu silisidlər əmələ gətirir.


**Tətbiqi:** Təmiz Si yarımkəncirici kimi geniş tətbiq edilir. Polada 20,4% Si qatılıqdır, onun maqnit nüfuzluğu artır ki, bundan da dinamo və transformator poladı kimi istifadə edilir. 15-17% Si olan polad turşuya davamlıdır. Ferrosilisiumlu poladı oksigensiz-

ləşdirməkdə tətbiq edirlər. Bu zaman  $\text{SiO}_2$  alınır və şlakla atılır. Çox təmiz silsium integrallı sxemlərdə ( $1\text{sm}^2$  silisium lövhəsində on minlərlə tranzitor, müqavimət yerləşir) istifadə edilir.

Kvars  $1200^\circ\text{C}$  temperaturda davamlı olmaqla ultra bənövşəyi şüaları buraxır. İstidən genişlənmə əmsali çox kiçik olduğu üçün, közərdilmiş kvars suya salındıqda belə çatlamır. Kvarsdan volokon optikasında, xüsusi təmizlikli maddələri almaq üçün müxtəlif qurğularда istifadə edirlər. Kristallik kvarsda pyezoelektrik xassəsi olduğundan, o, ultrasəs vibrator cihazlarında və tezlik etalonu kimi tətbiq edilir. Adı şüşə ( $\text{Na}_2\text{O}\cdot\text{CaO}\cdot 6\text{SiO}_2$ ) belə alınır:



(sodadan alınma üsulu)



(sulfatdan alınma üsulu)

Şüşələrə rəng verici aşqarlar kimi  $\text{Cr}_2\text{O}_3$  - yaşıl,  $\text{CoO}$ -göy,  $\text{MnO}_2$  - qırmızı və s. istifadə edirlər. Şüşələr müxtəlif məqsədlər üçün geniş şəkildə işlədirilir. Şüşədəki  $\text{CaO}$ -nu qismən  $\text{BaO}$  və  $\text{SiO}_2$ -ni ilə  $\text{B}_2\text{O}_3$ -lə əvəz etdikdə kimyəvi davamlı şüşə alınır. Çətin əriyən pireks şüşələrində  $\text{SiO}_2$  və  $\text{B}_2\text{O}_3$  miqdarı yüksək olur. Şüşə və kvars sapdan hazırlanan parçalar möhkəmliyini və elastikliyini  $1000^\circ\text{C}$  temperaturda belə saxlayır. Silikatlardan saxsı qab, sement, kərpiç, oda davamlı maddələr, farfor və s. hazırlanmasında geniş istifadə edirlər.



Siolitlər  $\text{Me}(\text{AlO}_2)_2\cdot\text{K}(\text{SiO}_2)_2\cdot\text{mH}_2\text{O}$  (m, k, e tam ədədlərdir) adsorbent, qazların təmizlənməsində katalizator, suyun təmizlənməsində iondəyişdirici kimi istifadə edilir.  $\text{SiCl}_4$  və  $\text{SiH}_4$  üzvü sintezdə, təmiz Si alınmasında,  $\text{MoSi}$ ,  $\text{WSi}_2$  və s. silisidlər yüksək odadavamlı məlumatlar hazırlanmasında tətbiq edilir.



Bor dövri sistemin üçüncü qrupunun ilk tipik elementidir, nüvəsinin yükü 5, atom kütlesi 10,811, elektron formulu  $1s^2 2s^2 2p^1$  kimidir.

Elementlərin dövri sistemində sıra ilə ilk p-elementidir. Bor özünün davamlı birləşmələrində dörd valentlidir. Belə birləşmələrdə bor, əlaqələrin yaranmasında özünün bütün valent imkanlarından istifadə edərək, əlaqələrdən üçünü mübadilə, birini isə donor-akseptor mexanizmi ilə yaradır (akseptor kimi). Bu birləşmələrdə bor,  $sp^3$  hibrid vəziyyətində olur. Bor atomunun  $2p$  - kaynosimetrik orbitala malik olması və radiusunun kiçikliyi, ionlaşma potensiallarının qrup analoqlarına nisbətən böyük olmasına səbəb olur. Buna görə də bor sadə  $B^{3+}$  kationunu əmələ gətirmir. Eyni zamanda borun nisbi elektrömənfiliyi üçüncü qrupun digər elementlərinə nisbətən daha böyükdür. Bunların hamısı onun qeyri-metalliq xassələrini müəyyən edir.




Bor, 1808-ci ildə fransız kimyaçıları Gey-Lyüssak və Lui Tenar tərəfindən kəşf edilmişdir. Onlar boru ilk dəfə olaraq aşağıdakı kimi almışlar:



**Təbii ehtiyatları.** Bor Yer qabığının  $5 \cdot 10^{-4}$  at.% təşkil edir. İki təbii izotopu vardır:  $^{10}B$ (19,57%) və  $^{11}B$ (80,43%). Sərbəst şəkildə rast gəlinmir. Əsas mineralları:  $Na_2B_4O_7 \cdot 10H_2O$  - bura,  $Na_2B_4O_7 \cdot 4H_2O$  - kernit,  $H_3BO_3$  - sassolin,  $NaCaB_5O_9 \cdot 8H_2O$  - uleksit,  $MgCuB_6O_{11} \cdot 6H_2O$  - hidroborasit,  $CaHBO_3 \cdot SiO_2$  - datolit və s. Təbiətdə aşağıda göstərilən proses asanlıqla getdiyindən, bor yüngül element olmasına baxmayaraq, nisbətən az miqdardadır. Bu reaksiyadan istifadə edərək



boru neytron uducusu kimi nüvə energetikasında tətbiq edirlər. Çernobıl qəzası zamanı onun bu xassəsindən istifadə edilmişdir.

**Alınması.** Boru almaq üçün onun təbii birləşmələri oksidə, halogenidlərə və ya boranlara çevirilir.  $B_2O_3$ , almaq üçün əsas məhsul olan ortoborat turşusunu ( $H_3BO_3$ ), boratları sulfat turşusu ilə işləyirlər. Orotborat turşusunun termiki parçalanmasından alınan bor oksidinin metallotermiki reduksiyası nəticəsində bor alınır:




Reaksiyanın başlanması üçün maqnezium lentini yandırmaqla mühitə daxil etmək lazımdır. Sonra reaksiyanın gedişini bu zaman ayrılan istilik təmin edir. Reaksiya nəticəsində alınan amorf bor ilə  $MgO$ -ni ayırmaq üçün qarışq xlorid turşusunda həll edilir.

Bor metallotermik üsulla halogenidlərdən də alınır:



Borat və flüor boratların qarışığının ərintisindən elektrokimyəvi reduksiya etməklə almaq olar.

Təmiz bor almaq üçün hidrogenotermik üsuldan istifadə edirlər:



Proses  $1000\text{-}1200^{\circ}\text{C}$  temperatura qədər közərdilmiş tantal məftil üzərində aparılır.

$B_2H_6$  və  $Bi_3$  termiki parçalamaqla yüksək təmizlikli bor almaq olar:


$$2\text{BI}_3 = 2\text{B} + 3\text{I}_2$$

Boranlardan boru, kimyəvi qazdaşıyıcı reaksiya vasitəsilə parçalamaqla alırlar. Ərintidən monokristal çəkmək üsulu ilə (Çoxral) daha yüksək təmizlikli bor alınır.


**Xassələri:** Borun amorf (qəhvəyi) və kristallik (qara) olmaqla iki allotropik şəkildədəyişməsi mövcuddur. Daha davamlı olan kristallik bor tetraqonal quruluşludur. Bu quruluşda bor atomları klaster tipli  $\text{B}_{12}$  ikosaedr (iyirmiüzvlü) qruplarını əmələ götürirlər (şək.38. ).

Qara rəngli kristallik borun ərimə temperaturu  $2300^\circ\text{C}$ , qaynama temperaturu isə  $3700^\circ\text{C}$ -dir. Bu modifikasiya sıxlığı  $2,34 \text{ g/sm}^3$  bərabər olan çox sərt maddədir. Bor yarımkəcəricidir ( $\Delta E = 1,55 \text{ eV}$ ).


Bor birləşmələrində əsasən  $+3$  oksidləşmə dərəcəsi göstərir. Bəzi birləşmələrdə onun oksidləşmə dərəcəsi mənfi qiymətlər alır. Məsələn.  $\text{Mg}_3\text{B}_2$ ,  $\text{CaB}_6$ . Bor atomunda  $s^2p^1$  elektron quruluşu valent halına keçərək  $sp^2$  ( $2s^12p_x^12p_y^1p_z^0$ ) hibridləşmiş orbital əmələ götür ki, burada valent bucağı  $120^\circ$  bərabərdir. Bor (III) əmələ gətirdiyi  $\sigma$ -əlaqələrin sayından asılı olaraq, onun valent orbitallarının hibrid vəziyyəti  $sp^2$  (üç - əlaqə) və ya  $sp^3$  (dörd - əlaqə) olur.  $sp^3$  hibrid halına uyğun gələn əlaqələrin fəza vəziyyəti tetraedr,  $sp^2$  hibrid halına uyğun isə üçbucaq şəkillidir:




Şək.38. İkosaedr - borun polimorf modifikasiyasının kristilik quruluşu




tetraedrik



üçbucaq




Borun  $sp^2$  hibrid vəziyyətində olan birləşmələri, borun boş  $\rho$ -orbitalı ilə onunla bağlı atomun bölünməmiş elektron cütü hesabına yaranmış delokallaşmış  $\pi p - \pi p$  əlaqəsi sayəsində stabillaşmış olur:




Donor- akseptör mexanizmi ile əmələ gələn delokallaşmış  $\pi$ -əlaqəsi

$B=O=B$ ,  $B=N=B$  tipli heteroatomlu zəncirlərin davamlılığını müəyyən edir. Öksinə olaraq, bor atomunda boş p-orbitalının olması (elektron çatışmamazlığı)  $B-B-B$  kimi homoatomlu zəncirlərin davamsızlığını səbəb olur.


Adı şəraitdə bor kimyəvi cəhətdən inert maddədir. Qızdırıldıqda bor sudan hidrojeni çıxarır:




Bor oksidləşdirici olmayan turşularda həll olmur. Ancaq qatı  $HNO_3$  və  $H_2SO_4$  turşularında, çar arağında həll olur. Kristallik bor qələvilərdə həll olmadığı halda, amorf bor qatı qələvi məhlullarında həll olaraq hidrojeni sixışdırıb çıxarır:



Kristallik bor oksidləşdiricilərin iştirakı ilə qələvi ərintilərində həll olur.




Kimyəvi reaksiyalarda bor özünü əsasən reduksiyaedici kimi aparır. Temperatur arttıkça borun bu xüsusiyyətləri güclənir.  $B_2O_3$  üçün Hibbs enerjisi ( $\Delta G^0_{298} = -1193,7 \text{ kC/mol}$ ), silisium oksidinin  $SiO_2$  Hibbs enerjisine nəzərən ( $\Delta G^0_{298} = -856,9 \text{ kC/mol}$ ) çox olduğundan, bor, silisiumu oksidinin tərkibindən sixışdırıb çıxarır:




Közərtdikdə bor bir sıra başqa oksidlərin də tərkibindən ( $\text{P}_2\text{O}_5$ ,  $\text{CO}_2$ ) müvafiq elementləri sıxışdırıb çıxara bilit.

**Birləşmələri:** Bor hidrogele boranlar adlanan onlarla birləşmə əmələ gətirir. Onları ancaq dolayı yol ilə almaq mümkündür:




Bu zaman reaksiya nəticəsində həm də  $\text{B}_4\text{H}_{10}$ ,  $\text{B}_{10}\text{H}_{14}$  və s. kimi boranlar əmələ gəlir.

Boranlar asan uçucu maye və ya qazlardır ( $\Delta G_f >> 0$ ). Tərkiblərinə görə boranlar iki qrupa bölünür:  $\text{B}_n\text{H}_{n+4}$  ( $\text{B}_2\text{H}_6$ ) və  $\text{B}_n\text{H}_{n+6}$  ( $\text{B}_4\text{H}_{10}$ ). Borun ən sadə hidrogenli birləşməsi olan  $\text{BH}_3$  adı şəraitdə mövcud olmur. Bu onun koordinasiya nöqtəyi-nəzərindən doymamışlığı və borun  $\text{sp}^2$  hibrid vəziyyətini sabitləşdirə biləcək delokallaşmış  $\pi$ -əlaqəsinin əmələ gəlməsinin qeyri-mümkünlüyü ilə əlaqədardır. Borun koordinasion doymuşluğu iki  $\text{BH}_3$  molekulunun birləşməsi zamanı yaranır:




Diboran molekulunda  $\text{B}_2\text{H}_6$  valent elektronlarının ümumi sayı 12-ye bərabərdir. Bu miqdard 8 ədəd adı iki elektronlu əlaqənin yaranması üçün kifayət etmir. İQ - və NMR- spektrlərinə əsasən diboranda həm ikimərkəzli və həm də üçmərkəzli əlaqələr mövcuddur.

Üçmərkəzli əlaqə bor atomlarının  $\text{sp}^3$  hibrid və hidrogen atomunun 1s orbitallarının örfülməsi nəticəsində meydana gəlir. Bu isə bağlayıcı, bağlayıcı olmayan və boşaldıcı molekulyar orbitalların yaran-




Şək.39. Diboranda iki və üçmərkəzli əlaqələr

masına uyğundur. Burada elektron cütü bağlayıcı orbitalda yerleşdiyindən,  $B_2H_6$  molekulu davamlı olur. Digər boranlarda xarici ikimərkəzli B-H, körpü xarakterli üçmərkəzli B—H—B əlaqələrindən başqa həm də B-B əlaqələri də meydana gəlir:







Sxemdən göründüyü kimi tetraboran molekulunda ( $B_4H_{10}$ ) altı B-H, dörd üçmərkəzli B—H—B və bir B-B əlaqəsi mövcuddur. Pentaboran molekulunda ( $B_5H_9$ ) elektronlar daha çox delokallaşmış olduğundan, artıq beşmərkəzli əlaqə yaranır. Molekulun yaranmasında iştirak edən 24 valent elektronunun onu beş ədəd ikimərkəzli B - H, səkkizi dörd ədəd üçmərkəzli B—H—B, qalan altısı isə beş bor atomunu əhatə edən beşmərkəzli əlaqənin əmələ gəlməsində iştirak edir. Pentaboranda borun koordinasiya ədədi altıya çatır.

Boranlar qüvvəti reduksiyadılardır, havada çoxlu istilik ayırmıyla yanırlar:




Diboran üçün yanma istiliyinin qiyməti müvafiq karbohidrogenin yanma istiliyindən çoxdur. Boranlar həm birləşmə, həm də əvəz etmə reaksiyalarına daxil olurlar:






Boranlar kimyəvi cəhətdən çox fəal maddələrdir. Onlar su, qələvi, oksidləşdiricilərlə asanlıqla reaksiyaya daxil olurlar:




Bu reaksiyalar zamanı boranlarda körpük tipli əlaqələrin qırılması və normal ikielektronlu əlaqələrin yaranması prosesi gedir.

Qızdırıldıqda boranlar parçalanırlar. Aşağıda tetraboranın parçalanma reaksiyalarının sxemi verilmişdir:



Boranları 250°C -dən yuxarı temperaturlara qədər qızdırıldıqda , onlar bor və hidrogenə parçalanırlar.


Diboran efir mühitində litium hidridlə reaksiyaya girib, litium bor hidrid əmələ gətirir



Metalların bor hidridləri kristallik maddələrdir. Bunlara [BH<sub>4</sub>]<sup>-1</sup> kompleks anionunun duzları kimi baxmaq olar. Məsələn: Na[BH<sub>4</sub>].

Al[(BH<sub>4</sub>)<sub>3</sub>] mayedir, 44,5°C temperaturda qayqayır, -64,5°C temperaturda əriyir.

Boru havada 700°C qızdırıldıqda qırmızı alovla yanaraq, borat anhidridi əmədə gətirir:




Praktiki olraqaq  $B_2O_3$  - borat turşusunu qızdırmaqla alırlar:



Bor oksidinin  $B_2O_3$ , amorf və kristal şəkilli modifikasiyaları mövcuddur.


$B_2O_3$  - kristallik şəkildəyişməsi  $450^{\circ}C$  temperaturda əriyir,  $2250^{\circ}C$  temperaturda isə qaynayır. Qaz halında  $B_2O$ , bucaq quruluşludur.

Kristallik  $B_2O_3$  ərintisi soyudulduğda şüşəvari hala keçir. Şüşəvari  $B_2O_3$  rəngsiz polimer maddədir.  $B_2O_3$  davamlı birləşmədir. Hətta közərdilmiş (ağ) halda belə karbonla reduksiya olunmur. Turşu oksidi olmasına baxmayaraq zəif amfoter xassələr göstərir:



Bor oksidi sulfat turşusu ilə  $B(HSO_4)_3$  birləşməsini əmələ gətirir.


$B_2O_3$  - hiqroskopikdir, su ilə birləşərək əvvəlcə müxtəlif metaboratlar əmələ gətirir ( $HBO_2$ ), sonrakı su ilə birləşməsi isə ortoborat turşusunu ( $H_3BO_3$ ) verir. Temperaturdan asılı olaraq, onun suda həll olması nəzərə çarpacaq dərəcədə artır. Duru məhlulda ancaq  $B_2O_3$  olur. Orta borat turşusu ağ kristallik maddədir.  $1710^{\circ}C$  temperaturda əriyir. Laylı quruluşa malikdir. Laylar bir biri ilə zəif Van-der-Vaals qüvvələri ilə əlaqalıdır. Zəif turşudur ( $K_1 = 7,3 \cdot 10^{-10}$ ). Tərkibində üç hidroksil qrupunun olmasına baxmayaraq, sulu məhlullarda özünü bir əsaslı turşu kimi aparır. Bu isə borun akseptor xassəli olması yəni hidroksokompleks əmələ gətirməsi ilə əlaqədardır:



Əmələ gələn hidrogen tetrahidroksoborat, karbonat turşusu kimi zəif turşudur. Dissosiasiya etdikdə  $H_3O^+$  və kompleks  $[B(OH)_4]^-$  ionlarını əmələ gətirir:




Başqa turşulardan fərqli olaraq, ortoborat turşusunun qatılığı artıqca onun turşuluq xassələri güclənir. Bu da qatı məhlullarda poliborat turşularının  $n\text{B}_2\text{O}_3 \cdot m\text{H}_2\text{O}$  əmələ gəlməsi ilə əlaqədardır. Otaq temperaturunda orta qatılıqlı ortoborat turşusu məhlulunda mövcud olan forma triborat turşusunun qapah ( $3\text{B}_2\text{O}_3 \cdot 3\text{H}_2\text{O} = \text{H}_6\text{B}_6\text{O}_{12} = 2\text{H}_3\text{B}_3\text{O}_6$ ) quruluşudur:



Qapalı quruluşun əmələ gəlməsi zamanı elektron sıxlığının yenidən paylanması baş verir və buna görə də O—H əlaqəsinin polyarlığı artır, bu isə qatı məhlulların turşuluğunuñ güclənməsinə səbəb olur.


Müəyyən şəraitdə ortoborat turşusu özünü 3 əsaslı turşu kimi aparırl. Belə ki, qatı sulfat turşusunun iştirakı ilə ortoborat turşusu metil spirti ilə reaksiyaya girərək mürəkkəb efir əmələ gətirir:




Suçəkici agent kimi özünü aparan sulfat turşusunun iştirakı ilə efləşmə reaksiyasi sağa yönəlmış olur.

Polikondensləşməyə meyilli olan ortoborat turşusu qızdırıldıqda suyunu itirərək meta- və tetraborat turşusu əmələ gətirir. Metaborat turşusunun əsas struktur vahidi onun trimeridir ( $\text{HBO}_2)_3$ .


Tetraborat turşusu  $\text{H}_2\text{B}_4\text{O}_7$  - qüvvətli turşudur. Onun quruluşunu aşağıdakı kimi ifadə etmək olar:




Tetraborat turşusunun duzlarını, ortoborat turşusunun qələvilərlə neytrallaşdırılması ilə alırlar:



Qələvinin azlığı şəraitində metaboratlar əmələ gəlir:




Qeyri-üzvi kimyada, anhidriddə ən az su birləşdirildikdə alınan turşu-meta-, maksimum miqdarda su birləşdikdə isə turşular orto-turşular adlanır. Ortoboratların alınmasına səbəb, onların praktiki olaraq tam hidroliz etmələri ilə əlaqədardır. Qələvilərin artlığında  $\text{Na}_2\text{B}_4\text{O}_7$  metaboratlara çevirilir.




$\text{B}_2\text{O}_3$  kimi boratlar da şüxə əmələ gətirilər ki, bu da onların polimer quruluşlu olması ilə izah edilir. Bunlardan ən çox tətbiq edilən, texniki adı bura olan  $\text{Na}_2\text{B}_4\text{O}_7$ , natrium tetraboratdır. Bir sıra hallarda onun hidratından da istifadə edilir  $\text{Na}_2\text{B}_4\text{O}_7 \cdot 1\text{OH}_2\text{O}$ .

Bura ərintisi metal oksidlərini asan həll edərək metaboratlara çevirilir.



Alınan birləşmənin quruluşu  $\text{Na}_2[\text{Cu}(\text{BO}_2)_4]$  kimi daha düzgün ifadə olunur. Qeyd etmək lazımdır ki, metalların səthini lehimləmədən əvvəl oksidlərdən azad etmək məqsədiələ buradan flyus kimi istifadə edirlər.


**Halogenidləri.** Bor flüorla otaq temperaturunda, qalan halogenlərlə isə qızdırıldıqda reaksiyaya daxil olaraq  $\text{BHal}_3$  əmələ gətirir.  $\text{BF}_3$  və  $\text{BCl}_3$  aşağıdakı kimi almaq daha əlverişlidir:





Borun halogenidlərindən  $\text{BF}_3$  və  $\text{BCl}_3$  qaz,  $\text{BBr}_3$  maye  $\text{BI}_3$  isə kristallik maddələrdir.

$\text{BF}_3$  - olduqca davamlıdır ( $\Delta G = -1120 \text{ k.C/mol}$ ), çünkü bu birləşmədə s-bağlayıcı molekulyar orbitaldan başqa, bağlayıcı p-molekulyar orbitalı da (flyüt və xlorun p-orbitallarından əmələ gəlir) mövcuddur.

Borun halogenidləri su ilə fəal birləşərək iki turşu əmələ gətirir.




Deməli  $\text{BHal}_3$  borat turşusunun halogen anhidridididir. Digər halogenidlərdən fəqli olaraq  $\text{BF}_3$  davamlı kompleks birləşmələr əmələ gətirməyə qabildir, bu zaman əvvəlcə  $\text{F}^-$  ionu və sonra isə  $[\text{BF}_4]^-$  kompleks ionu yaranır:




Flüoroborat turşusu  $\text{H}[\text{BF}_4]$  ancaq məhlulda yaşayır, və  $\text{H}_2\text{SO}_4$ ,  $\text{HNO}_3$  kimi qüvvətli turşudur. Onun  $\text{M}[\text{BF}_4]$  tipli ( $\text{MeClO}_4$ -lə izomorf olan) duzları məlumdur.




$\text{BF}_3$  su ilə qarşılıqlı təsir zamanı  $\text{BF}_3 \cdot \text{H}_2\text{O}$ , ammoniyakla isə  $\text{BF}_3 \cdot \text{NH}_3$  birləşmələrini əmələ gətirir. Molekullar arasında əlaqə donor - akseptor mexanizmi ilə borun boş orbitalı və birinci halda oksigenin, ikinci halda tsə azotun sərbəst elektron cütü hesabına yaranmış olur:



Boru kükürdlə qızdırıldıqda  $\text{B}_2\text{S}_3$  alınır. Bu birləşmə  $\text{B}_2\text{O}_3$  kimi qeyri-üzvi polimerdir. Su ilə hidroliz olunur:




Yüksək temperaturda bor ilə azot və həmçinin  $\text{B}_2\text{O}_3$  ilə ammonyak qarışıqlı təsirə girərək bor nitrid  $\text{BN}_3$  əmələ gətirirler:



$\text{BN}$  - heksaagonal quruluşlu, olduqca inert və çətin əriyən polimer maddədir. Onun kristallik quruluşu altı üzvlü halqalardan ibarətdir. Altı üzvlü qapalı tsikllərdə B və N atomları növbələşirlər. Burada həm bor və həm də azot  $\text{sp}^2$  hibrid vəziyyətindədir. Yarımkeçirici xassələrə malik, odadavamlı bu birləşmə ağ qrafit adlanır. Qızdırıldıqda zəif hidrolizə uğrayır. Turşuların iştirakı hidroliz prosesini gücləndirir.



6,8-8,5 MPa təzyiq və  $1500-1800^\circ\text{C}$  temperaturda heksaagonal quruluşlu bornitrid (ağ qrafit), almaza bənzər kristal quruluşa malik - elbor və ya borazon adlanan digər modifikasiyaya çevirilir. Borazon eyni zamanda bor fosfidin ammoniyakla qarışıqlı təsir reaksiyasından da alınır:



Borazonda bor və azot atomlarının  $\text{sp}^3$  hibridləşməsi hesabına tetraedrik əhatə yaranır. Burada əlaqələrin üçü mübadilə mexanizmi, biri isə borun boş və azotun bölünməmiş elektron cütü hesabına yaranan donor-aksptor tipli əlaqədir.


Borazon yüksək dərəcədə sərt, oda davamlı ( $2000^\circ\text{C}$ ) maddə kimi geniş tətbiq edilir.

B - N əlaqələrini saxlayan böyük miqdar birləşmələr mölümdu. Bunlara misal olaraq borazolu  $B_3N_3H_6$  göstərmək olar. Borazol və ya borazin, qeyri üzvi benzol adlanır. Bu birləşmə aşağıdakı reaksiyalarla alınır:




Borazolun quruluşu aşağıdakı kimidir:

Borazol molekulunda benzolla analoji olaraq altı üzvlü həlqəni əmələ gətirən azot və bor atomları  $sp^2$  hibrid vəziyyətindədirlər. Burada azot və bor atomları bir-biri ilə  $\sigma$ - və delokallaşmış  $\pi$ -əlaqələri vasitəsi ilə əlaqələnmışdır.



Borazol rəngsiz mayedir,  $35^{\circ}C$  temperaturda qaynayır,  $-56^{\circ}C$  temperaturda issə əryir (benzol  $80^{\circ}C$  qaynayır), benzolun iyinə oxşar iyə malikdir. Yaxşı həllədicidir. Rabitənin polyarlığı borazolun fəal reaksiya girməsinə səbəb olur. Havadə oksidləşir, asanlıqla əvəzətmə və birləşmə reaksiyalarına daxil olur. Benzola nisbətən termiki davamsızdır.

Bor, təxminən  $2500^{\circ}C$  temperaturda karbonla reaksiyaya girərək, quruluşuna görə üçönlülü polimer olan  $(B_4C)_n$  - borkarbidi əmələ gətirir. Bu birləşməni bor oksidi ilə karbonun qarşılıqlı təsirindən də almaq olar:




Bor karbidi almazdan və BN-dan sonra gələn ən sərt maddədir. Qara rəngli kristal maddə olan bor karbidi termiki və kimyəvi təsirə qarşı çox davamlıdır. Bu birləşmə karbidlər arasında müstəsna bir yer tutur.

**Metal boridləri.** Bor metalları  $M_4B$ ,  $M_2B$ ,  $MB$ ,  $M_3B_4$ ,  $M_3B_2$ ,  $MB_2$ ,  $MB_6$  tərkibli birləşmələr əmələ gətirir. Şəraitdən asılı olaraq eyni metal müxtəlif tərkibli boridlər əmələ gətirə bilir. Bu baxımdan borun keçid elementləri ilə əmələ gətirdiyi birləşmələr çox maraqlıdır ( $Nb_2B$ ,  $Nb_3B_2$ ,  $NbB$ ,  $Nb_3B_4$ ,  $NbB_2$ ;  $Cr_4B$ ,  $Cr_2B$ ,  $CrB$ ,  $Cr_3B_4$ ,  $CrB_2$ ). d-Elementlərinin boridləri metalabənzər birləşmələr olub, xüsusi xassələrə malik - çətin əriyən, inert, istiyə və korroziyyaya davamlı maddələrdir. Bundan başqa onlar bərklikləri, istilik və elektrik keçiricilikləri ilə seçilirlər.

Bu birləşmələri həm borla metalların yüksək temperaturda, inert mühitdə qarışıklı təsirindən və həm də bir sıra başqa üsullarla almaq olar:


- yüksək temperaturlarda bor ilə fəal metalların qarışıqlı təsirindən




- metal oksidlərinin bor karbid və kömürlə qarışıqlı təsirindən




- metal və bor oksidlərinin maqneziumtermik üsul ilə reduksiyası



Bor müxtəlif növ - izolə edilmiş B atomu, zəncir, müstəvi və ziqaqvari tor, klaster tipli quruluşlar əmələ gətirdiyindən boridlərin tərkibi çox fərqlidir. Tərkibində metalin miqdarı çox olan ən sadə tərkibli boridlarda izolə edilmiş  $B^{3+}$  ionu mövcud olur. Çox yayılmış boridlər sırasına  $M_2B$  formullu binar birləşmələr daxil olur. Mn, Fe, Co, Ni boridləri bunlara misal ola bilər.  $MB_2$  formullu boridlərin quruluşu öz tərkibinə müstəvi və ya ziqaqvari altiüzvlü həlqələrlən ibarət olan tor şəkilli bor qruplaşmalarını daxil edir. Bu tip boridləri Al, Sc, Ti, V, Cr,




Şək.40.  $\text{AlB}_2$  tərkibli alüminium boridin quruluşu



Şək.41.  $\text{CaB}_6$  tərkibli kalsium boridin quruluşu

U kimi metallar əmələ gətirir. Borun artıqlığı ilə xarakterizə edilən boridlərin  $\text{MB}_6$ ,  $\text{MB}_{12}$  quruluşu xüsusən maraqlıdır. Belə boridləri Na, K, Ca, Ba, Sr, Eu, və Yb kimi elementlər əmələ gətirir. Bu boridlərin quruluşunun tərkibinə kubik kristal qəfəsinin təpələri ilə birləşən  $\text{B}_6$  oktaedrləri daxil olur. Quruluşa daxil olan  $\text{B}_6$  klasterləri kationdan asılı olaraq -1, -2, -3 oksidləşmə dərəcəsi daşıyır.  $\text{MB}_{12}$  boridləri əsasən ağır f-elementləri üçün xarakterdir.

s-Elementlərinin boridləri, məsələn,  $\text{MgB}_2$  olduqca reaksiyaya qabil maddələrdir. Onlar mineral turşularla asanlıqla parçalanırlar:



Bor metalların heç biri ilə sonsuz bərk məhlular əmələ gətirmir. Eyni zamanda bor, sink yarımqrupu, indium, tallium, qalay, qurğuşun və bismut ilə qarşılıqlı təsirdə olmur. Qalliumla bor evtektik qarışq əmələ gətirir.

**Tətbiqi:** Ərintilərin oda davamlılığını artırmaq və iş müddətini uzatmaq üçün bordan geniş istifadə edilir. Polad məməlatlarının korroziyaya davamlılığını yüksəltmək üçün onların səthi borla örtülür

(borlandırma). Bor neytron tutucusu kimi neytronlardan qorunma, və atom reaktorlarının tənzimləyici kimi tətbiq edilir.






$B_2O_3$  yuyucu madələrin, mina və qlazurun, xüsusi şüşələrin tərkibinə daxildür.  $BF_3$  üzvi sintezdə (polimerlaşdırma, efiqləşdirmə və s.), BN izolyator, yüksək temperaturlu sürtgü yağı kimi, almaza oxşar BN - işə buruq qurğularında metalları emal etməkdə və s. işlədilən yüksək odavamlı hissələrin, müxtəlif məmulatların istehsalı üçün qəliblərin hazırlanmasında geniş tətbiq edilir.



## VIIIA QRUP ELEMENTLƏRİ

He, Ne, Ar, Kr, Xe, Rn VIIA qrupunu təşkil edirlər. Bu qrupa təsirsiz qazlar olan He, Ne və nəcib qazlar - Ar, Kr, Xe, Rn daxildir. Bu elementlərin elektron quruluşu tam dolmuş  $ns^2np^6$  ( $He\ 1s^2$ ) səviyyəsindən ibarətdir. VIIIA qrup elementləri (helium müstəsnə olmaqla) - Ne və bütün nəcib qazlar - 8 elektronlu xarici elektron təbəqəsinə (sp-elementləri) malik olduqları üçün onların bu qrupda yerləşdirilməsi təmamilə təbiidir. Helium isə s-elementi olduğundan formal olaraq II qrupun ilk elementi olmalı idi. Lakin heliumun elektron formulu onun s-elektronlarının promotorlaşması üçün heç bir imkan yaratmır və bu da onun kimyəvi inertliyini müəyyən edir. Məhz həmin səbəbdən də helium təsirsiz qaz kimi VIIA qrupuna yerləşdirilərək, bu fəsilə elementlərinin ilk nümayəndəsi kimi qəbul edilir. Neon da VIIA qrup elementlərindən özünüň elektron formuluna görə fərqlənir. Belə ki, neon atomunun vakant nd-elektron səviyyəsi yoxdur və bu da heliumda olduğu kimi elektronların promotorlaşması üçün imkanların olmamasına və neonun kimyəvi inertliyinə səbəb olur. VIIA qrupunun digər nümayəndələrinin (Ar, Kr, Xe, Rn) vakant nd elektron səviyyəsi olduğundan, onlar, elektronlarının promotorlaşması nəticəsində kimyəvi birləşmə əmələ gətirməyə qabildirlər. Bütün bunları nəzərə alaraq He və Ne təsirsiz, arqon yarımqrupu elementləri isə nəcib qazlar adlandırılır.

VIIIA qrup elementlərinin elektron quruluşu aşağıdakı kimidir:



VIIA qrup elementlərinin bəzi xassələri 8 sayılı cədvəldə verilmişdir.

Dövri sistemdə təsirsiz və nəcib qazlar ən yüksək ionlaşma potensialına və atom radiuslarına malikdirlər. Helium s-, neon isə p-

## VIIIA qrup elementlərinin bəzi xassələri

Element	He	Ne	Ar	Kr	Xe	Rn
Atom radiusu, nm	0,122	0,160	0,192	0,198	0,218	0,220
I <sub>1</sub> , V	24,58	21,56	15,69	13,996	12,13	10,75
t <sub>gr</sub> , °C (25 •10 <sup>5</sup> Pa)	-272	-249	-189	-157	-112	-71
t <sub>qay</sub> , °C	-269	-246	-186	-153	-108	-62
ΔH <sub>or</sub> , kC/mol	0,021	0,330	1,80	1,631	2,295	2,887
ΔH <sub>bux</sub> , kC/mol	0,084	1,732	6,514	9,313	12,68	18,1
Suda həll olması						
0°C, g/sm <sup>3</sup>	10	14,0	52,4	99,1	203,2	510
Maye halda çıxdıq, g/sm <sup>3</sup>	0,13	1,2	1,4	2,413	3,157	4,4


kaynosimmetrik elementlər olduqlarından nəcib qazlara nisbətən onların atom radiusları kiçik, ionlaşma potensialları isə olduqca böyükdür. Nəcib qazların nümayəndəsi olan arqon da öz xassələrinə görə digər nəcib qazlardan fərqlənir. Bu isə arqonda d-kaynosimmetrik orbitalının olması ilə əlaqədardır. Arqon daha ağır nəcib qazlar kimi valent qaydalarına uyğun olan birləşmələr əmələ getirmir.

VIII A qrup elementlərinin en yüngülü olan helium ilk dəfə 1868-ci ildə günəş spektrində fransız alimi Jansen və ingilis alimi Lekyer müəyyənləşdirilmiş və bundan yalnız 25 il sonra Yer kürəsində Ramzay tərəfindən kəşf edilmişdir. 1894-cü ildə havanın tərkibində Ar (Reley, Ramzay), 1898-ci ildə Ne (Ramzay), Kr, Xe (Ramzay, Travers) və nəhayət Rn (Dorn, Rezerford, Soddi, Debyeri Odeks 1900-1910-cu illərdə) kəşf edilmişdir.

**Təbii ehtiyatları:** Nəcib qazlara əsasən atmosferdə rast gəlinir. Onların havada həcmi miqdarı: He- $5,24 \cdot 10^{-4}$ , Ne- $1,8 \cdot 10^{-3}$ , Ar-0,93, Kr- $3 \cdot 10^{-4}$ , Xe- $0,39 \cdot 10^{-4}\%$ -ə bərabərdir. Radona uranın minerallərinə, radiumin radioaktiv parçalanma məhsulu kimi cüzi miqdarda rast gəlinir. Bəzi təbii suların tərkibində radon olur. Radioaktiv parçalanma zamanı  $\alpha$ -şüalar buraxan elementlərin minerallərində, təbii qazların tərkibində, neft quyularında da helium vardır.

Helium hidrogendən sonra kosmosun ən çox yayılmış elementdir (ikinci yeri tutur). Heliumun iki ( $^4_2\text{He}$ ,  $^3_2\text{He}$ ), Ne və Ar hər birinin 3, Kr-6, Xe-9 təbii izotopu vardır. Radon üçün 19 radioaktiv izotop məlumdur.

**Alınması.** Təsisiz və nəcib qazları atmosferdən ayırmaq üçün ilk növbədə havanı maye halına keçirmək lazımdır. Helium və neonun qaynama temperaturu havanın tərkibində olan nəcib qazların qaynama temperaturundan kiçik olduğu üçün onlar bu proses zamanı mayeləşmirlər və maye havanın tərkibində argon və digər nəcib qazlar qalmış olur. Havanın təkrarlanan fraksiyalı distilləsi zamanı onların qatılığını 60% -ə qədər çatdırmaq mümkündür. Nəcib qazlar ilə qatılışdırılmış maye havadan oksigen və azot qalıqları kimyəvi üsullar ilə təmizlənir. Kimyəvi təmizlənmə üsulu oksigen ilə azotun aktiv metallar və ya onların oksidləri ilə qarşılıqlı təsirinə əsaslanır:



Bu mərhələdən sonra argon, kripton və ksenon qarışığı alınır. Coxsayılı fraksiyalı distillə prosesi nəticəsində texniki qarışqandan krypton ayrılır. Ksenonu fraksiyalı distillə üsulu ilə ayırmaq nisbətən asan olur. Bu da onun adı atmosfer qazlarına nisbətən böyük atom kütləsinə malik olması ilə əlaqədardır. Nəcib qazların ayrılması üçün adsorbentlərdən də geniş istifadə edirlər. Təbii qazların tərkibində təxminən 0,5-0,8 % helium olduğundan, onu eyni zamanda təbii qazlardan da alırlar. Təbii qazları mayeləşdirdikdə, He qaz şəklində hidrogenlə bir-

likdə qalıqda qalır. Bu qarışqdan heliumu ayırmaq üçün hidrogeni yandıraraq suya çevirir və nəticədə təmiz helium alırlar.

**Fiziki xassələri:** Adı şəraitdə VIII A qrup elementləri bəsit maddə kimi monoatomlu qazlardır. Cədvəldən göründüyü kimi heliumdan radona getdikcə bu qazların ərimə, qaynama temperaturaları və entalpiyaları artır, bu isə kondenslaşmış vəziyyətdə molekullar arası əlaqələrin davamlılığının artmasına dəlalet edir. Həmin istiqamətdə qazların sıxlığı və suda həll olması da artdı.


Nəcib qazlar adı şəraitdə iysiz, dadsız, rəngsiz, suda və üzvi həll edicilərdə az həll olan maddələrdir. Onlar canlı orqanizmlərə alkogolya bənzər narkotik təsir göstərir. Bu qazlar arasında praktiki olaraq zərərsiz helium, nisbətən aktiv işə ksenondur. VIIIA qrupuna daxil olan qazlar, başqa qazlara nəzərən daha yüksək elektrik keçiriciliyinə malik olduqdardan, onlardan elektrik boşalması keçidkən, bu qazlar parlaq işltı saçırlar. Yüksək təzyiq altında dondurulmuş ksenon, ifrat keçiricilik xassələrinə malik metala çevrilir.

VIII A qrup elementləri arasında helium xüsusi yer tutur. Ən çətin mayeləşən qaz olan, helium, bərk hala yalnız yüksək təzyiq ( $25 \cdot 10^5$  Pa) altında keçir. Helium 4,18K temperaturda mayeləşərək normal xassəli maye He-I əmələ gətirir. He-I, sonradan atmosfer təzyiqi altında 2,178K temperatura qədər soyudulduğda özlülüyü praktiki olaraq sıfır bərabər olan, ifrat axıcılığa malik He-II maye modifikasiyasına çevrilir. Bu modifikasiyanın istilik keçiriciliyi adı heliuma nisbətən  $3 \cdot 10^8$  dəfə çoxdur. He-II -nin ifrat axıcılığı 1938 -ci ildə R.L.Kapitsa tərəfindən kəşf edilmişdir.



Adı şəraitdə helium kimyəvi cəhətdən inert maddədir. Lakin helium yüksək dərəcədə həyəcanlanmış vəziyyətdə molekulyar ion əmələ gətirə bilir. Belə ki, elektrik boşalması zamanı ionlaşmış ikiatomlu  $\text{He}_2^+$  ionu yaranır. Elektrik boşalması olmayan mühitdə yəni adı şəraitdə bu ionlar elektron qəbul edərək neytral atomlara çevrilirlər. Həmin şəraitdə ionlaşmış  $\text{He}^+$  ionlarının yaranması da istisna olunmur.

Kosmosun ən geniş yayılmış elementi olan helium iki stabil izotopdan ibarətdir -  ${}^4\text{He}$  və  ${}^3\text{He}$ . Spektorial analiz üsulları onun Güneş,

ulduz və metiorit atmosferində mövcudluğunu sübut edir. Nüvə reaksiyalarının nəticəsi kimi kainatda  ${}^4\text{He}$  nüvələrinin toplanması, günəş və ulduz enerjisinin əsas gəlir mənbəyidir:



Yer qabığında və atmosferdə helium radioaktiv elementlərin  $\alpha$ -şüalanması hesabına toplanır.  ${}^3\text{He}$  izotopu kosmik şüalanma hesabına baş verən nüvə reaksiyaları nəticəsində əmələ gəlir:



Heliumdan ( $1s^2$ ) başqa digər təsirsiz qazların xarici elektron seviyyəsi tam dolmuş  $ns^2np^6$  quruluşuna malik olması, onların kimyəvi və bir sıra fiziki xassələrini müəyyən edir.


$\text{He} \rightarrow \text{Rn}$  sırasında atom radiuslarının böyüməsi və ionlaşma potensiallarının kiçilməsi ilə əlaqədar olaraq, nəcib qazların klatrat birləşmələr əmələ gətirmə imkanları artır. Belə birləşmələrdə nəcib qazların atomları digər birləşmələrin əmələ gətirdikləri zəncirvari, laylı və ya karkas tipli kristal qəfəslərinin boşluqlarına nüfuz etmiş olur. Bu kristal quruluşlarında “ev sahibi” adlanan molekulların əmələ gətirdiyi boşluqlara “qonaq” kimi atom və ya molekullar daxil olur. Bu tipli quruluşa malik olan maddələr (adduktlar) klatrat birləşmələr adlanır. Klatratlar valent əlaqələri hesabına deyil Van-der-Vaals qüvvələri nəticəsində yarandığından, onları kompleks birləşmələr sırasına daxil etmirlər. Helium və neon klatratlar əmələ gətirmir.

Keçən əsrin təxminən 60-cı illərinə qədər VIII A qrup elementləri kimyəvi cəhətdən təmamilə passiv maddələr kimi ( $ns^2np^6$ ) qəbul edilir və buna görə də təsirsiz qazlar adlandırılırdı.

İlk dəfə Viyar tərəfindən arqon suyun altında  $0^\circ\text{C}$  temperaturda sıxıldıqda  $\text{Ar} \cdot 6\text{H}_2\text{O}$  tərkibli kristallohidrat alınmışdır. Sonradan analogi kristallohidratlar ksenon və kripton üçün də alınmışdır. Bu mad-


dələrin davamlılığı qazların molekul kütlesi artdıqca böyür. Klatrat birləşmələrdə komponentlər arasında valentlik qanunlarına uyğun cələn əlaqə yaranmadığından onlar çox davamsız maddələrdir. Hal-hazırda nəcib qazların su, etil spirti, toluol, hidroxinon ilə klatrat birləşmələri məlumdur:  $\text{Kr} \cdot 6\text{H}_2\text{O}$ ,  $\text{Xe} \cdot 6\text{H}_2\text{O}$ ,  $\text{Xe} \cdot 2\text{C}_2\text{H}_5\text{OH}$ ,  $\text{Xe} \cdot 2\text{C}_6\text{H}_5\text{CH}_3$ ,  $\text{Xe} \cdot 2\text{C}_6\text{H}_4(\text{OH})_2$ . Üzvi birləşmələr ilə əmələ gələn klatratlar, hidratlara nisbətən daha davamlıdır.

**Birləşmələri:** Nəcib qazların kimyəvi birləşmələr əmələ gətirmə imkanlarının mümkünlüyü haqda ilk məlumatı 1933-cü ildə L.Polinq (ABŞ) vermişdir. 1963-cü ildə Kanada alimi N.Bartlet ilk dəfə olaraq, müəyyən etmişdir ki, ksenonun birinci ionlaşma potensialı (12,13V) oksigen molekulunun  $\text{O}_2^+$  (12,2 V) ionlaşma potensialına çox yaxındır:




Dioksigenil adlanan  $\text{O}_2^+$ ionu, dioksigenil heksafluoroplatinat  $\text{O}_2[\text{PtF}_6]$  kompleks birləşməsinin tərkibinə daxil olur. Elə bu səbəbdən də N.Bartlet analoji olaraq Xe və  $\text{PtF}_6$  qarşılıqlı təsiri nəticəsində qırmızı rəngli ksenon heksafluoroplatinat  $\text{Xe}^+[\text{PtF}_6]^-$  kristallarını almışdır. Bu keşf nəcib qazları kimyasının əsasını qoymuşdur. Tezliklə ksenonun bir sıra başqa fluoridləri sintez edilmişdir:  $\text{Xe}[\text{RuF}_6]$ ,  $\text{Xe}[\text{RhF}_6]$  və  $\text{Xe}[\text{PuF}_6]$ . Aparılmış tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, ksenonun əmələ gətirdiyi kompleks birləşmələrdə daxili və xarici sferalar arasındakı əlaqə kovalentdir.

Ksenon dövri sisemin bütün elementləri arasında yalnız fluor, və fluoranın bir sıra törəmələri ilə birbaşa reaksiyaya daxil olur. Bu birləşmələrdə ksenonun oksidləşmə dərəcəsi (+1) bərabərdir:




Ksenon heksafluoroplatinat (I) vakuumda parçalanmadan süblümə edir, adı həllədicilərdə həll olmur. Ksenonun bu tipli birləşmələri

qüvvətli oksidləşdiricilərdir. Onların su ilə qarşılıqlı təsiri zamanı su oksidləşərək parçalanır:




Ksenonun flüorlu törəmələri sərt şəraitdə yəni yüksək temperatur və təzyiq, ultrabənövşəyi şüalanma, elektrik boşalması və s. tətbiqi nəticəsində alınır. Bütün göstərilən faktorlar ksenon atomunun həyəcanlanmasına və flüor molekulunun atomlara dissosiasiyasına yönəlmış olur.


Ksenonun flüoridləri -  $\text{XeF}_2$ ,  $\text{XeF}_4$ ,  $\text{XeF}_6$ ,  $\text{XeF}_8$  onun digər birləşmələrinin alınması üçün ilkin məhsuldur.  $\text{XeF}_2$  - ksenon ilə flüorun 1:1 nisbətində,  $400^\circ\text{C}$  temperaturda və 3,5 MPa təzyiq altında qarşılıqlı təsiri nəticəsində alınır. Bundan başqa bu birləşməni ksenon ilə karbon tetraflüorid qarışığına elektrik boşalmasının təsiri nəticəsində də almaq olar:



$\text{XeF}_2$  adı şəraitdə kəskin iyili, davamlı, rəngsiz kristallik ( $t_{cr}=140^\circ\text{C}$ ) maddədir. Termiki davamlı maddə olan  $\text{XeF}_2$ -nin yalnız 3%-i  $500^\circ\text{C}$  temperaturda parçalanaraq  $\text{Xe}$  və  $\text{F}_2$  əmələ gətirir.  $\text{XeF}_2$  molekulu xətti quruluşludur. Turş və neytral mühitdə zəif, qələvi mühitdə isə sürətlə hidrolizə uğrayır:




Qüvvətli oksidləşdirici olan  $\text{XeF}_2$  sulu məhlullarda ksenona qədər reduksiya olunur. Belə ki,  $\text{XeF}_2$  yod (+5)-i yod (+7)-yə, serium (+3)-ü serium (+4)-ə, kobalt (+2)-ni kobalt (+3)-ə, gümüş (+1)-i isə gümüş (+2)-yə qədər oksidləşdirir:




Ksenonun  $\text{XeCl}_2$  və  $\text{XeBr}_2$  kimi törəmələri də məlumdur. Bu birləşmələr  $\text{ICl}_2^-$  və  $\text{IBr}_2^-$  xətti ionlarının tərkibinə daxil olan  $^{129}_{53}\text{I}$  izotopunun  $\beta$ - parçalanması zamanı alınır.


Ksenonun ən asan alınan birləşməsi olan  $\text{XeF}_4$ , ksenon və flüorun (1:5)  $400^\circ\text{C}$  temperaturda və  $0,6 \text{ MPa}$  təzyiq altında sintezindən alınır. Bu birləşməni eyni zamanda diflüoroksenonun disproporsionlaşması nəticəsində də alırlar:





Adı şəraitdə davamlı, rəngsiz kristallik maddə olan  $\text{XeF}_4$  parçalanmadan əriyir. Müstəvi kvadrat quruluşa malik olan  $\text{XeF}_4$ , çox qüvvətli oksidləşdiricidir. O, hətta platin kimi nəcib metalı oksidləşdirir:



Ksenonun tetraflüoridi də asanlıqla disriporsionlaşaraq yüksək oksidləşmə dərəcəli flüoridlar əmələ gətirir:






Ksenon (IV) üçün  $\text{XeCl}_4$  və  $\text{XeBr}_4$  kimi birləşmələr də məlumdur. Bu birləşmələr  $\text{ICl}_4^-$  ( $\text{KICl}_4$ ) və  $\text{IBr}_4^-$  ( $\text{KIBr}_4$ ) ionlarının tərkibinə daxil olan yod-129 radioaktiv izotopunun  $\beta$ -parçalanması zamanı alınır:



Ksenonun heksaflüoridi daha sərt şəraitdə alınır. Belə ki, bu birləşməni almaq üçün 1:20 nisbətində  $\text{Xe}$  ilə  $\text{F}_2$  qarışığı  $20 \text{ MPa}$  təzyiq və  $700^\circ\text{C}$  temperaturda qızdırılır. Təxminən  $43^\circ\text{C}$  temperatura qədər  $\text{XeF}_6$  rəngsiz bərk maddədir. Artıq  $43^\circ\text{C}$  -dən yüksək temperatlarda o, saralmağa başlayır və  $49.8^\circ\text{C}$  temperaturda əriyərək sarı


rəngli mayeyə çevrilir.  $\text{XeF}_6$  yüksək kimyəvi aktivliyə malik olduğundan onu nikel (nikel ilə reaksiyaya daxil olmur) və ya plastik qablarda saxlayırlar.

Ksenonheksafluorid kvarsla reaksiyaya girərək  $\text{XeOF}_4$  və  $\text{SiF}_4$  əmələ getirir.  $\text{XeF}_6$  fluor ionuna qarşı akseptor xassələri göstərir və buna görə də  $\text{LiF}$  müstəsna olmaqla digər qələvi metal fluoridləri ilə reaksiyaya daxil olaraq, heptafluor-(VI) və oktafluorksenatlar (VI) əmələ getirir:



Rubidium və seziumun oktafluoroksenatları davamlı maddələr olub,  $400^\circ\text{C}$ -dən yuxarı temperaturlarda parçalanırlar.


$\text{XeF}_6$ -nın akseptor xassələri özünü su ilə qarşılıqlı təsir zamanı da göstərir:



Bu zaman ksenonun oksotörəmələri əmələ gelir.

Ksenon oktafluorid  $\text{XeF}_8$ , əlavə məhsul kimi ksenon heksafluoridin sintezi zamanı alınır. Bu birləşmə az davamlıdır və artıq  $77\text{K}$  temperaturda  $\text{XeF}_6$  və  $\text{Xe}$  əmələ gətirməklə parçalanır.


Hal-hazırda ksenonun  $\text{XeF}_2 \cdot 2\text{SbF}_5$ ,  $\text{XeF}_6 \cdot 2\text{SbF}_3$ ,  $\text{XeF}_6 \cdot \text{BF}_3$ ,  $\text{XeF}_6 \cdot 2\text{NbHal}_5$  tipli halogenidləri, kripton və radonun bir sıra birləşmələri,



Ksenonun üzvi birləşmələri məsələn,  $F_3 - C - Xe - C - F_3$  sintez olunmuşdur.

Ksenonun bütün fluoridləri molekulyar kristal qəfəslə, aşağı ərimə temperaturuna malik ( $XeF_2$  140°C,  $XeF_4$  135°C,  $XeF_6$  50°C,  $XeF_8$  - qaz), sübliməyə meyilli maddələrdir. Bu maddələrin molekul quruluşu təkçə  $Xe - F$  əlaqələrin sayı ilə deyil, eyni zamanda bölünməmiş elektron cütlerinin qarşılıqlı yerləşmə vəziyyəti ilə də müəyyən edilir:


Aparılmış tədqiqatlar əsasında müəyyən edilmişdir ki, ksenonun xarici energetik səviyyəsindəki elektronların promotorlaşması üçün tələb olunan enerji əlaqələrin yaranması zamanı ayrılan enerji ilə kompensə edilmir. Məhz buna görə də ksenonun fluoridlərində kovalent əlaqələrin əmələ gəlmə mexanizmini valent əlaqə üsulu ilə yox, yalnız molekulyar orbital üsulu ilə izah etmək mümkün olur. MO üsuluna əsasən,  $XeF_2$  molekulunda üç növ MO mövcud olur: bağlayıcı, bağlamayan və boşaldıcı. Burada bağlayıcı və bağlamayan MO yerləşən ümumiləşdirilmiş valent elektronları hesabına bir dənə ümumi dörd elektronlu üçmərkəzli əlaqə əmələ gəlir.  $XeF_2$  molekulunun davamlılığı boş qalmış boşaldıcı MO hesabına təmin olunur. Bu bir-



ləşmədə əlaqənin tərtibi 2/3 kimidir.  $XeF_2$  molekulunun quruluşunun MO üsul ilə qrafiki ifadəsi sxemda verilmişdir:


$XeF_4$  və  $XeF_6$  molekulları bu tipli iki və üç dənə üçmərkəzli əlaqələr hesabına yaranır.

**Oksigenli birləşmələri.** Ksenonun  $XeO_3$  - ksenon oksidi (VI) və  $XeO_4$  - ksenon oksidi (VIII) kimi oksidləri, uyğun turşuları  $H_2XeO_4$  - ksenat,  $H_4XeO_6$  - perksenat turşuları, onların duzları ksenatlar və perksenatlar, okso- və diokso fluoridləri ( $XeOF_2$ ,  $XeOF_4$ ,  $XeO_2F_2$ ) məlum-








Şek.42.  $\text{XeF}_2$  (a),  $\text{XeF}_4$ (b) və  $\text{XeF}_6$  (c) molekullarında üçmərkəzli bağlayıcı orbitallar

dur. Bu birləşmələri yalnız ksenonun flüoridlərinin hidrolizi nəticəsində almaq mümkündür. Ksenonun flüoridlərinin hidroliz reaksiyalarından ən geniş tədqiq olunmuşu  $\text{XeF}_4$ -ün hidrolizidir. Belə ki,  $\text{XeF}_4$  suda həll edildikdə qazın ayrılması ilə müşayət olunan rəngsiz məhlul əmələ gəlir. Bu məhlulun vakuum altında ehmalca buxarlanması nəticəsində ağ rəngli, uçucu olmayan  $\text{XeO}_3$  alınır:



$\text{XeO}_3$ , çox davamsız, öz-özünə partlayan, hiqroskopik bərk maddədir. Onun quruluşu - təpələrindən biri bölünməmiş elektron cütü ilə tutulmuş tetraedr şəkillidir:


Hidrolizin aparılmasına şəraitində asılı olaraq ksenonun heksaflüoridi oksotetraflüorid və dioksoflüorid əmələ gətirir. Bu birləşmənin tam hidrolizi nəticəsində  $\text{XeO}_3$  alınır:




$\text{XeOF}_4$  molekulu oktaedr şəkilli olub, təpələrindən biri bölünməmiş elektron cütü ilə tutulmuşdur:

Ksenonoksotetraflüorid  $-28^\circ\text{C}$  temperaturda əriyən, adı şəraitdə davamlı, rəngsiz şəffaf mayedir.

Ksenonun flüoridləri nəcib qazların flüor və oksigendən başqa digər elementlərlə də kimyəvi birləşmələrin sintezi üçün imkanlar yaradır. Belə birləşmələrin sintez üsullarından biri - nukleofillərin ksenonun flüoridi ilə olan qarşılıqlı təsir reaksiyasıdır:





ayrılan hidrogenflüoridin davamlılığı və  $\text{Xe} - \text{N}$  əlaqəsinin yaranma enerjisi hesabına baş verir.  $\text{AsF}_5$  tipli qüvvətli Lyuis turşusu bu reaksiya məhsulundan  $\text{F}^-$  ionunu ayıraq,  $[\text{XeN}(\text{SO}_2\text{F})]^+$  kationunu əmələ gətirməyə qabildir.  $\text{Xe} - \text{N}$  əlaqəsinin yaranmasının başqa bir üsulu ksenonun flüoridlərindən birinin qüvvətli Lyuis turşusu ilə qarşılıqlı təsirinə əsaslanır:



Əmələ gəlmış birləşmə sonradan  $\text{CH}_3\text{CN}$  tipli Lyuis əsası ilə reaksiyaya daxil olaraq  $[\text{CH}_3\text{CNXeF}][\text{AsF}_6]$  birləşməsini əmələ gətirir.


$\text{XeO}_3$  turşu xassəli maddədir. Ona uyğun gələn  $\text{H}_2\text{XeO}_4$  ksenat turşusu sərbəst halda yalnız  $-20^\circ\text{C}$  -dən aşağı temperaturlarda mövcud olur. Ksenat turşusunun törəmələri - ksenatlar,  $\text{XeO}_3$  ilə qələvilərin bir-başa qarşılıqlı təsiri nəticəsində alınır:





Ksenatlar, xüsusilə də  $\text{BaXeO}_4$  sulfat turşusunun törəmələrini xatırladır. Bu reaksiya neytral mühitdə sola, qüvvətli əsasi mühitdə isə sağa yönəlir və bu zaman  $\text{MeHXeO}_4$ ,  $\text{Me}_2\text{XeO}_4$  başqa, həm də  $\text{H}_6\text{XeO}_6$

-ortoksenat turşusunun duzları alınır.  $\text{Ba}_3\text{XeO}_6$  suda pis həll olan, davamlı və ancaq  $250^\circ\text{C}$  temperaturda parçalanan maddədir.


Xe (VI) törəmələri qüvvətli oksidləşdiricilərdir:



Ksenonun (+6) oksidləşmə dərəcəli törəmələrinin disproporsionlaşması yaxud da qüvvətli oksidləşdiricilər ilə oksidləşməsi zamanı Xe (VIII) törəmələri - perksonatlar alınır:



Sulu məhlullardan natriumperksenat röngsiz  $\text{Na}_4\text{XeO}_6 \cdot 6\text{H}_2\text{O}$  kristalhidratı şəklində ayrılır. Perksenat turşusu zəif turşu olduğundan onun duzları asanlıqla hidrolizə uğrayırlar. Perksenatların susuz sulfat turşusu ilə qarşılıqlı təsiri zamanı  $\text{XeO}_4$  alınır:



$\text{XeO}_4$  bərk halda hətta  $-40^\circ\text{C}$  temperaturda partlayır. Adı şəraitdə ksenon tetraoksid qaz halında maddə olub, tədricən parçalanır:





$\text{XeO}_4$  molekulu mərkəzində Xe atomu yerləşmiş tetracdrik quruluşa malikdir.

Ksenonun ali oksidləşmə dərəcələri üçün müxtəlif oksoflüoridlər ( $\text{XeO}_2\text{F}_4$ ,  $\text{XeO}_3\text{F}_2$ ,  $\text{XeO}_2\text{F}_2$  və s.) xarakterdir. Bu maddələr ksenonun fluoridlərinin hidroliz məhsullarıdır.


Beləliklə qeyd etmək lazımdır ki, nəcib qazların (ksenon misalında) əsasi-turşu xassələrindəki dəyişikliklər onların oksidləşmə

dərəcəsindən asılıdır. Eyni zamanda oksidləşmə dərəcəsi artıqca binar birləşmələrin davamlılığı zəifləyir və bu da onların oksidləşdirici xassələrinin qüvvətlənməsi ilə sıx əlaqədardır. Xe (VIII) törəmələri xüsusi ilə turş mühitdə qüvvətli oksidləşdiricilərdür:




Hal-hazırda nəcib qazlar içərisində ən çox ksenonun valent birləşmələri öyrənilmişdir. Radon təbiətdə çox az rast gəldiyindən və radioaktiv element olduğundan onun kimyası demək olar ki, öyrənilməmişdir.

Kripton ilə ksenonun ionlaşma potensialları müqayisə cdildikdə müəyyən olunmuşdur ki, kripton ksenona nisbətən az fəal elementdir. Buna baxmayaraq, ultrabənövşəyi şüalanma və ya elektrik boşalması zamanı kripton fluor ilə kimyəvi reaksiyaya daxil olur. Belə reaksiyalar nəticəsində  $\text{KrF}_2$  və  $\text{KrF}_4$  alınırlar. Rəngsiz kristal maddələr olan  $\text{KrF}_2$  və  $\text{KrF}_4$ ,  $-78^\circ\text{C}$  temperaturda xeyli davamlı maddə olmaqlarına baxmayaraq, adı şəraitdə öz-özünə Kr və  $\text{F}_2$ -yə parçalanırlar.  $\text{KrF}_4$  suda asanlıqla hidroliz edir:



Kriptonun törəmələriindən davamsız kriptonat turşusu  $\text{KrO}_3 \cdot \text{H}_2\text{O}$  və onun duzları ( $\text{BaKrO}_4$ ) məlumudur. Kriptonun  $\text{KrF}_2$ -yə nisbətən daha davamlı olan  $\text{KrF}_2 \cdot 2\text{SbF}_5$  kompleksi mövcuddur. Bu birləşmə kripton difluorid ilə Luis turşusu xarakterli  $\text{SbF}_5$  ilə qarşılıqlı təsirində alınırlar və onun quruluşunu  $[\text{KrF}_4^+][\text{SbF}_6^-]$  kimi ifadə etmək olar.

Nəcib qazların birləşmələri təkcə nəzəri yox eyni zamanda praktiki əhəmiyyətə də malikdirlər. Onlar çox qüvvətli oksidləşdirici və fluorlaşdırıcı maddələrdir. Belə ki, kripton difluoridlə qızılın qarşılıqlı təsiri nəticəsində qızılın pentafluoridi alınmışdır:



**Tətbiqi.** Hal-hazırda təsirsiz və nəcib qazların elm və texnikanın müxtəlif sahələrində tətbiqi daim artmaqdadır. Əldə olunan helium və argonun təxminən 75%-i metallurgiyada təmiz metalların alınması üçün əridilmə proseslərində, bir sıra yeyinti məhsullarının konservləşdirilməsində inert atmosfer yaratmaq məqsədi ilə istifadə edilir. Onlar eyni zamanda metal konstruksiyaların qaynaq edilməsində də tətbiq edilirlər. Neon və kripton elektrovakuum texnikasında gərginlik sabitləşdiricilərində, fotoclementlərdə və bir sıra başqa cihazlarda inert mühit yaratmaq üçün işlədirilir.

Nəcib qazlardan elektrik közərmə lampalarının, müxtəlif rənglərlə işldayan (He-sarı, Ne-parlaq qırmızı, Ar-göy, Kr və Xe-mavi) reklam borularının, mayak və digər işıqlandırıcı qurğuların inert doldurucu ilə təmin edilməsində geniş istifadə edilir.

Sualtı qayıqlarda oksigen-helium qarışığından tənəffüs prosesində, tibbdə boğaz, astma və tənəffüs yollarının bir sıra başqa xəstəliklərinin müalicəsində geniş istifadə edirlər.

Maye helium kriofizika laboratoriyalarında ifrat aşağı temperaturlar əldə etmək üçün soyuducu agent kimi tətbiq edilir.


Xe və Kr birləşmələrindən oksidləşdirici kimi istifadə edirlər. Məsələn  $\text{Br}^{+}\text{F}_7$  və  $\text{Ag}^{+}\text{F}_5$  birləşmələrinin sintezi  $\text{KrF}_2$  ilə aparılmışdır.

Radonun mikromiqdarları müalicəvi xarakter daşıdığından, ondan təbabətdə "radon vənnaları" kimi geniş istifadə edirlər.


## **ÐLAVÐLÐR**

Əlavələr. Standart potensiallar.


p-Blok. 13/IIA qrupu.



p-Blok. 14/IVA qrupu.




Qələvi mühit




Əlavələr. Standart potensiallar.


p-Blok. 14/IVA qrupu.



p-Blok. 15/VIA qrupu.




Qələvi mühit




## Əlavalər. Standart potensiallar.

### p-Blok. 15/V A qrupu.

#### Turş mühit




#### Qəlevi mühit




Əlavələr. Standart potensiallar.

p-Blok. 16/VIA qrupu.

Turş mühit




Qələvi mühit



Əlavələr. Standart potensiallar.

p-Blok. 17/VIIA qrupu.


Turş mühit



Əlavələr. Standart potensiallar.


p-Blok. 17/VIIA qrupu.

Qələvi mühit




p-Blok. 18/VIIIA qrupu.

Turş mühit



Qələvi mühit



## **Әдәbiyyat**

1. Ахметов Н.С. Общая и неорганическая химия. М.; Высшая школа, 1998.
2. Угай Я.А. Общая и неорганическая химия, М.; Высшая школа, 2000.
3. Хауксфорд К., Контебл Э. Современный курс общей химии, Пер. с англ. В 2-х томах. М.; Мир, 2002.
4. Шрайвер Д., Эткинс П. Неорганическая химия. Пер. с англ. В 2-х томах. М.; Мир, 2004.
5. Суворов Н.С., Никольский Ф.Б. Общая химия, СПБ, Химиздат, 2003.
6. Хьюи Дж. Неорганическая химия ( строение вещества и релкциональная способность). М.; Химия, 1987.
7. Горбунов А.И. и др. Теоретические основы общей химии. М.; изд. МГТУ, 2001.
8. Дей К. Селбин Д. Теоретическая неорганическая химия. М.; Химия, 1973.
9. Кукушкин Ю.Н. Химия координационных соединений. М.; Высшая школа, 1985.
10. Зеленин К.Н., Алексеев В.В. химия окружающей и биоорганическая. СПБ. Химиздат, 2003.
11. Третьяков Ю.Д., Мартыненко Л.И. и др. Неорганическая химия. Химия элементов. В 2-х томах, М.; Химия, 2007.
12. Хаханина Т.И. Химия окружающей среды. М., Химия, 2008.

## Mündəricat

Ön söz	3
Giriş	5
Qeyri-metalların ümumi xarakteristikası	12
Hidrogen	21
VIIA (17) qrup elementləri	41
Flüor	45
Xlor	55
Brom yarımqrupu elementləri	72
VIA (16) qrup elementləri	83
Oksigen	86
Kükürd	105
Selen yarımqrupu elementləri	132
VA (15) qrup elementləri	143
Azot	145
Fosfor	182
IVA (14) qrup elementləri	207
Karbon	211
Silisium	233
IIIA (13) qrup. Bor	249
VIIIA (18) qrup elementləri	265
Əlavələr	280
Ədəbiyyat	

---

Yığılmağa verilib: 05.03.2009. Çapa imzalanıb: 02.04.2009

Formatı: 60×90 1/16. Əla növ kağız. Rizoqraf çap üsulu.

Şərti çap vərəqi: 18,0. Tirajı: 500 nüsxə. Sifariş №75

---

**“Ləman Nəşriyyat Poliqrafiya” MMC-də çap edilmişdir**